

**HƏZRƏT NİZAMİ GƏNCƏVİNİN  
YARADICILIĞINDA  
PEYĞƏMBƏRLİK  
ANLAYIŞI VƏ  
HƏZRƏT MƏHƏMMƏD (s.a.s.)**

**SİRACƏDDİN HACI**

**3-CÜ KİTAB**

***Elmi redaktorlar:***

***Professor, doktor Abdullah Kahraman***  
***Sivas Cumhuriyyət Universitetinin***  
***və Bakı Dövlət Universitetinin professoru***

***Filologiya elmləri doktoru Mahirə Quliyeva***  
***AMEA-nın Nizami adına Ədəbiyyat***  
***İnstitutunun baş elmi işçisi***

***Rəyçilər:***

***Filologiya elmləri namizədi Leyli Əliyeva***  
***AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun***  
***baş elmi işçisi***

***Fəlsəfə elmləri namizədi Yadulla Paşayev***  
***AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar***  
***İnstitutunun elmi işçisi***

***Ədəbi redaktor:***

***Filologiya elmləri namizədi Vəfa Muradxanqızı***  
***AMEA-nın Folklor İnstitutunun elmi işçisi***

ISBN 9952-437-35-5

Monoqrafiyada İslam dinində peyğəmbərlik anlayışının başlıca prinsipləri göstərilir, İslam dininin müqəddəs kitabı Qurani-Kərim və mübarək hədislər işığında peyğəmbərliyin mahiyyəti açıqlanır. Kitabda din və ədəbiyyat, ərəb, fars, türk ədəbiyyatında nət mövzusu öyrənilir, həzrət Nizami Gəncəvinin «Sirlər xəzinəsi» dastanında həzrət Məhəmməd (s.a.s.) ilə bağlı ikinci və beşinci nətlər beyt-beyt şərh edilir.

S  $\frac{4603020000 - 3}{071 - 2009}$  Qrifli nəşr

© Siracəddin Hacı, 2009

**«SİRLƏR XƏZİNƏSİ»  
DASTANINDA OLAN İKİNCİ VƏ  
BEŞİNCİ NƏTİN ŞƏRHİ**

**HZ. MƏHƏMMƏD (s.a.s.) AZADLIQ  
VƏ NUR PEYĞƏMBƏRİDİR**

(el-Fəth, 48/29)

«Məhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların nişanəsi üzlərində olan səcdə yeridir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədirirlər ki, o artıq cücertisini üzə çıxarmış, onu bəsləyib, cana-qüvvətə gətirmiş, o da (o cücerti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbehi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanması) və böyük mükafat (cənnət) vəd buyurmuşdur!»

(Yusuf, 12/111)

«(Peyğəmbərlərin) hekayələrində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət var. (Bu Quran) uydurma bir söz deyil. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmərin, halal-haramın) müfəssəl izahıdır. O, iman götirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!».

(Ənam, 6/89)

«Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər onlar bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik)».

(Əraf, 7/157)

«O kəslərə ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükleri rəsula – ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş, ya da məkkəli) Peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurur. Pis işləri qadağan edər, təmiz (pak) nemətlə-

ri halal, murdar (pak olmayan) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər, məhz onlar nicat tapanlardır!»

(Əraf, 7/158)

«De: «Ey insanlar! Mən Allahın sizin hamınıza gəndərilmiş Peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir Tanrı yoxdur. O, dirildir və öldürür. Buna görə də, Allaha, Allahın sözlərinə inanan və ümmi Peyğəmbər olan Rəsuluna iman gətirin və Ona tabe olun ki, doğru yolu tapa biləsiniz!». .

(Səbə, 34/28)

«Ey Məhəmməd! Şübhəsiz, Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir Peyğəmbər olaraq göndərdik. Ancaq insanların çoxu bunu bilmir!». .

(Nisa, 4/136)

«Ey iman edənlər! Allaha, Peyğəmbərinə endirdiyi kataba və daha öncə endirdiyi kitaba iman edin. Kim Allahı, mələklərini, kitablarını, Peyğəmbərlərini və axırət gününü inkar edərsə, son dərəcə böyük bir azgınlığa düşmüş olar».

(Nisa, 4/150-151)

«Allahı və Peyğəmbərlərini inkar edənlər, Allah və Peyğəmbərlərin arasını açmaq istəyənlər, bir qisminə inanıb, bir sırasını inkar edənlər və (iman ilə küfr) arasında bir yol tutmaq istəyənlər. Kafir olanlar məhz bunlardır. Biz belə kafirlər üçün zəliledici bir əzab hazırladıq».

(Nisa, 4/152)

«Allah və Peyğəmbərinə iman edənlərə, Peyğəmbərlərdən heç biri arasında fərq qoymayanlara isə mükafatları veriləcəkdir. Allah çox bağışlayıcıdır, çox mərhəmətlidir».

(Əhzab, 33/45-46)

«Ey Peyğəmbər! Biz səni şahid, müjdəçi, uyarıcı, Allahın izni ilə ona dəvətedici və aydınlaşdırıcı bir işiq olaraq göndərdik».

(Saf, 61/6)

«Bir vaxt Məryəm oğlu İsa belə demişdi: «Ey İsrail oğulları, mən Allahın elçisiyəm. Məndən öncə gələn Tövratı təsdiqedici, məndən sonra gələcək bir Peygəmbərin də müjdəcisi olaraq gəldim. O Peygəmbərin adı Əhməddir». Ancaq O, onlara açıq dəlillərlə gələndə, «bu açıq bir sehrdir», dedilər».

(Əhzab, 33/56)

«Sözsüz, uca Allah və onun mələkləri Peygəmbərə səlat edərlər. Ey möminlər! Siz də Ona salavat gətirin, Onun şanına yaraşan şəkildə Ona salam göndərin».

## BÜTÜN PEYĞƏMBƏRLƏR MÜSƏLMANDIRLAR

Hz. Nizamiyə görə, doğru həyat düşüncəsi və yolu ancaq islamdır, yəni uca Allaha (c.c) təslim olmaqdır. Uca Allahın (c.c) yaratdığı insanların islamdan başqa həyat tərzi olmamalıdır. İnsanlığa doğru yol göstərmək üçün göndərilmiş peyğəmbərlər hər zaman islam həyat tərzini təbliğ etmişlər, onlar müslimlər, onlara inananlar da müsəlmənlər olmuşlar. Kim peyğəmbərlərin gətirdiyi ilahi əmrə, buyruqlara inanırsa, əməl edirsə, o, müsəlmandır. Bütün peyğəmbərlər bu həqiqəti insanlara çatdırmışlar. Bu, onların uca Allah (c.c) tərəfindən müəyyənləşdirilmiş müqəddəs vəzifəsidir. Uca Quran bütün peyğəmbərlərin müsəlman olduğunu və bu mübarək insanların eyni idealı, hədəfi gerçəkləşdirdiklərini ayələrində belə təsdiq edir:

**Allah yanında haqq olan din, əlbəttə, islamdır.**

(Ali-İmran, 3/19)

«Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xacəpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındaki paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir».

(Ali-İmran, 3/85)

«Kim islamdan başqa bir din ardınca gedərsə, (belə bir din) heç vaxt ondan qəbul olunmaz və o, axırətdə zərər çəkənlərdən olar!»

**Hz. Nuh (s.a.s) belə buyurur:**

(Yunus, 10/72)

«Əgər siz (mənim öyünd-nəsihətimdən, dəvətimdən) üz  
çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir  
mükafat (əvəz, muzd) istəmirəm. Məni mükafatlandırmaq  
yalnız Allaha aiddir. **Mənə müsəlmanlardan (özünü Allaha  
təslim edənlərdən) olmaq əmr edilmişdir».**

**Hz. İbrahim (s.a.s) belə buyurur:**

(əl-Bəqərə, 2/131-133)

«Rəbbi İbrahimə: «(Əmrəmə) təslim ol!» - dedikdə, O:  
«Aləmlərin Rəbbinə təslim oldum (müsləman oldum)!» - deyə  
cavab vermişdi. İbrahim və (sonra da) Yəqubunu (müsləman  
olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi): «Ey oğlan-  
larım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini)  
seçdi, siz də ancaq müsləman olaraq ölməlisiniz! (Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz Onun yanında idi-  
niz?! O: «Məndən sonra nəyə ibadət edəcəksiniz?» - deyə  
oğlanlarından soruşduğu zaman onlar: «Sənin Allahına və ata-  
ların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha tə-  
slim olacağıq (Ona ibadət edəcəyik)!» - dedilər».

**Uca Allah (c.c) buyurur ki, hz. İbrahim (s.a.s) müsəlmandır:**

(Ali-İmran, 3/67)

«İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmış olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan da deyildi».

**Həz. İbrahim (s.a.s) və hz. İsmail (s.a.s) belə dua etdi:**

(Əl-Bəqərə, 2/128)

(«İbrahim və İsmail dedilər): «Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsləmən), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsləmən) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!».

**Həz. Lut (s.a.s) qövmü ilə bağlı uca Allah (c.c) belə buyurur:**

(Əz-Zariyat, 51/36)

«Ancaq orada bir evdən (Lutun ailəsindən) başqa, müsləmən (tövhid dinində olan) tapmadıq».

**Həz. Yusif (s.a.s) uca Allaha (c.c) belə yalvardı:**

(Yusuf, 12/101)

«Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!»

**Hz. Musa (s.a.s) qövmünə bunları söyləyir:**

(Yunus, 10/84)

«Musa dedi: «Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa (əgər müsəlmansınızsa), Ona təvəkkül edin!»

**İsrail oğullarının gerçek dini dost və düşmənlərinin bildiyi kimi, yəhudilik deyil, islam dini idi. Fironun böyükərək söylədiyi son sözlər bunu təsdiq edir:**

(Yunus, 10/90)

«İsrail oğullarını dənizdən (sağ-salamat) keçirdik. Firon və əsgərləri zalimcasına və düşməncəsinə onların arxasında düşdülər. (Firon) batacağı anda: «İsrail oğullarının inandıqlarından başqa heç bir tanrı olmadığını iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!» - dedi (yəni müsəlmanlardanam)».

**İslam dini bütün israil peyğəmbərlərinin həyat tərzini idti.**

«Şübhəsiz ki, Tövratı Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan (müslim) peyğəmbərlər yəhudilər arasında onunla, din alımları və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alımları və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasına) şahiddirlər. (Ey yəhudü alımları və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!»

**Hz. Süleyman (s.a.s) da bir müsəlman idi. Səbə məlikəsi Bəlqis Ona belə demişdi:**

(Ən-Nəml, 27/44)

«(Bəlqisin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: «Saraya daxil ol!» (Süleymanın sarayı) büllurdan tikildiyi və altına su buraxıldığı üçün (Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı işlanmasın deyə) ətəyini qaldırdı. O (Süleyman): «Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!» - dedi. (Bəlqis) dedi: «Ey Rəbbim! Mən (günəşə sitayış etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleyman sayəsin-

də) aləmlərin Rəbbi olan Allaha təslim oldum (müsəlman oldum)».

**Hz. İsanın (s.a.s) həvarilərinin dini islam idi:**

(Maidə, 5/111)

«Xatırıla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): «Mənə və peyğəmbərimə iman gətirin!» - deyə əmr etmişdim. Onlar isə: «Bizim (Sənə və peyğəmbərinə) itaətkar (müsəlman) kəslər olmağımıza şahid ol!» - deyə cavab vermişdilər».

*Əziz və fədakar anam Adilə xanımın,  
uca Allahın seçdiyi Vəfa xanımın  
adına ithaf edirəm*

**ALLAH (c.c) PEYĞƏMBƏRLƏ ELM  
GÖNDƏRMİŞDİR**

İslamın şanlı Peyğəmbəri mübarək hədislərində belə buyurur:

«... Səxavətli bir adam bir qonaqlıq verər, böyük bir ziyafət süfrəsi açar. O, bir dəvətçi göndərərək hər kəsi ziyafət çağırıar. Dəvət edənin çağırışına qulaq asanlar qonaqlığa gələr və ziyafət süfrəsindəki gözəl nemətlərdən yeyər. Dəvətçinin çağırışına qulaq asmayanlar isə qonaqlığa gəlməz və ziyafət süfrəsindəki gözəl nemətlərdən yeməzlər. **Kim Məhəmmədə itaət edərsə, Allaha itaət etmiş olar. Kim də Məhəmmədə üşyan edərsə, Allaha üşyan etmiş olar.**»

«Allahın mənimlə göndərdiyi hidayət və elm bir yerə yağışça bənzəyər. O yerin bir hissəsi gözəldir, suyu canına çəkər, ot və bol çəmənlik bitirər. Bu torpağın bir qismi də münbit deyil, ancaq bu torpaq da suyu saxlayar. Allah bu torpağın saxladığı su ilə insanlara fayda verər, bu torpaqda yiğilan sudan insanlar içərlər, heyvanları, əkin-biçini bu su ilə suvararlar. Yerin başqa bir hissəsinə də yağış yağar. Ancaq bu yer çox sərtdir və münbit deyil. Bu yer nə su saxlayar, nə də ot bitirər. Elə Allahın dinində fakih olan (və Allahın mənimlə göndərdiyi şeydən faydalanan, öyrənən, öyrədən) bir şəxsin misalı ilə, dinə münasibətdə təkəbbürdən başını qaldırmayan və mənimlə göndərilən Allahın doğru yolunu qəbul etməyənin misalı da belədir».

**QALDIRIB BARMAQ GƏTİRMİŞ  
ASIMAN İMAN SANA**

O, ümmidir, ümmihatın mayasıdır,  
O, yer üzünün nuru, ərşə kölgədir.

*Hz. Nizami*

Mən sağ olduğum müddətdə Qurani-Hakimin  
qulu, kələsi, xadimiyəm. Məhəmməd Mustafa (s.a.s.)  
yolunun tozu, torpağıyam.

*Hz. Mövlana*

Sen Ahmed ü Mahmud u Muhammedsin Efendim,  
Haktan Bize sultani-mueyyedsin Efendim.

*Şeyx Qalib*

Dərdli beynimə dərman et, onun  
Dərmanını Mustafanın ayağının torpağından et.

*Hz. Nizami*

Hüsni-Kurani görür insan olur hayran sana,  
Desti-kudretle yazılmış hilyedir Kur'an sana.

*Müəllim Naci*

Gül Məhəmməd təridir.

*Yunis Əmrə*

Ey vücudun əsəri-xilqəti-əşya səbəbi,  
Nəbi ol vaxt ki, bilfel gərəkməzdi Nəbi.

*Füzuli*

Ey olub merac bürhani-ulüvvi-şan sana,  
Yerə enmiş göydən istiqqlal üçün Furkan sana.

*Füzuli*

Ebediyyen sevecek can Onu, canan olarak,  
Şart-ı peyman olarak, huccet-i iman olarak,  
Şeb-i Miracda simasını seyretti diye,  
Kapanır yerlere gök secde-i şükran olarak.

*Kemal Edip Kürkçüoğlu*

Gel, ey Muhammed, bahardır...  
Dudaklar arasında saklı  
Aminlerimiz vardır!...  
Hacdan döner gibi gel;  
Miractan iner gibi gel;  
Bekliyoruz yillardır!...

*Arif Nihad Asya*

## HƏZRƏT NİZAMİNİN DUASI

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!  
Ey Allah, tovfiq qapısını aç,  
Nizamiyə həqiqət yolunu göstər.  
Mənə elə bir könül ver ki, varlığına inanmağa  
layiq olsun,  
Mənə elə bir dil ver ki, sənin yaradıcı olduğunu  
tərif edə bilsin.  
Yaxşı olmayanı könlümə yönəltmə,  
Bəyənilməyəndən əlimi qısa et.  
İçərimi haqq nuru ilə işıqlandır,  
Dilimə öz şükrünü öyrət!  
Davudun oxuduğu nəğmə ilə könlümü təzələ,  
Canımla bəslədiyim bu əsəri dünyada üzüağ et.  
Üzümü işıqlandırdın, gözümü də işıqlandır,  
Mənə nemət verdin, şükür etməyi də öyrət.  
Çətinliyə düşəndə səbir ver, qoy dözümlü olum,  
Asanhığa çıxanda qoyma səni unudum.  
Öz hikmətlərinlə məni tanış et,  
Qəflət pərdəsini qarşımızdan götür.  
Yol göstərən quşun pərvazını məndən alma,  
Əvvəl verdiyini axırda geri alma.  
İstərəm ki, olanda da, olmayıanda da  
Elə olam ki, sən ondan razı qalasan.  
Məni heç kəsə möhtac etmə,  
Bu dünya işindən məni bir qurtar.  
İşim sənə düşəndə onda özün bilərsən,  
Mənim çəkə bilmədiyim dərdi mənə yükləmə.  
Çıraqıma öz feyzinlə nur ver,  
Başımı öz astanandan uzaqlaşdırma.

**Qəflət yuxusundan məni oyat.  
Kəlmeyi-şəhadəti dilimə elə gətir ki,  
İşimin sonu xoşbəxtliklə qurtarsın.  
Bədənimi qənaətlə fərəhləndir.  
Məzacımı itaətlə mötədil saxla.  
Dərdli beynimə dərman et.  
Onun dərmanını Mustafanın ayağının  
torpağından et.  
Amin!**

## İÇİNDEKİLER

HZ. MƏHƏMMƏD (s.a.s.) AZADLIQ VƏ NUR PEYĞƏMBƏRİDİR .....
BÜTÜN PEYĞƏMBƏRLƏR MÜSƏLMANDIRLAR .....
ALLAH (c.c) PEYĞƏMBƏRLƏ ELM GÖNDƏRMİŞDİR .....
QALDIRIB BARMAQ GƏTİRMİŞ ASİMAN İMAN SANA .....
HƏZRƏT NİZAMİNİN DUASI .....
G İ R İ Ş: DƏYƏR BİZİM SƏRHƏDİMİZDİR .....
HZ. NİZAMİYƏ GÖRƏ DÜŞÜNCƏMİZİN QAYNAQLARI .....
İMANIN ƏSASLARI .....
HAQQ DINİNİN ÖZƏLLİKLƏRİ .....
İSLAM DINİNİN ƏSASLARI .....
PEYĞƏMBƏRLİK ANLAYIŞI .....
PEYĞƏMBƏRLƏRİN SAYI VƏ ÖZƏLLİKLƏRİ .....
PEYĞƏMBƏRLƏRİN TƏBLİĞ METODLARI .....
HƏZRƏT MƏHƏMMƏDİ (s.a.s.) BAŞQA PEYĞƏMBƏRLƏR- DƏN AYIRAN ÖZƏLLİKLƏR .....
ƏRƏB, FARS VƏ TÜRK ƏDƏBİYYATINDA NƏT .....
ƏRƏB ƏDƏBİYYATINDA NƏT .....
FARS ƏDƏBİYYATINDA NƏT .....
TÜRK ƏDƏBİYYATINDA NƏT .....
NƏTİN QURULUŞU .....
HZ. NİZAMİ GƏNCƏVİNİN NƏTİNİN ŞƏRHİ .....
HƏZRƏT PEYĞƏMBƏRƏ SALAVAT QURAN BUYURUĞUDUR .....
HƏZRƏT NİZAMİ GƏNCƏVİYƏ GÖRƏ ALLAH DAN ELM ÖYRƏNMƏYİN YOLU .....
BİR UDUM SƏHƏR HAVASI .....
«SİRLƏR XƏZİNƏSİ»NDƏN İKİNCİ NƏTİN ŞƏRHİ .....
İKİNCİ NƏTİN ÖZƏLLİKLƏRİ .....
BİRİNCİ BEYTİN ŞƏRHİ: «YEDDİ ULDUZUN DOQQUZ TAXTININ TACI» .....
ƏRŞ ANLAYIŞI .....
«YEDDİ ULDUZ» ANLAYIŞI .....
BEYTİN MƏNA YÜKÜ .....
İKİNCİ BEYTİN ŞƏRHİ: «HƏR İKİ CAHAN ONUN YƏHƏRİNİN TƏRKİNƏ BAĞLANMIŞDIR» .....
VƏHYİN ÜSTÜNLÜYÜ .....
ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: «O,ƏN YENİ AÇILMIŞ SÜNBÜLDÜR»....
DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: «GÖVHƏRİ GÜNƏŞİN LƏL QAYIRANIDIR» .....
PEYĞƏMBƏRİN SAÇI .....

BEŞİNCİ BEYTİN ŞƏRHİ: «ŞƏKƏR DODAQLARINI ONA  
GÖRƏ AÇMADI Kİ, SƏDƏFİN ABRI GETMƏSİN».....  
PEYĞƏMBƏRİN DODAĞI.....  
ALTINCI BEYTİN ŞƏRHİ: «ONUN GÖVHƏRİ HEÇ DAŞIN DA  
ÜRƏYİNİ SINDIRMADI».....  
«DÜRR» SÖZÜNÜN MƏNA ÇALARLARI.....  
UHUD DÖYÜŞUNDƏ BAŞ VERƏN HADİSƏ .....  
SƏHABƏNİN PEYĞƏMBƏR SEVGİSİ .....

MÜBARƏK DİŞƏ DƏYƏN DAŞ .....

YEDDİNCİ BEYTİN ŞƏRHİ: «DAŞIN QARA SÖVDASI  
HƏRƏKƏTƏ GƏLMİŞDİ».....  
SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: «O DAŞ HEÇ BİR VAXT  
MÜFƏRRİHƏ YETİŞMƏZDİ» .....

DOQQUZUNCU BEYTİN ŞƏRHİ: «GÖVHƏR DAŞDAN DOĞULUR»  
ONUNCU BEYTİN ŞƏRHİ: «DAŞIN QAN BAHASI VERMƏK  
ÜÇÜN AXÇASI YOX İDİ» .....

ON BİRİNCİ BEYTİN ŞƏRHİ: «DAŞDAN ÇIXAN BÜTÜN  
GÖVHƏRLƏR BİR DİŞİN QAN BAHASI OLA BİLMƏZ».....  
ON İKİNCİ BEYTİN ŞƏRHİ: «YER MƏDƏNLƏRİNDƏKİ  
BÜTÜN GÖVHƏRLƏR BELƏ QAN BAHASI OLA BİLMƏZ».....  
ON ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: «QƏLƏBƏ ONA İTAƏT  
EDİRDİ» .....

ON DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: «O, MƏRHƏMƏTİN ADINI  
UCALTDI».....  
PEYĞƏMBƏRİN MƏRHƏMƏT ÖLÇÜLƏRİ .....

ON BEŞİNCİ BEYTİN ŞƏRHİ: «BAŞINDAN TUTUB ONU  
KÖKÜNDƏN ÇIXARTDI».....  
PEYĞƏMBƏRİN DÜNYAYA MÜNASİBƏT ÖLÇÜLƏRİ .....

ON ALTINCI BEYTİN ŞƏRHİ: «DİŞİNDƏ HƏR İKİ CAHANDAN  
HEÇ BİR ŞEY YOX İDİ» .....

İSLAM PEYĞƏMBƏRİNİN DÜNYA MALINA MÜNASİBƏTİ .....

ON YEDDİNCİ BEYTİN ŞƏRHİ: «ONUN ƏLİ BAYRAQ,  
DİLİ İSƏ XƏNCƏR İDİ» .....

PEYĞƏMBƏRİN ƏSGƏRLƏRİ RUHLANDIRMAQ METODU .....

ON SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: «ONUN XƏNCƏRİ ÖZ DİŞİNİ  
NİSAR ETDİ» .....

ON DOQQUZUNCU BEYTİN ŞƏRHİ: «QOY HAMI ONUN  
KƏMƏRİNƏ BAXSIN».....  
UCA ALLAHIN KƏRƏM SİFƏTİ .....

İYİRMİNCİ BEYTİN ŞƏRHİ: «ONUN ƏXLAQI GÜL  
BAĞÇASIDIR» .....

ŞAİRİN UCA ALLAHА (c.c) MÜRACİƏTİ .....

ŞAİRİN PEYĞƏMBƏRƏ MÜRACİƏTİ .....
İYİRMİ BİRİNCİ BEYTİN ŞƏRHİ: «NİZAMİNİN TƏBİ ONUN ÜÇÜN AÇILMIŞ GÜLDÜR» .....
BƏDİİ ƏDƏBİYYATDA GÜL OBRAZI .....
MÜBARƏK İSLAM PEYĞƏMBƏRİNİN DİNİ DİRİLİK SUYUDUR .....
<b>«SIRLƏR XƏZİNƏSİ»NDƏN BEŞİNCİ NƏTİN ŞƏRHİ .....</b>
BEŞİNCİ NƏTİN BAŞLICA ÖZƏLLİKLƏRİ .....
HZ. NİZAMİNİN HƏDƏFLƏRİ .....
BEŞİNCİ NƏTİN MƏZMUNU VƏ QURULUŞU .....
BİRİNCİ BEYTİN ŞƏRHİ: «SƏN ELÇİLƏR TACININ GÖVHƏRİSƏN» .....
HZ. MƏHƏMMƏDİ (s.a.s) BAŞQA PEYĞƏMBƏRLƏRDƏN AYIRAN ÖZƏLLİKLƏR .....
TAC VƏ GÖVHƏR HAKİMİYYƏT RƏMZİDİR .....
İKİNCİ BEYTİN ŞƏRHİ: «HAMİ SƏNİN ÇÖRƏYİNİ YEYİB» .....
ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: «BEYTİN ƏVVƏLİ SƏNSƏN» .....
DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: «BU XARABA KƏND SƏNİN ƏLİNЛƏ ABADLAŞDI» .....
HƏZRƏT ADƏM (s.a.s) .....
PEYĞƏMBƏRLƏR EYNİ İŞİ İCRA EDİRLƏR .....
BEŞİNCİ BEYTİN ŞƏRHİ: «SƏN SONUNCU KƏRPİCSƏN» .....
ŞAİRİN EV MODELİ .....
ALTINCI BEYTİN ŞƏRHİ: «SƏN HƏM ADƏM, HƏM DƏ NUHSAN» DÜYÜNÜN İFADƏ ETDİYİ MƏNA .....
HZ. ADƏMIN (s.a.s) DÜYÜNU .....
HZ. NUHUN (s.a.s) DÜYÜNU .....
YEDDİNCİ BEYTİN ŞƏRHİ: «ADƏM BUĞDA YEYİB CƏNNƏTDƏN ÇIXDI» .....
DUA .....
TÖVBƏ .....
SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: «ADƏMIN TÖVBƏSİ SƏNİN ÇƏMƏNLİYİNİN ƏTRİNDƏNDİR» .....
ÜRƏK TÖVBƏSİ .....
DOQQUZUNCU BEYTİN ŞƏRHİ: «GÜLŞƏKƏR GÜLŞƏKƏRLİKDƏN TÖVBƏ ETDİ» .....
ONUNCU BEYTİN ŞƏRHİ: «ALLAH (c.c) QƏBUL TOPUNU ÜRƏK MEYDANINA ATMIŞDI» .....
QƏBUL TOPU .....
ÇÖVKAN OYUNU .....
ON BİRİNCİ BEYTİN ŞƏRHİ: «ADƏM TOPU TUTMAQ İSTƏDİ» .....

ON İKİNCİ BEYTİN ŞƏRHİ: «ADƏMİN ATI KÖVŞƏN DALINCA QAÇDI».....
ON ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: «HZ. NUH (s.a.s) BULAĞI İTİRİB TUFANA YETİŞDİ» .....
HZ. NUH (s.a.s) .....
HZ. NUH (s.a.s) «QƏBUL TOPUNU NİYƏ TUTA BİLMƏDİR?».....
ON DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: «NÖVBƏ İBRAHİMİN BEŞİYİNƏ ÇATDI».....
HZ. İBRAHİM (s.a.s) .....
DİVAN ƏDƏBİYYATINDA HZ. İBRAHİM (s.a.s) .....
HZ. İBRAHİM (s.a.s) FƏDAKARLIQ VƏ TƏSLİMİYYƏTİN SİMVOLUDUR .....
HZ. İBRAHİM (s.a.s) İKİ-ÜC YERDƏ ATDAN DÜŞDÜ .....
ON BEŞİNCİ BEYTİN ŞƏRHİ: «DAVUDUN ÜRƏYİ TƏNGNƏFƏS OLDU .....
HZ. DAVUD (s.a.s) .....
BEYTİN MƏNASI.....
ON ALTINI BEYTİN ŞƏRHİ: «SÜLEYMAN PEYĞƏMBƏRLİK TACI AXTARMADI».....
HZ. SÜLEYMAN (s.a.s) .....
DİVAN ŞEİRİNDE HZ. SÜLEYMAN (s.a.s) .....
ON YEDDİNCİ BEYTİN ŞƏRHİ: «YUSİF SUYU ƏYANI GÖRƏ BİLMƏDİR» .....
HZ. YUSİF (s.a.s) .....
DİVAN ŞEİRİNDE HZ. YUSİF (s.a.s) .....
ŞAİRİN HZ. YUSİFLƏ (s.a.s) BAĞLI ŞƏRHİ.....
ON SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: «XIZIR ÖZ ƏTƏYİNİ BULAĞIN SUYUNA BATMIŞ GÖRDÜ».....
HZ. XIZIR (s.a.s) .....
QURANİ-KƏRİMDE HZ. XIZIR (s.a.s) .....
DİVAN ƏDƏBİYYATINDA XIZIR (s.a.s) .....
BEYTİN MƏNA YÜKÜ .....
ON DOQQUZUNCU BEYTİN ŞƏRHİ: «MUSA ŞÜŞƏNİ ƏRNİ DAĞININ DİBİNƏ ÇIRPDI».....
HZ. MUSA (s.a.s) .....
«TÖVRAT» VƏ «İNCİL»DƏ VERİLƏN MÜJDƏ .....
HZ. MUSANIN (s.a.s) DOQQUZ MÖCÜZƏSİ.....
DİVAN ƏDƏBİYYATINDA HZ. MUSA (s.a.s) .....
BEYTİN MƏNASI .....
İYİRMİNCİ BEYTİN ŞƏRHİ: «MƏSİHA BU QİDAYA TAMAH ETMƏDİR».....

HZ. İSA (s.a.s) .....
DİVAN ƏDƏBİYYATINDA HZ. İSA (s.a.s) .....
HZ. NİZAMİYƏ GÖRƏ, HZ. İSA (s.a.s) .....
İYİRMİ BİRİNCİ BEYTİN ŞƏRHİ: «BU İŞİN ÜZƏRİNƏ SƏN SAYƏ SALDIN» .....
İYİRMİ İKİNCİ BEYTİN ŞƏRHİ: «BU NAMƏ SƏNİN ÜNVANINA MÖHÜRLƏNDİ» .....
İYİRMİ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: «DUR VƏ ÇƏRXDƏN FIRLAN» .....
İYİRMİ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: «FƏLƏYİN FƏZASI SƏNİN XÜTBƏNİN MEYDANIDIR» .....
İYİRMİ BEŞİNCİ BEYTİN ŞƏRHİ: «CÖVLAN ET Kİ, MEYDAN SƏNİNDİR» .....
İYİRMİ ALTINCI BEYTİN ŞƏRHİ: «FƏNA KİMDİR Kİ, SƏNİN CANINDAN SU APARSIN» .....
İYİRMİ YEDİNCİ BEYTİN ŞƏRHİ: «YOXLUĞUN AYAĞINI YOXLUQDA AVARA EYLƏ» .....
İYİRMİ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: «SƏNİN NƏFƏSİN AĞZIBAĞLILARI DİLƏ GƏTİİR» .....
İYİRMİ DOQQUZUNCU BEYTİN ŞƏRHİ: «SƏNİN ŞƏRİƏTİNŁƏ CAN GƏMİSİ SAHİLƏ ÇIXMIŞDIR» .....
İSLAM DİNİ İNSANIN AĞLINI QORUYUR .....
İSLAM DİNİ İNSANIN AİLƏSİNİ QORUYUR .....
İSLAM DİNİN QORUYUCUSUDUR .....
DİN İNSANIN CANINI QORUYUR .....
DİN İNSANIN MALINI QORUYUR .....
OTUZUNCU BEYTİN ŞƏRHİ: «DOQQUZ ÇƏRXİN QİBLƏSİ SƏNİN QAPINDIR» .....
OTUZ BİRİNCİ BEYTİN ŞƏRHİ: «CAHAN MÜLKÜ SAÇLARIN KİMİ BİR-BİRİNƏ QARIŞAR» .....
OTUZ İKİNCİ BEYTİN ŞƏRHİ: «DƏRİYƏ QƏLƏMSİZ YAZILANLARI ÜZƏ ÇIXARIB OXUYAN SƏNSƏN» .....
OTUZ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: «SƏNİN BARMAQLARIN ÖZ AYAQLARINI HƏRFƏ VURMADI» .....
PEYĞƏMBƏR ÜMMİ ALİMDİR .....
OTUZ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: «SƏNİN SÖZLƏRİN HEÇ KİMİN BARMAĞINA ƏZİYYƏT VERMİR» .....
OTUZ BEŞİNCİ BEYTİN ŞƏRHİ: «QAPININ TOZU ŞƏKƏR – QOVUTA DÖNDÜ» .....
OTUZ ALTINCI BEYTİN ŞƏRHİ: «SƏNİN BİR OVUCLUQ QOVUTUN QIRX GÜNLÜK AZUQƏDİR» .....
AŞİQLİYİN ÖLÇÜLƏRİ .....

OTUZ YEDDİNCİ BEYTİN ŞƏRHİ: «MƏNƏ BİR TƏZƏ-TƏR
NİCAT SÜBHÜ BƏXŞ ET» .....
NİCAT SÜBHÜ .....
OTUZ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: «SƏNİN TORPAĞIN
MƏNİM CANIMIN BEHİŞTİDİR».....
OTUZ DOQQUZUNCU BEYTİN ŞƏRHİ: «MƏN SƏNİN BAĞININ
ƏTRAFINDA OTURACAĞAM».....
QIRXINCI BEYTİN ŞƏRHİ: «NİZAMİ SƏNİN TORPAĞINI
SÜRMƏ KİMİ GÖZLƏRİNƏ ÇƏKƏR» .....
QIRX BİRİNCİ BEYTİN ŞƏRHİ: «BÖYÜKLƏR NİZAMİNİN
TORPAĞINI BAŞLARINA SƏPSİNLƏR».....
DUA.....
QAYNAQLAR .....

## G İ R İ Ş: DƏYƏR BİZİM SƏRHƏDİMİZDİR

«Hz. Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və hz.Məhəmməd (s.a.s.)» mövzusunun dərindən öyrənilməsi bir-birindən asılı olan bir neçə məsələnin araşdırılmasına bağlıdır. Bu mövzunu doğru qavramaq, doğru dəyərləndirmək üçün ilk sırada klassik Azərbaycan türk ədəbiyyatının xarakteri, bu ədəbiyyatın qaynaqları və hədəfləri doğru müəyyən edilməlidir.

İslam mühitində yaranan, böyük ədəbi əsərlər ortaya qoyan qədim və orta yüzelliklər Azərbaycan türk ədəbiyyatının başlıca qaynaqlarından biri İslam dini və mədəniyyətidir. Bu mədəniyyətin ölməz dəyərlərini doğru öyrənmədən klassik Azərbaycan türk ədəbiyyatının mahiyyətini, mövzularını, başlıca dəyərlərini olduğu kimi qavramağın yolu bağlıdır. **Təbiidir ki, dəyər yoxdur, azad, öz kimliyini anlayan fərqli bir millət də yoxdur.** Çünkü dəyər bizim sərhədimizdir, dəyər bizim ölçümüzdür, dəyər bizi başqalarından ayıran, seçən cövhərdir. Azərbaycan xalqını tanımağın, tanıtmağın, onu sevməyin yolu da bu xalqın dəyərlərini bilməyə bağlıdır. Dəyər insanı, toplumu daimi müsbət yönəldən yeniləşdirir, onu köhnəlməyə qoymur, insani və milli düşüncəni diri saxlayır, cəhalətin yolunu bağlayır, azad və ədalətli insanın, toplumun başlıca dayaqlarına, güc qaynağına çevirilir. Bu ölməz dəyərlər unudulanda, təhrif olunanda, doğru anlaşılmayanda köləliyə gedən yolun qapısı açılmış olur.

Hz.Nizami Gəncəvi kimi ölməz sənətkarlar azad, ədalətli insan olmağın, barış içində yaşayan bir toplumun ölçülərini, dəyərlərini müəyyənləşdiriblər. **Nizami Gəncəvi irsinin başlıca hədəfi uca Allahı insana tanıtmaqdır, qadir Allahı (c.c.) və Onun aciz qulunu bir-birinə sevdirməkdir.** Uca Allahı (c.c.) tanımağın yolu da onun göndərdiklərini öyrən-

mək, onun buyruqlarını (əmr və yasaqlarını) yerinə yetirməklə mümkündür. Bu, insan və toplum olaraq diri qalmağın, xilasın, azad və ədalətli olmağın tək yoludur.

## **HZ. NİZAMİYƏ GÖRƏ DÜŞÜNCƏMİZİN QAYNAQLARI**

**Hz.Nizami Gəncəviyə görə, bizim düşüncəmizin, varlığımızın qaynaqları üçdür: islami dəyərlər, milli dəyərlər, bəşəri dəyərlər. Diqqətlə düşünsək, görərik ki, bu dəyərlər pozulanda ilahi nizamdan uzaqlaşma baş verir və insan köləliyə yuvarlanır, yadların və nəfsinin köləsinə çevrilir. Bu dəyərlərin pozulması sonda insanı fitrətindən uzaqlaşdırır, ədalətsiz, kölə, sevgidən uzaq bir insan tipi və başıpozuq bir toplum yaranır.**

Deməli, bu gün hz.Nizaminin, eləcə də bütün böyük-lərimizin yaratdığı ölməz dəyərləri olduğu kimi öyrənmək və öyrətmək bir milli və təxirəsalınmaz vəzifədir.

### **İMANIN ƏSASLARI**

«Hz. Nizami Gəncəvi yaradıcılığında peyğəmbərlik anlayışı və Hz.Məhəmməd (s.a.s.)» mövzusunu diqqətlə araşdırmaq üçün öncə bu məsələlərin müqəddəs kitabımız Quranda qoyuluşuna baxmalıyıq.

**İslam dininə görə, imanın əsasları bunlardır: Allahın varlığına və birliyinə inanmaq, mələklərə inanmaq, kitab-lara inanmaq, peyğəmbərlərə inanmaq, axırət gününə inanmaq, xeyir və şəri ilə birlikdə qədərə inanmaq. Böyük İslam alimi Əhməd bin Hənbələ görə, «İslam aşkar və meydanda olandır. İman isə qəlbdədir».<sup>1</sup>**

---

1. «el-Müsned», III, 134-135.

İslam Peyğəmbəri həzrət Məhəmməd (s.a.s) bir hədi-sində imanı belə tərif etmişdir: «İman, Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axırət gününə və bir də xeyir və şəri ilə birlikdə qədərə inanmaqdır».<sup>2</sup>

Buradan da göründüyü kimi, iman bir könül işidir, könüldən bir şeyə inanmaqdır. İslam alimləri kamil imanla bağlı çeşidli düşüncələr irəli sürmüşlər. Bu dəyərləndirmələr sırasında aşağıdakı ölçü demək olar ki, bütün alimləri birləşdirmişdir: «İman, kalp ile tasdik, dil ile ikrar ve uzuvlarda amel etmekdir»<sup>3</sup>.

İman və imanla əməlin bağlılığı məsələsi Qurani-Kərimin ayrı-ayrı ayələrində də özünə yer tutmuşdur. Bu ayələrdən bir neçəsinə baxaq:

(Maidə, 5/5)

«Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyimiz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axırətdə zərər çəkənlərdən olar!».

---

2. Müslim, «İman», I.

3. «İslamda İnanç Esasları», İstanbul, 2002, s. 36.

(Nisa, 4/124)

«Kişi olsun, qadın olsun, hər kim mömin olaraq xeyirli işlər görərsə, belələri cənnətə girərlər və zərrəcə haqsızlığa uğramazlar».

(Ənbiya, 21/94)

«Bu etibarla hər kim mömin olaraq xeyirli işlər görərsə, onun əməli inkar edilməyəcəkdir. Biz bunu onun əməl dəftərinə yazmaqdıq».

Göründüyü kimi, imanın şərtləri sırasında peyğəmbərlərə iman da var və onların gətirdiklərinə uyğun hərkət etmək bir hökmidür.

### HAQQ DİNİNİN ÖZƏLLİKLƏRİ

İslam dini son dindir və haqq dinidir. **Haqq dini olmağın özəllikləri də bunlardır:** haqq dininin ilahi qaynağı var, dini göndərən, onu yaradan Allahdır (c.c.), insanların birbaşa Allahla danışmağı mümkün olmadığına görə uca Allah (c.c.) dinini qullarına çatdırmaq üçün insanlar arasından peyğəmbərlər seçilir, din peyğəmbərlərin təbliğatı ilə öyrənilir, peyğəmbərlər təbliğ mətnini Allahdan (c.c.) alırlar, bu mətnlər kitablardır, Allahın (c.c.) dininin məqsədi insanı xoşbəxt etməkdir. (Bütövlükdə İslam dininin məqsədi, hədəfi beşdir: həyatı qorumaq, ailəni qorumaq, insan ağlını qorumaq, dini qorumaq, malı qorumaq. Yeri gəlmışkən, onu da deyək ki, Qurani-Kərimdə bu hədəflərə çatmağın yolları və ilahi ölçüləri bir-bir göstərilib). Haqq dini olmağın bir özəlliyi də axırətə inanmaqdır. Dinə görə, gerçək xoşbəxtlik axırətdədir.

Bütün peyğəmbərlər bu ilahi dəyərləri təbliğ etmişlər. Kitabı olan (Zəbur, Tövrat, İncil, Quran) dinlər (Yəhudilik, Xristianlıq, İslam) bu müqəddəs dəyərlər üzərində qurulmuşdur. Yuxarıda sadalanan dinlərdən üçü (Yəhudilik, Xristianlıq, İslam) səmavi dindir. Ancaq Yəhudilik və Xristianlıq da təhrif edildiyinə görə haqq dini özəlliyini itirmişdir.

## İSLAM DİNİNİN ƏSASLARI

Deyildiyi kimi, İslam dini son və haqq dinidir. İmanın əsasları olduğu kimi, İslamın da əsasları var və bu əsaslar sırasında peyğəmbərlərə inanmaq da yer tutur. **İslam dininin əsasları bunlardır: Allahdan (c.c.) başqa Tanrı yoxdur və Məhəmməd (s.a.s.) onun elçisidir, namaz qılmaq, zəkat vermək, Ramazan orucu tutmaq, imkan olduqda Kəbəni ziyarət edib həcc vəzifəsini yerinə yetirmək.**

İslam dini, bu dünya və axırət dini olmaqla bir sıra özəlliklərə sahibdir. Öncə bu din son və ən mükəmməl (yetkin) dindir, bu din hz. Məhəmməddən (s.a.s) öncə olan peyğəmbərləri və kitabları təsdiq edir, bütün haqq peyğəmbərlərə və ilahi kitablara inanmağı əmr edir:

(Bəqərə, 2/285)

«Peyğəmbər də Rəbbindən özünə endirilənə iman etdi, möminlər də. Bunların hamısı Allaha, onun mələklərinə, kitablarına və peyğəmbərlərinə inandı. Onun peyğəmbərlərindən heç birini başqalarından ayıra bilmərik, dedilər.

(Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!».

Ancaq yəhudilər yalnız İsrail övladlarından olanları və təkcə Tövrati qəbul edirlər. Xristianlar da İsrail övladlarından olan peyğəmbərlərə, Tövratla birgə İsa peyğəmbərə və İncilə inanırlar. **İslam isə bütün səmavi dinləri və haqq peyğəmbərlərini tanyır. İslam bəşəri bir dindir. O, onun peyğəmbəri bir millətə, bir topluma deyil, bütün insanlığa göndərilmişdir:**

(Əraf, 7/158)

«(Ey Rəsulum!) De: «Ey insanlar! Mən Allahın sizin, hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir Tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də, Allaha, Allahın sözlərinə inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!».

(Səbə, 34/28)

«(Ey Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Ancaq insanların çoxu bunu bilməz!».

Qurana görə peyğəmbər cılrlarə də göndərilmişdir:

(Cin, 72/1-2)

«Ey Məhəmməd! De ki, mənə belə vəhy olundu: «Cinlərdən bir zümrə (mənim Quran oxumağımı) dinləmiş və belə demişdir: Biz heyranlıq verən və doğru yola yönəldən bir Quran dinlədik. Biz də ona iman etdik və biz bir daha heç kəsi Rəbbimizə şərīk qoşmayacağıq».

İslam dini insan yaradılışına, insan fitrətinə ən uyğun olan bir dindir. Belə ki, insan varlığı maddədən (insan torpaqdan yaradılıb) və ruhdan ibarətdir. **İslam dini də insanın maddi varlığına və ruhuna üz tutur, onlarla bağlı ilahi qaydalar müəyyənləşdirir.** İslam insan xoşbəxtliyini bu iki təməlin ölçülü bir biçimdə, bir arada tutulmasında görür və bununla bağlı ilahi ölçülər buyurur. **İslam dini insan ağılna böyük önəm verir, onu qorumağın yollarını göstərir.** İslama ağılla vəhy arasında uyğunsuzluq yoxdur, vəhylə gələn ilahi mesajlar ağılla da təsdiq olunur. İslam insan fitrətinə uyğundur və bu dünya ilə axırət arasında tarazlıq yaradır:

(Qəsəs, 28/77)

«Allahın sənə verdiyindən özünə axırət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrabaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah, fitnə-fəsad törədənləri sevməz!».

İslam Peygəmbəri bu dünya ilə axırət arasındaki tərəzliyi bir mübarək hədisində belə anladır: «Mən yəhudilik, ya da xristianlığı təbliğ etmək üçün göndərilmiş bir peyğəmbər deyiləm. Əksinə, mən orta yolu seçən, sağlam yaradılışa uyğun olan, asan və yaşanması mümkün olan bir dini öyrətmək üçün göndərildim. Məhəmmədin varlığı qüdrət əlində olan Allaha and içirəm ki, Allah yolunda və İslami yaymaq uğrunda bir sabah yürüşü, bir axşam gəzintisi dünyadan və onun içində olan hər şeydən dəyərlidir. Yenə and içirəm ki, sizdən birinizin savaş sırasında yer tutması altmış illik (nafilə) namazından xeyirlidir»<sup>4</sup>.

## PEYĞƏMBƏRLİK ANLAYIŞI

Biz, «Hz.Nizami Gəncəvi yaradıcılığında peyğəmbərlilik anlayışı və hz. Məhəmməd (s.a.s.)» mövzusunun daha dərin-dən anlaşılması üçün bütövlükdə İslam dinində peyğəmbərlilik institutunun yeri və önəmi üzərində durmağı da doğru sayırıq. Hər şeydən öncə onu deməliyik ki, peyğəmbərlər Allaha (c.c.) yaxın ən uca zirvələrdir. İslam dinində peyğəmbərliliklə bağlı bir neçə qavram var: **nübüvvət, vəhy, nəbi, rəsul**.

«Nübüvvət» ərəbcə «bilinməyən bir şeyi xəbər vermək» deməkdir. «Dini kültürümüzde peygamberlik diye intikal eden nübüvvət terim olaraq şöyledə tanımlanır: Kainatı yaratan Allahın, dini ve dünyevi konularda insanları bilgilendirip buyruklarını haber vermək üzərə seçtiyi bir insanı elçilikle görevlendirməsidir. Yüce Allah elçilik yapmakla görevlendirdiği kişiye başta kendi varlığı, nitelikleri, canlı-cansız bütün yaratıkları barındıran kainatın yaratılışı, oluşumu, yaratılış amacı, işleyişini ve sonu, ahiret alemi, varlıklar içinde insanın yeri, önemi ve görevleri, bilgi üretme yöntemleri, fert ve toplumun mutluluğunu

---

4. Ahmed bin Hanbel, «el-Müsned», V, 266.

için dünya hayatında uyulması gereken belli başlı kurallar olmak üzere insanı ilgilendiren hemen her konuda vahiy yoluyla bilgiler öğretmiş ve bunları diğer insanlara tebliğ etmesini emr etmiştir. Şu halda Allah ile yaratıkları arasında ilişki ve iletişimimi ifade eden nübüvvet müessesesinde vəhy aslı bir unsur olarak karşımıza çıkar».<sup>5</sup>

İslam dinində peyğəmbərlək institutu ilə bağlı başqa bir önəmli məsələ vəhy anlayışıdır. «Gizlice söylemek ve bildirmek, ya da gizlice söylenen söz» anlamında işlənən bu söz termin olaraq «... Allah Tealanın çeşitli konulara ilişkin bilgileri söz ve ya mana şeklinde, doğrudan doğruya, yaxut melek vasitəsiylə peygamberlere gizlice bildirmesidir».<sup>6</sup>

Peyğəmbərlik anlayışı-institutu ilə bağlı terminlərdən biri də «Nəbi-Rəsul» qavramıdır. «Nəbi», ərəbcə «xəbər verən», «xəbər verilən insan» deməkdir. «Rəsul» isə «xəbər getirən elçi» anlamındadır. Bu iki termin yerinə daha çox «peyğəmbər» qavramı işlədir. İslam dinində «nəbi» və «rəsul» terminləri çox zaman bir-birinin yerinə işləndiyi kimi, alımlar bu iki qavram arasında fərq olduğunu da irəli sürmüşlər: «...«resul» yeni bir şeriatla gönderilen peygamber», «nebi» ise önceki bir peygamberin getirdiyi şeriatı tebliğ eden peygamber diye tanımlanmıştır»<sup>7</sup>.

Qurani-Kərimdə «rəsul» qavramı «mələk», ya da «mələklər» anlamında da işlədilmişdir:

(Fatir, 35/1)

---

5. «İslamda İnanç Esasları», İstanbul, 2002, s. 162.

6. «İslamda İnanç Esasları», İstanbul, 2002, s.162.

<sup>7</sup> «İslamda İnanç Esasları», İstanbul, 2002, s. 165.

«Həmd göyləri və yeri yoxdan var edən, mələkləri iki, üç və dördqanadlı elçilər edən, yaratmaqdə dilədiyi qədər də artıran Allaha məxsusdur. Allah şübhə yoxdur ki, hər şeyə qadirdir».

**İslam dininə görə, peyğəmbərlik uca Allahın (c.c.)** insanlara rəhmətinin, sevgisinin, ədalət və hikmətinin göstəricisidir. Peyğəmbərlik institutunu zəruri edən şərt uca Allahın (c.c.) insanları bu dünyada və axırətdə xoşbəxt etmək istəyidir. İnsan təkbaşına, ağılı və duyğuları ilə Allahı (c.c.) doğru tanımaq gücündə deyil. Onun həmişə çəşmaq, yolunu azmaq ehtimalı var. Ona görə də, uca Allah (c.c.) insanı yaradı, ona doğrunu açıqlayan bir kitab, bu kitabı insanlara öyrədəcək müəllimlər-peyğəmbərlər göndərdi. Peyğəmbərlik, kitabı, müəllimi, məktəbi olan, hədəfi Allahın (c.c.) razı qalacağı insan yetişdirmək olaraq müəyyənləşdirilmiş bir sistemdir.

Yuxarıda deyildiyi kimi, peyğəmbərlərə iman İslamın və imanın əsaslarından biridir:

(Ali-İmran, 3/179)

«Allah pisi yaxşidan ayırmadan möminləri yaşadığınız bu hal üzrə buraxacaq deyildir. Allah sizə qeybi bildirəcək də deyildir. Ancaq Allah peyğəmbərlərindən dilədiyini seçər (ona qullarının qəlblərində olanları bildirir). Bu halda Allaha və peyğəmbərlərinə iman edin. Əgər inansınız və qorxsanız, ən böyük mükafat sizindir».

(Nisa, 4/136)

«Ey iman edənlər! Allaha, peyğəmbərinə endirdiyi kitaba və daha öncə endirdiyi kitaba iman edin. Kim Allahı, mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar edərsə, son dərəcə böyük bir sapıqlığa düşmüş olar».

(Nisa, 4/150-151)

«Allahi və peyğəmbərlərini inkar edənlər, Allah və peyğəmbərləri arasını açmaq istəyənlər, bir qisminə inanıb, bir qismini inkar edənlər və (iman ilə küfr) arasında bir yol tutmaq istəyənlər. Kafir olanlar məhz bunlardır. Biz belə kafirlər üçün zəliledici bir əzab hazırladıq».

(Nisa, 4/152)

«Allaha və peyğəmbərlərinə iman edənlərə, onlardan heç biri arasında fərq qoymayanlara isə mükafatları veriləcəkdir. Allah çox bağışlayıcıdır, çox mərhəmətlidir».

Bu ayəldən aydın göründüyü kimi, uca Allah (c.c.) bir neçə önəmli məsələni bir yerdə vurğulayır. **Bu məsələlərdən**

biri peyğəmbər seçiminin insanların əlində olmamasıdır. Peyğəmbərləri uca Allah (c.c.) seçilir. Uca Allah (c.c.) seçdiyi peyğəmbərlərin səlahiyyətlərinin sınırını da özü bəlli edir. Bu ayələrdə önə çıxan ikinci məsələ Allaha (c.c.) imanla peyğəmbərə imanın yanaşı, bir-birinə bağlı olaraq verilməsidir. Qadir Allahın (c.c.) peyğəmbərlərə iman etmədən Allaha (c.c.) imanın mümkünşüzlüyünü buyurması, əmr etməsi bir yandan Allahın (c.c.) birliyi inancının qorunub saxlanmasıının hədəf olduğunu, başqa yöndən isə peyğəmbərlik institutunun və peyğəmbərlərin önəmini göstərir.

Uca Allah (c.c.) seçdiklərinə yetki verir, onları qoruyur və insanlara uca Allaha (c.c.) qovuşduracaq yolun peyğəmbər öndərliyində gediləcəyini bildirir. Peyğəmbər öndərliyindən, ona iman etməkdən imtina isə küfrə gedən yolun öünü açır. Ona görə də, uca Allah (c.c.) yuxarıdakı ayələrdə peyğəmbərlərə imandan imtinanın ağır cəzasını da göstərdiyimiz önemli məsələlərlə birgə xatırlatmağı zəruri sayır. Mərhəmətli Allah (c.c.) bu yanlış yola girənlərin «azacağını», «kafir olacağını», «zəliledici bir əzaba düşər olacağını» israrla bildirir. Allaha (c.c.) və peyğəmbərə inananların isə «mükafatlandırılacağı» bəyan edilərək, bunun ardından uca Allahın «bağışlayıcı və mərhəmətli» olduğu önə çəkilir. **Deməli, peyğəmbərlik və peyğəmbərlər Allahın (c.c.) birliyi inancının ayrılmaz tərkib hissəsidir və bu məsələnin yanlış yozumuna Allahın (c.c.) heç bir güzəsti yoxdur.**

### **PEYĞƏMBƏRLƏRİN SAYI VƏ ÖZƏLLİKLƏRİ**

İslam alımları peyğəmbərlərin sayı ilə bağlı çeşidli rəqəmlər göstərmişlər. Qurani-Kərimdə peyğəmbərlərin sayı ilə bağlı dəqiq bir bilgi yoxdur. Qurani-Kərimdə bir sıra peyğəmbərlərin adı çəkilmiş, başqalarından isə danışılma-

mışdır<sup>8</sup>. Qurani-Kərimdə adı çəkilən peyğəmbərlər bunlardır: Adəm, Davud, İlyas, Əyyub, Harun, Hud, İbrahim, İdris, İlyas, İsa, İshaq, İsmayıł, Lut, Musa, Nuh, Saleh, Süleyman, Şuayb, Yaqub, Yəhya, Yunus, Yusif, Zəkəriyyə, Zülqifl və həzrət Məhəmməd. Uzeyir, Loğman və Zülqərneynin peyğəmbərlikləri isə mübahisəlidir.

**Peyğəmbərlər Allahın (c.c.) seçdiyi mübarək insanlar olduqları üçün onların bir sıra özəllikləri var. Bu özəllikləri aşağıdakı kimi sıralamaq olar: onlar insandırlar, onlar da adı insanlar kimi doğular, yeyər, içər, sevər, evlənər, işləyər, qəmlənər, xəstələnər, ölər. Qurani-Kərimdə peyğəmbərlərin insan olmaları, yəni bəşəri yönü dönə-dönə vurğulanır:**

(Maidə, 5/75)

«Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hökmərini sidq ürəkdən təsdiq edən) bir qadın idi. Onların hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör, Biz ayələri onlara necə başa salırıq, onlar (bu ayələrdən) gör, necə üz çevirirlər».

(Rəd, 13/38)

«Səndən öncə də peyğəmbərlər göndərmış və onlara xanımlar və uşaqlar vermişdik. Heç bir peyğəmbərin Allahın izni olmadan bir möcüzə göstərməsi mümkün deyildir. Hər surənin (yazıldığı) bir kitab vardır».

---

<sup>8</sup> «Nisa», 4/164; «Nəhl», 16/36; «Fatır», 35/24; «Mömin», 40/78.

(Ənbiya, 21/7-8)

«Səndən öncə də özlərinə vəhy etdiyimiz bir sıra adamları göndərmişdik. Əgər bilmirsinizsə, (inanın) kitab əhlindən soruşun. Onları yemək yeməz bir cəsəd deyildilər. Əbədi də deyildilər».

(Ənbiya, 21/34)

«Səndən öncə heç bir insanı ölümsüz etmədik. Sən ölüb də onlar əbədi qalacaqlarmı?».

(Furqan, 25/7)

«Dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?».

(Furqan, 25/20)

«Səndən öncə heç bir peyğəmbər göndərmədik ki, yemək yeməmiş və küçələrdə gəzməmiş olsun. Ey insanlar! Biz sizin bəzinizi başqası üçün sınaq vasitəsi etdik. Heç sə-bir etmirsinizmi? Rəbbim hər şeyi haqqıyla görəndir».

(Zumər, 39/30)

«(Ey Məhəmməd!) Əlbəttə, sən də ölcəksən, onlar da ölcəklər».

Təbiidir ki, uca Allahın peyğəmbərləri insanlar arasından seçməsinin də bir hikməti var. İnsanların öz cinsindən olmayan bir varlığın vasitəsi ilə Allahın insanlarla bağlı bəlli etdiyi dəyərlərə inanması, onun ardınca getməsi inandırıcı deyil. Allahın verdiyi müqəddəs bir yükü, əmanəti insanlar arasından seçilmiş bir peyğəmbər daşıya bilirsə, deməli, başqa insanlar da onun ardınca gedə bilər. Peyğəmbərlərin insanlar arasından seçiləməsi insanların düşüncəsində şübhəyə, etiraza, inkara və suala yer qoymur. Peyğəmbərlər mələk olsa idi, insanlar onun dediklərini yerinə yetirməyə gücü çatmayacaqlarını asanlıqla irəli sürə bilərdilər.

Ancaq peyğəmbərlər insan olsalar da, başqa insanlardan üstün ağlı, iti zəkası, gözəl əxlaqi, qüsursuz bədənləri ilə seçilirlər. İnsanlarla ünsiyyətdə, cəhalətlə mübarizədə bunlar çox önəmli üstünlüklerdir. «Hz. Yusufun cezbedici güzelliyi, hz. İbrahimin Nemruđu tartışmadada mağlub eden deliller getirmesi ve puta tapmanın anlamsızlığını göstermek üzərə zekice bir plan kurması bu konudan çarpıcı örneklerdir».<sup>9</sup>

**Peyğəmbərlərin başqa bir özəlliyi vəhü ala bilmək gücündə olmaları və vəhü almalarıdır.** Bilindiyi kimi, vəhüyin alınması çox ağır bir işdir. Adı insan bədəninin bu gücü yoxdur. Qaynaqların yazdığını görə, hz. Məhəmməd (s.a.s.) vəhü alarkən tərləyir, vəhyin gəlişi peyğəmbər dəvənin

---

<sup>9</sup> «İslamda İnanc Esasları», İstanbul, 2002, s. 183.

üstündə olarkən baş verirdisə, dəvə çökür, bir sıra hallarda yaxınlıqda olanlar arı vızıltısı kimi səslər eşidirdi<sup>10</sup>.

**Peyğəmbərlərin bir özəlliyi də kişi cinsindən olma-**  
**larıdır.** Bunun səbəbi isə peyğəmbərlərin çox ağır bir mis-  
siya daşıyıcısı olmaları ilə bağlıdır. Qadın bu ağır yükü da-  
şımaq gücündə deyil.

**Peyğəmbərləri başqalarından seçən özəlliklərdən**  
**biri də onları Allahın seçməsidir.** Peyğəmbərlik vərasət  
yolu ilə verilməz.

**Peyğəmbərlərin günahdan qorunmaları da onların**  
**özəllikləri sırasında yer tutur.** Heç bir peyğəmbər ilahi  
yükün daşıyıcısı olduğu dönəmdə günah işləməmişdir.  
Peyğəmbərlər inanılan, etibarlı insanlardır. Peyğəmbər-  
lər əmanətə xəyanət etməz. Peyğəmbərlərin bir özəlliyi  
də vəhiyi təbliğ etmələridir:

(Maidə, 5/67)

«Ey Peyğəmbər! Rəbbindən sənə endirilən (ayələri)  
təbliğ et. Əgər bunu etməsən, Rəbbinin peyğəmbərliyini təbliğ  
etməmiş olarsan. Allah səni insanlardan qoruyar. Allah, şübhə-  
siz, kafir qövmə hidayət etməz».

(Əhzab, 33/39)

«Peyğəmbərlər (peyğəmbərlik vəzifəsi olaraq) Allahın  
əmr və yasaqlarını təbliğ edərlər və Ondan qorxarlar. Ondan

---

<sup>10</sup> Buxari, «Müsənəd», I 34, II 176.

başqa da heç kimdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir».

**Peyğəmbərlər uca Allahın sevimli, seçilmiş, ayrıca ilahi missiya ilə vəzifələndirilmiş quulları olmaqla birləşdir, dərəcələrinə görə bir-birindən fərqlənirlər.** Bu, Quranda da açıqca bildirilmişdir:

(Bəqərə, 2/253)

«Bəli, bu peyğəmbərlər. Onlardan bəziləri başqalarına üstün qılınmışdır. Allahın danışdığı, bəzilərinin də dərəcələrini yüksəltdiyi kimsələr onlardır. Məryəm oğlu İsaya açıq dəlillər vermiş və onu Ruhul-Qüds ilə dəstekləmişdir. Əgər Allah diləsəydi, bu peyğəmbərlərdən sonra gələn (millətlər) özlərinə açıq dəlillər gəldikdən sonra bir-birilərini öldürməzdilər. Ancaq ixtilafa düşdülər. Onlardan bir qismi iman etdi, bir qismi də küfr etdi. Əgər Allah diləsəydi, bir-birilərini öldürməzdilər. Ancaq Allah istədiyini edər».

## **PEYĞƏMBƏRLƏRİN VƏZİFƏLƏRİ**

**Peyğəmbərlərin bir sıra vəzifələri də var. Bunları aşağıdakı kimi sıralamaq olar: İnsanları bir olan Allaha inanmağa dəvət etmək, ilahi buyruqları (əmr və yasaqları) açıqlamaq, tətbiq etmək və insanlara örnək olmaq, bütün məsələlərdə ilahi hökmələri ölçü götürmək və nəfsi**

**arzularına uymamaq, insanlara gözəl əxlaq aşılamaq, Allahın dəlili olmaq.** Biz bu vəzifələri qavramlarla versək, peyğəmbərin vəzifəsinin Təbliğ, Bəyan (açıqlama), Dəvət, Təlim, Təmizləmə olduğunu görərik. Bu beş ilahi vəzifə Quran ayələri ilə təsbit olunmuşdur.

**Təbliğ vəzifəsi:**

(Nur, 24/54)

«De: «Allaha itaət edin, peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsiniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, risaləti) açıq-aşkar təbliğdir».

**Bəyan (açıqlama) vəzifəsi:**

(Nəhl, 16/44)

«Onlara açıq dəllillər və kitabları göndərdik. Sənə də insanlara endiriləni onlara açıqlayasan deyə Qurani endirdik. Bəlkə onlar da düşünərlər».

**Dəvət vəzifəsi:**

(Nəhl, 16/125)

«Ey Məhəmməd! Rəbbinin yoluna hikmətlə və gözəl öyüdlə dəvət et. Onlarla ən gözəl bir şəkildə mübahisə et. Şübhəsiz, öz yolundan azanları ən yaxşı bilən Rəbbindir. Doğru yolda olanları da ən yaxşı o bilir».

**Təlim (öyrətmək) vəzifəsi:**

(Bəqərə, 2/129)

«Rəbbimiz! Onlara öz içlərindən sənin ayələrini oxuyan, kitab və hikməti öyrədən və onları (şirkədən) arındıran bir peyğəmbər göndər. Şübhəsiz, əziz və hakim olan ancaq sənsən».

**Təmizləmə vəzifəsi:**

Peyğəmbərin vəzifəsi insanları, toplumu pisliklərdən arındırmaqdır. İbadət və əməllə gerçəkləşən bu vəzifə insanda uca Allaha (c.c.) sonsuz bir inam yaradır. Peyğəmbər (s.a.s.) bu vəzifəni gözəl sözlə, gözəl davranışla, gözəl işlə gerçəkləşdirib:

(Cümə, 62/2)

«Ummi ərəblər içindən onlardan olan, onlara Allahın ayələrini oxuyan, onları təmizləyən və onlara kitabı, hikməti öyrədən bir rəsul göndərən Odur. Halbuki, öncədən bu ərəblər açıq bir sapıqlıq içində idilər».

**Peyğəmbərlər vəhiyi yaşanan bir dinə çevirmişlər.**  
Ona görə də Fəxrəddin Yıldızə görə, «Peygamberlik daha çok praktikle ilgili bir müessesedir»<sup>11</sup>.

---

<sup>11</sup> «Altınoluk» dərgisi, sayı, 184, Haziran, 2001, s. 7.

## PEYĞƏMBƏRLƏRİN TƏBLİĞ METODLARI

Peyğəmbərlər təbliğ görevlərini sonadək yerinə yetirmişlər. Onlar üzərilərinə düşəni gerçəkləşdirmək üçün bir sıra metodlardan yararlanmışlar. Məsələn, hz. Məhəmməd (s.a.s.) təbliğin ilk mərhələsini gizli gerçəkləşdirmiş, bu mərhələdə təbliğdə **xəbərdarlıq metoduna** üstünlük vermiş, Allahın əzabı ilə qorxutmuşdur.

Peyğəmbərin təbliğdə ən güclü silahı səbir və dözüm idi. O, təbliğ siyasetində **mərhələli olmaq prinsipini** əsas götürmüştür.

Peyğəmbərlərlə bağlı olan bir sıra xüsusiyyətlər onlara ilahi vəzifələrini yerinə yetirməkdə yardım etmişdir. Məsələn, bütün peyğəmbərlər risalətdən öncə xalq içində seviliblər, onlara böyük inam olub (risalətdən öncə Məkkədə insanlar hz. Məhəmmədi (s.a.s.) «Məhəmməd Əmin» adlandıırırdı). Peyğəmbərlərin həyatı xalqın gözü qarşısında keçib, xalq onları tanıyıb, onlarla ünsiyyət qurub. (Hz. Məhəmmədin (s.a.s.) ömrünün bütün yönələri bəllidir). Bütün bunlar onlara inam yaradıb.

**Təbliğdə də başlıca məsələlərdən biri təbliğ edən insanın şəxsiyyətinə inamın olmasıdır.** Peyğəmbərlər **inandırma və çəkindirmə** yolu ilə insanları yaradan Allahın (c.c.) buyruqlarına yönəldiblər.

**Qurani-Kərimin təliminə görə, cəhalətlə mübarizədə aşağıdakı metod tətbiq olunmalıdır: Təbliğdə önəmlı olan məsələlərdən biri ardıcılıqdır.** Peyğəmbərlər bu təbliğ yoluna sonadək sadıq qalmışlar. Burada ardıcılıq deyilərkən iki məsələ nəzərdə tutulur. Birincisi, təbliğdə nədən başlayıb nədə qurtarmaq önemlidir. Məsələlərin doğru sırası ideyanın qəbulunda ayrıca yer tutur. Təbliğdə kimdən başlamalı suali da öne keçir. Məsələn, hz. Məhəmməd (s.a.s.) İslami təbliğ edərkən öz ailəsindən və

yaxınlarından başlayıb. Təbliğdə ardıcılıq deyilərkən bir də ideya uğrunda ardıcıl olmaq, dönməzlik, sonadək mübarizə nəzərdə tutulur. Hz. Məhəmmədin (s.a.s.) şərəfli ömür yolu bunun gözəl örnəyidir.

**Quran təliminə görə, ardıcıl, çox, doğru çalışmaq da təbliğin önemli məsələlərindən biridir.** Təbliğdə səbir, pisliklərə qarşı müqavimət gücü, fədakarlıq, yaxşılıqları təqdir də əsaslar sırasındadır. Düşünən, azad, imanlı, əxlaqlı insan yetişdirməyin tək yolu da budur.

### **HƏZRƏT MƏHƏMMƏDİ (s.a.s.) BAŞQA PEYĞƏMBƏRLƏRDƏN AYIRAN ÖZƏLLİKLƏR**

Biz, son peyğəmbər olan hz. Məhəmmədi (s.a.s.) başqa peyğəmbərlərdən ayıran özəlliklər üzərində də qısaca durmaq istəyirik. **Qurani-Kərimdə hz. Məhəmmədin (s.a.s.) peyğəmbər olduğu açıq bildirilmişdir:**

(Əhzab, 33/45-46)

«Ey peyğəmbər! Biz səni şahid, müjdəçi, uyarıcı, Al-lahın izni ilə ona dəvətedici və aydınlaşdırıcı bir işiq olaraq göndərdik».

**Qurana görə, Məhəmməd Peyğəmbərə iman Allah (c.c.) əmriddir:**

(Hədid, 57/7)

«Allaha və Rəsuluna iman edin. Allahın sizə verdiyi maldan Allah yolunda xərcləyin. İçinizdən iman edənlər və Allah yolunda sərf edənlər üçün böyük mükafat vardır».

**Qurana görə, hz.Məhəmmədin (s.a.s.) peyğəmbərliliyinə inanmamaq küfrdür:**

(Fəth, 48/13)

«Kim Allaha və Rəsuluna iman etməsə, doğru budur ki, biz kafirlər üçün alovlu bir atəş hazırlamışıq».

**Hz.Məhəmmədin (s.a.s.) peyğəmbərliyi ümumbaşəridir.** Yəni o, bir topluma, insan qrupuna deyil, bütün insanlığa göndərilmişdir:

(Səbət, 34/28)

«Ey Məhəmməd! Biz səni ancaq bütün insanlara müjdəçi və uyarıcı olaraq göndərdik. Ancaq onların çoxu bilmir».

**Hz. Məhəmmədin (s.a.s.) peyğəmbərliyinin dəlili Qurandır, onun üstün əxlaqdır, onun möcüzələridir.** Qurandan öncəki ilahi kitablarda onun peyğəmbərliyi müjdələnmişdir:

(Saf, 61/6)

«Məryəm oğlu İsa da belə demişdi: «Ey İsrail oğulları! Mən, məndən öncə göndərilmiş olan Tövratdakı şeyləri tə-

diquidici və məndən sonra gələcək olan Əhməd adındakı peyğəmbəri də müjdələyici olaraq Allahın sizə göndərdiyi peyğəmbəriyəm. Ancaq İsanın müjdələdiyi peyğəmbər açıq dəlillərlə gələndə də «bu bəlli bir sehirdir» demişlər».

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ  
(Qələm, 68/4)

«Və sən böyük bir əxlaq üzərindəsən».

**Hz.Məhəmmədi (s.a.s.) başqa peyğəmbərlərdən ayran bir özəlliyi də onun son elçi olmasıdır:**

(Əhzab, 33/40)

«Məhəmməd adamlarınızdan hər hansı birinin atası deyil, ancaq Allahın rəsulu və Peyğəmbərlərin də sonuncusudur. Allah hər şeyi haqqıyla biləndir».

### HƏZRƏT MƏHƏMMƏDİN (s.a.s) ADLARI

Şairlər uca Allahın (c.c.) və onun sevimli dostu Hz. Peyğəmbərin adlarını, sifətlərini öymək, bu mübarək adlardan yardım, şəfaət ummaq məqsədi ilə çoxsaylı şeirlər yazmışlar. Bu adların yazılıdığı lövhələr divarlardan asılmış, onlara toxunulmaz əmanət kimi baxılmışdır. Mövzumuz birbaşa Peyğəmbərlə (s.a.s.) bağlı olduğu üçün öncə onun **Qurani-Kərimdə olan adlarını sadalayaq**: Əhməd, Əmin, Bəşir, Bürhan, Hatəm, Dai, Rəsul-ür-Rəhmə, Sirac, Münir, Sirati-Müstəqim, Ta-Ha, Ya-Sin, Ha-Mim, Əbd, Ürvətül-Vüsqa, Qədəmüs-Sidq, Məhəmməd, Müddəssir, Müzəmmil, Mustafa, Müctəba, Nəbiyyül-Ümmi, Nemətullah, Hadi.

**Hz. Peyğəmbərin (s.a.s.) başqa dini kitab və səhifələrdə olan adları:** İncildə: Əhməd, Baraklit (Faraklit), Hanbata, Ruhul-Haqq, Ruhul-Qüds, Səhihül-Qədib, Sahibün-Naleyn; Tövratda: Əhyed, Bidbid, Dahuk, Mütəvvəkkül, Muxtar; Zəburda: İklil, Cabbar, Hamyata, Hathat, Qayyim, Muqimus-Sünənə; başqa Peyğəmbərlərə endirilən səhifələrdə: Əhunah Tabtab, Müşəffih, Əcir, Hatəm, Mazmaz, Muhəminna.

**Hədislərdə bilinən adlar:** Əhməd, Ahyəd, Əmin, İmamül-Müttəqin, Həşir, Həbibullah, Rəkibül-Burak, Rəsulür-Rəhmə, Rəsulür-Rahə, Rəsulül-Məlahim, Seyyidül-Mürsəlin, Seyyidi-Vələdi-Adəm, Sabiq, Şəfi, Şafi, Müşəffa, Sahibül-Hatəm, Ta-Ha, Zahir, Akib (Akib), Abdullah, Kaidül-Gurril-Muhaccelin Kusem, Mahi, Məhəmməd, Müddəssir, Müzəmmil, Müktəfi, Mukaffa, Nəbiyyüt-Tövbə, Nəbiyyür-Rəhmə, Nəbiyyül-Məlhəmə, Ya-Sin.

**Əsməi-Hüsna ilə ortaq olan adları:** Əvvəl, Axir, Cəbbar, Həmid, Hamid, Haqq, Xəbir, Rauf, Rəhim, Şahid, Şəhid, Şəkur, Sadiq, Əziz, Əzim, Əvf, Alim, Fəttah, Quddis, Qəvi, Zu-Qüvvə, Kərim, Əkrəm, Mübəşşir, Mübin, Mahmud, Mömin, Mühəymən, Nur, Vəli, Mövla, Hadi, Ya-Sin.

Başqa Peyğəmbər və din böyükleri ilə ortaq olan adları: hz. Məhəmmədin (s.a.s.) Əhməd, Məhəmməd, Aqib, Həşir, Mukaffa, Nəbiyyül-Məlhəmə kimi adları yalnız onundur. Rəsulallah, Nəbiyyullah, Abdullah, Şahid, Mübəşşir, Nəzir, Nəbiyyür-Rəhmə, Nəbiyyüt-Tövbə kimi adları isə başqa Peyğəmbərlərə də verilmişdir. Bununla birgə, hz. Adəmin (s.a.s.) Safiyullah, hz. İbrahim (s.a.s.) Xəlilullah, hz. Musanın Kəlimullah, hz. İsanın (s.a.s.) Ruhul-Qüds, hz. Əlinin (r.a.) Mürtəza və Müctəba, İmam Qazalinin (r.a.) Höccətil-İslam kimi adları həm də hz. Peyğəmbərin (s.a.s.) adıdır.

**Ancaq Peyğəmbər (s.a.s.) üçün deyilən ifadələr:** fəxri-kainat, fəxri-Aləm, məfxari-Aləm, Əbül-Möminin, Xeyrül-

Mürsəlin, kani-Şəfaət, məhbubi-Haqq, Muini-Bəşər, Rəsulüs-Sakaleyn, seyidüs-Səadət, seyidül-mürsəlin, sultanı-ənbiya kimi adlar ancaq hz. Məhəmməd (s.a.s.) bağlı deyimlərdir.

**Bədii ədəbiyyatda Peyğəmbər (s.a.s.) üçün işlədirilən ifadələr:** mehri-bürçi-fəzail, bədri-düca, mahi-munir, sədri-bədri-kainat, ayimeyi-əzəl, mirati-xuda, cövhəri-zat, dürreyi-beyza, dürri-yetim, dəryayı-istifa, şəmsi-kövneyn, şəmsi-sübhan, afitabi-övci-din, nəyyiri-əzəm, səhabi-rəhmət, qibleyi-nümayi-əhli-taət, kilidi-məhzəni-gəncineyi-din, loğman, təbibə-mərizi-üşyan, məqsədi-cahan, mənbəyi-ənvar, mənbəyi-abi-həyat, nizamül-aləmin, ruhi-əzəm, sərçəşməyi-kərəm, sərvi-bostani-din, sərvəri-mülki-hidayət, sultani-müəyyəd, şahi-zəmin, şahənşahi-Asfiya, uqde-güsha.

Bütün bunlardan başqa alımlərin bilgilərinə görə, hz. Məhəmməd (s.a.s.) cənnət əhli arasında Əbdül-Kərim, cəhənnəmdəkilərin dilində Əbdül-Cəbbar, ərş mələklərinin dilində Əbdül Həmd, başqa mələklər arasında Əbdül-Məcid, Peyğəmbərlər arasında Əbdül-Vəhhab, cinlərin dilində Əbdür-Rəhim, şeytanların dilində Əbdül-Qəhhər, dağda Əbdül-Xəllaq, okeanda Əbdül-Qadir, balıqların dilində Əbdül-Muqis, vəhşilər arasında Əbdür-Rəzzəq, yırtıcı heyvanların dilində Əbü-Səlam, dördayaqlı heyvanlar arasında Əbdül Mömin, quşların dilində Əbdül Qaffar adı ilə tanınmaqdadır.<sup>12</sup>

Bu mübarək adlarla bağlı bir-iki misala baxaq:

### Nəbi:

Sakın tərk-i-edebden, kuyi-mahbubi-Hudadır bu,  
Nazargahi-İlahidir, makami-Mustafadır bu.<sup>13</sup>

(Ədəbi tərk etməkdən çəkin, Allahın (c.c.) sevdiyinin yurdudur bu. Allahın (c.c.) baxdığı, Mustafanın (s.a.s.) yeridir bu)

<sup>12</sup>Emine Yeniterzi, göstərilən qaynaq, s. 165.

<sup>13</sup> Abdulkadir Karahan, Nabi, Ankara, 1987, s. 207.

### **Şeyx Qalib:**

Sultani-Rusül, şahi-mümeccedsin Efendim,  
Biçarelere dövleti-sermedsin Efendim,  
Divani-İlahide seramedsin Efendim,  
Sen Ahmed-u Mahmud u Muhammedsin Efendim.<sup>14</sup>

### **Arif Nihat Asya:**

Gel, ey Muhammed (s.a.s.) bahardır,  
Dudaklar arasında saklı aminlerimiz vardır,  
Hacdan döner gibi gel, Meracdan iner gibi gel,  
Bekliyoruz yıllarda.<sup>15</sup>

«Peyğəmbər ədəbiyyatı» belə gözəl, ətirli, təzə güllərlə-  
şəirlərlə doludur. Bu şeirlər düşüncəmizin, ruhumuzun, əxla-  
qımızın nur qaynaqlarıdır. Bu şeirlər təkcə Peyğəmbər öygüsü  
(s.a.s.) də deyil, daha böyük hədəfləri müəyyənləşdirən, bu  
hədəflərə gedən doğru yolları göstərən tükənməz sərvətdir,  
Allahın (c.c.) verdiyi nemətdir. Bu şeirlərin hədəfi Peyğəm-  
bərin (s.a.s.) əxlaq ölçülərinə uyğun insan yetişdirməkdir.

Həz.Nizami Gəncəvi də nətinə başlayarkən Peyğəmbərin  
(s.a.s.) mübarək adları sırasından «Əhmədi» seçib. Bunun bir  
sira səbəbi var. İslami inanışa görə, hz. Peyğəmbərə (s.a.s.)  
«Əhməd» adı dünyaya gəlməmişdən öncə, «Məhəmməd» adı  
sağ olarkən, «Mahmud» adı da ölümündən sonra verilib.  
«Əhməd» ən çox həmd edən mənasındadır. Peyğəmbər (s.a.s.)  
hər an uca Allahi (c.c.) öyüb, ona gözəl sözlər deyib.

Həz.İsa (s.a.s.) islam Peyğəmbərinə «Əhməd» adı veril-  
diyini, onun bu adla şərəfləndirildiyini müjdələyir. Quran bu  
müjdəni belə çatdırır:

(Saf, 61/6)

<sup>14</sup> Divani-Qalib Esad, göstərilən qaynaq, N. 2419.

<sup>15</sup> Arif Nihat Asya, Şeirlər, Ankara, 1990, səh. 26.

«Məryəmin oğlu İsa da belə demişdi: «Ey İsrail oğulları! Mən, məndən öncə gönderilmiş olan Tövratdakı şeyləri doğrulayıcı və məndən sonra gələcək olan Əhməd adındakı Peyğəmbəri də müjdələyici olaraq Allahın sizə göndərdiyi Peyğəmbəriyəm» Ancaq İsanın müjdələdiyi Peyğəmbər açıq dəlillərlə gələndə də «bu bəlli bir sehrdir» dedilər».

Bu ayədən açıq görünür ki, «Əhməd» adı Peyğəmbərə (s.a.s.) o doğulmazdan öncə verilib. Hz. Nizami Gəncəvi beytdə «Əhməd» adını seçməklə öncə bu ayəyə işaret edib. İlkincisi, hz. Nizami Gəncəvi «Əhməd» adı üzərində başlanğıcdan dünyanın yaradılışını şərh edib. Hz. Nizami böyük alim və şair olaraq varlığın yaradılışının mərhələli olduğunu «Əhməd» sözünü hərf-hərf təqdim etməklə açıqlayıb. Sonra kı beytlərdə də görəcəyimiz kimi ardıcıl olaraq «əlif», «ha», «mim» hərfləri mənalandırılıb.

## ƏRƏB, FARS VƏ TÜRK ƏDƏBİYYATINDA NƏT

«Nət» termini ərəbcədir. Lügətlərdə söz olaraq: «Bir kimsədə olan şeyləri vəsf etmək, onu tərifləməkdə mübaliğə etmək»<sup>16</sup>, «Bir şeyi vəsf eləmək, ona aid olan sifətləri irad ilə nişan vermək»<sup>17</sup>, «Vəsf, mədh və sənə ilə birgə tərif və tövüsif»<sup>18</sup>, «Bir şeyi mədh edərək anlatmaq, vəsf-ləndirmək»<sup>19</sup> kimi izah olunmuşdur. Bir termin olaraq isə «Nət»: «Peyğəmbərimizin tərifi üzərinə söylənən şeir», «mövzusu Peyğəmbər olan qəsidənin adı», «Hz. Məhəmmədi öyən şeylər» «Divan edəbiyyatında bilhassa Hz.Peyğamber ve Hülefayı-Raşidin vasfında yazılılan manzumelerdir».<sup>20</sup>

Ədəbiyyatda Hz.Peyğəmbəri (s.a.s.) mədh edən nətlər «Nəti-şərif», «Nəti-Nəbəvi», «Nəti-Peyğəmbər», «Nəti-rəsul» adlanmış, dörd xəlifə üçün yazınlara «nəti-çahar yar» («dörd dostun tərifi»), Hz.Əli (r.a.) üçün yazınlara isə «nəti-Əli» deyilmişdir. Bununla birgə, başqa Peyğəmbərlərə, əsri-səadət dönməmində sağ olarkən Hz.Peyğəmbərin (s.a.s.) cənnətlə müjdələdiyi on səhabəyə: Hz.Əbu Bəkir (r.a.) (öl.634), Hz.Ömər (r.a.) (öl.644), Hz.Osman (r.a.) (öl.656), Hz.Əli (r.a.) (öl.660), Hz.Əbu Ubeydə b. əl-Cərrah (r.a.) (öl.639), Hz.Əbdürrəhman b.Avf (r.a.) (öl. 651), Hz.Talha b. Ubeydullah (r.a.) (öl.656), Hz.Zubeyr b. əl-Avvam (r.a.) (öl. 656), Hz.Sad b. Əbi Vakkas (r.a.) (öl.674), Hz.Səid b. Zeyd (r.a.) (öl.671), dörd xəlifəyə, Hz.Həsən (r.a.) və Hz.Hüseynə (r.a.), Hz.Həmzəyə (r.a.),

<sup>16</sup> İbn Manzur, «Lisanül-Arab», Mısır, 1308, c. II, s. 405

<sup>17</sup> Mütərcim Asım Əfəndi, «Kamus Tercemesi», İstanbul, 1305, c. I, s. 331.

<sup>18</sup>Şemseddin Sami, «Kamusı-Türki», İstanbul, 1978, s.331.

<sup>19</sup> Ferit Devellioglu, «Osmanlıca-Türkçe Ansiklopedik Luqat», Ankara, 1970, s.969.

<sup>20</sup> «Türk Ansiklopedisi», Ankara, 1946-1961, c. 25, s. 146; «Kamusı-Türk», I, s. 1464; «Türkçe-Osmanlıca Ansiklopedik Luqat», s. 969; Mehmed Salahi, «Kamusı-Osman», 1322, c. IV, s. 585; Tahirül-Mevlevi, «Edebiyet Luqati», İstanbul, 1973, s. 113.

Hz.Abbasa (r.a.), Əbu Hənifəyə (r.a.), İmam Şafiyə (r.a.), İmam Malikə (r.a.), İmam Əhmədə (r.a.), İmam Buxariyə (r.a.), İmam Müslimə (r.a.), Şeyx İbnil-Vəfaya (r.a.), Əbdülqadir Geylani (r.a.) kimi islam böyüklərinə yazılmış şeirlərə də nət deyilmişdir.

Hz.Məhəmmədin (s.a.s.) ömrünün hər anı, mübarək şəxsiyyətinin bütün yönleri şeirlərə mövzu olmuş, bütöv bir «Peyğəmbər ədəbiyyatı» yaranmışdır. Ona olan sonsuz sevgi nəticəsində «mövlud», «əsmai-nəbi» adı ilə təqdim olunmuş saysız əsərlər yazılmışdır. Qısaca onu da deyək ki, bunların arasında mövludnamələrin ayrıca yeri var. «Mövlud» ərəbcə «doğum-doğmaq», «doğum zamanı», «doğum yeri» deməkdir. Hz.İsanın (s.a.s.) doğum günü «Milad» adlandırılduğu kimi, Hz.Məhəmmədin (s.a.s.) doğum günü də «Mövlud» adlanır. Bununla birgə «Mövlud» sözü həm hz. Peyğəmbərin (s.a.s.) doğum gününün hər il qeyd edilməsini, həm bu günlə bağlı mərasimləri, həm də mərasimlərdə oxunan əsərləri bildirir.

İslam ənənəsində Ramazan və Qurban bayramlarından başqa beş mübarək gecə var: Rəqaib gecəsi (Rəcəb ayının ilk cümə gecəsi), Merac gecəsi (Rəcəb ayının 27-ci gecəsi), Bərraət gecəsi (Şaban ayının 15-ci gecəsi), Mövlud gecəsi (Rəbiül-əvvəl ayının 12-ci gecəsi), Qədr gecəsi (Ramazan ayının 27-ci gecəsi).

Mövlud xarakterli əsərlərdə nuri-Məhəmmədin yaradılışı, hz. Peyğəmbərin (s.a.s.) doğumu, doğumundan önce və sonra baş verənlər gözəl bir üslubla anladılır.

«Nət» termininin leksik, qrammatik anlamı ilə yanaşı bir də ədəbi – bədii mənası var. «... Net insanın kendini Peygamberde araması, gerçeyi onun çevresinde dolaşaraq bulmağa çalışması, ona yaklaşmaya çalışarak yaratılışın sırrına erileceğini idrak etdişidir. Net Peygamberin şeirle yapılmak istenən bir portresidir. Her şair durduğu yerden ve görme kabiliyeti ölçüsündə Ona bakar. O büyük mükemmelliyyin karşısın-

dakı duyqularını zapt etmeye çalışır. Bütün netler adeta, tarih boyunca yapılan tek bir portrenin farklı cephelerden birer örneği gibidir ve tek bir portre içindir. Bir portre ki, tarih ve insan devam ettikce bitmeyecektir. Bütün netler bir meşale ormanı gibi pirildar, insanlığın üzerinde ve insanlık Peygambere doğru bir işıkların altında sevincle, aşkla, güvenle yürürl. Net en ileri ve en mükemmel bir sevgi abidesidir»<sup>21</sup>.

Biz nətin quruluşunu və məzmununu diqqətlə araşdırıldığda görürük ki, nət sadəcə divan ədəbiyyatında tövhid və münacatlardan sonra yer tutan və ənənə xatırınə yazılmış şeirlər deyil. **Bizə görə, nət mədəniyyəti islam mədəniyyətinin, islami dünyagörüşün ayrılmaz tərkib hissəsidir.** Nətin yazılımasında məqsəd tövhid inancını (Allahın varlığı və birliliyi) öyrətmək, qorumaq və yaymaqdır. Nət islami dünyagörüşün dəyərlərinin yerləşdirildiyi bədii məkandır. Bu mədəni məkan bizim mənəvi sərhədimizdir. Nət müsəlman toplumunu bu dini-mədəni məkana bağlayan vasitələrdən biridir. Ona görə də, nət türk-islam, ərəb-islam, fars-islam ədəbiyyatının quruluş vahididir. Nət ədəbiyyatla din arasında bir körpüdür. Nət ilahi ölçülərin daşıyıcısıdır, şeirləşmiş şəklidir. Bu ilahi ölçülərin məqsədi, Allahın (c.c.) sevgisini qazanacaq bir toplum tərbiyə etməkdir. Nət eyni zamanda onu yazan sənətkarın dünyagörüşünün ifadəçisidir. Deməli, Azərbaycan islami-türk ədəbiyyatının hədəfi ədalətli, azad, Allahın (c.c.) müəyyən etdiyi ölçülər içərisində yaşayan insan, toplum yetişdirmək, bu hədəfə gedən yolu və vasitələri müəyyən etməkdir. Bu baxımdan nət bu ilahi hədəfi gerçəkləşdirmək vasitə və formalarından biri kimi dəyərləndirilməlidir.

---

<sup>21</sup>Sezai Karakoç, «Bir kaç söz», Abdullah Öztemiz Hacitahiroğlu, «Hazreti Peygambere Şairler Antolojisi (Natlar)», İstanbul, 1966, s. 6-7.

Ədəbiyyatda nət bütün nəzm şəkillərində yazılıb. Nət-dən türk dini musiqisində istifadə olunub. Ona görə də, musiqi ilə bağlı sözlüklerdə, ensiklopediyalarda nətə ayrıca tərif verilib: «ilahi usulleriyle bestelenen, ilahiden daha uzun, daha tantanalı, daha tumturaklı, daha ağır ve daha yüksek olmasına diqqət edilen»<sup>22</sup> ve edəbiyyatımızdakı manzum natların bestelenmiş şekline verilen bir isimdir».<sup>23</sup>

Nətlə bağlı, ondan törəyən bir sıra başqa sözlər də var. Məsələn, «nətiyyə», «nətqu» (nət söyləyən), «nətxan» (nət oxuyan). Cox nət yazan şairlərə də «nəti» deyilmişdir. Ərəb ədəbiyyatında «nət» ancaq «mədh» sözü, fars ədəbiyyatında isə «sitayış» kəlməsi ilə ifadə olunmuşdur. Göründüyü kimi, «nət» və onunla bağlı deyimlər türk ədəbiyyatında daha çoxdur.

## ƏRƏB ƏDƏBİYYATINDA NƏT

Bilindiyi kimi, islamadək olan ərəb ədəbiyyatında şeir, bəlağət ayrıca yer tuturdu. Ərəblər arasında şeir yazmaq, bəlağətli danışmaq hünər sayılırdı, hər il şeir yarışmaları keçirilirdi. Bu yarışmalarda bəyənilən şeirlər qızıl mürəkkəblə yazılıb Kəbənin divarına asılırdı. «Bu şeirlərin Kebe duvarına asılan yeddi şeire «mullaka-i seba» (yedi askı) adı verilir. Bu şeirlər cahiliye döneminin mahsulleridir. Şairlerden yalnızca Lebid müselman olmuşdur».<sup>24</sup>

Qurani-Kərim də bu mühitdə nazil oldu. Ərəb şairləri Quranın bəlağətini eşidəndə heyrətə düşdü. «Muallaka şairlerinden İmri-ul-Kaysın kız kardeşi «Hud» suresinin kırk dördüncü ayetini işitince: «Kardeşimin şiri övünme meyda-

<sup>22</sup> Yılmaz Öztuna, «Türk Musikisi Ansiklopedisi», İstanbul, 1974, c. II, s. 64.

<sup>23</sup> Nuri Özcan, «XVIII asırda Osmanlılarda dini musiqi», İstanbul, 1982, c. I, s. 40.

<sup>24</sup> Ahmed Turan Arslan, «Asri-Saadet Arefesinde İslami Edebiyata Basamak olan Arap Edebiyatı», İslami Edebiyat, c.I, Mayıs, 1988, s. 12-13.

nında duramaz»,,- deyərək İmri-ul-Kaysın kasidesini Kabe duvarından indirmiştir»<sup>25</sup>.

Buradan ortaya çıxan ilk nəticə odur ki, İslam Peyğəmbərini öymək, onun üstünlüklerini tərənnüm etmək ənənəsinin ilk qaynağı Qurani-Kərimdir. Quranda yaradan Allah (c.c.) sevimli Peyğəmbəri (s.a.s.) ilə bağlı belə buyurur, onu insanlara belə təqdim edir:

(Ənbiya, 21/107)  
«Biz səni aləmlərəancaq rəhmət üçün göndərdik».

(Əhzab, 33/21)  
«Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət gündündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!».

(Tövbə, 9/128)  
«And olsun sizəinizdən bir Peyğəmbər gəldi ki, əziyyət çəkməyiniz Onu incidir və üzür. Sizə çox bağlıdır, mömənlərə çox mərhəmətlidir, çox şəfqətlidir». Uca Allah, Quran boyu çoxsaylı ayələrdə hz. Məhəmmədi (s.a.s.) ayrı-ayrı yönlərdən göstərmışdır.

---

<sup>25</sup> Ahmed Turan Arslan, «Asri-Saadette Edebiyat», İslami Edebiyat, s. 12.

Ərəb şairləri də Qurani-Kərimə uyaraq Allahın (c.c.) elçisi ilə bağlı bir-birindən gözəl şeirlər yazmışlar. Ancaq qaynaqların verdiyi bilgiyə görə, bu mövzuda ilk şeir hz. Məhəmməddən (s.a.s.) yeddi əsr öncə yaşamış Əsad Əbu Kərib əl-Himyerinindir. O, alimlərdən hz. Məhəmmədin (s.a.s.) gələcəyini öyrənib bu şeiri yazmışdır:

**«Şübhesiz, yaratıkları yoktan var eden Allah tarafından bir resul, bir elçi olan Ahmedə şəhadet ederim.**

**Ömrüm onun ömrüne yetişse, Ona verir (yardımcı olur), aynı zamanda amcaoğlu olurdum.**

**Düşmanlarına karşı kılıcla savaşır, sinesinden bütün elem ve kederi siler, ferahlatırdım».<sup>26</sup>**

Peyğəmbər (s.a.s.) vəfat edəndən sonra onunla bağlı çoxsaylı şeirlər yazılmış və bu şeirlər nət deyil, «mədhiyyə» adlandırılmışdır. Ərəblər ölümündən sonra yazılmış şeirlərə «resa» (ağı, mərsiyə) desələr də, Peyğəmbərlə bağlı yazılanlara «mədhiyyə» adı vermişlər. Bu mədhiyyələrdən birini və ən qədimini Əl-Aşa yazıb:

«Sevgilinin gözlerinin ağrıdığı gece, sen de gözlerini yummadınmı? Ki yılan sokmuş kimsenin uykusuz kaldığı gibi sen de uykusuz kaldın. Bu dert kadınlara duyulan aşktan degildir, ancak Sen önceden de Mehdedin (ismili kadın) sevgisini unutmuşdun... Muhammed öyle bir peygamberdir ki, sizin görmediklerinizi görür.

Ve Onun anısı bütün ülkeleri kaplar.

Onun iyilikleri aralıksızdır, kesilmez, eksilmez.

Bu gün vermesi de yarın vermesini engellemez»<sup>27</sup>

Həz. Məhəmmədə (s.a.s.) mədhiyyə yazmış ən məşhur şairlərdən biri də Kaab Bin Züheyrdir. O, öncə Peyğəmbərə qarşı olmuş, daha sonra isə bir mədhiyyə yazaraq onun

---

<sup>26</sup> Emine Yeniterzi, «Divan şiirinde nat», Ankara, 1993, s.4

<sup>27</sup> Emine Yeniterzi, gösterilən qaynaq, s.4

hüzuruna gəlmışdır. Bu mədhiyyə Peyğəmbərin çox xoşuna gəlmiş və o, xırqəsini şairə vermişdir. Sonrakı dönəmlərdə bu şeir «Qəsideyi-Bürdə» adı ilə tanınmışdır. Bu qəsidədə hz.Məhəmmədlə (s.a.s.) bağlı çox güclü bənzətmələr var:

**«Şübhəsiz ki, Allahın elçisi Allahın nuruyla haqq və hidayətə ulaşılan kəskin qılınclardan bir qılınçdır»<sup>28</sup>.**

Sonrakı dönəmlərdə bu qəsidə nətin inkişafına güclü təkan verdi. Bu qəsidə ilə bağlı çoxsaylı şərh və nəzirələr yazıldı, qəsidə türk, fars, urdu, latin, alman, fransız dillərinə çevrildi.

Ərəb ədəbiyyatında nətin ustadları sırasında Hassan bin Sabit, İbn Abbas, Abdullah ibn Rəvah, Kaab bin Malik, Amr bin Sinanil-Əkva və Enceşenin adı ayrıca yer tutur.

Hz.Əlinin sərbəst ölçüdə səcli nəsrlə yazdığı mədhiyyələrdə də Peyğəmbər (s.a.s.) sevgisi dərindən duyulur:

**«Allah Peyğəmbəri məşhur din ilə,  
Əldə edilməsi savab sayılan elmlə,  
Hər yeri tutan islam nuruyla,  
Parlaq işıltılarla,  
Yerinə yetirilməsi zəruri olan əmrlərlə göndərdi».<sup>29</sup>**

Ərəb ədəbiyyatının sonrakı dönəmlərində Kummayt bin Zeyd-əl-Əsəd, Dağbel, Fərazdak-əş-Şərifür-Radiy, Mihyarəd Deyləmin yazdığı mədhiyyələrdə Peyğəmbər sevgisi bədii bir üslubla dilə gətirilmişdir. Sonrakı dönəmdə Misirdə yaşayan Məhəmməd bin-Səid əl-Busrinin yazdığı nət çox məşhur olmuşdur. Deyilənlərə görə, Busri bu qəsidəni yazanda bir tərəfi iflic imiş. O, yuxusunda hz. Peyğəmbəri (s.a.s.) görmüşdür. Peyğəmbər (s.a.s.) mübarək xırqəsini şairin ciyinlərinə atmış və nəticədə şair bu xəstəlikdən qurtulmuşdur. Bu hadisəyə görə, Busrinin mədhiyyəsinə «qəsideyi-Bürdə», ya da «qəsi-

---

<sup>28</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s.6.

<sup>29</sup> Emine Yeniterzi, «Divan şiirinde nat», Ankara, 1993, s.9.

deyi-Bürə» deyilmişdir. Busrinin qəsidəsi islam dünyasında böyük ad qazanmış, ona çoxsaylı şərh, nəzirə yazılmış, tərcümə edilmişdir. «Türkcedeki meşhur tercümeleri de Ahmed Mekki, Şemseddin Sivası, Abdurrahim Karahisarı, Şeyh Esasi, Marmara müftüsü Hululi, Seyyid Ahmed Leali ve Kemal Paşa-zadeye aittir. Ayrıca yine hastalığı esnasında Babür Şah tarafindan teberrüken manzum olaraq türkçeye çevrilmiştir. Müsulmanlar arasında bu kasidenin kerametine inanılmış, cənaze defn ederken oxunması adet olmuşdur».<sup>30</sup>

Ərəb ədəbiyyatı tarixində İbn Haccətil-Həməvinin, İbn Nəbatə əl- Mısırının mədhiyyələri də önəmlı yer tutur.

## FARS ƏDƏBİYYATINDA NƏT

İslam mühitində yaranan fars ədəbiyatında divan tərtibində tövhid, münacat, nət ayrıca yer tutmuşdur. Fars şairləri divan və məsnəvilərdə nəti «sitayış» adı ilə vermişlər. XI yüzillik fars ədəbiyatının ünlü şairi **Nasir Xosrovun** «Səadətnamə» adlı məsnəvisində Hz. Peyğəmbərin (s.a.s.) öygüsünə ayrıca yer ayrılmasa da, şair iki beytində Allahın (c.c.) elçisinə sevgisini bildirmişdir:

«Bir söz söylemək istəyirsən, dindən danış,  
Hər zaman sağlam bir ipdən tut.  
Hər işdə yardımçıñ Tanrıdır,  
Din yolunun dəlili Mustafadır»<sup>31</sup>

Tanınmış mütəsəvvif fars şairi hakim Sənainin divanında iki nət var. Bu nətlərdə hz.Peyğəmbər (s.a.s) incə bir üslubla öyümüşdür.

Burada bir məsələyə də toxunmaq istəyirik. Klassik fars şairləri divan tərtibində tövhid, nət və övliya öygüsünə

<sup>30</sup> İslam Ansiklopedisi, «Bürde maddesi», c. II, s. 137.

<sup>31</sup> Nasiri-Husrev, «Saadetname», İstanbul, 1958, s.2.

yer vermişler. Ancaq Peyğəmbərin (s.a.s.) ömrünün bir sıra dönəmlərini (tərif, möcüzə, merac, şəfaət, hicrət, savaşlar, başqa Peyğəmbərlərlə müqayisə, dörd xəlifə) sistemli şəkildə nət mövzusuna çevirən, bu yönələ ənənə yaradan Azərbaycan şairi Nizami Gəncəvidir.

XII yüzillik fars rübai şairi Ömər Xəyyam da yaradıcılığında hz.Peyğəmbərə (s.a.s.) yer ayırmışdır. «Məntiqüt-teyr», «Əsrarnamə», «Pəndnamə» əsərlərinin müəllifi Fəridəddin Əttar, Peyğəmbər (s.a.s.) sevgisini belə ifadə edir: «İki cahanın ulusu, Peyğəmbərlərin sonu olan uca Peyğəmbər o birilərindən sonra gəldi. Ancaq öncə gələnlərə iftixar örnəyi oldu. O, cahana gəlincə doqquz fələk özünə merac, nəbilərlə vəlilər ona möhtac oldu. Varlığı aləmlərə rəhmət gətirdi. Büttün yer üzü ona məscid oldu. Dostları Əbu Bəkir ilə Ömər ol-du. Barmağının ucu ilə ayı iki parça etdi».<sup>32</sup> Fəridəddin Əttar nətində dörd xəlifəyə, hz.Peyğəmbərin (s.a.s.) əmisi hz. Həm-zə (r.a.) ilə hz.Abbasin (r.a.) tərifinə də yer ayırmışdır.

Fars ədəbiyyatında yazılmış nətlər sırasında Şeyx Sədi Şirazinin «Bustan»ın da olan nət ayrıca yer tutur. O, hz. Peyğəmbərin (s.a.s.) ömrünün ayrı-ayrı anlarını incə bədii üslubla canlandırmış, Peyğəmbərə olan sonsuz sevgisini dilə gətirmişdir<sup>33</sup>.

Şeyx Sədinin «Gülistan» adlı əsərində Peyğəmbərlə (s.a.s.) bağlı yazılmış olan beytlər dillər əzbəri olmuş, gözəl xətlə lövhələrə yazılaraq divarlardan asılmışdır: «Səfaətçidir, sözü dinlənilir, hökmü tutulur, Peyğəmbərdir, comərddir, gözəl vücduludur, gülərzüldür, nübüvvət möhrü ilə nişanlanmışdır»<sup>34</sup>. «Kamalı ilə ucalığa çatdı, cəmali ilə qaranlıqları açdı. Büttün əxlaqı gözəl oldu. Ona və alinə salavat gətiririk».<sup>35</sup>

<sup>32</sup> Feridüddin Attar, «Pendname», İstanbul, 1985, s. 5.

<sup>33</sup> Şeyh Sadi Şirazi, «Bostan», İstanbul, 1942, s. 13-14.

<sup>34</sup> Şeyh Sadi Şirazi, «Gülistan», İstanbul, 1941, s. 14.

<sup>35</sup> Şeyh Sadi Şirazi, «Gülistan», İstanbul, 1941, s. 14.

Fars ədəbiyyatında Molla Caminin yazdığı nətlər də məşhurdur. Onun divanında iki qısa, bir uzun nət var.<sup>36</sup> Bu nətlərdə Molla Caminin Peyğəmbərə (s.a.s.) olan sevgisi, ona içdən bağlılığı açıqca duyulur. Bu nətlərdən görünür ki, Molla Cami bir peyğəmbər aşiqidir.

## TÜRK ƏDƏBİYYATINDA NƏT

Türk ədəbiyyatında böyük bir «Peyğəmbər ədəbiyyatı» var. Yusif Xas Xacib «Qutadqu Biliq» adlı əsərinin müqəddiməsində tövhid, nət, dörd xəlifənin tərifinə yer vermişdir. Buradakı nət on beş beytdir. Yusif Xas Xacib nətində Rəbb, İlahi, ümmət, rəhmət, qiyamət terminləri ilə birgə, bunların türkçə qarşılığını da işlətmışdır: Bayat, Tanrı, Yalavac.<sup>37</sup>

XII yüzillik ədibi Ədib Əhməd Yüqnəqin «Atabətül-Həqayiq» adlı əsərində beş beytlik bir nət var<sup>38</sup>.

Dini, təsəvvüfi düşüncələriylə XII yüzillik türk ədəbiyyatında ayrıca yeri olan Əhməd Yəsəvi «Divani-Hikmət»də Peyğəmbəri (s.a.s.) bütün yönleri ilə anlatmışdır. O, «hikmət»lərində Peyğəmbəri insanlara tanıdır, onunla bağlı bütün məsələlərə aydınlıq gətirir. Ona görə, Peyğəmbər «on səkkiz min aləmin şahı, dinin direyi, Allahın həbibi, insanların öyuncü, rəhbəridir. Peyğəmbər bu dünyada və axırətdə ancaq ümmətini düşünür».<sup>39</sup>

Əhməd Yəsəvinin nətləri başqa nətlərdən seçilir. Bu nətlər «hikmət» formasında yazılmışdır. Əhməd Yəsəvinin məqsədi sadəcə Peyğəmbəri (s.a.s.) öymək deyil. Onun məqsədi Peyğəmbəri az tanıyan bir topluma tanıtmaq, onu sev-

<sup>36</sup> Cami, «Baharistan», İstanbul, 1985.

<sup>37</sup> «Kutadqu Biliq», I, Mətin, Ankara, 1979.

<sup>38</sup> Edib Ahmed bin Mahmud Yükneki, «Atabetül-Hakayık», İstanbul, 1951, s. 42-43.

<sup>39</sup> Ahmed Yesevi, «Divani-Hikmetten Seçmeler», Ankara, 1983, s. 33.

dirmək, xalqı islam düşüncəsinin içində gətirmək, islam dəyərləri ilə bağlı bir mədəniyyət, bir düşüncə yaratmaqdır. Əhməd Yəsəvi nətlərində six-six Quran ayələrindən də yararlanmışdır. O, nətlərində toplumun bütün təbəqələrinin anlayacağı bir üslub seçmişdir. Yəsəvi dərvişləri bu hikmətlərlə yola çıxaraq islamı türk torpağına yaymışlar. «Qul Süleyman, Azim Hace, Halis, Meşreb, Hace Hamid, Kul Şerifi, Ubeydi, Kani, Derviş Ali, Şems kibi Yesevi dərvişlerinin hikmetleri də zamanla «Divani-Hikmet» nüshalarına dahil olmuşdur». <sup>40</sup>

Bizcə, Əhməd Yəsəvinin nətləri, onların dili, üslubu, poetikası, başqa nətlərlə müqayisəsi, məzmun özəllikləri ayrıca bir araşdırma mövzusudur.

Əhməd Yəsəvinin dərvişlərindən Əzim Xacə, Xalis də ustادlarının yolunu davam etdirərək Peyğəmbəri (s.a.s.) və onun soyundan gələnləri mədh etmişdir. Türk ədəbiyyatında nətin inkişafında yeri olan Heydər Tilbənin, Mövlana Lütfünün, Seyid Əhməd Mirzənin, Gədənin, Hafizi-Xarəzminin, Sultan Hüseyn Mirzə Baykaranın adlarını çəkə bilərik.

Türk ədəbiyyatında Əlişir Nəvainin nətləri seçilir. O, «Xəmsə»sində olan məsnəvilərin hamısında nətə yer vermişdir. Təkcə şairin «Heyrətül-Əbrar» əsərində beş nəti var. Nəvai «Münacat», «Vəqfiyyə», «Nəzmül-Cəvahir», «Mühəkəmətül-Luğateyn», «Məhbubi-Qulub» adlı nəşr əsərlərində də Peyğəmbəri (s.a.s.) səmimi sözlərlə öymüşdür. Sonrakı dönenlərdə Cıgatay ədəbiyyatında Seybani, Ubeydullah xan, Məhəmməd Saleh, Babur şah, Kamran Mirzə gözəl nətlər yazmışlar.

Türk xalq ədəbiyyatında da nətlərə ayrıca yer verilmişdir. «Daneşməndnamə»də, «Kitabi-Dədə Qorqud» das-tanlarında Peyğəmbər (s.a.s.) sevgisi dərindən duyulur. Şি-

---

<sup>40</sup> Ahmed Yesevi, «Divani-Hikmetten Seçmeler», Ankara, 1983, s.5.

fahi ədəbiyyatın demək olar ki, bütün janrlarında Peyğəmbər (s.a.s.) mədh edilmişdir.

**Manılordə deyilir:**

Bir tanedir,  
Bir sümbül bir tanedir,  
Peygamberler içinde,  
Muhammed bir tanedir.<sup>41</sup>

Hey hurundan hurundan,  
At su içer kurundan,  
Yedi yerden ay doğmuş,  
Muhammedin nurundan.<sup>42</sup>

**Tapmaca:**

Erenler, erenler,  
Dünyaya gelenler,  
Dünyaya gelmeden,  
Ezan sesi duyanlar.<sup>43</sup>

**Uşaq duası:**

Yattım Allah, kalkarım inşallah,  
Kalksam da, kalkmasam da,  
La ilahe illallah,  
Şefaet, ya Resulullah.<sup>44</sup>

Türk aşiq ədəbiyyatında da nət geniş yayılmışdır. Bu aşıqlardan **Qaracaoğlan** bir dördlüyündə Peyğəmbərin (s.a.s.) «Allahın dostu» olduğunu bildirmiştir:

Evvel Allah, axır Allah,  
Andan ulu gelmemiştir,  
Hak Muhammedden sevgili,

---

<sup>41</sup> Sami Akalın, «Türk manileri», İstanbul, 1932, c. II, s. 450.

<sup>42</sup> Sami Akalın, göstərilən qaynaq, s. 411.

<sup>43</sup> Amil Çelebioğlu, Yusuf Ziya Öksüz, «Türk Bilmeceler Hazinesi», İstanbul, 1979, s.49.

<sup>44</sup> Amil Çelebioğlu, «Kültürümüzde yatak duaları», Ankara, 1987, s. 99.

Hakkın kulu gelmemiştir.<sup>45</sup>

**Aşıq Ömər:**

Ey Habibi ehli-isyanın Şefiyi-Mustafa,  
Hürmetinle on sekiz bin alem oldu pür ziya,  
Sirri-esrari-hakayık gencinin gencurusun,  
Hemdemin, hemmeşrebindir çar-yarı-basafa.<sup>46</sup>

**Gövhəri:**

Geşt ittim bir zaman cenneti haylı,  
Ta «elest» bezminde eyledim meyli,  
Cemali «Ved-Duha» saçı «Vel-Leyli»,  
Nuri-kibriyaya uğradım geldim.<sup>47</sup>

**Kuloğlu:**

Gözüm nuru fahri-cihan,  
Yetiş, ya Muhammed, yetiş,  
Aleme gün gibi doğan,  
Yetiş, ya Muhammed, yetiş.<sup>48</sup>

**Dərdli:**

Dertli çok hikmetden irşad olmadı,  
Sensiz mahşer yiri güşad olmadı,  
Çok nebiye vardım imdad olmadı,  
Şefaet kanısın, Mustafa didim.<sup>49</sup>

**Seyrani:**

Ey mürüvvet kanı şahi-risalet,  
Bilmişim olduğun mahbubu Mövla,  
Dilim ikrar eder kalbim şəhadet,  
Mefhar-i alemsin kadrın mualla.<sup>50</sup>

---

<sup>45</sup> Ahmed Yüzendağ, «Karacaoğlunda Allah sevgisi ve İslami motifler», Milli Kültür, c. I, s. 7.

<sup>46</sup> Sadettin Nüzhet Ergun, «Aşık Ömer, hayatı ve şiirleri», s. 129.

<sup>47</sup> Şükrü Elçin, «Gevheri divanı», Ankara, 1984, s. 194.

<sup>48</sup> Sadettin Nüzhet Ergun, «Kuloğlu», İstanbul, 1933, s. 43-44.

<sup>49</sup> «Aşık Dərdli, Hayatı, Divanı», Bolu, 1928, s. 36-37.

<sup>50</sup> Hasan Ali Kasır, «Develili Seyrani, Hayatı, sanatı, şiirleri», İstanbul, 1984, s. 36.

### **Aşık Şenlik:**

Ol Həbibi-Fahr-i-Alem Mustafanın aşkına,  
Buyurdu «levlake levlak» lütf ilə ihsanımız,  
Yüz dört suhuf kelimatta külli nefsin mövti var  
Otuz cüz ayetin kalbi Yasini-Kuranımız.<sup>51</sup>

Türk aşiq ədəbiyyatında Peyğəmbərlə (s.a.s.) bağlı yazaş aşıqların və şeirlərin sayı olduqca çoxdur. Biz yalnız onlardan bir qisminin adlarını sadaladıq.

**Peyğəmbər (s.a.s.) sevgisi türk təsəvvüf ədəbiyyatında da başlıca yer tutur.** Təsəvvüf ədəbiyyatında Peyğəmbərlə (s.a.s.) bağlı yazılmış şeirlərin bir neçə özəlliyi var: bu şeirlərdə peyğəmbər sevgisi, peyğəmbər obrazı, peyğəmbər əxlaqı ana mövzulardan biridir, bu mövzu təsəvvüf təliminin ayrılmaz tərkib hissəsidir, təsəvvüf şeirlərinin dili çox sadədir, təsəvvüf şairlərinin məqsədi islami dəyərləri, Peyğəmbər əxlaqını yaymaqdır, bu şeirlərin üslubunda nəsihət ruhu hakimdir, onların təlim, təbliğ yönü çox güclüdür.

Təsəvvüf şairleri içərisində Yunus Əmrə Peyğəmbərlə (s.a.s.) bağlı yazılmış şeirləri ilə seçilir. O, bir Peyğəmbər aşığıdır. Yunis Əmrə demək olar ki, Peyğəmbərlə (s.a.s.) bağlı bütün məsələləri şeirlə, incə bir üslubla anlatmışdır:

Arayı-arayı bulsam izini,  
İzinin tozuna sürsəm yüzümü,  
Mövlam nasip etse, görsem yüzünü,  
Ya Muhammed, canım arzular seni.

Bir mubarek sefer olsa da gitsem,  
Kabe yollarında kumlara batsam,  
Mah cemalın bir kez düste seyretsem,  
Ya Muhammed, canım arzular seni.

---

<sup>51</sup> Ensar Aslan, «Çıldırlı Aşık Şenlik», Ankara, s. 92-93.

... Yunus meth eyledi seni dillerde,  
Sevilirsin bütün bu gönüllerde,  
Arayı-arayı qurbet illerde,  
Ya Muhammed, canım arzular seni.<sup>52</sup>

XV yüzillikdə Hacı Bayram Veli, Qaygısız Abdal, Ağ Şəmsəddin, Şeyx Muhyiddin, Eşrefoğlu Rumi, Kamali Ümmi, Aşıq Yunus nətin gözəl nümunələrini yaradırlar. Aşıq Yunus bir ilahisində deyir:

Canım kurban olsun Senin yoluna,  
Adı güzel, kendi güzel Muhammed,  
Şefaet eylesen kemter kuluna,  
Adı güzel, kendi güzel Muhammed.<sup>53</sup>

Türk təsəvvüf ədəbiyyatının Dədə Ömər Rövşəni, Hələti-Gülşəni, Üftadə, Ərşı, Qul Himmət, Seyid Seyfullah Nizamoğlu, Şəmsəddin Sivası, Muhyi, Əzziz Mahmud Xüdayı, Abdullah Nuri, Nəqşı, Sunullah Qeybi, Zakirzadə Abdullah Biçarə, Əbdülhay, Himmətzadə Abdullah, Həsən Kənzi, Şeyx Həsən Vuslat, Dərviş Əhməd, Niyazi Misri, İsa Məhvı, Mehdi, Əzbi, Əhməd Mürşidi, Zəkayı, Bursalı Kayğılı, Gəribi, Ləlli, Şeyx Zati, Nasihi, Sezayi-Gülşəni, İsmayıllı Haqqı Bursevi, Ərzurumlu İbrahim Haqqı, XIX yüzillikdə Hafız Sədi, Əbdülqadir Qulami, Hafız Ülvi, Hafız Məhəmməd Səbatəddin, Müştəq Baba, Quddisi, Ərzurumlu Kətançızadə Mehmed Rüşdi Əfəndi kimi şairləri sevgi dolu nətlər yazmışlar.

XX yüzildə Şeyx Əli Fəqri, Şeyx Əsad Əfəndi, Kazım Baba və bir sıra başqa şairlər nət yazmaq ənənəsini davam etdirmişlər.

**Türk divan ədəbiyyatında da gözəl nət nümunələri var.** «... gerek halk, gerek divan, bütünüyle Türk edebiyyatı tövhid, münacat, nat, esmai-hüsna, Kurani-Kerim tercüme ve

---

<sup>52</sup> Yunus Emre, «Divan», İstanbul, 1972, s.153.

<sup>53</sup> Yunus Emre, «Divan», İstanbul, 1972, s.172.

tefsirleri, mevlid, miraciye, ahvali-kiyamet, akaid, fikih, menasikül-hac, Kabename gibi konularda üç-beş beytten binlerce beyte kadar aruzla ve ya heceyle yazılmış, manzum dini eserler yönünden son derece zengindir»<sup>54</sup>.

Türk divan ədəbiyyatında Şeyx Qalib, Sünbüldə Vəhbi, Əhməd Paşa, Nəcati, Nəbi, Rizayı, Cəzmi, İsməti, Şərəf xanım nətin ölməz nümunələrini yaratmışlar.

### Şeyx Qalib:

Senin medhinde şirkət eylesem Mevlaya mazurum,  
Bu babda cürmü isyana bakılmaz, ya Resulullah.<sup>55</sup>

(Sənin tərifində həddi aşsam, Allah qarşısında cavab-dehəm, Bu məsələdə günah və üsyana baxılmaz, ey Rəsulullah)

Türk ədəbiyyatı tarixində bir sıra nət məcmuələri də var. Bu məcmuələrdə Peyğəmbərlə (s.a.s.) bağlı yazılmış şeirlər bir araya gətirilmişdir. Türk alimi Emine Yeniterzi araşdırmasında yeddi belə nət məcmuəsinin adını çəkmışdır: «Nuuti-Nebeviyye mecması», «Nuuti-Nebeviyye Mecmuası», «Nuuti-Nebeviyye mecması», «Miraciye ve Nati-Şerifler Mecmuası», «Nuuti-Nebeviyye Mecmuası», «Mecmuai-Kasaid və Nuut», «Mecmua-i-Əşar».<sup>56</sup>

Türk divan ədəbiyyatında Şeyx Qalibin nəti Füzulinin «Su» qəsidəsindən sonra ən məşhur nətlər sırasında yer tutur:

Sultani-Rüsül şahi-mümecceddsin efendim,  
Biçarelere devleti-sermedsin efendim.  
Divani-İlahide seramedsin efendim,  
Menşuri-«le-amruk» le müeyyedsin efendim.  
Sen Ahmedü Mahmudu Muhammedsin efendim,  
Hakdan bize sultani-müeyyedsin efendim.<sup>57</sup>

<sup>54</sup> Emine Yeniterzi, «Divan Şiirinde Nat», Ankara, 1993, s. 38.

<sup>55</sup> «Divani-Galib Esad», Mevlana Müzesi Kitab, N 24.

<sup>56</sup> Emine Yeniterzi, «Divan Şiirinde Nat», Ankara, 1993, s. 53-54.

<sup>57</sup> Ekrem Karadeniz, «Türk musikisinin nazariye ve esasları», Ankara, 1982.

(Sən peyğəmbərlərin sultani, şanı böyük olan şahsan, Kimsəsizlərə arxa, ilahi divanda başçisan, öndərsən. Sən Allahın «le amruk» («şübhəsiz sən qalib olacaqsan») buyruğu ilə gücləndirilmişən. Sən Əhməd, Mahmud, Məhəmmədsən. Sən Haqdan bizə göndərilmiş güclü sultansan).

**Türk xətt və musiqi sənətində də nət geniş yayılmışdır.** Alımlər dini musiqini cami musiqisi, təkkə musiqisi və bu ikisi arasında yer tutan, hər ikisinin özəlliklərini daşıyan musiqiyə ayırmışlar.<sup>58</sup> Bu musiqi növlərinin şəkilləri sırasında «Sala» (Peyğəmbərə səlat və salam götirmək), «Salati-Ümmiye» (dini törənlərdə oxunur), «Nət», «İlahi» və başqalarını göstərə bilərik.

**Nətlərin ayrıca şəkillərindən biri də gözəl xətlə lövhələrə yazılmış olanlardır.** Türk mədəniyyətində Peyğəmbərə (s.a.s.) öygülər yazılmış saysız-hesabsız belə lövhə var.

## NƏTİN QURULUŞU

Qısa olsa da, nətlərin quruluşu ilə bağlı bilgi vermək istəyirik. Nətlər ən çox bu başlıqlar altında yazılmışdır: «Nətişərif», «Mədhə-Rəsul», «Mədhün-Nəbi», «Nətün-Nəbi», «Nətür-Rəsul», «Nəti-Peyğəmbəri». Bir sıra başlıqlarda Peyğəmbərlə (s.a.s.) bağlı olan sıfətlər də göstərilmişdir: «Dər Nəti-Seyyidü'l-Mürsəlin və Xatəmin-Nəbiyyin Məhəmməd Mustafa», «Dər nəti-Seyyidi-kainat əleyhi əfdalüs-salavat», «Ol fəsihül-məqal və məlihül-cəmal və kərimül-hisal və ədimül-misal şahi-risalət pənah olan həbibullahın nəti munir və midhəti-binəzirləridür».

Belə başlıqlarda Peyğəmbər (s.a.s.) «əfdali-məxluqat», «əsadi-mövcudat», «fəxrül-mürsəlin», «məfxari-mövcudat», həzrəti-cənabi-risaləti-pənah», «seyyidi-kainat», «seyyidü'l-mürsə-

<sup>58</sup> Nuri Özcan, «On sekkizinci asırda Osmanlılarda dini musiki», İstanbul, 1982, c. I, s. 16-17.

lin», «sultani-ənbiya», «sənədül-əsfifa», «həbib-i-xuda», «nə-biyyi-əkrəm», «məhbubi-rəbbi-aləm», «cənabi-şahi-mülki-bəqə», «şafiyi-ruzi-qiyamət» və bu xarakterli adlarla yad edilmiş, onun adı çəkilən yerdə salavat söylənilmişdir.

Bilindiyi kimi, nətlər daha çox qəsidiə şəklində yazılır. Ancaq qəzəl, məsnəvi, tərkibbənd, müरəbbe, müxəmməs, mü-səddəs, qitə, rübai, tuyuq, müstəzad və başqa şeir şəkillərində də nətlər yazılmışdır. Nətlərdə əruz vəzninin həzəc, rəməl, müctəs, xəfif, səri ölçülərindən istifadə olunmuşdur. Nətlər daha çox lirik ruhdadır, dili elə də çətin deyil. Nətlər müraciət üslubunda yazılır. Nətlərdə Quran ayələrindən, hədislərdən, Peyğəmbərin (s.a.s.) ad və sıfətlərindən, Quran və hədislərdə keçən adalarından, ancaq Peyğəmbər (s.a.s.) üçün olan ifadə-lərdən, Peyğəmbərin (s.a.s.) bədən özəlliklərindən, əxlaq ölçülərindən, möcüzələrindən və başqa bir sıra Peyğəmbərlə (s.a.s.) bağlı məsələ və anlayışlardan istifadə olunmuşdur.

Nət ümummüsəlman mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Nət yazmaq sənətkardan istedad, dini məsə-lələrdə dərin bilik, Peyğəmbər (s.a.s.) sevgisi tələb edir.

Biz bu əsərdə Azərbaycan ədəbiyatında nətlə bağlı bölmə ayırmadıq. Bilindiyi kimi, Azərbaycan folkloru, aşiq ədəbiyyatı, ayrıca olaraq divan ədəbiyyatı nətlərlə zəngindir. Bu məsələni ayrıca araşdırmağı düşündüyümüzdən nətlə bağlı ümumi bilgini burada yekunlaşdırırıq.

## **HZ. NİZAMI GƏNCƏVINİN NƏTİNİN ŞƏRHİ**

Hz.Nizami Gəncəvinin «Xəmsə»sində olan hər bir əsərində nət var. «Sirlər xəzinəsi»ndə bu nətlər «Peyğəmbərlərin axırıncısı Məhəmmədə- Allah ona rəhmət etsin və onu salamlasın!-sitayış», «Peyğəmbərin – Allah ona rəhmət etsin və onu salamlasın! Meracı haqqında», «İkinci sitayış», «Üçüncü sita-

yış», «Dördüncü sitayış», «Beşinci sitayış» adı ilə<sup>59</sup>, «Xosrov və Şirin»də «Peyğəmbərlərin sonuncusunun tərifində, ona salam və salavat» adı ilə<sup>60</sup>, «Leyli və Məcnun»da «Sonuncu Peyğəmbərin-onə salavat və salam olsun-mədhində», «Allahın Peyğəmbərinin meracı haqqında. Allahın salavat və salamı ona olsun!» adı ilə<sup>61</sup>, «Yeddi gözəl»də «Peyğəmbərə sitayış», «Kəramətli Peyğəmbərin meracı» adı ilə<sup>62</sup>, «İskəndərnamə»də isə «Sonuncu Peyğəmbərin tərifi», «Peyğəmbərin meracı» adı ilə verilmişdir.<sup>63</sup>

Göründüyü kimi, hz. Nizami Gəncəvi nətlərini «sitayış», «tərif», «mədh» adı ilə vermiş, Peyğəmbərin (s.a.s.) meracına ayrıca yer ayırmışdır. Bu, bir yandan nət ənənə-sindən qaynaqlanırsa, başqa yönən də merac hadisəsinin islam tarixində çox önəmli yer tutması ilə bağlıdır. Nizami Gəncəvinin nətlərinin başlıqlarında görünən bir özəllik də onun Peyğəmbərə (s.a.s.) salavat getirməsidir. Peyğəmbərin (s.a.s.) mübarək adı çəkilərkən ona salavat deyilməsi həm Quranla təsbit olunmuş buyruqdur<sup>64</sup>, həm də ənənədir. Müsəlmanlar Peyğəmbərin (s.a.s.) şərəfli adı çəkilərkən ona salavat deyir və gündəlik beş vaxt namazlarında bu dua-ları oxuyurlar:

«Allahım! Məhəmmədə və Məhəmmədin ümmətinə rəhmət et, şərəfini yüksəlt. İbrahimə və İbrahimin ümmətinə rəhmət etdiyin kimi. Sözsüz, öygüyə layiq yalnız Səssən, şan və şərəf sahibi də Səssən».

<sup>59</sup> Nizami Gəncəvi, «Sirlər Xəzinəsi», (filoloji tərcümə, izahlar, şərhər və lügət professor Rüstəm Əliyevindir), Bakı, 1981, s. 25-42.

<sup>60</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», (filoloji tərcümə, izahlar, qeydlər professor Həmid Məmmədzadənidir), Bakı, 1981, s. 31-33.

<sup>61</sup> Nizami Gəncəvi, «Leyli və Məcnun», (filoloji tərcümə, izahlar, qeydlər professor Mübariz Əlizadənidir), Bakı, 1981, s. 22-28.

<sup>62</sup> Nizami Gəncəvi, «Yeddi gözəl», (filoloji tərcümə, izahlar, qeydlər professor Rüstəm Əliyevindir), Bakı, 1983, s. 18-24.

<sup>63</sup> Nizami Gəncəvi, «İskəndərnamə», (filoloji tərcümə, izahlar, qeydlər professor Qəzənfər Əliyevindir), Bakı, 1983, s. 29-34.

<sup>64</sup> Quran, «Əhzab», 33/56.

«Allahım! Məhəmmədə və Məhəmmədin ümmətinə xeyir və bərəkət ver. İbrahimə və İbrahimin ümmətinə verdiyin kimi» .

## HƏZRƏT PEYĞƏMBƏRƏ SALAVAT QURAN BUYURUĞUDUR

Qurani-Kərim Peyğəmbərə (s.a.s.) salavat deməyi buyurur:

(Əhzab, 33/56)

«Allah və mələkləri Peyğəmbərə səlat etməkdədirler. Ey iman edənlər! Siz də ona səlat və salam edin».

Hz. Məhəmmədə (s.a.s.) salat və salam söyləmək uca Allahın (c.c.) buyruğu olduğu kimi, bu savab əməllə bağlı hədislər də var. Abdullah ibni Amr ibni As (r.a.) rəvayət edir. «Rəsulullah (s.a.s.) belə buyurdu: «Kim mənə bir dəfə səlat və salam söyləsə, bu səbəblə uca Allah ona on misli mərhəmət edər».<sup>65</sup>

İbni Məsud (r.a.) rəvayət edir. «Rəsulullah (s.a.s.) belə buyurdu: «Qiyamət gündündə insanların mənə ən yaxın olanları mənə ən çox səlat və salam söyləyənlərdir».<sup>66</sup>

Evs İbni Evs (r.a.) rəvayət edir. «Rəsulullah (s.a.s.) belə buyurdu: «Günlərinizin ən fəzilətlisi cümə günüdür. Bu səbəblə o gün mənə çox səlat və salam deyin. Sizin səlat və salamlarınız mənə çatdırılır.

Əshabi-Kiram:

- Ey Rəsulullah! Vəfat etdiyin və səndən heç bir əsər qalmadığı zaman səlat və salamlarımız sənə necə çatdırılır?

<sup>65</sup> «Riyazüs Salihin», İstanbul, 2004, c. VI, s. 250.

<sup>66</sup> «Riyazüs Salihin», İstanbul, 2004, c. VI, s. 251.

- Uca Allah peyğəmbərlərin bədənlərini çürütməyi torpağa haram etdi».<sup>67</sup>

Əbu Hüreyrə (r.a.) rəvayət edir. «Rəsulullah (s.a.s.) belə buyurdu: «Yanında adım anıldığı halda mənə səlat və salam söyləməyən kimsə pərişan olsun».<sup>68</sup>

Həz. Əli (r.a.) rəvayət edir. «Rəsullah (s.a.s.) belə buyurdu: «Xəsis, yanında adım anıldığı halda mənə səlat və salam söyləməyəndir».<sup>69</sup>

Bu hədislərdən də göründüyü kimi, müsəlmanların həz. Məhəmmədə (s.a.s.) səlat və salam söyləməsinin səbəbi ilk sırada qadir Allahın (c.c.) onun adını sevərək uca tutması, ona salam verməsi, sonra mələklərin Peyğəmbərə (s.a.s.) dua etmələri, bir də insanlığın onu qaranlıqdan işığa çıxarmış Peyğəmbər (s.a.s.) qarşısındaki borcudur. «Efendimizə salatü selam getirirken Cenabi-Hakka şöyledə dua etmiş oluyoruz: «Ya Rabbi! Resuli-Ekreminin namını, şanını hem dünya, hem de ahirette yüce kıl! Onun getirdiği İslam dinini bütün cihana yay ve bu dini dünya durdukça yaşat. Ona ahirette ümmetine şefaat etme hakkı ver ve kendisine saysız sevab ihsan eyle!».<sup>70</sup>

Həz. Nizami islam Peyğəmbərinə (s.a.s.) salam, səlat deyilməsi ilə bağlı uca Allahın (c.c.) buyruğuna sevərək əməl etmişdir. O, nətlərinin başlığında azadlıq Peyğəmbərinə (s.a.s.) salam söyləmişdir.

## **HƏZRƏT NİZAMI GƏNCƏVİYƏ GÖRƏ ALLAH DAN ELM ÖYRƏNMƏYİN YOLU**

Hz. Nizami Gəncəvi ona verilən nemətin-istedadın, Allahdan (c.c.) olduğunu inanmış və Allahın (c.c.) bu ən

<sup>67</sup> «Riyazüs Salihin», İstanbul, 2004, c. VI, s. 203.

<sup>68</sup> «Riyazüs Salihin», İstanbul, 2004, c. VI, s. 205.

<sup>69</sup> «Riyazüs Salihin», İstanbul, 2004, c. VI, s. 210.

<sup>70</sup> «Riyazüs Salihin», İstanbul, 2004, c. VI, s. 217.

dəyər verdiyi nemətin şükrünü ancaq Allahın (c.c.) razı olacağı işlər görməklə ödəməyin mümkün olacağını düşünmişdür. Hz.Nizami, Allahın (c.c.) ona sirlər açmasının səbəblərini belə dəyərləndirib:

همى تا زو خط فرمان نيايد  
به شخص هيچ پيکر جان نيايد  
نه هرك ايزدپرسن ايزد پرسن  
چو خود را قبله سازد خود پرسن  
ز خود برگشتن است ايزد پرسن  
ندارد روز با شب هم نشستى

خدا از عابدان آن را گزيند  
كه در راه خدا خود را نبيند  
نظامي جام وصل آنگه کني نوش  
كه بر يادش کني خود را فراموش

«... Ancaq ondan (yəni Allahdan (c.c.) fərman xətti gəlməyincə,  
Heç bir vücuda can gəlməz.  
Hər bir Allaha pərəstiş edən Allahı sevən deyil,  
Özünü qiblə etdiyi üçün xudpərəstdir.  
Allahpərəstlik özündən üz döndərməkdir,  
Gündüzlə gecənin ülfəti olmaz.  
Allah ibadət edənlərdən o adamı sevir ki,  
Allah yolunda özünü unutsun.  
Nizami, vüsal şərabını o gecə içərsən ki,  
Onun (yəni Allahın (c.c.) yadı ilə özünü  
unutmuş olarsan». <sup>71</sup>

Hz.Nizami bu misraları «Xosrov və Şirin» əsərində «Sübuta yetirmək və tanımağa nail olmaq haqqında söz» başlığı ilə verib. O, bu bölmədə Allahı (c.c.) tanımağın, Al-

---

<sup>71</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», s. 27.

lahdan (c.c.) elm öyrənməyin yolunu və ölçülərini göstərib. Hz. Nizamiyə görə, bu yollar və ölçülər aşağıdakılardır:

- könlünü təmizləmək («bütxanəni bütdən təmizlə»)<sup>72</sup>
- bütləri tapdalamaq («bütə ayaq bassan, tapdalasan, nicat taparsan»)<sup>73</sup>
- ilahi xəzinəni tapmaq üçün çox çalışmaq («bağlı tilsimi zəhmətlə tapa bilərsən»)<sup>74</sup>
- nəfsi öldürmək («nəfsin gözlərini bir-bir kor elə»)<sup>75</sup>
- sərr təsadüflə açılmaz («fələyin naxşına aldanma, o, xəyaldır»)<sup>76</sup>
- hər şeyin sahibinin və onları yaradıb hərəkət etdirənin Allah (c.c.) olduğunu bilmək və buna tam inanmaq («dolananı bir dolandıran var»)<sup>77</sup>
- hər şeyi Allahdan (c.c.) bilmək, hər şeyi Allahla (c.c.) bilmək, hər şeyi Allah üçün bilmək. («Onunla axtarsan, şəvədən nur taparsan, Ondan istəməsən, Aydan nur tapa bilməzsən»)<sup>78</sup>
- Allaha (c.c.) gedən yolda Peyğəmbəri (s.a.s.) özünə öndər seçmək, ona uymaq, («Dərdli beynimə dərman et, Onun dərmanını Mustafanın ayağının torpağından et»)<sup>79</sup>

Hz. Nizami Gəncəvinin Allahı (c.c.) tanımaq, Allahın (c.c.) elmini öyrənmək yolları və ölçülərinin ilahi qaynaqları var. Bu qaynaqlar Quran və hədislərdir. Bu düşün-cəmizi əsaslandırmaq üçün yuxarıda verdiyimiz şeir parçasını şərh edək.

<sup>72</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», s. 28.

<sup>73</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», s. 28.

<sup>74</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», s. 28.

<sup>75</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», s. 28.

<sup>76</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», s. 31.

<sup>77</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», s. 28.

<sup>78</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», s. 28.

<sup>79</sup> Nizami Gəncəvi, «Xosrov və Şirin», s. 28.

(«Ancaq Ondan (Allahdan (c.c.)fərman xətti gəlməyincə, Heç bir vücuda can gəlməz»)

Nizami Gəncəvi bu şeir parçasının birinci beytində Allahın (c.c.) qadir sifətinə (qüdrət sahibi, hər şeyə gücü yetən, kimsəyə möhtac olmadan istədiyini yaradan) və Malikülmülk sifətinə (mülküñ sahibi) işarə etmişdir. Yaradan Allah (c.c.) Quranda öz Qadir sifətini belə təqdim edir:

(Yasin, 36/81-82)

«Göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa qadir olmazmı? Əlbəttə, olur. O, hər şeyi haqqıyla bilən yaradıcıdır. Bir şeyin olmasını istədiyi zaman Onun işi ona «ol» deməkdən ibarətdir. O da o an olar».

**Hz. Nizami birinci beytdə «hər bir vücuda can gəlməsi üçün Allahın (c.c.) fərmanı olmalıdır» - deyir. Şair bundan sonra uca Allaha (c.c.) yalandan, inanmadan ibadət edənlərlə, doğrudan iman edənləri bir-birindən ayırrı. İnsan hər şeyi özündən bilirsə, «özünü qiblə edirsə», hər şeyə çıxarları ölçüsündən baxırsa, o, özünü aldadır, onunla Allah (c.c.) arasında qalın pərdələr var. Hz. Nizami gerçək ibadətin ölçüsü olaraq bunu göstərir: «Allahpərəstlik özündən üz döndərməkdir», «Allah (c.c.) yolunda özünü unutmaqdır». Burada «özündən üz döndərmək» nəfsin istəklərindən qurtulub, Allaha (c.c.) yönəlmək, yalnız Allaha (c.c.) itaət etmək anlamındadır. Bir sözlə, hz. Nizaminin «özündən üz döndərmək» ölçüsü Allaha (c.c.) təslimiyət, duyğu və düşüncələri Allah (c.c.) yolunda səfərbər etmək deməkdir. Uca Allah (c.c.) bu ölçünü Qurani-Kərimdə six-six təkrarlayır:**

(Bəqərə, 2/1-5)

«Bu kitab, şübhə olmayan bir kitabdır. Allahdan çəki-nənlər (təqva sahibləri) üçün bir rəhbərdir. Təqva sahibləri qeybə inanır, namazlarını dosdoğru qılır («özündən üz döndərmək», «Allah yolunda özünü unutmaq»), bizim on-lara verdiyimiz ruzidən başqalarına da verir, sənə endirilən (kitaba), həm də səndən öncələrə (Peyğəmbərlərə) endiri-lənlərə (kitablara) inanırlar, heç şübhə etmədən axirətə də inanırlar. Bunlar Rəbblərindən gələn hidayət üzərində-dirlər. Qurtulanlar da bunlardır».

Yuxarıda göstərilən parçada verilən ibadət anlayışı hz. Nizamiyə görə çox genişdir. Hz. Nizamiyə görə, bu anlayışa Allahın (c.c.) razı olduğu bütün işlər daxildir. **Hz. Nizami nəfsin istəkləri ilə Allah (c.c) sevgisinin bir arada yaşamasının mümkünşüzlüyünü bildirir.** O, bu mümkünşüzlüyü bədii bir biçimdə «gündüzlə gecənin ülfəti olmaz» deyərək ifadə edir. Bu misrada «gündüz» Allah (c.c.) sevgisini, «gecə» isə nəfsin istəklərini təmsil edir. Hz. Nizami iki zidd anlayışın bir arada yaşamayaacağını son dərəcə uğurlu bədii yolla çatdırmışdır.

Hz. Nizami Gəncəvi istedadlı, ağıllı, imanlı bir sə-nətkar olaraq yaradan Allahdan (c.c.) elm almağın ölçü və yollarını göstərərək bunun ancaq Allaha təslimiyətlə mümkünşüzlünü və başqa bir yol olmadığını bədii sözün imkanları ilə inandırıcı bir biçimdə gözəl ifadə etmişdir.

O, yuxarıdakı şeir parçasında zidd mənalı anlayışlarla inandığı ideyanı, ölçünü açıqlamışdır: «vücud» (torpaqdan olan bədən), «can» -ruh (Allahdan olan – anlamını ancaq Allahın bildiyi nəsnə) - bunlardan biri cürüyən, torpağa qarişan, o birisi əbədi, ölməyəndir, «özünü qiblə etmək»,

**«özündən üz döndərmək», birincisi həsəd, paxılıq doğurur, ikincisi Allah (c.c.) və insan sevgisi yaradır, «gecə», «gündüz» - biri ölümdür, o biri həyat, «Allahı yad etmək-anmaq», «özünü unutmaq» bu isə əbədi hüzur hahıdır, aralıqsız uca Allahın (c.c.) hüzurunda olmaqdır, bütün işlərində yaranan Allahın (c.c.) razi olduğu ölçüləri əsas götürməkdir, kəsintisiz zikr hahıdır, davamlı elmdir.**

Bundan sonra hz.Nizami Gəncəvi Allahın (c.c.) sevdiyi insanların göstəricilərini, ölçülərini verir: «Allah ibadət edən (birinci ölçü) o adamı sevir ki, Allah (c.c.) yolunda özünü unutsun (ikinci ölçü)».

Bu ölçünü şərh edək. Biz yuxarıda ibadətin İslamda geniş bir anlam daşıdığını demişdik. Allahın (c.c.) ibadətdə – bütün işlərdə istədiyi şey ixləsdir-xalis olaraq Allahın (c.c.) razılığını qazanmaq niyyətidir. Görülən işə başqa bir niyyət qarışmamalıdır. **Hz. Nizami Gəncəvi «özünü unutmaq» deyəndə bütün şəxsi çıxarlardan sıyrılaraq bir könül təmizliyi ilə Allaha (c.c.) yönəlməyi nəzərdə tutur. Bu isə Allaha (c.c.) aşiq olmaqla ola bilər. Allaha (c.c.) aşiqlik varsa, təslimiyət də var. Təslimiyət varsa, Allahın (c.c.) elmini öyrənməyin, bilməyin, bir sözlə Allahi (c.c.) tanımığın yolunu kəsən pərdələrin qalxmaması, bəsirət gözünün açılmaması üçün bir səbəb qalmır.**

Yuxarıda verdiyimiz şeir parçasının sonunda hz. Nizami özünə (Allahi (c.c.) tanımaq, bilmək istəyənlərin həmisi) üz tutur. O, «vüsal şərabı» içməkdən danışır. Bu məcazi ifadənin həm dini, həm də ədəbi yükü var. İslam ədəbiyyatında «vüsal» qovuşmaq anlamındadır, «şərab» isə Allah (c.c.) sevgisi yolunda aşiqi özündən keçirən içkidir. O içildikcə sevgini, susuzluğu daha da artırır, bir yanğıya çevrilir, aşiq «özünü unudur», sevgilisi ilə baş-başa, üz-üzə qallaraq ilahi bir həzz duyğusu içinde rahatlıq tapır. Yəni «qovuşmağın» yolu «şərabı» içməkdir. Biz burada «şərab» sözünü təsəvvüfi anlamdan fərqli bir biçimdə «elm» mənasında da təfsir edə bilərik. Bu anlamda Allaha (c.c.) qovuşmağın yolu onu tanıdacaq elmi öyrənməkdir.

Uca Allah (c.c.) Qurani-Kərimdə insanı yaratmaqdə məqsədin insanın Allaha (c.c.) ibadət etməsi olduğunu bulyurmuşdur.<sup>80</sup> Alimlər buradakı «ibadət» sözünü «tanımaq» kimi təfsir etmişlər. Bir şeyi tanımaq da elmlə ola bilər. Uca Allah (c.c) başqa bir ayədə ondan ən çox qorxanların alimlər olduğunu buyurmuşdur.<sup>81</sup> Başqa ayələrə baxaq:

(Mücadələ, 58/11)

«Ey iman gətirənlər! Sizə: «Məclislərdə (mömin qardaşlarınıza) yer verin!,-deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (cənnətdə) geniş yer versin. Eləcə də sizə: «Qalxın!», -deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusi ilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!»

(Münafiqin, 63/8)

«Onlar: «Əgər biz Mədinəyə qayıtsaq, ən güclülər ən zəifləri, əlbəttə, oradan çıxaracaqlar!», – deyirlər. Halbuki, şərəf-şan yalnız Allaha, onun Peyğəmbərinə və möminlərə məxsusdur, ancaq münafiqlər bilməzlər!».

---

<sup>80</sup> «Zariyat», 51/56.

<sup>81</sup> «Fatır», 35/28.

(Bəqərə, 2/221)

«Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə gözəlliyinə heyran olduğunuz bir müşrik qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) ərə verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə xoşunuza gəlməsə belə, müşrik bir kişidən daha xeyirlidir. Onlar sizi cəhənnəmə çağırıqları halda, Allah sizi Öz izni ilə cənnətə, bağışlanmağa çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır».

Bizim burada «elm», «ibadət», «iman» qavramlarına açıqlıq gətirən ayələri seçməyimizin əsasları var. Bu anlayışların arasında sıx bir bağlılığın olması aydın gerçeklikdir. **İnsanı Allaha (c.c.) yönəldəcək elm, bu faydalı elmin nəticəsi olaraq uca Allahı (c.c.) tanımaq, bilmək, sevmək, təslim olmaq və bunların sonucu da sarsılmaz bir iman. Deməli, elmsiz tanıma, tanımasız iman yoxdur.** Bu anlamda hz. Nizaminin yorumunda «şərbət»in imana aparan elm olduğu qəbul oluna bilər. Başqa yöndən hz. Nizami bütün yaradıcılığı boyu elmə yüksək dəyər vermişdir:

«... Bu əyri cizgilər cədvəlində sən,  
Özünü şərh edib, özünü öyrən!  
Ol öz vicdanının sırrını açar,  
Çünkü bu mərifət qəlbə nur saçar.  
Elmlər elmidir demiş Peyğəmbər,  
Din elmi, təbabət elmi müxtəsər.  
Hərçənd sənətin çox rütbəsi var,  
Həyata faydalı bir elm axtar». <sup>82</sup>

---

<sup>82</sup> Nizami Gəncəvi, «Leyli və Məcnun», Bakı, 1981, s. 52.

Doğrudur, hz. Nizami Gəncəvinin təsəvvüf düşüncəsini, təsəvvüf mədəniyyətini dərindən bildiyi, onun məzmunundan, forma özəlliklərdən səx-səx yararlandığı aydın görünür, ancaq o, təsəvvüf şairi deyil.

**Həz. Nizami Gəncəvi «vüsəl şərbətini» «içmək» feli ilə vermişdir. Biz «şərbət» sözünü «elm» kimi yozsaq, bu yükdə anlasaq, bir məna uyğunsuzluğunu yaranırmı? Biccə, yox. Ona görə ki, hz. Nizami burada çətinliklərlə öyrənilən elmi nəzərdə tutduğu kimi, daha çox mücadilə, sıxıntılarla dözmək, nəfsi məglub etmək yolu ilə aramsız olaraq Allahın (c.c.) hüzurunda dayanmaq səadətini əldə etmiş insanın könlünə axan, onun könlündə doğulan, göylərdən süzülərək duyğu və düşüncələrinə hopan elmi nəzərdə tutur. Artıq hüzura qovuşmuş, pərdələri götürülmüş möminin (Nizaminin) qəlbinə elm nuru axmaqdadır. O, «elm içməkdən» sərxoşdur və bu səadəti heç nəyə dəyişmək istəmir.**

Bu beytdə diqqəti çəkən sözlərdən biri də «gecə» sözüdür. Bilindiyi kimi, Allah (c.c.) aşiqləri üçün gecənin ayrıca yeri var. Onlara görə gecə ibadət, göz yaşları içində yalvarış, içdən gələn dua, elm öyrənmək vaxtıdır. Gecə oyaq qalmaq aşiqin vəfa borcudur. Gecə bir də «vüsəl şərabı»nın içildiyi, elm nurunun axlığı toxunulmaz bir zaman kəsiyidir. Hz. Nizami də bu sözü təsadüfən seçməyib. Beytdə «o gecə» «vüsəl şərabı» içməyin şərti kimi dəyərləndirilib («Nizami, vüsəl şərabını o gecə içərsən ki»), yəni «vüsəl şərabını» içmək o şərtlə olar ki, «Onun (yəni Allahın (c.c.) yadı (yad edilməsi) ilə özünü unutmuş olarsan». Deməli, hz. Nizami Gəncəvinin təqdimində «o gecə» ibadət edilən, Allahla (c.c.) baş-başa qalınan, hər şeydə və hər an Allahın (c.c.) düşünüldüyü, Allah (c.c) sevgisi ilə, yalnızla göz yaşlarının sel kimi axlığı, pərdələrin açıldığı, ilahi nemətin – elmin, imanın qəlbə yerləşdiyi gecədir.

## BİR UDUM SƏHƏR HAVASI...

*Uyan qafletten ey naim Haka yalvar seherlerde,  
Döküp acı yaşın daim Haka yalvar seherlerde.  
Kapusında turup her bar yüzün dergahına tut var,  
Yürekten kıl demadem zar Haka yalvar seherlerde.  
Seherlerde açılır gül, anunçün zar ider bülbül,  
Uyanıp derd ile ey dil, Haka yalvar seherlerde.  
Gel, ey miskin ü biçare, igende gezme avare,  
Dilersen derdüne çare Haka yalvar seherlerde,  
Seherde kalkuban her gah yüzün yire sürüp kıl ah,  
İre lütfü sana nagah Haka yalvar seherlerde.  
Açılır bab-ı sübhani çekilür han-ı sultani,  
Dökilür feyz-i Rabbani Haka yalvar seherlerde.  
Seherde uykudan uyan, Niyazi, turma derdden yan,  
Ola kim iriše derman Haka yalvar seherlerde...*

*Niyazi Misri*

**«SİRLƏR XƏZİNƏSİ »  
DASTANINDA OLAN  
İKİNCİ NƏTİN ŞƏRHİ**

## **İKİNCİ NƏTİİN BAŞLICA ÖZƏLLİKLƏRİ**

Hz. Nizaminin «Sirlər xəzinəsi» dastanına daxil olan ikinci nət şairin bu əsərindəki dörd nətin ideya və məzmunu ilə sıx bağlıdır. Şair ikinci nətdə də islam Peyğəmbərini yaradılmış varlıqların ən üstünü, uca Allahın (c.c) mübarək elçisi, insanlığın xilaskarı kimi təqdim etmişdir. Şair birinci nətdə daha çox peyğəmbərlilik anlayışının tərifini vermiş, uca Allahın (c.c) peyğəmbərlər göndərməsinin hikmətini açıqlamış, insanlığın peyğəmbərlərə olan ehtiyacını bədii bir üslubla şərh etmişdir. Şair birinci nətdə hz. Məhəmmədin (s.a.s) bir peyğəmbər olaraq üstünlüyünü, Onun xarakterini, insanlığa təqdim etdiyi dəyərləri beyt-beyt açıqlamışdır. Hz. Nizaminin birinci nəti peyğəmbərliyi və hz. Məhəmmədi (s.a.s) öyrənməyə giriş xarakteri daşıyır. Ona görə də, şair birinci nətdə peyğəmbərlilik və islam Peyğəmbərinə aid olan hər bir anlayışın məzmununu şərh etmişdir. Şairə görə, hz. Məhəmməd (s.a.s) peyğəmbərlərin ilki və sonuncusudur, bütün varlıq Onun nurundan yaradılmışdır.

Hz. Nizami birinci nətdə deyir ki, islam Peyğəmbərinin məkanı «firuzə rəngli kərpicdən tikilmiş günbəzin altıdır», «O, saray behiştində yetişmiş təzə turuncdur», «peyğəmbərliyə son qoyulmaq Ona həvalə olundu», «Ayın zəbərcəd daşlı qaşında Onun möhürü həkk olunmuşdur», «cahanın qulağı onun «mim»inin halqasını daşıyandır», «iki cahanın halqası onun itaətindədir», «O, sahəölçəndir», «O, uca Allahdan (c.c) müjdə gətirəndir», «O, ümmidir», «Onun fəsahətli dili var», «O, hz. Adəmdən (s.a.s) və hz. Məsihdən (s.a.s) öndədir», «O, əhdinə, vəfasına düz olmuşdur», «O, uca Allahın (c.c) buyruğu ilə yaradılmış dairənin ən işıqlı nöqtəsidir», «islam Peyğəmbəri bütün deyilmiş sözlərin ən gözəl nöqtəsidir», «cahan təkəbbürü Onun başına dolmadı», «dünya

**malı qarşısında başını əymədi», «Onun sözlərindən ədəb  
şöhrət tapdı», «fələk onun kəmərindən biçim tapdı»,  
«məsumlar onun müqəddəs evində pərdə arxasında qa-  
lırlar», «isməti o tərbiyələndirmişdir», «Onun türbəsinə  
baxanların günahı bağışlanar», «Onun qurbətə düşməsi  
Məkkənin bac verməsinə səbəb oldu», «Onun dinməz-  
liyi könül oxşayan danışiq idi», «Onun dostluğunu eyibləri  
yandıran bir hünər idi», «Onun fitnələri yatırmağı  
ürəyə yatır», «hamı Ona məftundur», «bütün qəbilələ-  
rin, bütün xeyir işlərin başçısı o idi», «O, ağırtaxtalı və  
sürətli yeriyən bir qütb idi», «Allahın şamını o, öz ürəy-  
ində yandırmışdı», «O, əzəl dərsini əbədədək oxumuş-  
du», «Günəş Ona möhtacdır», «Günəş Onun merac  
gecəsinin ayparasıdır», «O, daralmış nəfəsə geniş yol aç-  
dı», «ulduza bənzər atın nalladı», «süvarılər Onun yolu-  
nu gözlədi».**

Birinci nətdə olan bu gözəl söz və ifadələrin hər biri  
şifrə xarakteri daşıyır və bu anlayışların arxasında elmi, tari-  
xi, dini, bədii informasiya var. Bu anlayışlar aydın göstərir  
ki, şair birinci nətdə islam Peyğəmbərini bütün yönleri ilə  
təqdim etmiş, Onu tanıtmaq, sevdirmək məqsədini gerçək-  
ləşdirmiştir. Şair birinci nətdə islam Peyğəmbərinin müba-  
rək şəxsiyyətində bütövlükdə islam dinini təqdim etmişdir.

Hz. Nizami «Sirlər xəzinəsi» dastanında olan ikinci nə-  
tdə isə daha çox islam Peyğəmbərinin üstünlüklərini gös-  
tərmışdır. Şair islam Peyğəmbərinin üstünlüyünü ifadə etmək  
 üçün gözəl bədii vasitələr seçmişdir. **Ona görə də, ikinci nə-  
tin başlıca özəlliklərindən biri bədii təsvir və ifadə vasitə-  
lərinin çoxluğudur.** Şair ikinci nətdə deyir ki, islam  
Peyğəmbəri «yeddi ulduzun doqquz taxtının tacıdır», «ağıl  
Onun ayağının tozudur», «iki cahan Onun atının yəhərinin  
tərkinə bağlanmışdır», «O, naz səhrasının yeni açılmış

sünbüldür», «O, sərr dəryasının ən dəyərli gövhəridir», «Onun sünbülu gündüz də parlayan sünbüldür», «Onun gövhəri Günəşin ləlqayırانıdır», «Onun gövhəri sədəfin abrimi aparar», «Onun gövhəri daşın belə ürəyini sindirmidi», «O, bəşəri arzularının dışını çəkdi», «O, vuruş meydanında öz qoşununun önündə idi», «Onun əli bayraq, dili isə xəncər idi», «hamı Onun gülündən bəhrələnsin», «Nizaminin təbi Onun üçün açılmış güldür», «Nizaminin təbi Onun gülü üçün gözəl səsli bülbüldür».

İkinci nətin özəlliklərindən biri də odur ki, şair tarixi hadisələrə yer vermiş, bu hadisələr zamanı baş verənləri mənalandırmışdır. Nizaminin bir çox beytlərində olduğu kimi, bu nətə daxil olan beytlərdə də ideyanın arxasında konkret tarixi hadisə dayanır.

Şair bu nətdə hz. Məhəmmədin (s.a.s) xarakterinin bir sıra xüsusiyyət-lərinə yer vermişdir. Onun üstünlüyünü əsaslandırıran göstəricilərini önə çəkmışdır.

Şair bu nətdə islam Peyğəmbərinə olan heyranlığını gözəl bir üslubla ifadə etmişdir.

**BİRİNCİ BEYTİN ŞƏRHİ:  
YEDDİ ULDUZUN DOQQUZ TAXTININ  
TACISAN**

شمسه نه مسند هفت اختران  
ختم رسن خاتم پیغمبران

*Yeddi ulduzun doqquz taxtinin tacı,  
(Allah) elçilərinin sonu və peyğəmbərlərin xətmi.<sup>83</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin üstünlüğünü ifadə etmək üçün bir neçə vasitədən istifadə etmişdir. Bu vasitələrdən biri birinci misranın mətninə daxil edilmiş taxt və tac sözləridir. Hər iki söz hakimiyyət, üstünlük ifadə edir. «Tac» farsca bir kəlmədir, bəzəkli başlıq deməkdir. Hökmdarlar rəsmi günlərdə başlarına qoyardılar. «Tac» hakimiyyət rəmzidir. Bir sıra şeyx və dərvişlər də başlarına qoyduqları papaqlara tac deyirdilər.

«Taxt» da farsca bir sözdür. Hökmdarların oturduğu yer mənasındadır. Ancaq şair beytdə «tac» və «taxt» sözünü adı mənasından fərqli bir anlamda işlətmışdır. Belə ki, şairə görə, islam Peyğəmbərinin tacı və taxtı yeddi ulduzun, doqquz taxtinin tacıdır. Burada şair ərşə nəzərdə tutmuşdur.

**ƏRŞ ANLAYIŞI**

«Ərş» ərəbcə bir sözdür, mənası «taxt», «tavan», «qübbə» deməkdir. İslam dininə görə, bu anlayış uca Allahın (c.c) qüdrət və əzəmətinini ifadə edir. Ərşin göyün doqquzuncu qatında olduğu təsəvvür olunur və bir taxt olduğu bildirilir. Onun gerçek mənasını ancaq uca Allah (c.c) bilir. O, kainatdakı bütün varlığı əhatə edən bir cisimdir, çox yüksəkdə olduğunu görə belə adlandırılır. Qurani-Kərimin bir çox ayələrində uca Allahın (c.c) ərşə hökm etdiyi buyurulur:

---

<sup>83</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

(Taha, 20/5)

«Rəhman ərşि yaradıb hökmü altına almışdır (ərşə ha-kimdir)».

(əl-Əraf, 7/54)

«Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşि (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaranan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!»

Şair misrada «doqquz taxt» deyərkən yuxarıda ifadə etdiyimiz kimi, göyün doqquzuncu qatında olan taxtı nəzərdə tutur.

### **«YEDDİ ULDUZ» ANLAYIŞI**

Misrada olan «yeddi ulduz» anlayışı isə yeddi rəqəmi ilə bağlı olan bir inanca bağlıdır. Bu inanc isə Qurani-Kərimdən qaynaqlanır. Belə ki, Qurani-Kərimdə yeddi rəqəmi tez-tez xatırladılır:

«Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu **yeddi qat** göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!».<sup>84</sup>

«Əgər yer üzündəki bütün ağaclar qələm olsayıdı, dəryaya da arxasından daha **yeddi dərya** (mürəkkəb) qatılısaydı, yenə də Allahın sözləri (yazılmaqla) tükənməzdidi...».<sup>85</sup>

«Mallarını Allah yolunda sərf edənlərin halı **yeddi sünbül verən bir toxuma** bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir!».<sup>86</sup>

«(Cavan oğlan padşahın izniylə zindana gəlib dedi:) «Yusif! Ey doğru danışan, bizim üçün (belə bir yuxunu) yoz görək! **Yeddi** arıq inək **yeddi** kök inəyi yeyir. **Yeddi** yaşıl sünbül, **yeddi** də quru sünbül. (Bir bunun mənasını mənə izah elə)... ».<sup>87</sup>

---

<sup>84</sup> Əl-Bəqərə, 2/29.

<sup>85</sup> Loğman, 31/27.

<sup>86</sup> Bəqərə, 2/261.

<sup>87</sup> Yusif, 12/46.

«(Ey Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan **yeddi ayəni** (Fatihə surəsini) və əzəmətli Quran verdik».<sup>88</sup>

«(Cəhənnəmin) **yeddi qapısı** (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər».<sup>89</sup>

«... Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyrəti günlərində üç gün və (vətəninə) qayıdanınan sonra **yeddi gün** oruc tutmalıdır ki, bu tam on gün edir...».<sup>90</sup>

«Allah o küləyi **yeddi gecə**, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi...».<sup>91</sup>

---

<sup>88</sup> Hicr, 15/87.

<sup>89</sup> Hicr, 15/44.

<sup>90</sup> Bəqərə, 2/196.

<sup>91</sup> Haqqə, 69/7.

«And olsun ki, Biz sizin üstünüzdə **yeddi yol** (göy) yaratdıq...».<sup>92</sup>

«(Yusif) belə cavab verdi: «**Yeddi il** adətiniz üzrə (həmişəki kimi) əkin...».<sup>93</sup>

«Sonra bunun ardınca **yeddi il** quraqlıq (qıtlıq) olacaq...».<sup>94</sup>

**Bütövlükdə, Qurani-Kərimdə yeddi rəqəmi, iyirmi yerdə iyirmi dörd dəfə təkrar olunmuşdur.** Həftənin yeddi gün olması, namaz qılarkən səcdə halında insanın yeddi bədən üzvünün yerə toxunması da diqqəti çəkir.

### BEYTİN MƏNA YÜKÜ

Şairin bir misrada «yeddi ulduz», «doqquz taxt», «tac» anlayışlarına yer verməsinin bir sıra mənaları var. **Bu anlayışlar hər şeydən öncə ucalıq, yüksəklik, zirvə mənalarını ehtiva edir.** Şair bu anlayışlar vasitəsi ilə hz. Məhəmmədin (s.a.s) üstünlüyünü göstərmişdir. Yeddinci qat göy, taxt, tac sırası ilə ən üst təbəqə, ən üstün insanların oturduğu yer, seçilmiş insanların başına qoyulan üstünlük nişanı

---

<sup>92</sup> Muminun, 23/17.

<sup>93</sup> Yusif, 12/47.

<sup>94</sup> Yusif, 12/48.

olduğu kimi, islam Peyğəmbəri də yaradılmışların ən üstündür.

**Yeddi qat göy, ərş uca Allaha (c.c) yaxınlığı ifadə edir.** Şairə görə, islam Peyğəmbəri yaradılmışlar içərisində uca Allaha (c.c) ən yaxını olanıdır.

**Yeddi qat göy, ərş sonsuzluğu, təmizliyi ifadə edir.** Şairə görə, islam Peyğəmbəri sonsuz bir məkanın hakimidir, Onun peyğəmbərliyi yeri və göyü əhatə edir. O, fitrət baxımından yaradılmışların ən təmizidir.

**Taxt, tac hakimiyyətin rəmzidir.** Şairə görə, islam Peyğəmbərinin hakimiyyəti adı padşahların hakimiyyətinə bənzəməz. Onun hakimiyyəti yeri və göyü əhatə edir. Onun taxtı ən uca məkanda yerləşən ərşdir.

Şair beytin ikinci misrasında islam Peyğəmbərinin üstünlüyünü açıq göstərən başqa bir əlamət də vermişdir. Şair deyir ki, O, Allah (c.c) elçilərinin sonuncusu və peyğəmbərlərin xətmidir. **Yəni O, kamildir, Onun dini mükəmməldir, Ondan sonra peyğəmbər göndərilməyəcək, Onun dini öncəki dinlərin hökmələrinə son qoymuşdur.**

Şairə görə, Onun dini qiyamətədək davam edəcək, Ondan sonra peyğəmbərlik tacı heç kimə verilməyəcək. Bu isə islam Peyğəmbərinin uca Allah (c.c) yanındakı dəyərini, şərəfini, mübarək yerini göstərir.

(əl-Əhzab, 33/40)

«Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Ancaq o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir».

**İKİNCİ BEYTİN ŞƏRHİ:  
HƏR İKİ CAHAN ONUN YƏHƏRİNİN  
TƏRKİNƏ BAĞLANMIŞDIR**

احمد مرسل که خرد خاک اوست  
هندو جهان بسته فتراءک اوست

*Tanrı elçisi Əhməddir, ağıl onun ayağının tozudur,  
Hər iki cahan onun yəhərinin tərkiniə bağlanmışdır.<sup>95</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin Əhməd adından istifadə etmişdir. Qurani-Kərimdə də islam Peyğəmbərinə bu adla müraciət olunmuşdur.

(əl-Bəqərə, 2/6)

«Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: «Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövrəti təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!» Sonra (İsa, ya da Məhəmməd) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: «Bu, açıq-aydın sehirdir!» - dedilər».

**Şairin misranın əvvəlində Onun uca Allahın (c.c) elçisi olduğunu yada salmasının, təkrar etməsinin səbəbi odur ki, beytin sonunda birbaşa peyğəmbərliliklə bağlı olan bir keyfiyyət şərh edilmişdir.** Şair beytin sonunda deyir ki, ağıl Onun ayağının tozudur. Təbiidir ki, ağıl uca Allahın (c.c) verdiyi misilsiz bir nemətdir, insan ağılin vəsi-təsi ilə doğru olani öyrənə bilir. Ancaq şair ağılı islam Peyğəmbərinin ayağının tozu hesab edir.

---

<sup>95</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

## VƏHYİN ÜSTÜNLÜYÜ

Burada şair ağılla vəhyi müqayisə etmişdir və bu yolla da islam Peyğəmbərinin üstünlüğünü göstermiştir. Bu müqayisədə də şair bir neçə məsələləri nəzərdə tutmuşdur. Yəni islam Peyğəmbəri oxuyaraq, yazaraq, müəllim yanına gedərək elm öyrənməmişdir. Onun elminin başqalarının elmindən fərqi odur ki, Peyğəmbərin elminin qaynağı uca Allahdır (c.c), bu elmi o, kimdənsə öyrənməmişdir, bu elm ona vəhy yolu ilə verilmişdir, bu elmi çalışmaqla, kitab oxumaqla əldə etmək olmaz.

Şairə görə, Peyğəmbərin vəhylə bildiyini, aldığı ilahi informasiyani ağılla əldə etmək olmaz, vəhyin imkanı çox böyükdür.

Şair ona görə ağılı Peyğəmbərin ayağının tozu hesab edir ki, ağılla əldə edilən informasiyalarda yanlışlıq ola bilər, ancaq vəhydə yanlışlıq olmaz. İnsan vəhy yolu ilə Peyğəmbərə nazil edilənlərə inanmaqla xoşbəxt ola bilər. Çünkü vəhyin məqsədi insanı cəhalətdən qurtarır, uca Allahı (c.c) ona tanıtmaqdır. **Deməli, vəhy uca Yaradanı tanımaq elmidir və heç bir elm Onun varlığını vəhy kimi tənیدa bilməz. Uca Allahı (c.c) ən gözəl tanımaq və tanıtmaq elmi də ancaq Peyğəmbərə verilmişdir.** Bu çox böyük və şərəfli bir vəzifədir, uca Allahın (c.c) lütfüdür.

Şair beytin ikinci misrasında deyir ki, bu dünya və axırət Onun yəhərinin tərkinə bağlanmışdır. İkinci misra ilə birinci misra arasında sıx məna əlaqəsi var. Belə ki, uca Allahın (c.c) varlığını axırət dünyasının olduğunu qəbul edib ona inanmaqla dərk etmək olar. Ya da əksinə, uca Yaradanın varlıq və birliyinə inanmaq həm də axırət inancına sahib olmaq deməkdir. Axırətin varlığını da ancaq vəhy xəbər verə bilər.

Şair deyir ki, bu dünya nemətlərinin islam Peyğəmbərinin gözündə bir dəyəri yoxdur. O, bu nemətləri atının

tərkinə bağlayıb. Onu başqalarından seçən üstün keyfiyyətlərindən biri də budur. **Bu həm də bir ölçüdür. Yəni uca Allahın (c.c) varlığını dərk etmək, sarsılmaz iman sahibi olmaq istəyirsənsə, bu dünya nemətlərinə əlvida deməlisən, bu dünyanın fani olduğuna inanmalısan və işlərini də axırət inancına uyğun qurmalısan.**

Şair deyir ki, islam Peyğəmbəri axırəti də atının tərkinə bağlamışdır. Yəni onun arzusu yalnız cənnəti qazanmaq deyil. İslam Peyğəmbərinin niyyəti, hədəfi uca Allahın (c.c) rızasını qazanmaqdır. İnsanları ucaldan, onların dəyərini müəyyən edən də hədəkdir. Hədəf nə qədər doğru və böyükdürsə, insan da o qədər şərəfli və dəyərlidir. Bu yönü ilə də islam Peyğəmbəri üstündür və başqalarından seçilir.

## ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: ƏN YENİ AÇILMIŞ SÜNBÜLDÜR

تازه ترین کە سنبل صحرای ناز  
خاصه ترین گوهر دریاى راز

*O naz səhrasının ən yeni açmış sünbüldür  
Sırr dəryasının ən qiymətli gövhəridir.<sup>96</sup>*

Şair bu beytdə gözəl bir mənzərə yaratmışdır. O, öncə təbiətin gözəlliyini təsvir etmiş və bu gözəlliyi təqdim etmək üçün «naz səhrası» ifadəsindən yararlanmışdır. **Şairin təqdimində naz səhrası bir gözəl yaz fəslində ləçəklərinə şəh düşmüş gül bağçasıdır, burada gül bülbülə naz edir, quşlar nəğmə oxuyur, bülbül gülün sevgisini qazanmaq üçün ən gözəl nəğməsini seçir, al-əlvan çiçəklərin ətri insanın ruhuna dinclik verir.** Ancaq bu gözəl naz səhrasının ən gözəl, ən etirli çiçəyi, yeni açmış sünbülü hz. Məhəmməddir (s.a.s). Şair bir çox beytlərində islam Peyğəmberini təqdim edərkən gül-çiçək, ətir obrazlarından istifadə etmişdir. Bu beytdə də islam Peyğəmbəri aləmə ətir saçan, son dərəcə gözəl naz səhrasında bitmiş sünbüл gülüdür.

Beytin ikinci misrasında islam Peyğəmbəri sırlar dəryasının ən qiymətli gövhəri kimi təqdim edilmişdir. Beytdə sırlar dəryası elm, hikmət, məna aləmi kimi dəyərləndirilmişdir. Şairə görə, sırlar dəryasını ən yaxşı bilən, ən üstün elmə sahib olan, varlıq aləmini ən gözəl dərk edən islam Peyğəmbəridir. Dəryanın ən qiymətli neməti gövhər olduğu kimi, uca Allahın (c.c) yaratdıqlarının ən dəyərlisi də Odur.

---

<sup>96</sup> Nizami Gəncəvi, «Sırlar xəzinəsi», göstərilən qaynaq, s. 32.

## DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: GÖVHƏRİ GÜNƏŞİN LƏLQAYIRANIDIR

سنبل او سنبله روز تاب  
گوهر او لعل گر آفتاب

*Onun sünbüllü gündüz də parlayan Sünbüldədir,  
Onun gövhəri Günəşin ləlqayiranıdır.<sup>97</sup>*

Şair bu beytdə Onun sünbüllü deyərkən Peyğəmbərin saçını nəzərdə tutmuşdur. Divan ədəbiyyatında saç sevgiliinin gözəllik əlamətidir. Saçın forması, rəngi və ətri gözəl bədii təsvir vasitələri ilə təqdim olunmuşdur. İslam Peyğəmbərinin saçı qırırm və qara olduğuna görə şairlər Onun saçını ayrı bir şövqlə təsvir etmişlər. «Yüce Peygamberin saçları anber-şemin, anber-buy, anber-feşan (ənbər ətirli, ənbər saçan), morgül ve çin gibi sıfatlar ve renk, şəkil, koku yönünden aşağıda belirttigimiz benzətmələrlə anlatılırken, Onun «mübarek saçları» üçün kullanılan bu edəbi benzətmələrin, dini ve özellikle o Kurani unsurlarla bütünləşdiyini görürüz. Ancak yine de hz. Yusufu (s.a.s.) gölgəde bırakacak güzellige sahib olan hz. Muhammedin saçını anlatmaya bütün bunların kafi gelmediği düşünülür». <sup>98</sup>

**Seyyid Nizamoğlu:**

Cemalın afitabından iki alem münevverdir,  
Muanber buyi-muyundan sekkiz cennet muattardır.  
Yüzün bu mahi-tabandır ki, nurundan cihan ruşen,  
Ki etrafında mürseller sanasın aynı-ahterdir.<sup>99</sup>  
(Gözəl üzünün günəşindən iki aləm nura boyanmışdır.  
Gözəl ətirli saçının ətrindən səkkiz cənnət ətirlənmişdir.

<sup>97</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

<sup>98</sup> Emine Yeniterzi , «Divan şiirinde nat», Ankara, 1993, s. 209-210.

<sup>99</sup> «Türk edəbiyatında natlar», (antoloji), Ankara, 1993, s. 31.

Üzün elə işıqlı bir aydır ki, Onun nurundan cahan işıqlanmışdır. Bu işıqlı ayın ətrafında peyğəmbərlər bir ulduz kimidirlər)

**Necati:**

İdemedüm seri-gisuni kıl kadar tarif,  
Bu arzuda vücudum hakikat oldu hayal.<sup>100</sup>

(Saçını bir qıl qədər tərif edə bilmədim. Bu arzu ilə vücudum xəyal oldu)

**Zati:**

Hak budur ey hacei-hüsн ü baha olmaz baha,  
Turranun bir muyuna yüz bin haracı-mülki-Çin.  
(Ey çox gözəl olan Peyğəmbər, yüz min Çin ölkəsinin verdiyi xərac Sənin qırırm saçının bir tükünə dəyməz)

## PEYĞƏMBƏRİN SAÇI

Divan şairlərinə görə, çiçəklər ətrini Onun saçından almışdır. **Uca Allah (c.c) sünbüllü Onun saçlarına misal olsun deyə yaratmışdır.** Peyğəmbərin cənnət gülü olan yanaqları kimi, sünbüll saçları da əbədi təzəliyini qoruyur, solmur. Ən parlaq incilər Onun dişlərinin heyranıdır, sabah küləyi isə Onun sünbüll saçlarının vurğundur. Mülayim və incə səba yeli Onun saçının qoxusunu ənbərə, güllərə, reyhana daşıyır, onlardakı gözəl ətrin qaynağı Peyğəmbərin saçlarıdır. Onun saçı könüllərə fərəh verir, bu saç müşk ətirli cənnət sünbüldür. Onun saçı güldür, reyhandır, sünbüldür, cənnət sünbüldür, ənbərdir, müşkdür.<sup>101</sup>

---

<sup>100</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 210.

<sup>101</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 210.

Divan şairleri islam Peyğəmbərinin saçının qıvrım olmasını gözəl məcazlarla təqdim etmişlər. Şairlərə görə, Onun saçlarının halqasına eşq ceyranları bağlıdır. Onun saçı cim, dal, lam hərfləridir. «... Onun gözü sad, ağızı mim ve saçı da dal harfine delalet eder. Bu üç harf birleşince Allahın bir sıfatı ve bir ayet olan Samed kelimesi ortaya çıkar. Böylece, Onun Hakkın Resulu olduğuna işaret edilir...».<sup>102</sup>

**Rövşəni:**

Sad aynun, mim ażzun, dal zülfün göreli,  
Ya Nebi, gitmez dilümden bir nefes zikri-«Samed».<sup>103</sup>  
(Sada bənzər gözünü, mimə bənzər ağızını, dal hərfinə bənzər saçını görəndən bəri bir an olsun belə, «Səməd» zikri dilimdən düşmür)

Divan şairleri islam Peyğəmbərinin boynunu «əlif»ə, ağızını «mim»ə, saçını da «lam» hərfinə bənzətmişlər. Bu üç hərf bir yerdə olanda Qurani-Kərimdə mənası bilinməyən hərflər sayılan «Əlif, lam, mim» ayəsi xatırladılır. «Əlif, lam, mim» ayəsi Qurani-Kərimdə altı surənin əvvəlində var.

**Karamanlı Nizami:**

Kaddünlə zülf ü ağızına eylər işaretəti,  
Kuranda her ne yirde «elif, lam u mim» ola.<sup>104</sup>  
(Quranda hansı yerdə «Əlif, lam, mim» varsa, Sənin qara saçlarına və ağızına işaret edir)

Divan şairlərinə görə, saçlar üzün iki tərəfinə tökülər. Üzün iki tərəfində iki «lam» hərfi olar, yəni ikiyə ayrılmış saçlar «lam» hərfi olar, saçlar «lam» hərfini xatırladalar. Saçın rəngini bildirən gecənin ərəbcə yazılışında da iki «lam» hərfi var («leyl»). Deməli, həm rəng, həm hərf baxımından

---

<sup>102</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 211.

<sup>103</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 212.

<sup>104</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 212.

«leyl» ilə saç arasında bir əlaqə var. Ancaq divan şairlərinə görə, bu adı bir gecə deyil, Qurani-Kərimdə həm bir surə adı, həm də ayə olan uca Allahın (c.c) öz elçisi üçün and içdiyi gecədir, yəni «Vəl-leyl»dir.<sup>105</sup>

Qurani-Kərimdə buyurulur:

(əl-Leyl, 92/1)

«And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə».

**Neccarzade Rıza:**

O zülfə-nazpərvər bağı-ruhsarında guya kim,  
Açılmış ravzai-cennet giyahı, ya Resulullah.<sup>106</sup>  
(O naz sevən qara saçın bağ kimi olan gözəl üzündə  
bir cənnət otu kimi açılmışdır)

**Hayreti:**

«Vəl-leyl» içində yazılı lamını kıldı dal,  
Şol iki zülfünə senün ey Hadiyi-Huda.<sup>107</sup>  
(Ey uca Allahın (c.c) yolgöstərici olaraq təyin etdiyi  
peygəmbər, sənin zülfün «Vəl-leyl» («And olsun gecəyə»)  
surəsi içində yazılıdır)

Divan şairlərinə görə, «könül quşunun yuvası Onun  
pərişan saçlarındadır», Onun saçı Leylinin köşküdür, Onun  
saçı Kəbənin qara örtüyüdür, Onun saçı uca Allahın (c.c)  
kölgəsidir, Onun saçı qara nurdur, axşamdır, Qədr gecəsidir,  
Bəraət gecəsidir, Merac gecəsidir.

**Nəsimi:**

Surəti-ənvarının hər zərrəsi şəmsü qəmər,  
Turrayı-ənbərfəşanın Leylətül-Qədri-Bərat.<sup>108</sup>

---

<sup>105</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 212.

<sup>106</sup> «Türk edebiyatında natlar», (antoloji), göstərilən qaynaq, s. 49.

<sup>107</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 212.

<sup>108</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 212.

(Nurlu üzünün hər zərrəsi günəş və aydır, ənbər ətri  
saçan qıvrım saçın Qədr və Bəraət gecəsidir)

Divan şeirində sevgilinin saçı ilana, timsaha, əqrəbə,  
xaça, zünnara, günaha, küfrə, kafiristana, kafirə, caduya,  
oğruya bənzədilmişdir. Ancaq bu mənfi mənada olan obraz-  
ların heç biri islam Peyğəmbərinin saçı üçün istifadə edil-  
məmişdir. **Əksinə, Onun saçı cənnət sünbülünə, kainatı**  
**nizama qoyan düyünə, uca Allahın (c.c) «Camal» sifə-**  
**tindəki «cim» hərfinə, «Səməd» sifətindəki «dal» hərfi-**  
**nə, «Vəl-Leyl» ayəsindəki iki «lam» hərfinə, Allahın köl-**  
**gəsinə (doğrudur, uca Allahın (c.c) kölgəsi olmaz, bura-**  
**da nur nəzərdə tutulmuşdur), Qədr və Bəraət gecəsinə,**  
**Qurani-Kərimdəki bir sıra ayələrə bənzədilmişdir.**<sup>109</sup>

Göründüyü kimi, divan şairləri islam Peyğəmbərinin  
saçını təsvir edərkən dini anlayışları əsas götürmüslər.

Həz. Nizami isə Onun saçını sünbülə bənzətmişdir. Şai-  
rə görə, Onun saçı gündüz də parlayan Sünbülədir. **Sünbülə**  
**bir ulduz adıdır. Bu ulduz gündüzlər parlamır, işiq saç-**  
**mır. Peyğəmbərin saçısı isə elə işıqlıdır ki, bu işığı işıqlı**  
**üzündən alır, həm gündüz, həm də gecə işiq saçır. Şair**  
**bu beytdə bir nur obrazı yaratmışdır.** Onun saçısı üzündən  
nur alır, Onun gövhəri – yəni varlığı nudur və bu elə bir  
nudur ki, Günəş öz nurunu ondan alır. Beytdəki «gündüz»,  
«parlamaq», «işiq saçmaq», «ulduz», «gövhər», «Günəş»,  
«lələ» kimi sözlər işiq, nur anlayışlarını ifadə edir. Şair de-  
mək istəyir ki, islam Peyğəmbəri insanlıq üçün nur qay-  
nağıdır, Onun hər zərrəsi, qara qıvrım saçları belə, nudur,  
O, nur Peyğəmbərdir.

---

<sup>109</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 213.

**BEŞİNCİ BEYTİN ŞƏRHİ:  
ŞƏKƏR DODAQLARINI ONA GÖRƏ AÇMADI Kİ,  
SƏDƏFİN ABRI GETMƏSİN**

خنده خوش زان نزدی شکرش  
تا نبرد آب صدف گوهرش

*O, öz şəkər dodaqlarını ona görə xoş təbəssümlə  
açmırdı ki,  
Onun gövhərləri sədəfin abrını aparması.<sup>110</sup>*

Şair bu beytdə islam Peyğəmbərinin üstünlüğünü ifadə etmək üçün bir sıra vasitələrdən istifadə etmişdir. Şair Onun dodaqlarını şəkərə bənzətmişdir. Divan ədəbiyyatında islam Peyğəmbərinin dodaqları rəng, forma və dad baxımından təqdim edilmişdir.

**PEYĞƏMBƏRİN DODAĞI**

Onun dodaqları feyz, bərəkət qaynağı olan sözlərinin çıxdığı yerdir. Şairlərə görə, Onun dodağı Bədəxşanda çıxarılan qırmızı rəngli, dəyərli bir daşdır, onun dodaqları yaqutdur. Onun dodaqları nöqtədir, nöqtəsiz «nun» hərfidir, gizli nöqtədir, Onun dodaqları şəfa qaynağıdır, Onun dodaqları baldır, şəkərdir. «... Bayburtlu Zehni islam Peyğəmbərinin dodağından danışarkən özünü Qəndəharın şahı elan edir. Dədə Ömər Rövşəni klassik ədəbiyyatımızda çox istifadə edilməyən bir təşbehlə hz. Peyğəmbərin dodağını Ərəbistana xas olan bir meyvəyə – xurmaya bənzədir...».<sup>111</sup>

---

<sup>110</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

<sup>111</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 245-246.

Divan şairleri islam Peyğəmbərinin dodağını Cəbraile (ə.s.) bənzətmişlər. O, vəhy mələyi olan Cəbraildən (ə.s.) aldığı vəhiyi dodaqları vasitəsi ilə xalqa çatdırlığı üçün bu bənzətmə seçilmişdir.

Divan şairlərinə görə, islam Peyğəmbərinin dodağı abi-həyatdır, təsəvvüf ədəbiyyatında dodaq maddi həyatı uca Allahın (c.c) varlığında fəda etməyin, Onun varlığında yox olmağın simvoludur. Onun varlığında yox olmaq da insani əbədi həyata qovuşdurur. Abi-həyat (dirilik suyu) isə insanı qiyamətə qədər yaşıdan, eyni zamanda feyzin, bərəkətin timsali olan sudur. **Maddi həyat suya bağlı olduğu kimi, lügət mənası suyun daşması olan feyzin olduğu hər yerdə su anlayışı var. İnsana mənəvi feyzi, həqiqi həyatı, Haqqın varlığı ilə əbədi olma vəsfini də dodaq verir. Bu baxımdan dodaq abi-həyat, diriltmək möcüzəsi ilə hz. İsanı (s.a.s), dirilik suyunu tapan Xızırı (s.a.s) diqqət mərkəzinə çəkir.** Ancaq Füzuliyə görə, min abi-həyat (dirilik suyu) islam Peyğəmbərinin ləl dodağının istəyi ilə can verir, yüz Xızır (s.a.s) və hz. İsa (s.a.s) Onun feyzinə susayır.<sup>112</sup>

#### Füzuli:

Can verir ləlin təmənnasında min abi-həyat,  
Feyzinə ləbtəşnə yüz Xızr u Məsihadur sənin.<sup>113</sup>  
(Min abi-həyat ləl kimi dodağının təmənnası ilə can verir. Yüz Xızır (s.a.s) və hz. İsa (s.a.s) Onun feyzinə təşnədir)

Divan şairlərinə görə, islam Peyğəmbərinin insanlara verəcəyi dirilik suyu, feyz və bərəkət isə doğru yoldur, imandır, islam dinidir. Onun insanlığa verdiyi nemətin dəyərini isə sözlə anlatmaq olmaz.

---

<sup>112</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 246.

<sup>113</sup> Ali Nihad Tarlan, «Fuzuli divanı şerhi», c. 1, s. 174.

**Füzuli:**

Yaza bilməz ləblərin vəsfin tamami-ömrədə,  
Abi-heyvan versə, kilki-Xızra zülmətdən dəvat.<sup>114</sup>  
(Zülmətdəki abi-həyat Xızırın qələmi üçün mürəkkəb  
olsa da, Sənin dodağının gözəlliyini təsvir edə bilməz)

**Divan şairlərinə görə, islam Peyğəmbərinin dodağı**  
**«Müddəssir» çayıdır.** Bilindiyi kimi, «Müddəssir» Qurani-Kərimdə bir surənin adıdır. Bu surədə uca Allah (c.c) islam Peyğəmbərinə öz peyğəmbərliyini elan etməsini buyurur:

(Əl-Müddəssir, 74/1-3)

«Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut!».

Ey sani-kərəm, lali-lebin nehri – «Müddəssir»,  
Sultani-rusül, bargehin babı – temenna.<sup>115</sup>

(Ey kərəm şanı, ləl dodağın «Müddəssir» çayıdır,  
peyğəmbərlərin sultani, məkanın, evin təmənnə qapısıdır)

**Divan şairlərinə görə, islam Peyğəmbərinin dodağı**  
**kövsər suyudur, Kövsər surəsidir.** Bilindiyi kimi, Kövsər cənnətdə olan, suyu çox dadlı bir çayın adıdır. Bu çay islam Peyğəmbərinə və Onun ümmətinə aiddir. İslam Peyğəmbərinin dodağının kövsərə bənzədilməsinin səbəbi bu suyun dadi və bərəkəti ilə bağlıdır.

Həz. Nizami isə islam Peyğəmbərinin dodağını şəkərə bənzətmişdir. Şair bu yolla Onun mübarək dodaqlarından çıxan sözlərin bərəkətinə işarə etmişdir. Şairə görə, Onun sözləri insanlıq üçün mənəvi qıdadır, bu sözlər doğru yolun ölçülərini müəyyən edən hikmətdir.

---

<sup>114</sup> Füzuli, «Türkcə divan», s. 164.

<sup>115</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 245.

Şair bu beytdə islam Peyğəmbərinin az güldüyünə də işarə etmişdir. Ümumiyyətlə, az yemək, az danışmaq, az gülmək, hər şeydə orta yolu tutmaq Onun ədəb ölçüsü idi. Ancaq Onun mübarək üzündə hər zaman təbəssüm olardı, onu görənlərə ümid, sevinc, xoş bir duygu bəxş edərdi.

Şair deyir ki, Peyğəmbər ona görə az gülürdü ki, o güləndə gövhər kimi dişləri görünürdü və içi dürr ilə dolu olan sədəf də Onun gövhər dişlərini görüb xəcalət çəkirdi. Yəni Onun mübarək dişləri sədəf içində olan dürdən daha gözəl və qiymətlidir.

Bu beytdə də şair, islam Peyğəmbərinə olan heyranlığını bildirmişdir. Aşıq sevdiyinin hər şeyini bəyəndiyi kimi, Peyğəmbər aşiqi olan şair də Onun hər şeyini gözəl görür, Ona heyran olur.

**ALTINCI BEYTİN ŞƏRHİ:  
ONUN GÖVHƏRİ HEÇ DAŞIN DA  
ÜRƏYİNİ SINDIRMADI**

گوھر او چون دل سنگى نخست  
سنگ چرا گوھر او را شکست

*Onun gövhəri heç daşın da ürəyini sindirmamışdı,  
Bəs nə üçün (daş) onun gövhərini (dişini) sindirdi.<sup>116</sup>*

Şair bu beytdə islam Peyğəmbəri ilə bağlı olan bir sira məsələlərə toxunmuşdur. Öncə onu deyək ki, şair misrada «gövhər» deyərkən hz. Məhəmmədin (s.a.s) mübarək dişini nəzərdə tutmuşdur. İslam Peyğəmbərinin saçı, bədən üzvləri şeirlərə mövzü olduğundan onun dişi də gözəl bədii təsvir vasitələri ilə təqdim edilmişdir. Divan ədəbiyyatında dişlər ağ, parlaq olduğuna və sira ilə düzüldüyünə görə inciyə bənzədilmişdir. Şairlərə görə, iki dodaq bu inciləri qoruyan, içinde saxlayan sədəfdır, cəvahirat qutusudur.

İslam Peyğəmbərinin görünüşü, bədən özəllikləri ilə bağlı yazılmış şəmail kitablarında Onun mübarək dişlərinin inci kimi gözəl olduğu bildirilir.<sup>117</sup>

**«DÜRR» SÖZÜNÜN MƏNA ÇALARLARI**

**Divan şairlərinin şeirlərində islam Peyğəmbərinin dişləri dürr, dürr-i-dəndən, gövhəri-pak kimi təqdim olunmuşdur. «Dürr» ərəbcə inci deməkdir. Nətlərdə həm inci mənasında, həm hz. Peyğəmbər (s.a.s) mənasında, həm kamil insan mənasında, həm də insan ruhu mənasında işlədilmişdir.**

---

<sup>116</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

<sup>117</sup> Ət-Tirmizi, «Şemaili-Şerife», s. 23.

Şairler tərkibində «dürr» sözü olan bir sıra başqa anlayışlar da yaratmışlar. Onlardan biri «dürreyi-bəyza»dır. Bu birləşmə ərəbcə «ağ inci» deməkdir. Təsəvvüf düşüncəsinə görə isə ilk ağılı təmsil edir. Hədislərdə deyildiyi kimi, «Allahın ilk yaratdığı şey ağıldır». <sup>118</sup>

**«Dürr» sözünün iştirakı ilə düzələn bədii anlayışlardan biri də «dürüri-soxən»dir.** Bu anlayış ərəb və fars sözlərinin birləşməsindən əmələ gəlmış və «söz incisi», ya da «inci kimi söz» deməkdir.

**«Dürr» sözünün iştirakı ilə əmələ gəlmış bədii anlayışlardan biri də «dürüri-yetim»dir.** Bu anlayış ərəbcə «yetim incisi», ya da «tək inci» deməkdir. Təsəvvüf anlayışında «dürüri-yetim» iki mənada işlədir. «Dürüri-yetim» deyiləndə hz. Məhəmməd (s.a.s) nəzərdə tutulur. Atası Onun doğulmasından önce vəfat etdiyinə görə doğulmamışdan önce yetim qalmışdı. Ona görə də şairlər ona «dürüri-yetim» demişlər. Bu anlayışın başqa bir mənası da «kamil insan» deməkdir. Şeirlərdə «dürüri-yetim» anlayışı «dürdanə», «dürüri-yekta» kimi də ifadə olunur.

**Divan şairlərinə görə, hz. Məhəmmədin (s.a.s) do-daqları qırmızı yaqutdur, dişləri ağappaq incidir.** Bu dişlər elə bir incidir ki, ən parlaq inciləri belə özünə heyran edir. Onun mübarək ağızı cəvahiratın saxlanıldığı qutudur, bu qutuda olan inci dişlərin bənzərini ən gözəl inci mədəni olan Adəmdə belə tapmaq olmaz.

**Nəccarzade Rıza:**

Dürüri- dəndanını vasf eyleyen dürci-dehanında,  
Nazırın görmemişdir Ademde, ya Resulullah.<sup>119</sup>

---

<sup>118</sup> Ethem Cebecioğlu, «Tasavvuf terimleri ve deyimleri sözlüyü», İstanbul, 2005, s. 175.

<sup>119</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 245.

(Mübarək ağızında inci kimi dişini vəsf eyləyən, Onun bir bənzərini Adəm də görməmişdir)

Həz. Nizami beytdə Peyğəmbərin dişini «gövhər» adlandırmışdır. Şair deyir ki, Onun gövhəri daşın da ürəyini sindirmayıb. Bu anlayışlar işığında şair həm də islam Peyğəmbərinin mərhəmətinə işarə etmişdir. Dişin kəsmək, doğramaq, əzmək, çeynəmək funksiyaları da var. Şairə görə, Peyğəmbərin dişi daşın belə «ürəyinə toxunmamışdı». Ancaq daş Onun gövhərini sindirdi. Şair burada Uhud döyüşündə baş verən bir hadisəyə işarə etmişdir.

## UHUD DÖYÜŞÜNDƏ BAŞ VERƏN HADİSƏ

Bilindiyi kimi, Uhud müharibəsi 625-ci ildə olmuşdur. Uhud, Mədinə şəhərinin şimalında yerləşən bir dağın adıdır. Məkkəli müşriklər Bədir döyüşündən sonra məglubiyətin acısı ilə yaşayırdılar, intiqam almağa hazırlaşırıldılar. Əbu Süfyan üç min nəfərlik bir ordu hazırladı. İslam ordusu onlarla şəhərin kənarında döyüşmək qərarını qəbul etdi. Ancaq islam Peyğəmbəri Mədinə şəhərinin içində qalib müdafiə taktikası seçməyin tərəfdarı idi. İgid səhabələrin çoxu, o sıradan Hz. Həmzə şəhərdən kənarda döyüşməyi doğru sayırdı. Qərar da onların istəyinə uyğun oldu. Onlar döyüşdən öncə qərarlarını dəyişmək üçün Peyğəmbərə müraciət etsələr də, təklif qəbul olunmadı. Peyğəmbər buyurdu:

«Bir peyğəmbər zirehini geydikdən sonra savaşmadan onu çıxarmaz! Mən sizə nə buyururamsa, onu yerinə yetirin! Allahın adı ilə döyüşə gedin. Əgər səbir etsəniz, vəzifənizi yerinə yetirsəniz, uca Allah (c.c) yenə sizə zəfər ehsan būyuracaq!»<sup>120</sup>

---

<sup>120</sup> Vaqidi, c. I, s. 214; İbn Sad, c. II, s. 38.

Hz. Məhəmməd (s.a.s) cümə namazından sonra Mədinədə Abdullah bin Ümmi-Məktumu vəkil təyin edərək min nəfərlik ordu ilə yola çıxdı. Ancaq yolda münafiqlərin başçısı olan Abdullah bin Übeyin üç yüz nəfərlik tərəfdarı ordudan ayrıldı. Peyğəmbərin ordusunda yeddi yüz nəfər əsgər qaldı. Uca Allah (c.c) bu hadisə ilə bağlı ayələr nazil etdi:

(Ali-İmran, 3/166-167)

«(Uhud müharibəsində) iki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın izni ilə oldu ki, möminləri ayırd etsin. Və münafiqləri onlardan fərqləndirsin. Onlara: «Gəlin Allah yolunda vuruşun, ya da müdafiədə olun!» (Düşmənin hücumunu dəf edin!) deyildi. Onlar: «Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik» - deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdır, ürəklərində olmayan şeyi dilləri ilə deyirdilər. Halbuki, Allah onların (bütün) gizlədiklərini çox yaxşı bilir!»

(Ali-İmran, 3/121-122)

«(Ey Rəsulum!) Sən müharibədən ötrü möminlərə (əl-verişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən

ayrılıb (Mədinədən Uhuda) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir! (O müharıbədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüştü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!»

Peyğəmbər ordusunun arxası Uhud dağına söykəndi. Döyüşdən öncə «Allahın aslanı» deyilən hz. Əli (r.a) müşriklərin sancaqdarı olan Talhanı bir zərbə ilə yerə sərdi. Talhanın qardaşı Osmani, hz. Həmzə, üçüncü bayraqdarı isə Sad bin Əbu Vaqqas öldürüdü.

İslam Peyğəmbəri bu döyüşdə böyük bir fateh kimi döyüşçülərini cəsarətləndirdi, onlara ruh verdi. Üzərində «Qorxaqlıqda ar və zillət, irəli atılmaqda şərəf və izzət vardır!» sözleri yazılmış qılınçı səhabələrə göstərərək buyurdu:

«- Bunu məndən kim alar?

Səhabələr «mən, mən» deyərək onu almaq üçün əllərini uzatdırılar.

Peyğəmbər:

- Bu qılınçı haqqını vermək şərti ilə kim alar?

Bir çox səhabə bu sözdən sonra qılınçı almaqdan çəkindi. Ənsardan olan Əbu Dücanə (r.a) dedi:

- Onun haqqı nədir, ey Allahın Rəsulu?

Peyğəmbər:

- Onun haqqı əyilib bükülüncəyədək düşmənlə vuruşmaqdır.

Əbu Dücanə:

- Mən onun haqqını vermək şərti ilə alıram, ey Rəsulullah.

O, qılınçı aldı, qırmızı baş sarığını açıb, qılınca bağladı. Qürurla düşmən ordusuna doğru getməyə başladı. Peyğəmbər onun qürurlu yerisini görüb buyurdu:

«Bu elə bir yerisdir ki, Allah ona bu vəziyyət istisna olmaqla, başqa hallarda belə yerisinə görə lənət edər». <sup>121</sup>

Bu qanlı savaşda müsəlmanlar məğlub oldular, bir sıra cəsur səhabə, o sıradan hz. Həmzə şəhid oldu. Uca Allah (c.c) Qurani-Kərimdə bu məğlubiyyətin səbəbini belə açıqlayır:

(Ali-İmran, 3/152)

«(Uhud müharibəsində) siz onları Allahnın izniyle əzib qırğıınız zaman Allah sizə verdiyi vədinə sadıq çıxdı. Ancaq O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiyiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bəziləri dünyani, bəziləri isə axırəti istəyirdi. Sonra Allah sizin sınaşmaq üçün geri göndərdi. Əlbəttə, O sizin əfv etdi. Çünkü Allah möminlərə qarşı lütfkardır!».

### SƏHABƏNİN PEYĞƏMBƏR SEVGİSİ

Bu qanlı, ağır, amansız döyüşdə səhabənin Peyğəmbər sevgisi bütün yönleri ilə üzə çıxdı. Onlar bir aşiq kimi canlarını mübarək elçini qorumaq üçün fəda etdilər. Bir neçə örnək oxuyaq:

#### Talha bin Ubeydullah:

«Rəsulullahın əshabı dağıldı. Müşriklər ona hücum keçdilər, onu əhatə etdilər. Mən Onu öndən, arxadan,

---

<sup>121</sup> Muslim, «Fədailüs-Səhabə», s. 128.

sağdan, soldan qoruyacağımı bilmirdim. Qılıncımı siyirdim, bir dəfə öündən, bir dəfə də arxasından gələnləri uzaqlaşdırdım, nəhayət, onlar dağıldılar». <sup>122</sup>

Müşriklərin ox atanı Malik bin Züheyr oxla Peyğəmbəri vurmaq istədi, bir ox atdı. Talha bin Ubeydullah oxun Peyğəmbərə dəyəcəyini gördü və əli ilə oxu havada tutdu. Ox onun barmağını parçaladı və O, sıkəst oldu. <sup>123</sup>

Ən çətin anlarda səhabələr Peyğəmbərdən ayrılmadılar, canlarını Ona sıpər etdilər. <sup>124</sup>

## MÜBARƏK DİŞƏ DƏYƏN DAŞ

Uhud döyüşünün qızığın çağında islam Peyğəmbərini öldürmək istəyən Utbə Ona bir daş atdı. Bu daş Peyğəmbərin zirehindən iki halqanı qopartdı və bu dəmirlər Onun üzünə batdı, Onun bir dişi qırıldı. Peyğəmbər bir çuxura yığıldı. Hz. Əli (r.a) Onun əlindən tutdu, Talha bin Ubeydullah da Onu ayağa qaldırdı. Əbu Ubeydə bin Cərrah Onun yanağına batan dəmirlərdən birini dişi ilə çəkib çıxardı, bu zaman səhabələr Peyğəmbərin müşriklərə bəd dua etməsini istədi. O mübarək elçi buyurdu:

«Mən lənət etmək üçün göndərilmədim. Əksinə, doğru yola dəvət edən və bir rəhmət olaraq göndərildim. Allahım! Qövmümü doğru yola yönəlt! Çünkü Onlar bilmirlər!». <sup>125</sup>

Peyğəmbərin qızı Hz. Fatimə (r.a) Onun qanlı üzünü yudu, ancaq qan axmaqda davam etdi. O, bir parçanı yandırdı, kül etdi və yaranın üzərinə qoydu. <sup>126</sup>

---

<sup>122</sup> Vaqidi, c.1, s. 254.

<sup>123</sup> İbn Sad, c. III, s. 217.

<sup>124</sup> İbn Sad, II, s. 46; Vaqidi, I, 240.

<sup>125</sup> Buxari, «Məğazi», 24; Heysəmi, VI, 117; Vaqidi, I, 244-247.

<sup>126</sup> Buxari, «Cihad», 80; «Məğazi», 24; Müslim, «Cihad», 101.

Uhud döyüşündə səhabələrin bir qismi özünü itirdi, döyüş meydanını tərk etdi. Peyğəmbər onları çağıraraq belə buyurdu: «Ey Allahın qulları! Mənim yanına gəlin, mən Allahın elçisiyəm!».<sup>127</sup>

Bu səhnə Qurani-Kərimdə belə təsvir edilir:

(Ali-İmrən, 3/153)

«Siz (düşməndən qaçaraq dağa) qalxdınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizi qəminizin üstünə qəm gətirməklə (məğlubiyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə, Onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmanlıqla) cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördükünüz işlərdən xəbərdardır!»

Uhud döyüşündə islam Peyğəmbəri şücaəti, mətanəti, cəsurluğu və qəhrəmanlığı ilə sonadək döyüşdü. O, əshabına bir nümunə oldu. İslam Peyğəmbəri bir an olsun belə özünü itirmədi. Ağır məğlubiyətdən sonra əshabını ətrafinə topladı, onları ruhlandırdı və uca Allaha (c.c) belə dua etdi:

«Allahım! Bütün həmd və öygülər Sənə aiddir! Allahım! Sənin çoxalıb bollaşdırduğunu azaldacaq bir kimsə yoxdur! Sənin azaltdığını da artracaq bir kimsə yoxdur! Sənin azdırğığını doğru yola yönəldəcək yoxdur, Sənin hidayət verdiyini də azdıracaq yoxdur! Sənin vermədiyini verəcək

---

<sup>127</sup> Vaqidi, I, s. 237.

bir kimsə yoxdur, Sənin verdiyinin qarşısını alacaq bir kimsə də yoxdur! Sənin uzaqlaşdırığını yaxınlaşdıracaq bir kimsə yoxdur, Sənin yaxınlaşdırığını da uzaqlaşdıracaq bir kimsə yoxdur!

Allahım! Rəhmət və bərəkətini, fəzl və kərəmini üzərimizə saç! Allahım! Səndən əsla dəyişməyəcək və heç bir zaman yox olmayıacaq əbədi nemətlər istəyirəm. Allahım! Səndən yoxsulluq günündə nemət, qorxulu gündə əmniyyət istəyirəm! Allahım! Həm verdiklərinin, həm də vermədiklərinin şərindən Sənə sığınırıam!

Allahım! İmanı bizə sevdir, könüllərimizi imanla bəzə! Allahım! Bizim könlümüzdə küfrə, azgınlığa və üsyana nifrət yarat! Bizləri din və dünya üçün faydalı olan şeyləri bilənlərdən, doğru yola qovuşanlardan eylə!

Allahım! Bizi müsəlman kimi öldür, müsəlman olaraq yarat! Şərəf və ləyaqətimizi itirmədən, fitnələrlə üzləşmədən, salehlər zümrəsinə daxil et!

Allahım! Sənin peygəmbərlərini inkar edən, insanları Sənin yolundan uzaqlaşdırın kafirləri qəhr eylə! Onların üzərinə müsibət və əzabını endir! Allahım! Kitab verilən kafirləri də qəhr eylə! Ey haqq və gerçək olan İləh! Amin!».<sup>128</sup>

İslam Peygəmbərinin Uhud döyüşündən sonra dediyi mübarək sözlərdən biri də budur: «Biz Uhudu sevirik, Uhud da bizi sevər!».<sup>129</sup>

Hə. Nizami ikinci nətin məzmununda Uhud döyüşündə baş verən hadisələrdən çox istifadə etmişdir. Şair atıncı beytdə də Uhud döyüşündə düşmənin atdığı daşın Onun mübarək dişini sindirdiğinə işaret etmişdir.

---

<sup>128</sup> Hakim, I, s. 686-687.

<sup>129</sup> Buxari, «Cihad», 71; Müslim, «Həcc», s. 504.

## YEDDİNCİ BEYTİN ŞƏRHİ: DAŞIN QARA SÖVDASI HƏRƏKƏTƏ GƏLMİŞDİ

آری از آنجا که دل سنگ بود  
خشکی سوداش در آهنگ بود

*Bəli, ona görə ki, o (daş) daşürək idi,  
Və onun qara sövdası hərəkətə gəlmışdi<sup>130</sup>.*

Şair bu beytdə öncəki beytdə irəli sürülmüş ideyanı inkişaf etdirmişdir. O, Uhud döyüşündə baş verən hadisəni beytin fikir qaynağı kimi saxlamış, ancaq daşın Ona toxunmasının səbəbini şərh etmişdir. Şairə görə, islam Peyğəmbəri daşın qəlbinə belə toxunmadı, ancaq daş Onun dışını sindirdi, çünki daş «daşürəkli» idi. **Daş yolunu azmışdı, o, qara sövda, yəni melanxoliya xəstəliyinə tutulmuşdu, o an daşın qara sövda xəstəliyi şiddetlənmişdi, daş şəfa tapmaq istəyirdi və buna görə də Peyğəmbərin dışınə doğru can atırdı.**

Şair demək istəyir ki, daş sanki dərdinin əlacının Peyğəmbərdə olduğunu bilirdi və buna görə də Ona toxunraq sağalmaq istəyirdi.

---

<sup>130</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

## SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: O DAŞ HEÇ BİR VAXT MÜFƏRRİHƏ YETİŞMƏZDİ

کی شدی این سنگ مفرح گزای  
گر نشدی درشکن و لعل سای

*O daş heç bir vaxt müfərrihə yetişməzdi,  
Əgər (Məhəmmədin) dürrünü sindirib ləllərini  
zədələməsəydi.<sup>131</sup>*

Şair bu beytdə də islam Peyğəmbərinin mübarək dişini sindirmiş daşın xəstəliyindən və onun sağalmasından danışır. Şair beytdə qara sövda, yəni melanxoliya xəstəliyinin dərmanı olan müfərrih məlhəminin adını çekir.

**Müfərrif elə bir məlhəmdir ki, o, əzilmiş yaqut və dürdən hazırlanır. Qədim tibdə bu məlhəmdən qara sövda xəstəliyinə tutulmuş xəstələri sağaltmaq üçün istifadə olunurdu. Bu xəstəliyin əlamətlərindən biri də odur ki, xəstə nə etdiyini bilmir, ağıl bədən üzərindəki nəzarətini itirir.**

Şairə görə, daşın hərəkəti də qara sövda xəstəliyinə tutulmuş adamın hərəkətinə bənzəyir. Şairə görə, qara sövda xəstəliyinə tutulmuş daş Peyğəmbərin dürr kimi dişini sindirib lələ (yaquta) bənzər dodaqlarını zədələməsəydi, (yəni yaqutla dürr əzilib bir-birinə qarışdı və məlhəm oldu) şəfa tapmazdı.

Şairə görə, islam Peyğəmbərinin mübarək ağızından çıxan, dodaqları ilə deyilən hər bir söz insanlar üçün şəfa olduğu kimi, mübarək dişinin və yaqt kimi dodağının tərkibi də məlhəmdir. Şair beytdə qara sövda xəstəliyinə tutulmuş daş deyərkən bu daşı atan imansız, inkar əhli olan

---

<sup>131</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

kafirləri də nəzərdə tutmuşdur. **Şairə görə, imansız insan, öz nəfsinə kölə olan insan qara sövda xəstəliyinə tutulmuşdur.** Onlarancaq islam Peyğəmbərinin mübarək ağızından çıxan sözlərə inanmaqla şəfa tapa, doğru yola qovuşa bilərlər. **Şairə görə, imansız insan qara daş kimidir.**

## DOQQUZUNCU BEYTİN ŞƏRHİ: GÖVHƏR DAŞDAN DOĞULUR

يافت فراخى گھر از دُرج تىڭ  
نىست عجب زادن گوھر ز سىڭ

*O gövhər onun dar dürcündən geniş (fəzaya) çıxdı,  
Heç təəccüblü deyil ki, gövhər daşdan doğulur.<sup>132</sup>*

Şair bu beytdə deyir ki, islam Peyğəmbərinin ləl-cəvahiratla dolu olan balaca ağızından çıxan gövhər (diş) geniş bir məkana qovuşdu. Burada təəccüblü bir şey yoxdur, çünki gövhər daşdan doğulur. **Bizcə, şair burada iki məsələyə işarə etmişdir.** Şairə görə, hər bir böyük iş çətinliklər hesabına gerçəkləşdirilir. Çətinliklər olmasa, insan öz dəyərini anlaya bilməz. Gövhərin daşdan doğulması üçün uzun müddət, ardıcıl və sistemli çalışmağa ehtiyac var.

Şairin bu beytdə nəzərdə tutduğu ikinci məsələ isə odur ki, Uhud döyüşündə ilk baxışda din düşmənləri qalib gəlsələr də, əslində, uca Allah (c.c) Uhud döyüşü ilə bir ibrət səhnəsi yaratdı. Uca Allah (c.c) möminlərə bildirdi ki, Peyğəmbərin əmrindən çıxmaq olmaz, Onun verdiyi təlimatlar olduğu kimi yerinə yetirilməlidir.

Uhud döyüşü islam ordusunu bu orduya daxil olmuş müşriklərdən ayırdı. Bu döyüş uca Allah (c.c) yolunda, dini və Peyğəmbəri uğrunda canını fəda edən səhabələri üzə çıxardı. Uhud döyüşü islam düşmənlərini aldadıcı bir qələbə ilə aldatdı, islam ordusunun yenidən təşkilatlanmasına şərait yaratdı, bu döyüş qələbə qazanmağın yolunu göstərdi. Səhabələr daşdan gövhər hazırlamağın üsulunu öyrəndilər.

---

<sup>132</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

**ONUNCU BEYTİN ŞƏRHİ:  
DAŞIN QAN BAHASI VERMƏK ÜÇÜN  
AXÇASI YOX İDİ**

سیم دیت بود مگر سنگ را  
کامد و خست آن دهن تئگ را

*Məgər qanbahası vermək üçün daşın axçası var idi ki,  
Gəlib (Məhəmmədin) incə ağzını yaraladı?*<sup>133</sup>

Hz. Nizami bu beytdə islam Peygəmbərinə olan sevgisini başqa bir biçimdə ifadə etmişdir. Şair beytə önce Peygəmbərin dişini sindiran daşın hərəkətinə təəccübünü bildirir. O, təəccübünü ifadə etmək üçün sual intonasiyası seçir, «qanbahası vermək» anlayışından istifadə edir. Dinimizə görə, bir insan xəta edərək bir möminin insanı öldürərsə, «qanbahası» verməlidir.

(Ən-Nisa, 4/92)

«Heç bir möminə başqa bir mömini öldürmək yaramaz. Bu, səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər

---

<sup>133</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülen şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülen şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülen şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfa-dan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul da azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin arsında (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!».

Şair niyə qanbahası anlayışından istifadə etmişdir? Bunu-n səbəbi odur ki, insan bir günahını qanbahası verməklə yuya bilər. **Ancaq şairə görə, islam Peyğəmbərinin tökülən qanının əvəzini heç bir qanbahası ilə vermək mümkün deyil.** Şairin misradakı: «Daşın axçası var idi ki?», heyrət dulu sualı daşın axcasının olmaması anlamında deyil, **Peyğəmbərin tökülən qanının əvəzinin axça ilə verilməsinin mümkün olmadığını ifadə etmək üçündür.**

Şair bu yolla islam Peyğəmbərinin üstünlüğünü ifadə etmişdir. Yəni «qanbahası» anlayışı dini, hüquqi, bədii mə-na yükü ilə islam Peyğəmbərinin üstünlüğünü ifadə etmək vasitəsinə çevrilmişdir. Başqalarının öldürülen canının əvəzini qanbahası ödəməklə vermək mümkün olduğu halda, islam Peyğəmbərinin sindirilmiş dişinin belə, qanbahası ilə əvəzini vermək mümkün deyil. Şair bu ideyanı sıradə olan beytdə də davam etdirmiştir.

**ON BİRİNCİ BEYTİN ŞƏRHİ:  
DAŞDAN ÇIXAN BÜTÜN GÖVHƏRLƏR BİR DİŞİN  
QANBAHASI OLA BİLMƏZ**

هەگھى كىز دەن سىنگ خاست  
با لېش از جملە دندان بەھاست

*Daşın ağızından çıxan bütün gövhərlər,  
Onun (Məhəmmədin) dodağının (yarasının) və  
(sinan) dişinin qanbahası ola bilərmi?*<sup>134</sup>

Şair bu beytdə də sual intonasiyası seçmişdir. Bu üsul şairin heyretini, təəccübünü, sevgisini, kinayəsini ifadə etmək vasitəsinə çevrilmişdir. Beytdəki bədii sual şairin ideyasının təsdiqinə yönəlmışdır. **Şair öncə deyir ki, gövhər daşdan hazırlanır. Bəlkə, daş ondan hazırlanan gövhərlərə arxayın olub, Peyğəmbərin dişini sindirmiş, dodağını yaralamışdır.**

Ancaq şair daşın bu cəsarətinə kinayə edir, bildirir ki, daşdan hazırlanmış bütün gövhərlər verilsə belə, onlar Peyğəmbərin dodağının yarasının və dişinin sınmamasının əvəzi ola bilməz.

---

<sup>134</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

**ON İKİNCİ BEYTİN ŞƏRHİ:  
YER MƏDƏNLƏRİNDƏKİ BÜTÜN GÖVHƏRLƏR  
BELƏ QANBAHASI OLA BİLMƏZ**

گوهر سنگین که زمین کان اوست  
کی دیت گوهر دنдан اوست

*Yer mədənlərində daşlardan çıxan gövhərlər,  
Heç bir vaxt onun gövhər dişinin qanbahası  
ola bilməz.*<sup>135</sup>

Şair bu beytdə islam Peyğəmbərinin üstünlüğünü daha açıq bir biçimdə ifadə etmək üçün bütün yer üzərində olan mədənlərdəki daşlardan hazırlanan gövhərləri yada salmışdır. Şair həm islam Peyğəmbərinin sindirilmiş dişinin əvəzinin verilməsinin mümkünzsizlüyü fikrini, həm Onun dişinin çox qiymətli olduğunu, həm də daşın etdiyi hərekətin gülünc olduğunu ifadə etmək üçün müqayisə şəraiti yaratmışdır. Beytin bir misrasında yer üzündəki bütün mədənlərdə olan daşlardan hazırlanmış gövhərlər, o biri misrasında isə Peyğəmbərin sindirilmiş dişi təqdim edilmişdir. Şair fərqi, mümkünzsizlüyü ifadə etmək üçün Peyğəmbərin dişi və gövhərlərlə bağlı informasiyani fərqli misralara yerləşdirmişdir.

**Şair beytdə bu mümkünzsizlik ideyasını ifadə etmək üçün iki vasitədən də yararlanmışdır. Bunlardan biri «heç vaxt» sözüdür. Bu inkar məzmunlu əvəzlik mümkünzsizlik anlayışı yaradır, Peyğəmbərin sindirilmiş dişi ilə müqayisədə yer üzünün mədənlərində olan daşlardan hazırlanmış gövhərlərin dəyərini heçə endirir. Şairə görə, əsl gövhər Peyğəmbərin mübarək dişidir.**

---

<sup>135</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

Beytdə mümkünsüzlük ideyasını yaradan başqa bir vəsitə də «qanbahası» anlayışının yenidən beytin mətninə daxil edilməsidir. Şairə görə, qanbahası vermək yolu ilə insan öldürmək kimi ağır bir günahdan qurtulmaq mümkün olduğu halda, Peyğəmbərin dişini sindırmaq günahından xilas olmaq olmaz.

## ON ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: QƏLƏBƏ ONA İTAƏT EDİRDİ

فَتَحَ بَدْنَدَانْ دِيَشْ جَانْ كَنَانْ  
از بن دندان شده دندان کنان

*Qələbə onun (Məhəmmədin) dişinin qanbahası  
olmağa can attrdı,  
Bütün varlığı ilə ona itaət edirdi.<sup>136</sup>*

Həz. Nizami bu beytdə islam Peyğəmbərinin sindirilmiş dişinin qanbahasının nə ola biləcəyi ilə bağlı yeni ideya verir. **Şair elə bir səhnə yaratmışdır ki, sanki təbiətdəki hər şey dişi sindirilmiş Peyğəmbərin könlünü almaq istəyir, hər şey Ona itaət edir, hər şey Ona sədaqətini bildirir, hər şey Ona acısını unutdurmağa çalışır.**

Şairin bu itaəti, sonsuz sevgini, fədakarlığı ifadə etmək üçün seçdiyi ifadələrdən biri «can atmaqdır». «Can atmaq» qaçaraq, yüyürək, isteyərək gəlməkdir, bir şeyə olan sonsuz sevgini ifadə edir. Sanki bütün varlıqlar Onun mübarək dişinin sınmamasından xəbər tutmuşdur, Onun yanına tələsir. Ancaq şairə görə, qələbə Onun dişinin qanbahası olmağa daha layiqdir. Qələbə o məğlubiyyət anında – Uhud döyüşündə Peyğəmbər və Onun əshabının eşitmək istədiyi, ehtiyac duyduğu ən zəruri bir söz idi. Uca Allah (c.c) bu qələbə müjdəsini onlara verdi:

(Ali-İmran, 3/139-140)

---

<sup>136</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

«(Uhud müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz! Əgər siz (Uhud müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!»

Şair, uca Allahın (c.c) bu müjdəsini «can atmaq» feli ilə ifadə etmişdir. Şairə görə, qələbə bütün varlığı ilə Ona itaət edirdi. Buradan bir neçə məna çıxarmaq olar. **Yəni Uhud döyüşündə islam Peyğəmbərinin mübarək dişini sindiranlar zahirən qalib gəlsələr də, əslində, məglub oldular. Onlar uca Allahın (c.c) qəzəbinə tuş gəldilər, uca Allah (c.c) onları cəhənnəm əzabı ilə xəbərdar etdi.**

Şairə görə, qələbə ancaq islam Peyğəmbərinə itaət edir, yəni fərdin, cəmiyyətin gerçək qələbəsi ancaq islam Peyğəmbərinin ardınca getməklə əldə edilə bilər, qurtuluşun, bu dünya və axırətdə xoşbəxt olmağın, qalib olmağın həqiqi ölçüsü, gerçək yolu budur. Bütün varlığınınla o nurlu Peyğəmbərə tabe ol və uca Allahın (c.c) rızasını qazan! Şairə görə, həqiqi qələbə budur!

## ON DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: O, MƏRHƏMƏTİN ADINI UCALTDI

چون دهن از سنگ بخوانانه شست  
نام کرم کرد بخرد بر درست

*O, ağızını daşdan qan ilə yuyub,  
Mərhəmətin adını öz başı üstündə ucaldı.*<sup>137</sup>

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin üstün-lüyünü ifadə etmək üçün Onun mərhəmətini önə çəkmışdır. Əslində, öncəki beytlərdə baş verən hadisələrin təsviri islam Peyğəmbərinin mərhəmətini təqdim etmək üçün şərait yaratmışdır. Yəni ağır bir döyüşdə məğlub olmuş, ordusu dağılmış, ən yaxın səhabələri şəhid olmuş, mübarək dişi sindirilmiş islam Peyğəmbəri düşmənlərini cəzalandırmaq üçün uca Allaha (c.c) dua etmir. Səhabələrin israrlı tələbini doğru saymır. Onların tələbinə qarşı çıxaraq belə dua edir: «Mən lənət edən bir Peyğəmbər olaraq göndərilmədim. Əksinə, doğru yola dəvət edən bir rəhmət Peyğəmbəri olaraq göndərildim. Allahım! Qövmümə hidayət ver. Çünkü onlar bilmirlər». <sup>138</sup>

Şairə görə, ən çətin anlarda belə, mərhəmət ölçüsündən uzaqlaşmamaq islam Peyğəmbərini başqalarından seçən bir özəllikdir. Bu, Onun uca Allahın (c.c) buyuruqlarına təslimiyyətinin sübutudur. Şairə görə, mərhəmət ən çətin məsələlərin həlli yoludur və imanın göstəricisidir. Mərhəmət uca Allahın (c.c) Peyğəmbərə verdiyi bir nemətdir:

(Məryəm, 19/13)

<sup>137</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

<sup>138</sup> Buxari, «Məğazi», 24; Heysəmi, VI, 117; Vaqidi, I, 244-247.

«Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (ya da insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi».

İslam tarixində Peyğəmbərin mərhəməti ilə bağlı çoxsaylı nümunələr var. Əslində, islam Peyğəmbərinin varlığı mərhəmət ölçüləri üzərində qurulmuşdur. **Peyğəmbərin anlayışında mərhəmət yaradılanları Yaradandan ötrü sevməkdir, uca Allahın (c.c) yaratdığı hər şeyə sevgi ilə yanaşmaqdır, ədalətli olmaqdır, insanın və yaradılmış hər şeyin haqqını qorumaqdır.**

Şair deyir ki, islam Peyğəmbəri mərhəmətin adını başının üzərinə qaldırdı. Yəni mərhəmət islam dininin başlıca ölçülərindən biridir. Mərhəmət imanın göstəricisidir, uca Allahın (c.c) yaratdığı hər şeyə sevgi və anlayışla yanaşmaqdır. Mərhəmətli olmaq uca Yaradanı tanımaq deməkdir. Mərhəmət uca Allahın (c.c) «Rəhman» və «Rəhmət» sifətlərinin təcəllisi olan bir buyruqdur.

(el-Əraf, 7/156)

«Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axırətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək) Sənə tərəf (hüzuruna) döndük!» (Allah) buyurdu: «İstədiyimi əzabımı düşər edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdir. Onu Allahan qorxub pis əməllərdən çəkinənlərə, zəkatı verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam».

**Uca Allah (c.c) mərhəmətlilərin ən mərhəmətlisidir:**

(əl-Muminun, 23/109)

«Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: «Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısan!» - deyirdilər».

**Uca Qurana görə, mərhəmətin ölçüsü sevmək və bağışlamaqdır:**

(əz-Zumər, 39/53)

«(Ey Peyğəmbər! Mənim adımdan qullarımı) de: «Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!»

**İslam Peyğəmbərinə görə, mömin olmaq mərhəmətlə olmaq deməkdir.** Möminin şəxsiyyəti mərhəmətlə yoğrulmuşdur. Ona görə, əgər uca Allahın (c.c) sizi sevməsinı istəyirsizsə, Onun yaratdıqlarına sevgi, şəfqət və mərhəmətlə yanaşmalısınız.

## PEYĞƏMBƏRİN MƏRHƏMƏT ÖLÇÜLƏRİ

«Mərhəmət edənlərə, Allah da mərhəmət edər. Siz yer üzərindəkilərinə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin». <sup>139</sup>

«İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz». <sup>140</sup>

«Əgər qəlbinin yumuşalmasını istəyirsənsə, yetimin başını oxşa». <sup>141</sup>

İslam Peyğəmbərinə görə, mərhəmət birlik, bərabərlik, fədakarlıq, müsəlman qardaşını hiss etmək, duymaq, onunla yardımlaşmaq, əl tutmaq, uca Allahın (c.c) qarşısında olduğunu dərk etmək, ümmət düşüncəsinə sahib olmaqdır:

«Möminlər bir-birini sevməkdə, bir-birinə acımaqdada və bir-birilərini qorumaqda bir vücud kimidirlər. Vücudun hər hansı bir üzvü narahat olarsa, başqa üzvləri də bu səbəbə görə qızdırılmalıdır olar və yuxusuz qalar». <sup>142</sup>

Uşağıni öpməyən bir səhabəyə islam Peyğəmbəri belə buyurmuşdur:

«Əgər Allah sənin qəlbindən mərhəməti söküb atmışsa, mən nə edə bilərəm ki?!». <sup>143</sup>

Qızı Zeynəbin can verən uşağının acınacaqlı vəziyyətinə dözə bilməyib ağlayan Peyğəmbərin bu hərəkətinə təəccübənən bir səhabəyə o mərhəmət günəşi belə buyurmuşdur:

«Bu bir rəhmətdir. Uca Allah (c.c) onu qullarının qəlinə qoymuşdur. Uca Allah (c.c) ancaq mərhəmətli olan qullarına rəhmət edər». <sup>144</sup>

<sup>139</sup> Əbu Davud, «Ədəb», 58; Tirmizi, «Birr», 16.

<sup>140</sup> Müslim, «Fədail», 66.

<sup>141</sup> İbn-Hənbəl, II, 263, 387.

<sup>142</sup> Buxari, «Ədəb», 27; Müslim, «Birr», 66.

<sup>143</sup> Buxari, «Ədəb», 18; Müslim, «Fədail», 65.

<sup>144</sup> Buxari, «Cənaiz», 33; Müslim, «Cənaiz», 11.

**Şairə görə, islam Peyğəmbəri mərhəmət bayrağını başının üzərinə qaldırdı, mərhəməti ən doğru, ən gərəkli ölçülərdən biri elan etdi. İslam dini mərhəmət üzərində qurulmuş bir saraydır. İslam dini mərhəmət duyğusu ilə insanların qəlbinə yol açdı, ölkələr fəth etdi, əsrlər boyu öz təzəliyini, zəruriliyini qoruyub saxladı. Əslində, islam mədəniyyəti bir mərhəmət mədəniyyətidir. İslam Peyğəmbəri bu mədəniyyətə sahib olanları cənnətlə müjdələmişdir:**

«Cənnətlik olanlar üç qrupdur: ədalətli və bacarıqlı dövlət başçısı, yaxınlarına və müsəlmanlara qarşı mərhəmətli, yumşaqürəkli olan şəxs, ailə üzvləri çox olduğu halda, haram qazancdan çəkinib, başqasından bir şey istəməyən adam». <sup>145</sup>

---

<sup>145</sup> Müslim, «Cənnət», 63.

## ON BEŞİNCİ BEYTİN ŞƏRHİ: BAŞINDAN TUTUB ONU KÖKÜNDƏN ÇIXARTDI

از بن دندان سر دندان گرفت  
داد بشکرانه کم آن گرفت

*Dişinin başından tutub onu kökündən çıxardı,  
Və qələbə üçün şükür edərək onu atdı.<sup>146</sup>*

Şair bu beytdə son dərəcə gözəl bir bənzətmə işlətmişdir. O, xalq içində geniş yayılmış bir anlayışdan istifadə etmişdir. **Bu anlayışa görə, insanın tamah dişi olur və bu** diş insanı nəfsinin istəklərinə tabe olmağa sürükləyir. Diş qidanın həzm olunmasında önəmli rol oynadığına görə, tamah və nəfs anlayışlarını dışdən istifadə edərək təqdim etmək məntiqə uyğundur. Bu məntiqə uyğun olaraq bir sıra deyimlər də yaranmışdır: «tamah dişi», «İştah diş altındadır», «süd dişi», «dişi batmaq», «dişi qana batmaq», «dişinə vurmaq», «dişinə baxmaq», «dişi bağırsağını kəsmək», «qanlı diş» və başqları. Göründüyü kimi, xalq öz düşüncəsində çox zaman dışdən tamah anlayışını ifadə üçün istifadə etmişdir.

Şair də bu məntiqdən çıkış edərək islam Peyğəmbərinin üstün bir özəlliyini göstermişdir. Şair deyir ki, hz. Məhəmməd (s.a.s) dişinin başından tutub onu kökündən çıxardı. Yəni O, tamah dişini çıxarıb atdı, Onun dünya malında gözü qalmadı. Onun peyğəmbərliliyinin, ədalətinin, fədakarlığının, uca Allah (c.c) və insan sevgisinin səbəbi də budur.

**Şairə görə, tamahla ədalət, tamahla fədakarlıq, tamahla sevgi, tamahla cihad bir arada yaşaya bilməz. Hz. Nizaminin bu yozumu islam Peyğəmbərinin «Ən**

---

<sup>146</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

**böyük cihad nəfslə olan cihaddır» ölçüsünə tam uyğundur.** Nizamiyə görə, Peyğəmbər nəfsinə qalib gəlmış insandır, O, nəfs, tamah təhlükəsindən qurtulmuşdur, «nəfs, tamah dişini» kökündən çıxarmışdır.

Şair bu beytdə islam Peyğəmbərinin bu dünyaya münasibətinin ölçülərini təqdim etməklə insanlıq üçün bir örnək göstərmişdir. Bir müsəlmanın həyat ölçüsü olan hədislərdən çıxış edərək islam Peyğəmbərinin bu dünyaya münasibətini göstərən ölçüləri təqdim edirik:

### **PEYĞƏMBƏRİN DÜNYAYA MÜNASİBƏT ÖLÇÜLƏRİ**

«Dünya axırətin yanında çox dəyərsizdir». <sup>147</sup>

«Dünya uca Allahın (c.c) yanında çox dəyərsizdir». <sup>148</sup>

«Dünya cazibədardır, ona aldanmaq olmaz». <sup>149</sup>

«Dünyanın fitnəsindən uca Allaha (c.c) sığınmaq lazımdır». <sup>150</sup>

«Dünya bir ötəri faydalananma yeridir». <sup>151</sup>

«Dünya keçicidir, dönüş Allahadır». <sup>152</sup>

«Dünya həyatı aldadıcıdır». <sup>153</sup>

«Dünya həyatı bir oyun və əyləncədən ibarətdir». <sup>154</sup>

«Dünya həyatı qısa və çox dəyərsizdir». <sup>155</sup>

«Dünya həyatı və onun bəzəyi ötəridir». <sup>156</sup>

---

<sup>147</sup> «Riyazüs-Salihin», c. I, s. 187.

<sup>148</sup> «Riyazüs-Salihin», c. II, s. 337; c. III, s. 194; 219; c. VI, s. 172.

<sup>149</sup> «Riyazüs-Salihin», c. I, s. 326.

<sup>150</sup> «Riyazüs-Salihin», c. VI, s. 243, 244, 247.

<sup>151</sup> «Riyazüs-Salihin», c. I, s. 336.

<sup>152</sup> «Riyazüs-Salihin», c. II, s. 336, c. III, s. 178.

<sup>153</sup> «Riyazüs-Salihin», c. III, s. 431.

<sup>154</sup> «Riyazüs-Salihin», c. III, s. 177, 180.

<sup>155</sup> «Riyazüs-Salihin», c. III, s. 192, 194.

<sup>156</sup> «Riyazüs-Salihin», c. III, s. 175, 242.

«Dünya həyati və şeytana aldanmaq olmaz». <sup>157</sup>  
 «Dünya həyati yağmur kimidir». <sup>158</sup>  
 «Dünya həyatında səbir və şükür etmək zəruridir». <sup>159</sup>  
 «Dünya həyatını seçmək doğru deyil». <sup>160</sup>  
 «Dünya həyatının ötəri mənfəətlərinə aldanmaq olmaz». <sup>161</sup>  
 «Dünya həyati qıсадır». <sup>162</sup>  
 «Dünya həyatının qısalığını bilən ona itaət etməz». <sup>163</sup>  
 «Dünya malına tamah salmaq qəlbini öldürür». <sup>164</sup>  
 «Dünya malına tamah salmaq bütün pis xasiyyətlərin qaynağıdır». <sup>165</sup>  
 «Mömin dünya üçün də çalışmalıdır». <sup>166</sup>  
 «Dünya imtahan yeridir». <sup>167</sup>  
 «Dünya işlərinin yaxşı getməsi üçün uca Allaha (c.c) sığınmaq zəruridir». <sup>168</sup>  
 «Dünya kafirin cənnətidir». <sup>169</sup>  
 «Dünya qazancını istəyənə ancaq dünya malı verilər». <sup>170</sup>  
 «Dünya malı bir imtahandır». <sup>171</sup>  
 «Dünya malı həlak edər». <sup>172</sup>

---

<sup>157</sup> «Riyazüs-Salihin», c. III, s. 179.

<sup>158</sup> «Riyazüs-Salihin», c. III, s. 175-177.

<sup>159</sup> «Riyazüs-Salihin», c. I, s. 212-213.

<sup>160</sup> «Riyazüs-Salihin», c. I, s. 187.

<sup>161</sup> «Riyazüs-Salihin», c. III, s. 178.

<sup>162</sup> «Riyazüs-Salihin», c. III, s. 235, 435.

<sup>163</sup> «Riyazüs-Salihin», c. III, s. 436.

<sup>164</sup> «Riyazüs-Salihin», c. III, s. 437.

<sup>165</sup> «Riyazüs-Salihin», c. III, s. 234.

<sup>166</sup> «Riyazüs-Salihin», c. I, s. 523-524.

<sup>167</sup> «Riyazüs-Salihin», c. I, s. 245-246.

<sup>168</sup> «Riyazüs-Salihin», c. VI, s. 344.

<sup>169</sup> «Riyazüs-Salihin», c. III, s. 206-219.

<sup>170</sup> «Riyazüs-Salihin», c. I, s. 96.

<sup>171</sup> «Riyazüs-Salihin», c. III, s. 224-225.

<sup>172</sup> «Riyazüs-Salihin», c. III, s. 182.

«Dünya malına həris olmaq insanı həlak edər». <sup>173</sup>  
 «Dünya malına rəğbət edən Allahı unudar». <sup>174</sup>  
 «Dünya malı cazibədardır». <sup>175</sup>  
 «Dünya möminin zindanıdır». <sup>176</sup>  
 «Dünya neməti keçicidir». <sup>177</sup>  
 «Dünya fasıləsiz olaraq pisləşməyə doğru gedir». <sup>178</sup>  
 «Dünya və axirət tarazlığını qorumaq zəruridir». <sup>179</sup>  
 «Dünyada bir yolcu kimi olmaq lazımdır». <sup>180</sup>  
 «Dünyada qürbətdəki insan kimi olmaq zəruridir». <sup>181</sup>  
 «Dünyanın əbədi olmadığını bilməlisən». <sup>182</sup>  
 «Dünya və axirətdə xoşbəxtlik istənilməlidir». <sup>183</sup>  
 «Dünyada edilən yaxşılıqlara görə cənnətdə nemətlər var». <sup>184</sup>  
 «Dünyadan üz çevirəni Allah sevər». <sup>185</sup>  
 «Dünya malına düşkün olmaq ziyanlıdır». <sup>186</sup>  
 «Ölüm dünya malına olan istəyi öldürər». <sup>187</sup>  
 «Dünya dəyərsizdir». <sup>188</sup>  
 «Dünya fanidir». <sup>189</sup>

Həz. Nizami beytdə deyir ki, islam Peyğəmbəri dişinin başından tutub onu kökündən çıxardı. Əslində, şair burada

<sup>173</sup> «Riyazüs-Salihin», c. III, s. 188.

<sup>174</sup> «Riyazüs-Salihin», c. III, s. 222.

<sup>175</sup> «Riyazüs-Salihin», c. III, s. 319-320.

<sup>176</sup> «Riyazüs-Salihin», c. III, s. 206, 219.

<sup>177</sup> «Riyazüs-Salihin», c. III, s. 245.

<sup>178</sup> «Riyazüs-Salihin», c. I, s. 388.

<sup>179</sup> «Riyazüs-Salihin», c. I, s. 525-526.

<sup>180</sup> «Riyazüs-Salihin», c. III, s. 207, 437.

<sup>181</sup> «Riyazüs-Salihin», c. III, s. 207, 437.

<sup>182</sup> «Riyazüs-Salihin», c. III, s. 223.

<sup>183</sup> «Riyazüs-Salihin», c. VI, s. 336, 337.

<sup>184</sup> «Riyazüs-Salihin», c. VII, s. 610.

<sup>185</sup> «Riyazüs-Salihin», c. III, s. 209.

<sup>186</sup> «Riyazüs-Salihin», c. III, s. 175, 242.

<sup>187</sup> «Riyazüs-Salihin», c. III, s. 449.

<sup>188</sup> «Riyazüs-Salihin», c. III, s. 220.

<sup>189</sup> «Riyazüs-Salihin», c. III, s. 438.

nəfsə qalib gəlib elminin ölçülərini vermişdir. Bilindiyi kimi, diş çıxartmaq ağır bir işdir. Üstəlik, tamah dişini çıxartmaq, yəni dünya sevgisini yox etmək, dünya malına bağlanmamaq da çox çətindir. Fani dünya hərisliyini yox etmək üçün onun yerinə alternativ düşüncə təqdim etmək və ona inanmaq zəruridir. Bu dünyanın nemətlərini unutduran axırət inancıdır, fani dünya hərisliyini yox edən isə əbədi olan Allah (c.c) sevgisidir.

**Şairə görə, əsl qəhrəman islam Peyğəmbəridir,** çünki o, nəfsinə qalib gəlmışdır. **Bu da Onun fədakarlıq və cəsarətinin göstəricisidir.** Şairə görə, əsl qələbə də budur. **Peyğəmbər bunu bacardı, «dişinin başından tutub onu kökündən çıxardı, qələbə üçün şükür etdi».**

**ON ALTINCI BEYTİN ŞƏRHİ:  
DİŞİNDƏ HƏR İKİ CAHANDAN HEÇ BİR  
ŞEY YOX İDİ**

زارزوی داشته دنдан گذاشت  
کز دو جهان هیچ بندان نداشت

*O, öz (bəşəri) arzularının dişini çəkdi,  
Ona görə ki, onun dişində hər iki cahandan  
heç bir şey yox idi.<sup>190</sup>*

Hz. Nizami bu beytdə önceki beytlərdə irəli sürülmüş ideyaları başqa bir biçimdə təqdim etmişdir. Şair birinci misradı deyir ki, islam Peyğəmbəri öz bəşəri arzularının dişini çəkdi. **Yəni O mübarək Peyğəmbər bir fədakarlıq örnəyidir.** **O, uca Allah (c.c), din və iman yolunda hər şeyini fəda etdi, uca Allahın (c.c), Onun üçün seçdiyi ideal və hədəfə bağlandı, bütün işləri bu uca idealala uyğun oldu, heç vaxt və heç bir şərt altında hədəfindən dönmədi.**

O, doğulmadan önce atasını itirdi, uşaq yaşında anasına həsrət qaldı, yetim böyüdü, uca Allahın (c.c) dinini zülm və məşəqqətə baxmayaraq, təbliğ etdi, yurdundan idərgin salındı, körpə övladlarını itirdi, qanlı mübarizələrdə bir əsgər və cəsur sərkərdə kimi döyüşdü, ölümlə üz-üzə gəldi, təhqir edildi, ac qaldı,ancaq idealından dönmədi. Onun cəsarətinin, fədakarlığının, dönməzliyinin, «bəşəri arzularının dişini çəkə bilməsinin» səbəbi uca Allaha (c.c) olan sonsuz sevgisi ilə bağlı idi.

Şair deyir ki, islam Peyğəmbəri öz bəşəri arzularının dişini çəkdi, yəni O, dünya malına bağlanmadı, tək məqsədi uca Allahın (c.c) rızasını qazanmaq oldu, bütün imkanlarını dini uğrunda fəda etdi.

---

<sup>190</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 33.

**O, öz bəşəri arzularının dışını çəkdi, sarsılmaz bir iman sahibi oldu.** Mübarək qəlbində uca Allah (c.c) sevgisi sindən başqa bir şey yer tutmadı.

**O, öz bəşəri arzularının dışını çəkə bildi, yəni uca Allahı (c.c) hamidən yaxşı tanıdı, Ona qul olmağı bacarıdı.** O, nəfsinə qalib gəlməyin yolunu göstərdi: uca Allahı (c.c) tanımıq, Onu sevmək, Ona inanmaq, varlığını Ona təslim etmək.

**Şair nəfsinə qalib gəlməyin yolunu göstərərkən** bunu «dış çəkmək» anlayışı ilə ifadə edib. Çünkü «dış çəkmək» anlayışı nəfsə qalib gəlməyin ağrısını, acısını, çətinliyini, insandan iradə tələb etdiyini gözəl ifadə edir.

O, öz bəşəri arzularının dışını çəkdi, şair bu misra ilə peygəmbərlilik anlayışının tərifini vermişdir. Şairə görə, peygəmbərlilik şərəflidir, ancaq çox çətin bir missiyadır. Peygəmbərliyin başlıca şərtlərindən biri bəşəri arzuların dışını çəkməyi bacarmaqdır. Peygəmbərlər uca Allaha (c.c) aşiqdirlər, onların gözündə dünya malının bir dəyəri yoxdur. Onlara görə mal uca Allahın (c.c) rızasını qazanmaq üçün bir vasitədir.

Şair bu misra ilə insanların dünya malına münasibətinin ölçüsünü vermişdir. İslam Peygəmbəri dünya malına münasibətin ölçüsünü belə müəyyən etmişdir:

### **İSLAM PEYĞƏMBƏRİNİN DÜNYA MALINA MÜNASİBƏTİ**

«Mal toplamaq üçün dilənən cəhənnəminə atəş dilənir».<sup>191</sup>

«Mal bölərkən uşaqlar arasında ədalətli bölmək zəruridir».<sup>192</sup>

---

<sup>191</sup> «Riyazüs-Salihin», c. III, s. 336.

<sup>192</sup> «Riyazüs-Salihin», c. VII, s. 347, 348, 356.

«Mal fitnə vasitəsidir».<sup>193</sup>  
«Mal qazanmaq üçün yalandan and içmək olmaz».<sup>194</sup>  
«Mal və uşaqlar Allahu unutdurmamalıdır».<sup>195</sup>  
«Mal və vəzifə ehtirası dinə zərər verir».<sup>196</sup>  
«Mal zülmlə əldə edilmişsə, insanı həlak edər».<sup>197</sup>  
«Mal Məhəmməd ümmətinin imtahan səbəbidir».<sup>198</sup>  
«Malancaq yeyilən və geyiləndən ibarətdir».<sup>199</sup>  
«Allah mala deyil, qəlbə baxar».<sup>200</sup>  
«Mal xərcleyərkən orta yolu tutmaq zəruridir».<sup>201</sup>  
«Malı israf etmək olmaz».<sup>202</sup>  
«Malı uğrunda öldürülən şəhiddir».<sup>203</sup>  
«Malın haram, ya da halal olduğu bilinməlidir».<sup>204</sup>  
«Malın xeyirlisi axırət üçün xərclənəndir».<sup>205</sup>  
«Malın qiymətlisi sədəqə olaraq verilməlidir».<sup>206</sup>  
«Mal Allah (c.c) üçün verilməlidir».<sup>207</sup>  
«Malını Allah (c.c) yolunda xərcləmək savabdır».<sup>208</sup>  
«Malını başqası üçün xərcleyənlər üçün axırət xoşbəxtliyi var».<sup>209</sup>

---

<sup>193</sup> «Riyazüs-Salihin», c. III, s. 224.

<sup>194</sup> «Riyazüs-Salihin», c. VII, s. 237-242.

<sup>195</sup> «Riyazüs-Salihin», c. III, s. 433.

<sup>196</sup> «Riyazüs-Salihin», c. III, s. 233.

<sup>197</sup> «Riyazüs-Salihin», c. II, s. 139.

<sup>198</sup> «Riyazüs-Salihin», c. III, s. 224.

<sup>199</sup> «Riyazüs-Salihin», c. III, s. 229.

<sup>200</sup> «Riyazüs-Salihin», c. I, s. 117.

<sup>201</sup> «Riyazüs-Salihin», c. VII, s. 376.

<sup>202</sup> «Riyazüs-Salihin», c. VII, s. 373, 376.

<sup>203</sup> «Riyazüs-Salihin», c. II, s. 119-121.

<sup>204</sup> «Riyazüs-Salihin», c. II, s. 130.

<sup>205</sup> «Riyazüs-Salihin», c. III, s. 361, 362.

<sup>206</sup> «Riyazüs-Salihin», c. I, s. 445.

<sup>207</sup> «Riyazüs-Salihin», c. III, s. 420.

<sup>208</sup> «Riyazüs-Salihin», c. VI, s. 95-96.

<sup>209</sup> «Riyazüs-Salihin», c. VII, s. 630, 631.

«Malını haqq yolunda xərcləyənə qibtə etmək olar».<sup>210</sup>

«Malını xeyrə sərf edən cəhənnəmdən uzaqlaşar».<sup>211</sup>

«İnsan malı və canı ilə cihad etməlidir».<sup>212</sup>

«Uca Allah (c.c) mömini canı və malı ilə satın almışdır».<sup>213</sup>

«Maddi ibadətlərin ən önəmlisi zəkatdır».<sup>214</sup>

Şair deyir ki, O, öz bəşəri arzularının dışını çəkdi. Yəni islam Peyğəmbərinin fitrəti təmiz idi. Onun şəxsiyyəti ədalət, təmizlik, iman üzərində qurulmuşdu.

Şair deyir ki, O, öz bəşəri arzularının dışını çəkdi, yəni islam Peyğəmbəri günah etmədi, doğru yaşadı, uca Allaha (c.c) sədaqətli qul oldu.

Şairə görə, islam Peyğəmbəri insanlıq üçün doğru ölçülər qoyub getdi. O ölçülərdən biri də budur ki, insan uca Allahın (c.c) rızasını qazanmaq üçün bəşəri arzularının dışını çəkməlidir, yəni nəfsini idarə etməlidir, nəfsinə qalib gəlməlidir. Nəfsinə qalib gəlmək elminin ölçüləri də uca Allahı (c.c) tanımaq, Onu sevmək, Onun buyruqlarına əməl etməkdir.

Şair beytin ikinci misrasında islam Peyğəmbərinin öz bəşəri arzularının dışını çəkə bilməsinin səbəbini açıqlamışdır. Şairə görə, bunun səbəbi odur ki, Onun dışində hər iki cahandan heç bir şey yox idi. Şair bu misrada da diş obrazından istifadə etmişdir. Adətən, diş tamahi təmsil edir, tamah da insanı yanlış yola yönəldir. Diş haram tikəyə batanda insan yolunu azır, haram tikə insanı yeni-yeni günahlara sövq edir. **Ona görə də xalq dilində dişi harama batmış insanın yenidən bu günahı təkrar etmək təhlükəsini**

<sup>210</sup> «Riyazüs-Salihin», c. VI, s. 160.

<sup>211</sup> «Riyazüs-Salihin», c. III, s. 421.

<sup>212</sup> «Riyazüs-Salihin», c. VI, s. 6.

<sup>213</sup> «Riyazüs-Salihin», c. VI, s. 7.

<sup>214</sup> «Riyazüs-Salihin», c. II, s. 61.

**nəzərə alaraq «onun dişində şirə qalıb», «onun dişi qana batıb», «iştahı diş altındadır» deyirlər.** Yəni haram insanı çəkir, insanın nəfsinə xoş gəlir. İnsanın harama toxunan ilk bədən üzvlərindən biri dişdir. Diş tikəni çeynəyir, onun dədini hiss edir, dişin dibindən ifraz olunan maddə iştahı artırır. Təbii diş olmayanda isə qidanın dadı hiss olunmur, qida nəfsə Onun istədiyi dadı verə bilmir.

Hz. Nizami dişin bu önəmli funksiyalarını nəzərə alıb beytin ideyasının təqdimində ondan istifadə etmişdir. Şair deyir ki, islam Peyğəmbəri ona görə bəşəri arzularının dişini çəkə bildi ki, onun dişində hər iki cahandan bir şey yox idi. **İnsanın cəsarətli olması, idealistliyi onun təmizliyinə bağlıdır. Ona görə də cəsarət, iradə, fədakarlıq, sevgi kimi anlayışların qaynağı fitri təmizlikdir.** Tamah isə bu anlayışların ziddidir. Yəni tamahkar olan insan fədakar ola bilməz.

Şairə görə, islam Peyğəmbərinin tamah dişi olmadığına görə, bəşəri arzularını yox etdiyinə görə, ilahi missiyanı şərəfli yerinə yetirdi, cəsarətli addimlar ata bildi, uca Allah (c.c), din və insanlıq yolunda hər şeyini fəda etdi. Bu, böyük işlər görməyin ölçüsüdür, bir Peyğəmbər örnəyidir.

## ON YEDDİNCİ BEYTİN ŞƏRHİ: ONUN ƏLİ BAYRAQ, DİLİ İSƏ XƏNCƏR İDİ

در صف ناوردگه لشکرش  
دست علم بود و زبان خنجرش

*Vuruş meydanında öz qoşunu önungdə,  
Onun əli bayraq, dili isə xəncər idi.<sup>215</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin başqa bir üstün yönünü göstərmışdır. Şair deyir ki, O, hər zaman vuruş meydanında və öz qoşununun önungdə idi. İslam Peyğəmbəri apardığı müqəddəs mübarizənin söz və savaş meydanında başçı özü idi. Onun mübarizəsinin qələbə ilə nəticələnməsinin səbəblərindən biri də bu idi.

İslam Peyğəmbəri bir bacarıqlı sərkərdə idi, O, ordusunu təşkil etməyi, döyüşməyi, əsgərləri cəsarətləndirməyi bacarırdı, döyüş taktikasını gözəl bilirdi, ordunun önungdə qəhrəman kimi vuruşurdu. Onun əsgərləri döyüşə hazırlamaq metodu bir mükəmməl elmdir.

### PEYĞƏMBƏRİN ƏSGƏRLƏRİ RUHLANDIRMAQ METODU

Xəndək döyüşündə səhabələr xəndək qazarkən böyük və sərt bir daşa rast gəldilər. İslam Peyğəmbəri xəndəyə endi, bəsmələ söylədi, iri bir çəkicəl üç dəfə daşa vurdu, onu qum kimi dağıtdı. O, hər dəfə daşa zərbə vurarkən möminlərə müjdə verdi. Birinci zərbədə Şamin, ikinci zərbədə İranın, üçüncü zərbədə isə Yəmənin açarının Ona verifiediyini, bu ölkələrin saraylarını dayandığı yerdən gördü-

<sup>215</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 33.

yünü bildirdi. Söylədi ki, bu ölkələr uca Allahın (c.c) kəlamı ilə şərəflənəcək. O, şərin məğlub olacağını buyurdu, səhabələrinə fəth müjdəsi verdi.<sup>216</sup>

İslam Peyğəmbəri döyüşün ən çətin anlarında səhabələrə müjdə verdi:

«Ey Salman! Bu fəthləri Allah məndən sonra sizə qismət edəcək! Şam mütləq fəth olunacaq! Herakliyus ölkəsinin ən uzaq yerindək qaćacaq! Siz bütün Şama hakim olacaqsınız! Heç kimsə sizə qarşı dayana bilməyəcək! Yəmən mütləq fəth olunacaq! Ondan sonra Kisra öldürüləcək!».<sup>217</sup>

**İslam Peyğəmbərinin əsgərləri ruhlandırma metodunda müjdə ilə birgə dua da önəmli yer tutur. Döyüşən, müjdə verən, çox dua edən islam Peyğəmbəri əsgərlərin gözündə yenilməz bir fateh olurdu:**

«Ey Allahım! Onların (düşmənlərin) şərini bizdən uzaqlaşdır! Onlara qarşı mübarizədə bizə yardım et və bizə qələbə bəxş et! Bizi, Səndən başqa qalib edəcək bir güc yoxdur!».<sup>218</sup>

**Şair deyir ki, döyüş meydanında Onun əli bayraq idi. Bayraq əsgərlərin gördüyü, başının üzərinə qaldırıldığı, qürur duyduğu, inandığı, sevdiyi, qoruduğu, uğruna şəhid olduğu bir rəmzdır.** İslam Peyğəmbərinin mübarək əli də ordunun önündə dalgalanır, əsgərə yol göstərir, öz varlığını hiss etdirir, düşmənə vahimə, səhabəyə güc verirdi. Bu mübarək el «Ey əsgər, mən sənin önündəyəm, sən yenilməzsən, sən qalib gələcəksən» söyləyirdi. **Hərbdə bayraq da əsgər kimi döyüşür, önündə Peyğəmbər olan**

<sup>216</sup> Əhməd b. Hənbəl, göstərilən qaynaq, c. IV, s. 303.

<sup>217</sup> Vaqidi, göstərilən qaynaq, c. II, s. 450.

<sup>218</sup> Vaqidi, göstərilən qaynaq, c. II, s. 463-464.

**ordu Onun əlinə müqəddəs varlıq kimi baxır, bu əlin hərəkəti ona qələbənin yolunu göstərir.**

Şair deyir ki, döyüşdə Onun dili xəncər idi. Dilin xəncərə bənzədilməsi onun kəskinliyini, ifadə gücünü, ölüm qorxusu olan əsgərin qəlbindəki tərəddüdü, şübhəni yox etmək imkanını göstərmək üçündür. **Şairə görə, vuruş zamanı islam Peyğəmbərinin əli bayraq kimi yol göstərir, dili də bir xəncər kimi döyüşür, yəni əsgərinə ruh verir, onu döyüşə, qazilik və şəhidliyə hazırlayır.** Döyüş öncəsi və döyüşdə mahir bir sərkərdə olan islam Peyğəmbərinin «xəncər dili»nin söylədiklərindən bir neçə nümunə:

(Ali-İmran, 3/173)

«O kəslər ki xalq onlara: «Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!» dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar: «Allah bizə bəs edər. O nə gözəl vəkildir!» - deyə cavab verdilər».

**«Allahın bərəkəti ilə düşmən üzərinə yüyürün! Si-zə müjdələr olsun ki, Allah iki tayfadan qeyri-müəyyən olan birini vəd etdi. Vallah, mən sanki qureyşlilərin hərb sahəsində yixilacaqları yerləri görürəm...».<sup>219</sup>**

Həz. Ömər (r.a) belə anladır: «Rəsulullah (s.a.s) Bədir-də axşam tərəfi bir yer göstərib buyurdu: «Bura, inşallah, sabah filankəsin vurulub yixilacağı yerdir!». O, sonra müşriklərin liderlərinin öldürüləcəkləri məkanları tək-tək göstərdi. Onu haqq Peyğəmbər olaraq göndərən Allaha and

---

<sup>219</sup> Müslim, «Cihad», 83; Vaqidi, I, 48-49; İbn-Hişam, II, 253-254.

içirəm ki, onlardan heç biri Allah elçisinin göstərdiyi aqibətdən qaça bilmədi. Onlar öldürüldülər və bir quyuya atılıb üst-üstə qalandılar».<sup>220</sup>

**«Xəncər dil»in başqa bir duası:**

**«Ey Allahım! Mənə olan vədini yerinə yetir! Mənə zəfər ehsan elə! Ey Allahım! Əgər əhli-islamın bu topluluğunu həlak etsən, artıq yer üzündə Sənə ibadət edəcək kimsə qalmayacaq».**

**O «xəncər dil»in döyüş zamanı başqa bir duası:**

**«Budur Cəbrail! Atının başından tutmuş, üzərində də savaş təchizatı ilə yardımımıza gəlmışdır».<sup>221</sup>**

**«Genişliyi yer ilə göy arası qədər olan cənnətə girmək üçün ayağa qalxin və döyüşün».<sup>222</sup>**

**«Hər kim bu gün düşməndən üz çevirməyib səbat göstərərsə, şəhid olarsa, uca Allah (c.c), əlbəttə, onu cənnətə daxil edəcək. Bu gün şəhid olanlara Firdövs cənnəti hazırlır. Hükum və həmlə edin!».<sup>223</sup>**

Şair islam Peyğəmbəri ilə bağlı «döyüşdə onun dili xəncər idi» deyərkən Onun döyüş metodunu, sözünün önəmini, təbliğat üslubunu nəzərdə tutmuşdur. Şair deyir ki, müqəddəs bir ideal uğrunda cihad edən insan mübarizəsinin başında özü durmalıdır, o insan fikri, ideyası, döyüş bacarığı, təbliğat gücü ilə bu işə hazır olmalıdır. O, mübarizəsinin dalgalanan bayrağı, xəncər dili olmalıdır.

Şair bu beytdə islam Peyğəmbərinin nümunəsində müsəlman cihad insanının tərifini, ölçülərini təqdim etmişdir.

---

<sup>220</sup> Müslim, «Cənnət», 76; «Cihad», 83.

<sup>221</sup> Buxari, «Məğazi», 11.

<sup>222</sup> Vaqidi, I, s. 69-70.

<sup>223</sup> İbn Hisam, II, s. 267-268.

## ON SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: ONUN XƏNCƏRİ ÖZ DİŞİNİ NİSAR ETDİ

خنجر او ساخته داندان نشار  
خوش نبود خنجر دندانه دار

*Onun xəncəri isə öz dişini sədəqə verdi (nisar etdi),  
Çünki dişəkli xəncər onun xoşuna gəlmirdi.<sup>224</sup>*

Şair bu beytdə islam Peyğəmbərinin Uhud döyüşündə öz dişini itirməsini başqa bir yönən dəyərləndirmişdir. Şair öncəki beytdə deyir ki, Onun dili döyük meydanında bir xəncər idi. Dişi isə bu xəncərin üzərindəki (ağzındaki) dişə bənzəyir. Dişsiz xəncər dişəkli xəncərdən daha iti olur. Dişlər ağızda dilin hərəkətinə maneə olur, fəsahətli, bəlağətli danışmağın qarşısını alır. Ona görə də islam Peyğəmbəri dilinin altındakı dişi qurban verdi.

---

<sup>224</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 33.

## ON DOQQUZUNCU BEYTİN ŞƏRHİ: QOY HAMI ONUN KƏRƏMİNƏ BAXSIN

اينهمه چه؟ تا كرمش بنگرند  
خار نهند از گل او برخورند

*Bunların hamısı nəyə gərəkdir? Qoy hamı onun  
kərəminə baxsın,  
Qoy hamı tikani qoyub, onun gülündən  
bəhrələnsin.<sup>225</sup>*

Şair bu beytin mənasını «Kərəm» anlayışının üzərində qurmuşdur. «Kərəm» uca Allahın (c.c) sıfətlərindən biridir. Bu anlayışın lügəvi mənası azad, comərd, əsl, gözəl ətirli, gözəl əxlaqlı, yumşaq qəlbli, etibarlı, ehsan sahibidir.<sup>226</sup>

### UCA ALLAHIN KƏRƏM SİFƏTİ

Uca Allah (c.c) bu sıfəti ilə insanlara saysız-hesabsız nemət verər, insanların inkarına, nankorluğuna və pisliklərinə baxmayaraq, onlara cəza verməkdə tələsməz, bir əvəz istəmədən verər, tövbə edəni bağışlayar, istədiyinə ehsan edər, verdiyi sözü yerinə yetirər, az əmək sərf etməklə icra edilən bir sıra ibadətlərə çox savab verər. Kərim olan uca Allah (c.c) Ona sığınan çarəsizləri, imkansızları rədd etməz, onlara nemət verər, onları xoşbəxt edər.

«Kərim» anlayışı Qurani-Kərimdə uca Allahın (c.c) sıfəti mənasında iki ayədə var.

(Əl-İnfitar, 82/6-8)

<sup>225</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 33.

<sup>226</sup> «İslami kavramlar» (M.Kemal Atik, Ali Bardakoğlu, Celal Kırca, Selahattin Polat, Ali Toksarı), Ankara, 1997, s. 429.

«Ey (kafir) insan! Səni kərim olan Rəbbim barədə al-dadan (məğrur edən) nədir? O Rəbbin ki, səni (yoxdan) yaradı, düzəldib bir biçimə (insan şəklinə) saldı, Sənə özü istədiyi surəti verdi».

(Nəml, 27/40)

«(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, ya da lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, ya da Xızır, Süleyman çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: «Mən onu sənə bir göz qırpmında (gözünü yumub açınca) gətirərəm!» (Süleyman) onu (taxtı) yanında hazır durmuş görünçə dedi: «Bu, Rəbbinin lütfündəndir (mərhəmətindəndir). Məni im-tahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər, kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!».

«KRM» kökündən Qurani-Kərimdə «əl-Əkrəm» və «Zül-cəlali vəl-ikram» şəklində də Allahın sıfətləri zikr edilmişdir. «Əl-Əkrəm» heç bir kərəm sahibinin onunla müqayisə edilə bilməyəcəyini, kərəm məsələsində Onun tayı-bərabərinin olmadığını, kərəmi sonsuz olan uca Allahın (c.c) zatını ifadə edir.<sup>227</sup>

«əl-Əkrəm» anlayışı Qurani-Kərimin bir ayəsində var:

---

<sup>227</sup> «İslami kavramlar», göstərilən qaynaq, s. 430.

(Əl-Ələq, 96/3)

«(Ey Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!»

«Zül-cəlali vəl-ikram» anlayışı isə böyüklük, ucalıq və ikram sahibi olmaq mənasındadır. «Rəhman» surəsinin iki ayəsində bu ad var:

(Ər-Rəhman, 55/27)

«Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zati baqidir».

(Ər-Rəhman, 55/78)

«(Ey Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)!»

Uca Allah (c.c) kərəm sahibi olduğuna görə günahkar kimi karşısına gələnləri bağışlayar. O, bu uca adı ilə istədiyi quluna ümid etdiyindən daha çox verər.

Şair bu beytdə kərəm anlayışını niyə xatırlatmışdır? Bu hər şeydən öncə əvvəlki beylərdə irəli sürülmüş ideyalarla bağlıdır. Öncəki beylərdə şair deyir ki, islam Peyğəmbəri mərhəmət sahibidir, O, mərhəmətin adını öz başı üstündə ucaltdı, O, dünya malına tamah salmadı, tamah dişinin başından tutub onu kökündən çıxardı, O, qələbə üçün şükür etdi, O, bəşəri arzularının dışını çekdi, Onun dışındə iki cahana aid heç bir şey yox idi.

Göründüyü kimi, bu göstərilən dəyərlər «Kərəm» adı ilə birbaşa bağlıdır. Çünkü kərəm sahibi olmaq azad, comərd, səxavətli, doğru, mərhəmətli, bağışlayan, gözəl əxlaqlı, yumşaq qəlbli, etibarlı, ehsan sahibi olmaq deməkdir.

Bu dəyərlərin hamısı islam Peyğəmbərinin əxlaqında bir-ləşmişdi. Şair uca Allahın (c.c) «Kərim» adını xatırlatmış, islam Peyğəmbərinin şəxsiyyətində bu adın təcəllilərini göstərmiş, insanları bu adın bərəkətindən faydalananmağa çağırmışdır.

Əslində, «Kərim» adı islam əxlaqının başlıca ölçülərini özündə ehtiva edir və bu mübarək adın mənalalarından biri də «gözəl ətirli» deməkdir. Həqiqətən, azadlıqda, səxavətdə, doğru olmaqda, etibarlı, mərhəmətli, bağışlayan, ehsan sahibi olmaqda təravətli bir gül ətri var. İslam Peyğəmbərinin uca əxlaqı bu dəyərlər olduğunu görə, Onun simvolu qızılğuldür. Şair də beytin ikinci misrasında «Onun gülü»ndən danışır. Deyir ki, insanlar Onun gülündən bəhrələnməlidir. Şair «Onun gülü» deyərkən islam Peyğəmbərinin, uca Allahın (c.c) «Kərim» adına bağlı gözəl əxlaqını nəzərdə tutmuşdur.

## İYİRMİNCİ BEYTİN ŞƏRHİ: ONUN ƏXLAQI GÜL BAĞÇASIDIR

باغ پراز گل سخن خار چیست  
رشته پر از مهره دم مار چیست

*Bağ güllə dolu olan yerdə tikandan söz açmaq  
nəyə gərəkdir?  
Dolu daşlı təsbeh olan yerdə ilanın quyruğu  
nəyə gərəkdir?*<sup>228</sup>

Hz. Nizami uca Allahı (c.c), mübarek islam dinini, bu dinin şanlı Peyğəmbəri hz. Məhəmmədi (s.a.s) şərh edərkən bağ, bağça, gül, çiçək, ətir, su, nur, səma, torpaq, Ay, Günəş və başqa bu kimi insanda gözəl duyğular oyadan, insana güc və ümid verən, insanda Onu yaradana, dinə və Peyğəmbərə sevgi aşılıyan obrazlardan çox istifadə etmişdir.

### ŞAİRİN UCA ALLAHĀ (c.c) MÜRACİƏTİ

Şair tövhid və münacatlarında uca Allahā (c.c) belə yalvarır: «Günəş qurşağına (kəmərinə) ləllər düzəndir, Yer üzünü, suları bəzəyəndir»<sup>229</sup>, «Sənin vücud cənnətinə hurini o bəxş edibdir, Sənin görən nərgizlərinə nuru o bəxş edibdir»<sup>230</sup>, «Səmanın pasını ulduzlarla örtdü, səbanın canını, reyhanlara (ətirlərə) tapşırdı»<sup>231</sup>, «Onun dərgahının torpağından bitənlər elə bir dəndir ki, onun (dənin) bağı-

---

<sup>228</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 33.

<sup>229</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 16.

<sup>230</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 17.

<sup>231</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 18.

nın gülünün yanında İrəm (bir boş) əfsanədir»<sup>232</sup>, «Hərə-kətdəki çərx sabitlik qütbünü Səndə tapdı, Varlıq bağı di-rilik suyunu Səndə tapdı»<sup>233</sup>, «Nəsrin gülünün qəmzəsi sə-ba yelindən deyil, Sənin torpağının təsirindən tutiyaya çev-rilir»<sup>234</sup>, «Qönçə hazır durub ki, bizlər hamı Sənin bəndə-lərinik, Güllər hamısı deyirlər ki, bizim bədən və canımız saqlığı Səndən alır»<sup>235</sup>, «Yalnız Sən bizi qəbul edə bilərsən, çünki biz Sənin bağındanıq»<sup>236</sup>.

### ŞAİRİN PEYĞƏMBƏRƏ MÜRACİƏTİ

Şair islam Peyğəmbərinə belə müraciət edir:

«Ay üzünün zəbərcəd daşlı qaşında Məhəmmədin möhürü həkk olunmuşdur»<sup>237</sup>, «Ona möhtac olan Günəş çeşməsi Onun merac gecəsinin ayparasıdır»<sup>238</sup>, «O, Günəş kimi Dolcanın Yusifi oldu, O, su Dolçası kimi Balığın Yuni-si oldu»<sup>239</sup>, «O yüksək cənnətə bənzər bağın güllərindən Yerin obası (üzü) bahar rənginə boyandı»<sup>240</sup>, «Gecə heyrə-tamız günorta çağlı gündüzə çevrilmişdi, sərv gül açmışdı, nə möcüzəli bahar idi bu?»<sup>241</sup>, «O bağdağı gül və nərgizlər (içində) Onun nərgizləri (gözləri) «Ma zağ!» kəlamiyla sürmələndi»<sup>242</sup>, «Gecənin göbəyi onun dodaqlarından (tökü-lən) müşklə doldu»<sup>243</sup>, «O, (göylərin) firuzə rəngli fərşləri

<sup>232</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 19.

<sup>233</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 22.

<sup>234</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 22.

<sup>235</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 22.

<sup>236</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 23.

<sup>237</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 25.

<sup>238</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 26.

<sup>239</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 28.

<sup>240</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 28.

<sup>241</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 28.

<sup>242</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 28.

<sup>243</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 29.

üstündə gül kimi əldən-ələ (verilərək) ərşin ayaqlarına yetişdi»<sup>244</sup>, «Ey (vəhdətinin) sözü dilimizin naxışı, Sənin ətrin bizim canımızın can dərmanıdır»<sup>245</sup>, «O, naz səhrasının ən yeni açmış sünbülüdür»<sup>246</sup>, «Sənin torpağın Süleyman yelindən yaxşıdır, bağ demirəm, cənnətdən də yaxşıdır»<sup>247</sup>, «Səba (yeli) təmiz əllərlə sübhün sədəfinə Sənin müşk və ənbər tərkibli ətrini doldurdu»<sup>248</sup>, «Sənin xəbərini arayan Ni-zaminin beyni Sənin saçdığın ənbər ətri ilə canlanır»<sup>249</sup>.

Bu göstərilən misallarda şair bağ, bağça, gül, çiçək, ətir, su, nur, səma, torpaq, Ay, Günəş kimi obrazlardan islam dininin simvolları kimi istifadə etmişdir. Şərh etdiyimiz beytdə də şair islam dinini içi gülə dolu olan bir bağa bənzətmişdir. Şair beytin ideyasını iki anlayış üzərində qurmuşdur. Misradada həm islam dininin simvolları verilmiş, həm də küfrün, inkarın, cəhalətin simvollarına yer ayrılmışdır. Şairə görə, islam dininin simvolu bağ, gül və təsbehdir. Küfrün simvolu isə tikan və ilan quyuğudur.

Şair islam dininə bağlı anlayışları gözəl obrazlarla təqdim etdiyi kimi, küfrü də bu anlayışın mahiyyətinə uyğun simvollarla göstərmişdir. **Şairə görə, küfr bir qara daşdır, zülmdür, tikandır, fitnə küləyidir, çırkıdır, evdə yaşayış cindir, qapıbağlayandır.**

Şair deyir ki, gül, gül bağçası, yəni iman, din varsa, tikan, yəni küfr yoxdur, dolu daşlı təsbeh, yəni islam dini varsa, uca Allahın (c.c) və onun mübarək elçisinin adı bu təsbeh daşları vasitəsi ilə sayılaraq zikr edilirsə, könüllərdə və dillərdə özünə yer edirsə, ilan quyuğu, yəni cəhalət yoxdur.

<sup>244</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 29.

<sup>245</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

<sup>246</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 32.

<sup>247</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 35.

<sup>248</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 35.

<sup>249</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 38.

## İYİRMİ BİRİNCİ BEYTİN ŞƏRHİ: NİZAMİNİN TƏBİ ONUNÇÜN AÇILMIŞ GÜLDÜR

طبع نظامي كه بدو چونگلست  
بر گل او نغز نوا بلبلست

*Nizaminin təbi onunçün (açılmış) güldür,  
Onun gülü üçün gözəl səsli bülbüldür.<sup>250</sup>*

Şair bu beytle ikinci nəti yekunlaşdırılmışdır. O, bu beytdə bədii ədəbiyyatın klassik obrazlarından istifadə etmişdir. Klassik ədəbiyyatda gül və bülbül çox zaman qoşa işlənmişdir.

### BƏDİİ ƏDƏBİYYATDA GÜL OBRAZI

Bədii ədəbiyyatda bülbül aşiqi, gül isə sevgilini təmsil edir. Güldə naz var, bülbül isə hər zaman ona yalvarır, ona gözəl nəğmələr oxuyur, öz sevgisini, vəfa və sədaqətini dilə gətirir.

Gül bədii ədəbiyyatda bir sıra hallarda uca Allahın (c.c) gözəlliyyinin, çox zaman isə hz. Məhəmmədin (s.a.s) simvolu kimi təqdim olunur. Gülün gözəl ətri olduğu üçün islam peyğəmbərinin tərinə də gül deyilmişdir. Böyük iman şairi Füzuli islam Peyğəmbərinə yazdığı qəsidələrdən birinə «gül»ü, o birisinə isə «su»yu rədif seçmişdir:

#### Füzuli:

Suya versin bağban gülzarı zəhmət çəkməsin,  
Bir gül açılmaz üzün tək versə, min gülzarə su.

(Bağban gül bağçasını suvarmaq üçün boş yerə zəhmət çəkməsin! Çünkü min dənə gül bağçası sulasa, yenə də hz. Məhəmmədin (s.a.s) üzü kimi bir gül açılmaz!)

---

<sup>250</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 33.

**Sultan Əhməd Xan:**

Nola tacun kimi başumda götürsəm daim,  
Qədəmi-pakını ol həzrət şahi-rusülün...

Güli-gülzari nübüvvət o qədəm sahibidir,  
Əhməda, durma üzün sür qədəminə o gülün.

(Kaş o mübarək elçilərin şahının mübarək ayağını tacım kimi hər zaman başımda gəzdirdə idim. O, peyğəmbərlik bağçasının gülüdür, ey şair, tez ol, üzünü o gülün ayağına sürt)

**Əsəd Əfəndi:**

Təcəllayı-cəmalından həbibim növbəhar atəş,  
Gül atəş, bülbül atəş, sünbül atəş, xakü-xar atəş!  
Şüayi-afitabındır yaxan bil-cümləuşsaqi,  
Dil atəş, sinə atəş, həm dü çəsmi-eşqbar atəş!

(«Həbibim, Sənin gözəlliyyinin təcəlla edərək ortaya çıxmاسından ötrü Sənə aşiq olan ilk bahar atəş, gül atəş, bülbül atəş, sünbül atəş, torpaq və tikan atəş! Bütün aşiqləri yandıran, o mübarək üzünün günəş kimi parlaq nurudur... Buna görə də könül atəş, qəlb atəş, eşqinlə ağlayan bu iki göz atəş!...»)

**Xaqani:**

Sevdi ol nuru «Həbibim» dedi Hak,  
Oldu didarına aşkı-mutlak.  
Ana təshir olunup mülki-şühud,  
İzz ü devletle gelip buldu vücud.  
Doldu avazeyi-Ahmedle cihan,  
Eyledi aşkı-ilahi galeyan.  
Cümlenin evvelidir hatmi-rusül,  
Dediler anın için «Mehazi-küll».

(Uca Allah o mübarək nuru sevdi və Ona «Həbibim» dedi. Sonra da o sevgilinin gül üzünə aşiq oldu. Bütün yaradılmışlar Onun əmrinə verildi. İslam Peyğəmbəri izzət və

dövlətlə bu aləmə gəldi. Bütün cahan «Əhməd! Əhməd!» sədaları ilə doldu və ilahi eşq cuşa gələrək coşdu. Elə buna görə də peyğəmbərlərin sonuncusu olan hz. Məhəmməd (s.a.s) yaradılmışların ilki oldu və Ona «bütün yaradılmışların qaynağı» deyildi)

**Kamal Ədib Kürkçüoğlu:**

... Bir görən bir daha görsəm deyə Allah, Allah!

İtirər ağlını rüxsarına heyran olaraq...

(Hz. Məhəmmədi (s.a.s) bir kərə görən Onun gül üzünə heyran olaraq ağlını itirər! «Allah! Allah!» sədaları ilə bir də görməyin həyacanını yaşıyar)

Həz. Nizami deyir ki, onun təbi, ilhamı islam Peyğəmbəri üçün açılmış güldür. Şairin misrada gül və bülbül obrazlarından istifadə etməsinin səbəbi öz Peyğəmbər sevgisini ifadə etmək üçündür. **Şair islam Peyğəmbərinə aşiqdir, onun ilhamının qaynağı peyğəmbər sevgisidir, yazdıqları Peyğəmbərə təqdim olunmaq üçün hazırlanmış bir dəstə güldür.**

Şair deyir ki, o, islam Peyğəmbərinin gülü üçün oxuyan bülbüldür. Yazdığı ən gözəl şeirlər, tapdığı ən gözəl bənzətmələr islam Peyğəmbərinə bağlıdır.

**Şair bu beytdə həm də öz hədəf və məqsədlərini açıqlamışdır. Şair deyir ki, o gözəl səsli bülbüldür, məqsədi islam Peyğəmbərinin gətirdiyi dinin gözəlliklərini tərənnüm etməkdir, uca Allaha (c.c), onun mübarək elçisinə sevgi nəğmələri oxumaqdır, uca Allahı (c.c) və hz. Məhəmmədi (s.a.s) insanlara tanıtmaqdır, islam adlı çəyin ətrini bütün dünyaya yaymaqdır.**

## MÜBARƏK İSLAM PEYĞƏMBƏRİNİN DİNİ DİRİLİK SUYUDUR

Saçma, ey göz, əşkdən könlümdəki odlarə su  
Kim, bu dəklü tutuşan odlarə qılmaz çarə su.

Abgundur kümbədi-dəvvar rəngi, bilməzəm,  
Ya mühit olmuş gözümdən künbədi-dəvvarə su.

Zövqi-tığindən əcəb yox, olsa könlüm çak-çak  
Kim, mürur ilə buraxır rəxnələr divarə su.

Vəhmlən söylər dil-məcruh peykanın sözün,  
Ehtiyat ilən içər hər kimdə olsa yarə, su.

Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,  
Bir gül açılmaz üzün tək, versə min gülzarə su.

Oxşada bilməz qübarini mühərrir xəttinə,  
Xamə tək baxmaqdan ensə gözlərinə qarə su.

Arizin yadılə nəmnak olsa müjganım, nola,  
Zaye olmaz gül təmənnasılə vermək xarə su.

Qəm günü etmə dili-bimardən tiğin diriğ,  
Xeyrdir vermək qaranqu gecədə bimarə su.

Mən ləbin müştaqiyəm, zöhhad Kövsər talibi,  
Netəkim məstə mey içmək xoş gəlir, hüşyarə su.

İstə peykanın, könül, hicrində şövqüm sakin et,  
Susuzam bir gəz bu səhradə mənimçün arə su.

**Rövzeyi-kuyinə hərdəm durmayıb eylər güzar,  
Aşıq olmuş, qaliba, ol sərvi-xoşrəftarə su.**

**Su yolun ol kuydən topraq olub tutsam gərək,  
Çün rəqibimdir, dəxi ol kuyə qoyman varə su.**

**Dəstbusi arizusundan ölürsəm, dustlər,  
Kuzə eylin torpağım, sunun onunla yarə su.**

**Sərv sərkəşlik qılır qümri niyazından, məgər  
Damənin tuta, əyağınə düşə, yalvarə su.**

**İçmək istər bülbülün qanın, məgər bir rəng ilə,  
Gül butağının mizacına girə, qurtarə su.**

**Tinəti-pakini rövşən qılmış əhli-aləmə,  
İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su.**

**Seyyidi-növi-bəşər, dəryayı-dürri-istifa  
Kim, səpibdir möcüzati atəşi-əşrarə su.**

**Qılmaq üçün tazə gülzari-nübüvvət rövnəqin,  
Möcüzündən eyləmiş izhar səngi-xarə su.**

**Möcüzü bir bəhri-bipayan imiş aləmdə kim,  
Yetmiş ondan min-min atəşxaneyi-küffarə su.**

**Heyrət ilən barmağın dişlər, kim etsə istima,  
Barmağından verdiyin şiddət günü ənsarə su.**

**Dusti gər zəhri-mar içsə olar abi-həyat,  
Xəsmi su içsə dönər, əlbəttə, zəhri-marə su.**

**Eyləmiş hər qətrədən min bəhri-rəhmət mövcxiz,  
Əl sunub vurğac vüzu üçün güli-rüxsarə su.**

**Xaki-payınə yetəm der, ömrlərdir müttəsil  
Başını daşdan-daşa vurub gəzər avarə su.**

**Zərrə-zərrə xaki-dərgahinə istər sala nur,  
Dönməz ol dərgahdən, gər olsa parə-parə su.**

**Zikri-nətin virdini dərman bilir əhli-xəta,  
Eylə kim, dəfi-xumar üçün içər meyxarə su.**

**Ya həbibullah! Ya xeyrül-bəşər! Müştəqinəm,  
Eylə kim, ləbtəşnələr yanıb dilər həmvarə su.**

**Sənsən ol bəhri-kəramət kim, şəbi-meracdə  
Şəbnəmi-feyzin yetirmiş sabitü səyyarə su.**

**Çeşmeyi-xurşiddən hər dəm zülali-feyz enər,  
Hacət olsa mərqədin təcdid edən memarə su.**

**Bimi-duzəx, nari-qəm salmış dili-suzanımə,  
Var ümidim əbri-ehsanın səpə ol narə su.**

**Yümni-nətindən gühər olmuş Füzuli sözləri,  
Əbri-nisandan dönən tək lölöi-şəhvarə su.**

**Xabi-qəflətdə olan bidar olanda ruzi-həşr  
Əşki-həsrətdən dolanda dideyi-bidarə su.**

**Umdağum oldur ki, ruzi-həşr məhrum olmayam,  
Çeşmeyi-vəslin verə mən təşneyi-didarə su.**

*Məhəmməd Füzuli*

**HƏZRƏT NİZAMİNİN  
BEŞİNCİ NƏTİNİN ŞƏRHİ**

## BEŞİNCİ NƏTİN ÖZƏLLİKLƏRİ

Hz. Nizaminin beşinci nətinin bir sıra xüsusiyyətləri var. Bu xüsusiyyətləri doğru seçib şərh etmək üçün öncə şairin birinci böyük əsəri olan «Sirlər xəzinəsi»ni yazmasının başlıca səbəb və məqsədlərini qısa şəkildə ümumiləşdirək.

**Şairin «Sirlər xəzinəsi» dastanı bütün yaradıcılığının, ideya və hədəflərinin hz. Nizaminin bağlı olduğu din, elmi, ədəbi qaynaqlar əsasında hazırlanmış mükəmməl programıdır.** Bu program sarsılmaz iman, uca Allah (c.c) sevgisi, hz. Məhəmmədə (s.a.s) aşiqlik, dərin elm, insanlara doğru yol göstərən parlaq istedadla yazılmışdır. Hz. Nizaminin diqqətlə hazırladığı bu programın başlıca hədəfləri bunlardır:

## HZ. NİZAMİNİN HƏDƏFLƏRİ

Şairin başlıca məqsədi var olan, tək olan, qüdrət, hökm və hikmət sahibi, hər şeyin yaradıcısı uca Allahi (c.c) insanlara doğru tanıtmaq, O uca varlığı insanlara sevdirməkdir. Çünkü şairə görə, insanın yaradılış qayəsinə uyğun yaşaması, azad və xoşbəxt olması, bu dünya və axırət səadətinə qovuşması ancaq uca Allahın (c.c) varlığını və birliyini inanaraq, iman edərək qəbul etməsinə, Ona sevərək itaetə yönəlməsinə bağlıdır:

... Ey əzəldən, bizlər olmadıqda belə var olan,  
Ey bizlər fani olduqdan sonra da əbədi yaşayacaq...<sup>251</sup>  
Bu qul –Nizami ki, Sənin təkliyini tərənnüm edir,  
Hər iki dünyada Sənin səri-kuyinin torpağıdır...<sup>252</sup>

---

<sup>251</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 23.

<sup>252</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 22.

Yalnız Sən bizi qəbul edə bilərsən, çünki biz  
Sənin bağındanıq,  
Biz Sənin boynu bağlı qulunuq və damğalı itinik...<sup>253</sup>  
Sənin sifətini (mahiyətini) dərk etmək qarşısında  
acizik,  
«Allahı kim tanıdı?...» (hədisini) dəfələrlə  
oxumuşuq...<sup>254</sup>  
Sənin dərgahından (qapından) başqa bir qiblə  
tanımayacağıq,  
Əgər sən də bizə nəvaziş göstərməsən, bəs kim  
göstərəcək?...<sup>255</sup>  
Nizaminin adının şərəfli olmasına bais Sənsən,  
Onun ağılığının (böyüklüğünün) səbəbi Sənə köləlik  
(qulluq) etməsindədir...<sup>256</sup>

**Hz. Nizami islam, türk mədəniyyətinin və təbii ki, bu mədəniyyətin ayrılmaz bir parçası olan Azərbaycan mədəniyyətinin başlıca dəyərlərini yaratmış dahilərdən biridir. Şairə görə, mədəniyyətin qayəsi insanı yaradılış fitrətinə bağlamaq, insanın fitrətinin pozulmasına imkan verməmək, onun bu dünya və axırət xoşbəxtliyini təmin etməkdir. Şairə görə, əgər mədəniyyət uca Allahın (c.c) razi olacağı insan yetişdirə bilirsə, belə bir imkanı varsa, o, sağlam bir mədəniyyətdir. Bu şairin bütün yaradıcılığından ana məqsədidir, cövhəridir.**

Nizamiyə görə, islam-türk mədəniyyəti vəhyə bağlı dəyərlər sistemidir, bu mədəniyyətin başlıca prinsipi də uca Allahın (c.c) varlığına və birliliyinə inanmaqdır. Deməli, şairlərin, yazıçıların vəzifəsi bu ülvi idealın gerçəkləşdirilməsində iştirak etməkdir.

<sup>253</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 23.

<sup>254</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 24.

<sup>255</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 24.

<sup>256</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 24.

Hz. Nizaminin yaradıcılıq programının ikinci hədəfi islamın şanlı Peyğəmbəri hz. Məhəmmədi (s.a.s) insanlara tanıtmaq, Onu sevdirmək və insanları o nurlu Peyğəmbərin yolu ilə getməyə yönəltməkdir. **Şairə görə, islam Peyğəmbəri uca Allahın (c.c) buyruğu ilə islam mədəniyyətinin, islami dəyərlər sisteminin qurucusudur.** O, uca Allahın (c.c) seçdiyi, sevdiyi, səlahiyyət və **Kitab** verdiyi müəllimdir, ümmətin lideridir, yol göstərəndir, son elçidir. **Şair deyir ki, elmini, «diplomunu» uca Allahın (c.c) verdiyi o xilaskar qula itaət bizim borc və vəzifəmizdir:**

... Nizaminin təbi onunçün (açılmış) güldür.

Onun gülü üçün gözəl səsli bülbüldür...<sup>257</sup>

... Mənə bir təzə-tər nicat sübhü (bəxş et),

Sənin torpağınam, mənə abi-həyat (dirilik suyu)  
ver...<sup>258</sup>

... Sənin torpağın mənim canımın behiştidir,

Sənin behiştin isə mənim canım və cahanımdır.<sup>259</sup>

... Sənin torpağını (sürmə kimi) Nizaminin gözlərinə  
çəkim,

Sənin qulun kimi (atının) çulunu çıynimdə  
gəzdirim...<sup>260</sup>

Nizamiyə görə, vəhyə bağlı olan islam mədəniyyətinin qurucusu, bu mədəniyyətin uca Allahın (c.c) buyruq və yasaqlarına bağlı hüquqi, iqtisadi, hərbi, mənəvi-əxlaqi dəyərlərinin formalasdırıcısı hz. Məhəmməddir (s.a.s). Şairə görə, Onun gətirdiklərinə tabe olmadan ədalətli cəmiyyət qurmaq, ilahi missiyaya uyğun fəaliyyət göstərən insan kimi yaşamaq mümkün deyil.

---

<sup>257</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 33.

<sup>258</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 41.

<sup>259</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 41.

<sup>260</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 41.

**Hz. Nizaminin yaradıcılıq programının üçüncü hədəfi bütövlükdə islam dəyərlərini tanıtmaq, bu dəyərləri insanların düşüncə və həyat tərzinə çevirməkdir.** Ona görə də, şair əsərlərində bu ülvi dəyərləri bir-bir təqdim etmiş, onların gözəlliklərini göstərmmiş, ədalətin, mərhəmətin, şəfqətin, təmizliyin, dostluğun, doğru danışmağın, halallığın, səxavətin, cəsarət və çalışqanlığın, elm və mərifətin üstünlüyünü açıqlamış, bu ülvi islami dəyərlərlə yaşayış cəmiyyət təsvir etmişdir. Şairə görə, bütün işlərin başı ədalətdir:

... Ədalət padşahlığın (əsas) şərtidir,  
Cahanın qəddarlığı onsuz da (bizə) bəsdir...<sup>261</sup>

... Türklerin dövləti ona görə ucaldı ki,  
Məmləkətdə ədalət hakim oldu...<sup>262</sup>

Hz. Nizaminin yaradıcılıq programının dördüncü hədəfi uca Allahın (c.c) razı olacağı kamil insan təbiyə etməkdir. Şair bütün əsərlərində kamil insanın ölçülərini, kamil insan təbiyə etməyin yol və vasitələrini şərh etmişdir. **Şairə görə, kamil insan uca Allahı (c.c) tanıyan, Ona itaət edən, peyğəmbərini sevən, Onun yolu ilə gedən, ədalətli, imanlı, halal insandır.** Şairə görə, kamil insan təbiyə etməyin yol da uca Allahın (c.c) buyruq və yasaqlarına əməl etmək, halal qazanıb halal yemək, uca Allahın (c.c) sevdiklərini sevib, sevmədiklərini sevməməkdir. Cəmiyyət ağıllı, imanlı, ədalətli insanların əxlaqı üzərində qurulmasa, o cəmiyyətdə yaşayan insanlar xoşbəxt ola bilməz. Nizamiyə görə, belə gözəl əxlaqın qaynağı da islam dinidir. Çünkü bu dinin hədəfi insanın canını, dinini, ağılını, nəslini, malını qorumaqdır.

---

<sup>261</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 100.

<sup>262</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 101.

Hz. Nizamiyə görə, insanın fitrətinin və cəmiyyətin əxlaqının qorunması üçün vəhyə bağlı mədəniyyətin dəyərləri bilinməli, öyrənilməli və yaşanmalıdır.

**Şairə görə, sirlər xəzinəsi – yəni ilahi sirlərin cəm olduğu varlıq elə insandır. Bu insan adlı mükəmməl yaradılmış varlığı doğru tanımaq, onu öyrənmək, onun missiyasını müəyyən edib, ona doğru yol göstərmək bir vəzifədir.** Şair sözünün məqsədi də bu olmalıdır. Çünkü doğru söz insanı özünə tanidar, ona təsir edər, onun könlünü nura qərq edər, bəsirət gözünü açar, ona doğru yolu göstərir:

... Sözdən yuxarıda oturan yoxdur,  
Bu dünyanın var-dövləti yalnız sözdədir.<sup>263</sup>  
... Fələyə ucalan bir söz ələ gətirməyince,   
Fələk kimi sən də əldən düşüb oturma...<sup>264</sup>

## BEŞİNCİ NƏTİİN MƏZMUNU VƏ QURULUŞU

Hz. Nizaminin beşinci nəti (sitayış) də bu göstərilən ideya və hədəflərə xidmət edən vasitədir. Şair bu nəti müqayisə prinsipi üzərində qurmuşdur. **Nətin başlıca ideyası hz. Məhəmmədin (s.a.s) başqa peyğəmbərlərdən üстünlüyüdür.** Şair bu ideyanı gerçekləşdirmək üçün ayrı-ayrı vasitələrdən istifadə etmişdir. Bu vasitələrdən biri fərqli xüsusiyyətləri ilə seçilən hz. Adəm (s.a.s), hz. Nuh (s.a.s), hz. İbrahim (s.a.s), hz. Davud (s.a.s), hz. Süleyman (s.a.s), hz. Yusif (s.a.s), hz. Xızır (s.a.s), hz. Musa (s.a.s), hz. İsa (s.a.s) kimi peyğəmbərlərin adının və onlarla bağlı ən önemli əlamətlərin bədii biçimdə nətin mətninə daxil edil-

<sup>263</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 51.

<sup>264</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 51.

məsidir. Bu vasitə şairə müqayisə etmək və bu yolla da islam Peyğəmbərinin üstünlüyünü göstərmək imkanı vermişdir.

Hz. Nizami adı çəkilən peyğəmbərlərə aid xüsusiyyətləri yığcam şəkildə, nətin ideya və məqsədinə uyğun bir biçimdə şərh etmiş, öz mövqeyini açıqlamış və nəyə görə hz. Məhəmməd (s.a.s) başqa peyğəmbərlərdən üstündür sualına cavab vermişdir. Şair bu zaman adı çəkilən peyğəmbərlərin yaşadıqları dövrün ardıcılığına da əməl etmişdir.

Şair nətin ikinci hissəsində birbaşa islam Peyğəmbərinə müraciət etmişdir. Şair bu hissədə islam Peyğəmbərinin üstün keyfiyyətlərini sadalamaş, onun xilaskarlıq missiyasını onə çəkmiş, gəlişinin zəruriliyini əsaslandırmışdır.

Şair beşinci nötdə gözəl bədii təsvir və ifadə vasitələrindən istifadə etmişdir.

## BİRİNCİ BEYTİN ŞƏRHİ: SƏN ELÇİLƏR TACININ GÖVHƏRİSƏN

اى گەھر تاج فرستاد گان  
تاج ده گۇھر آزاد گان

*Ey elçilər tacının gövhəri,  
Ey azadələr gövhərinə tac bəxş edən!*<sup>265</sup>

Hz. Nizaminin beşinci nətinin (sitayış) birinci hissəsi müqayisələr üzərində qurulduğundan demək olar ki, bütün beytlərdə müqayisə yaradacaq vasitələrdən istifadə olunmuşdur. Şair bu yolla islam Peyğəmbərinin başqa peyğəmbərlərdən üstünlüğünü ifadə etmişdir. Bu ideyanın tam anlaşılması üçün hz. Məhəmmədi (s.a.s) başqa peyğəmbərlərdən ayıran özellikləri qısaca şərh edək.

### HZ. MƏHƏMMƏDİ (s.a.s) BAŞQA PEYĞƏMBƏRLƏRDƏN AYIRAN ÖZƏLLİKLƏR

Qurani-Kərimdə hz. Məhəmmədin (s.a.s) peyğəmbər olduğu açıq bildirilmişdir:

(Əhzab, 33/45-46)

«Ey peyğəmbər! Biz səni şahid, müjdəçi, uyarıcı, Al-lahın izni ilə ona dəvətçi və aydınlaşdırıcı bir işıq olaraq gəndərdik».

---

<sup>265</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 39.

**Qurana görə, hz. Məhəmmədə (s.a.s) iman Allah (c.c) əmrider:**

(Hədid, 57/7)

«Allaha və Rəsuluna iman edin. Allahın sizə verdiyi maldan Allah yolunda xərcləyin. İçinizdən iman edənlər və Allah yolunda sərf edənlər üçün böyük mükafat vardır».

**Qurana görə, hz. Məhəmmədin (s.a.s) peyğəmbərliyinə inanmamaq küfrdür:**

(Fəth, 48/13)

«Kim Allaha və Rəsuluna iman etməsə, doğru budur ki, biz kafirlər üçün alovlu bir atəş hazırlamışq».

**Hz. Məhəmmədin (s.a.s) peyğəmbərliyi ümum bəşəridir. Yəni, o, bir topluma, insan qrupuna deyil, bütün insanlığa göndərilmişdir:**

(Səbət, 34/28)

«Ey Məhəmməd! Biz səni ancaq bütün insanlara müjdəçi və uyarıcı olaraq göndərdik. Ancaq onların çoxu bilmir».

**Hz. Məhəmmədin (s.a.s) peyğəmbərliyinin dəlili Qurandır, onun üstün əxlaqıdır, onun möcüzələridir. Qurani-Kərimdən öncəki ilahi kitablarda onun peyğəmbərliyi müjdələnmişdir:**

(Saf, 61/6)

«Məryəm oğlu İsa da belə demişdi: «Ey İsrail oğulları! Mən, məndən öncə göndərilmiş olan Tövratdakı şeyləri təsdiqedici və məndən sonra gələcək olan Əhməd adındakı peyğəmbəri də müjdələyici olaraq Allahın sizə göndərdiyi peyğəmbəriyəm. Ancaq İsanın müjdələdiyi peyğəmbər açıq dəlillərlə geləndə də «bu bəlli bir sehrdir» demişlər».

**Qurani-Kərimə görə, hz. Məhəmməd (s.a.s) insanlara örnək olan üstün, gözəl əxlaq sahibidir:**

(Qələm, 68/4)

«Və sən böyük bir əxlaq üzərindəsən».

Hz. Məhəmmədi (s.a.s) başqa peyğəmbərlərdən ayıran bir özəlliyi də Onun son elçi olmasıdır:

(Əhzab, 33/40)

«Məhəmməd adamlarınızdan hər hansı birinin atası deyil, ancaq Allahın rəsulu və peyğəmbərlərin də sonuncusudur. Allah hər şeyi haqqıyla biləndir».

## TAC VƏ GÖVHƏR HAKİMİYYƏT RƏMZİDİR

Hz. Nizami beşinci nətin birinci beytinə nətlərin yazılış üslubuna uyğun olaraq «ey!» müraciəti ilə başlamışdır.

Şair beytdə peyğəmbərlər silsiləsi təsvir edir və onların içindən sonuncu peyğəmbəri seçərək Ona üz tutur. Yəni beytdə «ey!» müraciəti hz. Məhəmmədin (s.a.s) başqa elçilərdən seçiləsinə, üstün olduğuna işarə edir. Şair ən güclü kimdirse, ona üz tutur, ondan yardım istəyir.

Beytdə hz. Məhəmmədin (s.a.s) başqa elçilərdən üstün olduğunu ifadə edən vasitələrdən biri də elçilər silsiləsinin təsviridir. Şair birinci beytin farsca mətnində elçiləri «göndərilmişlər» («ferestadeqan») adlandırmışdır. Bu uca Allahın (c.c) seçdiyi, üstün etdiyi, insanlara bir nur olaraq göndərdiyi bütün peyğəmbərlərin başında üstünlük rəmzi olan tac var. Bu tac ən qiymətli daşlarla, o sıradan gövhərlə bəzədilmişdir. Şairə görə, islam Peyğəmbəri elçilərin başındakı tacın ən qiymətli bəzəyi olan gövhərdir.

**Şairin beytdə islam Peyğəmbərinin üstünlüyünü ifadə etmək üçün istifadə etdiyi başqa bir vasitə tacdır. «Tac» sözü farscadır. Bəzəkli başlıq anlamındadır. Tac əsil-nəcabətin, qüdrətin, ehtişamın, səltənət və hakimiyyətin rəmzidir. Şairə görə, uca Allah (c.c) bütün peyğəmbərlərə hakimiyyət vermiş, onları elm, üstün ağıl, iman, təqva, gözəl əxlaq kimi nemətlərlə başqlarından üstün etmişdir. Şair peyğəmbərlərə verilən böyük nemətləri «tac» sözü ilə ümumiləşdirmişdir. Şairə görə, tacın dəyəri onda olan gövhərlə müəyyənləşir. Deməli, peyğəmbərlər silsiləsinin ən dəyərli varlığı da hz. Məhəmməddir (s.a.s).**

Şairin beytdə islam Peyğəmbərinin üstünlüyünü ifadə etmək üçün istifadə etdiyi vasitələrdən biri də «gövhər» kəlməsidir.

Gövhər də farsca bir kəlmədir. Çox qiymətli daş, bəzək əşyası, bir şeyin gövhəri, özəyi mənasında işlədir. Tə-

səvvüfdə isə gövhər mənalar, ilahi sifətlər, mənanın və sıfətin cövhəri mənasında işlədir.<sup>266</sup>

Şair ikinci misrada azadələrdən danışır. O, azadələr deyərkən şahları, padşahları nəzərdə tutur. Şairin padşahlarra, şahlara azadələr deməsinin səbəbi də onların cəmiyyətdəki üstün mövqeylərindən irəli gelir, yəni onlar azadələrdir, cəmiyyətdə bir kimsədən asılı deyillər. Şair deyir ki, bu padşahlara hakimiyyəti də sən vermişən. Sənin hesabına onların gövhərinə tac bəxş olunub.

Şair beytin birinci misrasında peyğəmbərlərdən, ikinci misrasında isə sultanlardan danışmışdır. Şairə görə, onların cəmiyyətdəki mövqeyi çox üstündür. Ancaq onların heç biri hz. Məhəmməddən (s.a.s) üstün deyil. Şair bu üstünlüyü ifadə etmək üçün ikinci misrada daha bir vasitədən – «bəxş etmək» felindən istifadə etmişdir. Çünkü bir şeyi «bəxş etmək» həm maddi, həm də mənəvi baxımdan bəxş edən şəxsin gücünü və üstünlüyünü göstərir. Şairə görə, həqiqi sultanlığın necə olduğunuancaq hz. Məhəmməd (s.a.s) göstərmişdir.

Dedik ki, tac hakimiyyət rəmzidir. Ona görə də, hz. Məhəmmədə (s.a.s) peyğəmbərlərin sultani, «sahibüt – tac» deyilmişdir. «... Bu ismin bir diger izahı da hz. Peygamberin arablarının taç imame dedikleri sarığı kullanmasıdır. On-dan başqa hiç bir peygamber başına sarık sarılmadığı için de kendisine Sahibüt-Tac denilir. Natlar bu isim sahibi –küləh ve ya sahibi-Tac şeklinde ele alınırken, özellikle sultanlık tacı kastedilmişdir:

Nübüvvet tahtının Sahib-Küləhi,  
Vilayet çarhının mihr ile mahi.

---

<sup>266</sup> Süleyman Uludağ, «Tasavvuf terimleri sözlüğü», İstanbul, 2001, s. 146.

(Peyğəmbərlik taxtının tac sahibi, səltənət çarxının  
günəş və ayı sənsən)

Nurun siraci-vehhac,  
Alemler sana muhtac,  
Sahibi- Tac u Mirac,  
Sensin, ya Resulallah.<sup>267</sup>

(Nurun parlaq nurdur, aləmlər sənə möhtacdır, merac  
gecəsinin tacının sahibi də sənsən, ey Allahın (c.c) elçisi)

Nətlərdə hz. Məhəmmədin (s.a.s) sultan olması, bütün  
sultanlardan üstünlüyü açıq ifadə edilmişdir. Mövlanaya gö-  
rə, padşahancaq könül ölkəsində şah olandır, xəzinə və  
əsgər sahibi olan deyil. Pullar üzərində olan padşah adları  
silinəcək,ancaq hz. Məhəmmədin (s.a.s) adı əbədiyyətədək  
qalacaq.<sup>268</sup>

Nət yazan şairlərə görə, hz. Məhəmməd (s.a.s) könül-  
lər sultanıdır, onun səltənəti əbədiyyətədək davam edəcək.  
**O, «sultani-ənbiya» (peyğəmbərlərin sultani), «şahi-  
rusul» (rəsulların şahı), «şahənşahi-risalət» (peyğəmbər-  
liyin ən böyük şahı), «şəriət, təriqət, şəfaət, səadət, sə-  
xavət sultan»dır.** «... Ancak hz. Peygamber tahtı lamekan  
alemi, askerleri diger peygamberler ve melekler, tebasi  
bütün canlılar, ülkesi de mülkü melekut alemleri olan, en  
müsəfik ve adil hükmədar, saltanatı Cenabi-Hak tarafından  
teyid edilen bir sultandır».<sup>269</sup>

**Füzuli:**

Şahənşahi-məsnədi-risalət,  
Rəssami-qəvaidi-ədalət.<sup>270</sup>

---

<sup>267</sup> Emine Yeniterzi, «Divan şiirinde nat», Ankara, 1993, s.197.

<sup>268</sup> Amil Çelebioğlu, «Mesnevi-i Şerif» (Aslı ve sadeleştirilmişsiyle man-  
zum tərcüməsi), c. II, s. 117.

<sup>269</sup> Emine Yeniterzi, «Divan şiirinde nat», göstərilən qaynaq, s.197.

<sup>270</sup> Füzuli, «Divan», s. 60.

(Peyğəmbərliyin qaynağısan, onun ən üstün şahısan, ədalət qaydalarının rəssamısan, yəni ədalət qaydaları sənin qələminlə, gözəl xətlə yazılmışdır, yer üzünə, insanlığa ədalət gətirmisən)

**Zati:**

Serveri-ruyi-zeminsin şahi-eflaki-berin,  
Miri-cündi-ənbiya sultani-mülki-mucizat.<sup>271</sup>

(Yer üzünən başçısısan, fələklər aləminin şahısan, peyğəmbərlərin əmiri, möcüzələr mülkünün sultanısan)

**Yəhya Bəy:**

Mülki-dünya padşahı ahirət sultanısan,  
On səkkiz bin alemün bir şahi-alı-şanısan.<sup>272</sup>

(Dünya mülkünün padşahı, axırətin sultanısan, on səkkiz min aləmin bir şanı uca olan şahısan)

Həz. Nizami də beytdə «elçi», «tac», «gövhər», «azadələr» (padşahlar, sultanlar), «bəxş etmək» kimi hakimiyyət, səltənət məzmunu ifadə edən sözlərdən istifadə etməklə müqayisəyə şərait yaratmış, uca Allahın (c.c) verdiyi ən böyük hakimiyyətin həz. Məhəmmədə (s.a.s) məxsus olduğunu ifadə etmişdir.

---

<sup>271</sup> Zati, «Divan», s. 20.

<sup>272</sup> Yahya Bey, «Divan», s. 183.

## İKİNCİ BEYTİN ŞƏRHİ: HAMİ SƏNİN ÇÖRƏYİNİ YEYİR

هەرچە ز بىگانە و خىل تواند  
جملە در اين خانە طفیل تواند

*Biganələr və sənin ümmətindən olanların hamısı,  
Bu (aləm) evində sənin çörəyini yeyir.<sup>273</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin üstünlüyünü başqa biçimdə ifadə etmişdir. Beytin mənası beşinci nətin ideyası olan hz. Məhəmmədin (s.a.s) üstünlüyü anlayışının məna çərçivəsində anlaşıılır. Şair bu ideyanı ifadə etmək üçün hz. Məhəmmədə (s.a.s) bağlı olan bir sıra keyfiyyətləri önə çəkmişdir. Bu keyfiyyətlərdən biri hz. Məhəmmədin (s.a.s) bütün insanlığa göndərilmiş peyğəmbər olmasıdır:

(Səbə, 34/28)

«Ey Məhəmməd! Biz səni ancaq bütün insanlara müjdəçi və uyarıcı olaraq göndərdik. Ancaq onların çoxu bilməz».

Şairin ikinci beytdə hz. Məhəmmədlə (s.a.s) bağlı önə çəkdiyi başqa bir keyfiyyət islam Peyğəmbərinin nətlərdə geniş şərh olunmuş bir hədisidir:

«Sən olmasaydın, bu göyləri yaratmadım».

Yəni şairə görə, hz. Məhəmmədin (s.a.s) ümmətindən olanlara və olmayanlara uca Allah (c.c) yalnız onun xatırınə ruzi vermişdir, onlara rəhm etmişdir.

---

<sup>273</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 39.

Şairin nətin ikinci beytində islam Peyğəmbəri ilə bağlı öne çəkdiyi başqa bir keyfiyyət onun mərhəmətli olmasınaidir. Şairə görə, hz. Məhəmməd (s.a.s) bir rəhmət və mərhəmət peyğəmbəridir.

(əl-Ənbiya, 21/107)

«Səni də (ey Rəsulum!) aləmlərə (bütün insanlara və cılrlarə) ancaq bir rəhmət olaraq göndərdik (sən təkcə insanlara deyil, eyni zamanda cılrlarə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cılrlar sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta, səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axırətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar)».

Şairə görə, O, bir mərhəmət peyğəmbəridir və uca Allah (c.c) onu bir rəhmət olaraq göndərmışdır. Yəni hz. Məhəmməd (s.a.s) dünyani qəflətdən oyandırmış, haqla batılı bir-birindən ayıran ölçülər vermiş, bütün insanları qurtuluş və əzabla xəbərdar etmişdir. Şair deyir ki, sənə inananlar və sənə inanmayanlar sənin mübarək varlığının bərəkəti ilə yaşayırlar.

Şair beytdə «biganələr» sözündən istifadə etmişdir. Biccə, bu söz iki mənanı ifadə edir. Şair bu sözlə həm islam Peyğəmbəri ilə bir mühitdə yaşayıb ona inanmayanları (kafir və müşriklər), həm də bütövlükdə islam dininə mənsub olmayanları nəzərdə tutmuşdur. Yəni sən elə mərhəmətli-sən ki, sənin mərhəmətin «biganələri və ümmətindən olanların hamısını» əhatə edir. Bu mənalar həm islam Peyğəmbərinin bütün insanlığa göndərilməsi anlayışına, həm də onun mərhəmətli olması fikrinə uyğundur.

Dediymiz fikri güclendirən başqa bir əsas da odur ki, şair beytin ikinci misrasında «bu evdə (bu aləmdə) yaşayarlarn hamısı» ifadəsindən istifadə etmişdir. Burada şair «ev» (aləm) deyərkən bütün dünyani və bu dünyada yaşayan insanları nəzərdə tutmuşdur. Yəni islam Peyğəmbəri bir milletin deyil, ırq və cinsindən aslı olmayaraq bütün insanların peyğəmbəridir.

Şair beytin ikinci misrasının orijinalində biganələri və islam Peyğəmbərinin ümmətini bu evdə (aləmdə) yaşayış körpə uşağa – tifilə) bənzətmışdır. Bizcə, bu ideyanı ifadə etmək baxımından çox uğurlu bir sözdür. **Ona görə ki, «tifil» kəlməsi islam Peyğəmbərinə olan ehtiyac ideyasını gözəl ifadə edir. Bir tifilin anaya ehtiyacı olduğu kimi, bir tifilin anasız yaşaması mümkün olmadığı kimi, «bu aləmdə» (evdə) yaşayan insanlar da hz. Məhəmmədsiz (s.a.s) yaşaya bilməz.**

«Tifilin» qayğıya, nəvazişə, qorunmağa, qidaya, şəf-qətə ehtiyacı var. Şairin gözündə bir «tifil» olan biganələrin, ümmətin də Peyğəmbərə ehtiyacı var. **«Tifil» deyilərkən gözlərimiz önündə həm də bu möhtac varlığı baxan, onu sevən, ona ürəyini, varlığını, hər şeyini verən ana obrazı canlanır. Şairə görə, islam Peyğəmbəri də insanlar üçün bir anadır.** O, insanları çox sevir, onları doğru yola qovuşdurmaq üçün bütün varlığını fəda edir:

(ət-Tövbə, 9/128)

«(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o

sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir!».

Şairin təqdimatında «tifil» kəlməsi fədakarlığı ifadə edir. Yəni islam Peyğəmbəri bu «tifilin» böyüməsi, yaşaması üçün zəruri olan bütün işləri gördü.

Şairin təqdimatında «tifil» kəlməsi sevgi anlayışını ifadə edir. Bir ana öz körpəsini sevdiyi kimi, hz. Məhəmməd (s.a.s) də insanları sevdidi, onu inkar edənlərin, ona əziyyət verənlərin belə, haqq yolunu tapması üçün dua etdi.

**Hz. Nizamiyə görə, islam Peyğəmbəri insanlıq üçün bir əvəz olunmaz qıdadır, onlar üçün ana südündür. Bir «tifilin» ana südü olmadan sağlam böyüməsi mümkün olmadığı kimi, insanlıq da hz. Məhəmməd (s.a.s) adlı ilahi nemətsiz sağlam böyüyə bilməz.**

Şairin bu beyti Azərbaycan türkçəsinə tərcümə edilərkən beytin məzmununa uyğun olaraq biganələrin və ümmətin hz. Məhəmmədin (s.a.s) «çörəyini yediyi» ifadə edilmişdir. Təbiidir ki, bu ifadə «tifil» sözünün tam qarşılığı deyil, ancaq məna baxımından məzmunu uyğundur. Belə ki, «çörək vermək» gözəl bir anlayışdır və bu söz kimin haqqında deyilsə, bu o şəxsin hörmətini, nüfuzunu, əxlaqını, səxavətini, imanını ifadə etmiş olur. Həm də «çörək vermək» sırf hərfi mənada başa düşülməməlidir. «Çörək vermək» həm də bir insanın yaşamasına imkan yaratmaq, ona doğru yol göstərmək, onun əlindən tutmaq mənasındadır. Yəni şairə görə, hz. Məhəmməd (s.a.s) olmasa idi, insanlıq doğru yolu tapmaq imkanından məhrum olardı, «çörəksiz» qalardı. Təbii ki, biganələr və ümmət bir «tifil» olduğundan onun tək-başına «çörək», «qida» tapmaq imkanı yoxdur. Deməli, şairin yozumunda islam Peyğəmbəri «bu evdə» (dünyada, aləmdə) yaşayanlar üçün ehtiyacdır, «çörəkdir», «qıdadır», himayəcidir, «tifil»in ana südündür.

## ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: BEYTİN ƏVVƏLİ SƏNSƏN

اول بیت ار چه به نام توبست  
نام توچون قافیه آخر نشست

*Beytin əvvəli sənin adınla bağlılığı kimi,  
Sənin adın da qafiyə kimi onun axırındadır.*<sup>274</sup>

Hz. Nizami beşinci nötdə islam Peyğəmbərinin başqa peyğəmbərlərdən üstünlüyü ideyasını gözəl bir bədii biçimdə təqdim etmişdir. Şair üçüncü beytdə bu ideyanı ifadə etmək üçün hz. Məhəmmədin (s.a.s) başqa peyğəmbərlərdən fərqli olan bir yönünü önə çəkmışdır. Bu da hz. Məhəmmədin (s.a.s) ilk və son peyğəmbər olması düşüncəsidir.

Hz. Məhəmmədin (s.a.s) ilk peyğəmbər olması ilə bağlı fikir ayrıca olaraq təsəvvüfdə geniş şərh edilmiş, divan ədəbiyyatında, nötlərdə bu məsələyə ayrıca yer ayrılmışdır. Bu ideyanın qaynağı aşağıdakı hədislərdir:

«Allahın ilk yaratdığı mənim nurumdur».<sup>275</sup>

«Sən olmasaydın, bu göyləri yaratmazdım».<sup>276</sup>

«Adəm su ilə palçıq arasında olarkən mən peyğəmbər idim».<sup>277</sup>

Təbiidir ki, hər şeyin yaradıcısı uca Allahdır (c.c), yaratmaq keyfiyyəti ancaq o qüdrət sahibinə aiddir və Onun yaratdığı ilk varlıq da hz. Məhəmmədin (s.a.s) nurudur. Sonra uca Allah (c.c) bu nurdan başqa varlıqları yaratmışdır. Bu ideyanı böyük Azərbaycan şairi **Füzuli** bir beytində gözəl ifadə etmişdir:

Ey vücudun əsəri-xilqəti-əşya səbəbi,  
Nəbi ol vaxt ki, bilfel gərəkməzdə Nəbi...<sup>278</sup>

<sup>274</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 39.

<sup>275</sup> Acluni, «Kəşful-Hafa», c.I, s. 265.

<sup>276</sup> Hakim, c.II, s. 672.

<sup>277</sup> Tirmizi, «Mənaqib», 1.

<sup>278</sup> Füzuli, «Divan», s. 124.

(Sənin varlığın əşyanın yaranmasının səbəbidir. Sən o vaxt peyğəmbər idin ki, onda əməli olaraq peyğəmbərliyə ehtiyac yox idi)

Həz. Məhəmmədin (s.a.s) nurunun ilk yaradılmış varlıq olduğunu ifadə edən başqa bir hədisi də İbn Abbas (r.a) rəvayət etmişdir:

«Uca Allah (c.c), İsaya (s.a.s) vəhy etdi və belə buyurdu. «Ey İsa! Məhəmmədə iman et və ümmətindən Ona çatnlara iman etmələrini əmr et! Əgər Məhəmməd olmasayıdı, Adəmi yaratmazdım! Məhəmməd olmasayıdı, cənnəti və cəhənnəmi də yaratmazdım. Ərşə su üzərində yaradanda sarsılmağa başladı. «La ilahə illallah, Məhəmmədən Rəsulullah» yazanda sakitləşdi». <sup>279</sup>

Böyük islam alimi İbn Ərəbi ilk nur ideyasını belə şərh etmişdir: «Rəsulullah (s.a.s) insan növü içində varlığın ən mükəmməlidir. Buna görə də, peyğəmbərlik Onunla başladı, Onunla sona çatdı». <sup>280</sup>

Həz. Mövlana da bu ideyanı belə ifadə etmişdir:  
«... Gəl, ey könül! Həqiqi bayram cənab Məhəmmədə qovuşmaqdır. Çünkü cahanın aydınlığı O mübarək varlığın camalının nurundandır...». <sup>281</sup>

Böyük türk şairi Süleyman Çələbi də peyğəmbər sevgisi ilə yoğrulmuş bir gözəl nətini «ilk nur» anlayışına həsr etmişdir. <sup>282</sup>

Həz. Nizami islam Peyğəmbərinin ilk və son Peyğəmbər olduğunu ifadə etmək üçün beytədə bir neçə vasitədən

---

<sup>279</sup> Hakim, c.II, s. 272.

<sup>280</sup> İbn Ərəbi, «Fususul-Hikəm», c.IV, s. 139.

<sup>281</sup> Osman Nuri Topbaş, «Hazret Muhammed Mustafa (s.a.s)», İstanbul, 2005, s. 59.

<sup>282</sup> Osman Nuri Topbaş, «Hazret Muhammed Mustafa (s.a.s)», İstanbul, 2005, s. 59-60.

istifadə etmişdir. Bu vasitələrdən biri «beyt», ya da «beytin əvvəli» sözüdür. Şair bir şeir vahidi olan beytdən istifadə edərək islam Peyğəmbərinin ilk Peyğəmbər olduğunu ifadə etmişdir.

Şair deyir ki, beytin əvvəli sənin adınla bağlanır, yəni sən ilk yaradılmış nursan, hər şeyin əvvəli sənsən.

Şair deyir ki, beytin əvvəli sənin adınla bağlanır, yəni sən bir şeirin ilk beytisən, bir şeirin ilk beysi sənin adına həsr olunmuşdur.

Şair deyir ki, beytin əvvəli sənin adınla bağlanır, yəni sən hər şeyin ilkisən, ən gözəlisən, hər şeyin ilki sənin adı nadır, sən çox hörmətlisən.

Şair deyir ki, beytin əvvəli sənin adınla bağlanır, yəni sən başçisan, öndə duransan, lidersən.

Şair deyir ki, beytin əvvəli sənin adınla bağlanır, yəni sən insanlıq üçün bir müjdəsən, rəhmət və bərəkətsən.

Biz bu deyimi həm də belə mənalandırı bilərik ki, hər beytin əvvəlində Hz. Məhəmmədin (s.a.s) adı yazılır. Yəni hər iş Onun adı ilə başlayır.

**Hz. Nizamiyə görə, islam Peyğəmbəri əvvəldir, yəni yaradılışda, peyğəmbərlilikdə və həşr olunmada ilkdir. Bu üç keyfiyyət onun başqa peyğəmbərlərdən üstünlüyünü təmin edir.**

Şair islam Peyğəmbərinin son elçi olduğunu ifadə etmək üçün də beytin məzmununa və söz tərkibinə uyğun olaraq «qafiyə» sözündən istifadə etmişdir. Bilindiyi kimi, qafiyə adətən misranın sonunda olur və beytdəki misraları bir-birinə bağlayır. Qafiyə şeirin gözəllik ölçülərindəndir və qafiyəsiz klassik şeir yoxdur. Qafiyə şeiri tamamlayır, onun yadda qalmasını təmin edir.

Qafiyə beysi tamamladığı kimi, islam Peyğəmbəri də gözəl əxlaqi tamamlamaq üçün göndərilmişdir.

Hz. Nizaminin «qafiyə» sözü ilə ifadə etdiyi ən böyük məna isə islam Peyğəmbərinin sonuncu elçi olmasıdır.

(Əl-Əhzab, 33/40)

«Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyil. Ancaq o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncu-sudur. Allah hər şeyi biləndir!»

Şairə görə, islam Peyğəmbəri nəticədir, peyğəmbərliyin son nöqtəsidir. Beytin əvvəli onun adı ilə başladığı kimi, sonu da Onun adı ilə bitir.

**DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ:  
BU XARABA KƏND SƏNİN  
ƏLİNŁƏ ABADLAŞDI**

اين ده ويران چو اشارت رسيد  
از تو و آدم به عمارت رسيد

*Bu xaraba kənd (Allahdan) işarə gələn kimi,  
Sənin və Adəmin (əlilə) abadlaşdı.<sup>283</sup>*

Öncə onu deyək ki, nətlərdə hz. Məhəmmədlə (s.a.s), hz. Adəmin (s.a.s) adı çox zaman birgə çəkilmiş, müqayisələr edilmiş və hz. Məhəmmədin (s.a.s) üstün olduğu göstərilmişdir. Hz. Adəmin (s.a.s) ilk insan, ilk Peyğəmbər olmasına, uca Allahin (c.c) ona elm verməsi, mələklərin ona səcdə etməsi, onun cənnətə daxil edilməsi, Həvvanın yaradılması, onların yasaq meyvədən yeməsi, cənnətdən çıxarılması və sair bu tipli hadisələr hz. Adəmi (s.a.s) özəl bir peyğəmbərə çevirmiş və onun müqayisə predmeti olmasına yol açmışdır.

Hə. Nizaminin bu beytində də hz. Adəmlə (s.a.s), hz. Məhəmmədin (s.a.s) adı birgə çəkilmişdir. Beytdə şair bu yolla bir neçə məna vermişdir. Hər şeydən öncə şair ifadə etmişdir ki, yaradıcı olan uca Allahdır (c.c). Onun işaretisi, əmri, istəyi olmadan heç bir şey olmaz. Bir işin baş tutması üçün uca Allahdan (c.c) işaretə gəlməlidir. Şairə görə, uca Allah (c.c) buyurdu və kainatda olan hər şey var oldu. Burada şair «Allahdan işaretə gəldi» deyərkən Onun yaradıcı, qüdrət sifətinə işaret etmişdir:

(Yasin, 36/81-83)

---

<sup>283</sup> Nizami Gəncəvi, «Sirlər xəzinəsi», göstərilən qaynaq, s. 39.

«Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimi-sini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyruğu ona ancaq: «Ol!» deməkdir. O da dərhal olar. Hər şeyin hökmü (ixtiyari) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiymət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!».

Həz. Nizaminin beytdə ifadə etdiyi ikinci məna insanlığın peyğəmbərlərə olan ehtiyacıdır. Şair bir beytdə iki peyğəmbərin adını çəkməklə bu ideyanı gücləndirmiştir. Yəni uca Allah (c.c) kainatı yaratdı, sonra insanı yaratdı və bu insanları başsız qoymamaq, onların uca Allahı (c.c) tanımış ehtiyacını yerinə yetirmək, insanlara doğru yol göstərmək üçün ilk insanı ilk peyğəmbər olaraq yaratdı. Peyğəmbərlərin vəzifəsi də insanları uca Allahın (c.c) varlığı və birliyini təbliğ etmək, insanları axırətə və orada hər bir əməlin əvəzinin veriləcəyinə inanmağa dəvət etmək, insanların dünya və axırət səadətini təmin edən dini şərh etməkdir.

### **HƏZRƏT ADƏM (s.a.s)**

Hz. Nizami deyir ki, yer üzü hz. Adəmin (s.a.s) əli ilə abadlaşdı. Şair bununla nəyi nəzərdə tutur? Bilindiyi kimi, hz. Adəm (s.a.s) cənnətdən çıxarılarkən uca Allaha (c.c) tövbə etdi, bağışlanması istədi:

«Allahım! Səndən başqa ilah yoxdur!  
Mən Səni həmdinlə təsbih edirəm.  
Ey Rəbb! Mən özümə zülm etdim! Sən məni bağışla!  
Sən günah bağışlayanların ən xeyirlisi sən!  
Allahım! Səndən başqa ilah yoxdur!  
Səni təsbih edirik. Biz Sənə həmd edirik!

Ey Rəbb! Mən özümə zülm etdim. Sən mənə  
 mərhəmət et!  
 Şübhəsiz ki, Sən mərhəmət edənlərin ən xeyirlisi sən!  
 Ey Rəbb! Səndən başqa ilah yoxdur!  
 Səni təsbih edirəm. Sənə həmd edirəm!  
 Ey Rəbb! Mən özümə zülm etdim.  
 Mənə tövbə nəsib et!».<sup>284</sup>

**Uca Allah (c.c), hz. Adəmin (s.a.s) tövbəsini qəbul etdi. Hz. Adəm (s.a.s) bir şükür borcu və ilahi missiyaya uyğun olaraq uca Allahın (c.c) dinini övladlarına təbliğ etdi. Bu, dünyani abadlaşdırmaq yönündə bir addım idi.**

Hz. Adəm (s.a.s) bir peyğəmbər olaraq Cəbraildən (s.a.s.) yazı yazmaq öyrəndi. Ona iyirmi bir səhifə (bir sıra qaynaqlara görə, on səhifə<sup>285</sup>) endirildi. O, enən səhifələri yazdı.<sup>286</sup>

**Artıq hz. Adəm (s.a.s) yer üzündə uca Allahın (c.c) buyruğu ilə bir ilahi qaynaqlı mədəniyyət formalasdırırdı. Bu, «yer üzünü abadlaşdırmaq» üçün növbəti addım idi.**

**Uca Allahın (c.c), hz. Adəmə (s.a.s) endirdiyi hökm-lər sırasında ölü heyvanın, qan və donuz ətinin yeyilməsinin qadağan edilməsi ilə bağlı hökmlər də var idi.<sup>287</sup>**

Bu da yer üzünü «abadlaşdırmaq» istiqamətində atılmış yeni bir addım idi.

**Hz. Adəm (s.a.s), uca Allahın (c.c) əmri ilə Kəbəni tikdi.<sup>288</sup> O, bununla da insanlara bir doğru istiqamət vermiş oldu. Bu da yer üzünün «abadlaşdırılması» yönündə atılmış yeni bir addım idi.**

---

<sup>284</sup> Təbəri, «Təfsir», c.I, s. 244-245.

<sup>285</sup> Təbəri, «Tarih», c. I, s. 75.

<sup>286</sup> Təbəri, «Tarih», c. I, s. 75.

<sup>287</sup> Təbəri, «Tarih», c. I, s. 75.

<sup>288</sup> Təbəri, «Tarih», c. I, s. 75.

Hz. Adəm (s.a.s) Kəbəni yeddi dəfə təvaf etdi.<sup>289</sup> Sonra hz. Adəm (s.a.s) qırx, ya da yetmiş dəfə Həcc ziyarətinə gəldi.<sup>290</sup> O, bu yolla uca Allaha (c.c) ibadət şəkli formalaşdırıldı və bu dünyani abadlaşdırmaq missiyasını yerinə yetirmək üçün yeni bir iş görmüş oldu.

**Hz. Adəm (s.a.s) cənnətdən çıxarıklärən uca Allah (c.c) ona hər şeyi düzəltmək sənətini öyrətdi.**<sup>291</sup> Hz. Adəmə (s.a.s) çəkic, kəlbətin, külüng kimi bir sıra əmək alətləri və qızıl tüklü bir öküz də verildi.<sup>292</sup> Bu da dünyani «abadlaşdırmaq» üçün zəruri olan vasitələr idi.

Hz. Adəm (s.a.s) əkinçi oldu.<sup>293</sup> O, əkdi, suvardı, biçdi, döydü, dənələri samandan ayırdı, dənələri üyütdü, onları una çevirdi,unu yoğurdu, xəmirə çevirdi, xəmiri bişirib çörək etdi.<sup>294</sup> Bu yolla yer üzünü «abadlaşdırmaq» üçün yeni bir addım da atılmış oldu.

Hz. Adəmə (s.a.s) dəmirçilik sənəti də öyrədildi.<sup>295</sup> O, üç şeydən birini seçib insanlıq üçün bir ölçü verdi. «Cəbrail (ə.s), Adəmin (s.a.s) yanına gəlib dedi:

- Mən sənə üç şey gətirdim. Birini seç və götür.

Adəm (s.a.s):

- Ey Cəbrail! Onlar nədir?

Cəbrail (ə.s):

- Ağıl, həya və dindir.

Adəm (ə.s):

- Ağılı seçdim.

Cəbrail (ə.s) həya ilə dinə dedi:

---

<sup>289</sup> Ezraki, «Əxbəri Məkkə», c. I, s. 45.

<sup>290</sup> Ezraki, «Əxbəri Məkkə», c. I, s. 45.

<sup>291</sup> Təbəri, «Tarih», c. I, s. 64.

<sup>292</sup> Təbəri, «Tarih», c. I, s. 64.

<sup>293</sup> Hakim, «Müstədrək», c. I, s. 596.

<sup>294</sup> Hakim, «Müstədrək», c. I, s. 596.

<sup>295</sup> Təbəri, «Tarih», c. I, s. 64.

- O, ağılı sizdən üstün tutdu. Siz gedə bilərsiniz.  
Onlar:  
- Biz harada olursa-olsun, ağıl ilə birlikdə olmaqla əmr olunduq.

Onlar ağıldan ayrılmadı».<sup>296</sup>  
Hz. Adəm (s.a.s) bir peyğəmbər olaraq ağıl, həya və dinin cəmiyyətin əxlaqının «abadlaşdırılması» üçün əsas olduğunu buyurdu, insanlığa ölçü verdi. **Ona görə gözəl əxlaqın əsası ağıl, həya və dindir.**

Hz. Adəm (s.a.s) insanlığa tövbə etməyi öyrətdi. O, insanlara anlatdı ki, uca Allahın (c.c) rəhməti qəzəbindən çıxdur. O uca varlıq səmimi tövbələri qəbul edəndir, o, bağışlayandır, Rəhman və Rəhimdir.

Əslində, hz. Nizamiyə görə, uca Allahın (c.c), hz. Adəmlə (s.a.s) bağlı müəyyənləşdirdiyi «siyasətin» kökündə uca Yaradanı insanlara tanıtmaq, insanları tərbiyə etmək, «yer üzünü abadlaşdırmaq» məqsədi dayanır. Hz. Adəmin (s.a.s) hər bir hərəkətində bir hikmət, bir ibrət var.

Hz. Adəm (s.a.s) insan üçün tamahin çox qorxulu bir düşmən olduğunu bildirdi. Ona görə, tamah insanı cənnətdən belə çıxara bilər, tamah insanı cəhənnəm çuxuruna yuvarlayar. Hz. Adəm (c.c) insana düşmənini tanıdaraq cəmiyyətin və fərdin «abad», sağlam olmasının yolunu göstərdi.

Hz. Adəm (s.a.s) insanlara öz övladlarının timsalında evlənmək, ailə qurmaq yollarını öyrətdi. Ailənin, fərdin, cəmiyyətin və əxlaqın qorunması üçün halal yolla evlənməyin yeganə çıkış yolu olduğunu bildirdi.

Hz. Adəm (s.a.s) merac gecəsi hz. Məhəmmədlə (s.a.s) görüşmək şərəfinə nail oldu. İslam Peyğəmbəri Merac gecəsində Cəbrail (ə.s) ilə dünya səmasının üzərinə çıxdığı zaman

---

<sup>296</sup> M. Asım Köksal, «Peygamberler Tarihi», Ankara, 2004, s. 38.

orada oturan, sağında və solunda bir sıra qaraltılar olan, sağına baxdıqca gülən, soluna baxdıqca ağlayan bir şəxs ilə qarşılaşdı. «Cəbrail (ə.s), hz. Məhəmmədə (s.a.s) dedi:

- Ona salam ver.

Peyğəmbər salam verdi. O da Peyğəmbərə salam verdi.

Hz. Adəm (s.a.s):

- Xoş gəldin, səfa gəldin, saleh Peyğəmbər! Saleh oğlum!

Peyğəmbər Cəbrailə (ə.s) dedi:

- Bu kimdir?

Cəbrail (ə.s):

- Bu, atan Adəmdir (ə.s). Sağında və solunda olan bu qaraltılar da onun soyundan gələn uşaqlarının ruhlarıdır! Onlardan sağında olanlar cənnətlik, solunda olan qaraltılar da cəhənnəmlikdir. Sağına baxanda gülər, soluna baxanda da ağlar!». <sup>297</sup>

Uca Allah (c.c), hz. Adəmin (s.a.s) belindən bütün zürriyətini çıxarıb onlara ağıl verdi, onlara xitab etdi, iman etməyi buyurdu, imansızlığı qadağan etdi. Onlardan əhd və misaq aldı. Onlara dedi ki, uca Allahdan (c.c) başqa tanrı yoxdur, Ona heç bir şeyi şərik qoşmayıñ. Bu əhdi, bu misaqı sizə xatırladacaq peyğəmbərlər və kitablar göndərəcəyəm. Uca Allah (c.c) onlara: «Mən sizin Rəbbiniz deyiləmmi?», deyə müraciət etdi. Onlar da: «Bəli, Sən bizim Rəbbimiz-sən», deyərək cavab verdilər. <sup>298</sup> Bu hadisə Qurani-Kərimdə açıq bir şəkildə anlaşılmışdır. <sup>299</sup>

Hz. Adəmlə (s.a.s) bağlı olan bu hadisənin insanlığa verdiyi ölçü budur. İnsan ancaq əzəldə uca Rəbbinə verdiyi sözü, əhdi yerinə yetirməklə xoşbəxt ola bilər. İnsanın bu

<sup>297</sup> Əhməd b. Hənbəl, «Müsənəd», c.V, s. 143; Buxari, «Səhih», c.I, s. 92; Müslim, «Səhih», c.I, s. 148.

<sup>298</sup> İmam Əzəm, «Fiqhi-Əkbər», s. 14.

<sup>299</sup> Əraf, 7/172-173.

dünya və axirət səadəti, «abadlığı» bu verdiyi sözə vəfası ilə mümkündür.

Uca Allah (c.c) bütün peyğəmbərlərdən də risalət və peyğəmbərlilik əhdini, misaqı aldı:

(Ali-İmran, 3/81)

«(Ey kitab əhli!) Yadınıza gətin ki, o vaxtı ki, Allah peyğəmbərlərdən: «Sizə verdim kitab və hikmətdən sonra sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz», - deyə əhd almış və onlara: «Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: «Təsdiq etdik!» - deyə cavab vermişdilər. (Bu zaman) Allah: «Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm», - buyurmuşdu!».

Uca Allah (c.c) bütün peyğəmbərlərə, o sıradan hz. Adəmə (s.a.s) islam Peyğəmbərinin vəsflərini bildirmiş, kim Onu görərsə, Ona iman etməsini buyurmuş və bu məsələ ilə bağlı onlardan söz almışdır. Peyğəmbərlər söz vermişlər ki, onlar islam Peyğəmbəri ilə bağlı uca Allahın (c.c) qərarını gələcək nəsillərə də bildirəcəklər.<sup>300</sup>

## PEYĞƏMBƏRLƏR EYNİ İŞİ İCRA EDİRLƏR

**Hz. Nizami beytdə dünyanın abadlaşmasının hz. Adəmlə (s.a.s) birgə, hz. Məhəmmədin (s.a.s) əli ilə baş verdiyini bildirmiştir. Yəni hz. Məhəmməd (s.a.s) uca Allahın (c.c) seçdiyi son Peyğəmbər oldu. O, son ilahi ki-**

---

<sup>300</sup> Kadı İyaz, «Əş-Şifa», c.I, s. 35.

**tabı vəhylə aldı və dünyanın abadlaşması, yəni uca Allahın (c.c) istəyinə uyğun idarə olunması üçün zəruri olan hüquqi, siyasi, iqtisadi, mənəvi-əxlaqi əsaslar yaratdı. Yeni, böyük islam mədəniyyəti də bu əsaslar üzərində quruldu.**

Şairin hər iki peyğəmbəri birgə təqdim etməsinin bir səbəbi də odur ki, eyni vəzifə, eyni missiya onları birləşdirir. Yəni onların vəzifəsi yer üzünü abadlaşdırmaqdır. Hz. Adəm (s.a.s) yer üzünü abadlaşdırmaq, uca Allahın (c.c) istəyinə uyğun nizam formalasdırmaq və yeni mədəniyyət yaratmaq üçün ilk addımları atdı. Hz. Məhəmməd (s.a.s) isə bu ilahi vəhyə bağlı sistemin son tamamlama işlərini gördü.

Şairin bu iki Peyğəmbərin adını birgə çəkməsinin başqa bir səbəbi də odur ki, onların hər ikisi öyrətmək, yeni bir sistemin əsaslarını izah edib, insanların düşüncə, əxlaq və davranışına yerləşdirmək vəzifəsini icra etmişlər. Yəni şair yer üzünü abadlaşdırmaq deyərkən qaydalar toplusunu nəzərdə tutmuşdur. Bu qaydalar toplusunu gətirmək, izah etmək, onun əsasında cəmiyyət qurmaq peyğəmbərlərin vəzifəsidir.

Hz. Nizami beytdə «xaraba kənd» ifadəsindən istifadə etmişdir. Bu ifadə bir neçə mənanın ifadə olunmasına yol açmışdır. **Şair «kənd» deyərkən bu dünyani nəzərdə tutmuş, peyğəmbərin bütün insanlıq üçün göndərildiyinə işarə etmiş, dünyanın islam Peyğəmbərindən öncəki halını «xaraba kənd» ifadəsi ilə təsvir etmişdir.**

Şairə görə, islam Peyğəmbərinin gəlişi ilə bu «xaraba kənd» bir «imarətə» çevrilmişdir. «Xaraba kənd» və «imarət» sözləri mənaca bir-birinin antonimidir və peyğəmbərlik missiyasını ifadə etmək üçün seçilmiştir. «İmarət» yaşayış üçün bütün imkanları olan, gözəl, rahat bina, yer, məkan deməkdir. Şair bu sözlə islam Peyğəmbərinin qurduğu yeni, ədalətli, hamının rahat yaşadığı cəmiyyəti, abadlaşdırılmış məkanı nəzərdə tutmuşdur.

## BEŞİNCİ BEYTİN ŞƏRHİ: SƏN SONUNCU KƏRPİCSƏN

آنچه بدو خانه نوایین بود  
خشت پسین دای نخستین بود

*Səninlə təzəcə bəzənmiş bu evin (dünyanın),  
Birinci aybalası (Adəm), axırıncı kərpici işə sənsən.<sup>301</sup>*

Hz. Nizami bu beytdə iki məsələni önə çəkmişdir. Birinci, şairə görə, peyğəmbərlər eyni zəncirin bir-birinə bağlı müxtəlif həlqələridir. Onları uca Allah (c.c) seçmişdir və onlar eyni vəzifənin daşıyıcılarıdır. Yəni bütün peyğəmbərlərin vəzifəsi uca Allahın (c.c) varlıq və birliyini bəyan etmək, bu inancı təbliğ etmək, axırət inancını şərh etmək, insanların bu dünya və axırət xoşbəxtliyinə yol açmaqdır, bu xoşbəxtlik üçün zəruri olan iman sistemini, hüquqi, əxlaqi qaydaları formalasdırmaqdır. Bu mənada peyğəmbərləri bir-birindən ayırmaq, onların birini qəbul edib, başqalarını inkar etmək doğru deyil.

(Əl-Bəqərə, 2/285)

«Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: «Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini)

---

<sup>301</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!»

Şairin beytdə ifadə etdiyi ikinci mənə hz. Məhəmmədin (s.a.s) sonuncu peyğəmbər və başqalarından üstün bir elçi olduğu düşüncəsidir. Şair deyir ki, islam Peyğəmbəri uca Allahın (c.c) ölçüləri ilə tikilmiş evin sonuncu kərpicidir. Şairin bu fikri birbaşa islam Peyğəmbərinin məşhur hədisi ilə bağlıdır.

Əbu Hüreyrə (r.a) rəvayət edir: «Rəsulullah belə bıyurdu: «Mənim misalımla başqa Peyğəmbərlərin misalı köşədə bir kərpiclik yerdən başqa ən gözəl və ən yaxşı bir ev tikən kimsəyə bənzəyir. İnsanlar içini dolaşmağa başlayıb bu kimsəyə heyrət edərək: «Bura bu kərpicin qoyulması gərək deyilmə?», - deyərlər. Mən o kərpicəm, mən Peyğəmbərlərin sonuncusuyam», - buyurdu». <sup>302</sup>

## ŞAİRİN EV MODELİ

**Hz. Nizami bu beytdəki mənəni ifadə edərkən «ev» modelindən istifadə edib. Şairə görə, bu dünya bir evdir. Ümumiyyətlə, «ev» modeli şairin islam dinini izah edərkən tez-tez istifadə etdiyi bir vasitədir. Şairə görə, ev təhlükəsizlik məkanıdır, ev insanların eyibini örtür, ev insanları isti və soyuqdan qoruyur. Şairə görə, ev ailədir, ailənin sevincidir.**

Şairə görə, ev insanların təhlükələrdən qoruduğu kimi, islam dini də insanların çirkin düşüncə və əxlaqdan qoruyur. Şairə görə, bu evdə – dünyada yaşayanların rahatlığı, xoşbəxtliyi onların sağlam bir inanca, sağlam bir əxlaqa sahib olmasına bağlıdır. Şairə görə, insanların bu dünya və axırət səadətini təmin edəcək evin tikilməsi uca Allahın (c.c) is-

---

<sup>302</sup> «Muttefekun aleyh hadisler (metinsiz)», Konya, 2004, s. 475.

təyidir və bu gözəl evin tikilməsinin memarları da peyğəm-bərlərdir.

Şairə görə, islam Peyğəmbəri də bu mübarək evin ti-kintisini tamamlayandır. Şair deyir ki, səninlə bu ev yenidən bəzənmişdir. Yəni şairə görə, peyğəmbərlər tərəfindən uzun illər ərzində tikilmiş ev – mənəvi-əxlaqi, hüquqi sis-tem, doğru inancın təməlləri küfr, şirk, əxlaqsızlıq bəlası ilə sarsılmış, bu ev yaşanmaz hala gəlmışdır. Ancaq hz. Mə-həmməd (s.a.s) son elçi olaraq göndərilmiş və bu ev yenidən bəzənmişdir.

Deməli, şairə görə, peyğəmbərlərin vəzifəsi insanlara dinini, şərəf və namusunu, ailəsini, yaşayışını təmin edəcək islam adlı bir ev tikməkdir. Bu evin birinci kərpici hz. Adəm (s.a.s), sonuncu kərpici isə hz. Məhəmməddir (s.a.s).

## ALTINCI BEYTİN ŞƏRHİ: SƏN HƏM ADƏM, HƏM DƏ NUHSAN

آدم و نوھى نه بە از هر دوى  
مرسلة يك گره از هر دوى

*Sən həm Adəm, həm Nuhsan, yox, sən onların  
hər ikisindən yaxşısan,  
Onların hər ikisinin düyünlərini açan sənsən.<sup>303</sup>*

Şair bu beytdə hz. Məhəmmədin (s.a.s) üstünlüyü ideyasını vermək üçün Onu hz. Adəm (s.a.s) və hz. Nuhla (s.a.s) müqayisə etmişdir. Şair bu ideyanı açıqlamaq üçün öncə hz. Adəmin (s.a.s) və hz. Nuhun (s.a.s) düyünləri olduğunu bildirmişdir. Şair bununla nəyi nəzərdə tutmuşdur?

### DÜYÜNÜN İFADƏ ETDİYİ MƏNA

Şair düyünün anlayışı ilə **çətinlik, çətinə düşmək mənalarını ifadə etmişdir**. İndi də bir şəxsin işi çətinə düşəndə deyir ki, işim düyünə düşüb.

Şair düyünün anlayışı ilə **bir yolun bağlanması mənasını ifadə edib**. Yəni gediləcək yolun önü kəsilib, hərəkət dayanıb, bu yol açılmasa, bu düyünün çözülməsə ölüm təhlükəsi var.

Şair düyünün anlayışı ilə **çixılmazlıq mənası yaradıb**. Bir insan dara düşəndə, özünü tənha, kimsəsiz hiss edəndə, qurtuluş yolu görməyəndə bu halını ifadə etmək üçün düyünün sözünün məna çalarlarından istifadə edir: «yolun düyünlənib», «bəxtin bağlanıb», «işim düyünə düşüb», «dilim düyünlənib».

---

<sup>303</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

Şair düyun anlayışı ilə **vəziyyətin gərgin olduğunu, ortada həll edilməsi zəruri və çətin olan bir məsələnin varlığını ifadə edib**. Bu elə bir məsələdir ki, bununla üzləşən şəxs bu məsələni təkbaşına həll edə bilmir, onun yardımına ehtiyacı var.

Şair düyun anlayışı ilə **darıxma, yorulma, ehtiyac mənalarını ifadə edib**. İki düyunə düşən insan darixır, vəziyyətdən çıxməq üçün atdığı addımlar bir nəticə vermədiyindən yorulur və özünü tənha hiss edir, gözü bir xilaskar axtarır.

Şairə görə, düyunə düşməklə **insan uca Allaha (c.c) yönəlir, Ona dua edir, tövbəsinin qəbulunu istəyir**. Deməli, düyun, yəni çətinlik və ehtiyac uca Allahı (c.c) tanımağın yollarından biridir. Yada salaq ki, həm hz. Adəm (s.a.s), həm də hz. Nuh (s.a.s) peyğəmbər çətin anlarında uca Allaha (c.c) yalvararaq dua etmişdi.

Şair düyun anlayışı ilə **hz. Məhəmmədin (s.a.s) xilaskarlıq missiyasını və üstün olduğu mənasını da ifadə etmişdir**. Belə ki, düyun açmaq, bir insanı, bir toplumu çətinlikdən qurtarmaq xilaskarlıqdır. Şairə görə, islam Peyğəmbəri düyünaçandır.

Şairə görə, islam Peyğəmbəri təkcə adı insanların deyil, peyğəmbərlərin belə düyunünü açmışdır, yəni onların da xilaskarıdır və bu, onun üstünlüğünün göstəricisidir.

Şairə görə, hz. Məhəmməd (s.a.s) düyünaçandır, yəni o, insanlığa və peyğəmbərlərə yol göstərəndir.

Şairə görə, islam Peyğəmbəri insanlar, cəmiyyət və peyğəmbərlər üçün bir ehtiyacdır. Ondan başqa düyünləri açan yoxdur.

Şairin təqdimində düyun anlayışı hz. Məhəmmədin (s.a.s), uca Allah (c.c) yanında əziz olduğunu, Onun dualarının qəbul edildiğini ifadə etmişdir. Şairə görə, məhz Onun

xətrinə uca Allah (c.c), hz. Adəm (s.a.s) və hz. Nuhun (s.a.s) düyünlərini açmışdır.

### HZ. ADƏMİN (s.a.s) DÜYÜNÜ

Bəs şair, hz. Adəmin (s.a.s) və hz. Nuhun (s.a.s) düyünü, çətinlik və ehtiyacı deyərkən nəyi nəzərdə tutmuşdur? **Şair, hz. Adəmin (s.a.s) düyünü deyərkən Onun ya-saq edilmiş meyvəni yeyərək özünü düyünə saldığını və bu çətin vəziyyətdən çıxmaq üçün tövbəyə yönəldiyini ifadə etmişdir.**

(Əraf, 7/19-22)

«Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız! Şeytan (Adəmin və Həvvənin) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: «Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir». Həm də onlara:

«Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm», - deyə and içdi. Beləliklə, (Şeytan) onları batıl sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək məqamlardan aşağı endirdi). (Adəm və Həvvə) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: «Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-ashkar düşməninizdir, deməmişdimmi?».

Qurani-Kərimdə anladılan bu hadisəni hz. Nizami bir düyün adlandırmışdır. Şairə görə, onu bu çətinlikdən qurtaran, onun düyününü açan hz. Məhəmməddir (s.a.s). Şairin bu düşüncəsinin dini qaynağı da islam Peyğəmbərinin bir hədisinə bağlıdır. Hz. Ömər (r.a) belə rəvayət edir:

«Rəsulullah (s.a.s) buyurdu: «Adəm (s.a.s) xəta edib günahkar olduğu zaman uca Allaha (c.c) üz tutdu:

- Ey Rəbb! Məhəmməd (s.a.s) haqqı üçün məni bağışla.

Uca Allah (c.c):

- Ey Adəm, sən Məhəmmədi necə tanıdın? Mən hələ onu yaratmamışam!

Adəm (s.a.s):

- Oradan bildim ki, Sən məni qüdrətinlə xəlq edib, mənə ruh üfürdüyüñ zaman başımı qaldırıb ərş üzərində «La ilahə illallah, Məhəmmədən rəsulullah» yazılmış olduğunu gördüm. Bildim ki, Sən mübarek adının ancaq Sənin üçün bütün xalqın ən sevimliyi olan bir şəxsin adı ilə yanaşı olmasına razı olarsan.

Uca Allah (c.c):

- Ey Adəm! Doğru söylədin. O, mənə xalqın ən sevimlisidir. Bir halda ki, onun hörmətinə məndən bağışlanma istədin, şübhəsiz, Mən səni bağışladım. Əgər Məhəmməd (s.a.s) olmasaydı, səni yaratmazdım». <sup>304</sup>

---

<sup>304</sup> Altınoluk dergisi, sayı X, Haziran, 2001, s. 26.

## HZ. NUHUN DÜYÜNÜ

Öncə onu deyək ki, hz. Nuh (s.a.s) beş böyük peyğəmbərdən biridir. Onun adına Qurani-Kərimdə ayrıca surə var və bir sıra surələrdə də hz. Nuhla (s.a.s) bağlı bilgilər verilmişdir.<sup>305</sup>

Bu ayələrdən bəlli olur ki, hz. Nuh (s.a.s) başqa peyğəmbərlər kimi öz qövmünü uca Allahın (c.c) varlığı və birliyinə dəvət etmiş, ancaq çox az adam istisna olmaqla başqaları Onun dəvətini qəbul etməmişdir. Nəticədə, məşhur tufan hadisəsi baş vermiş və inanmayanlar suda boğularaq məhv olmuşlar.

Şair islam Peyğəmbərinin üstünlüyünü ifadə etmək üçün Onu hz. Nuhla (s.a.s) müqayisə etmiş və hz. Məhəmmədin (s.a.s) onun düyüünü açığını bildirmişdir. Bizcə, **hz. Nizami burada düyün deyərkən, hz. Nuhla (s.a.s) bağlı üç məqamı nəzərdə tutmuşdur. Bu məqamlardan birincisi odur ki, hz. Nuh (s.a.s) Ona inanmayan qövmü-nə bəd dua etmişdir:**

(Nuh, 71/6)

«... Ancaq dəvətim onların (imandan) qaçmalarını da-ha da artırmaqdan başqa bir şeyə yaramadı...»

(Nuh, 71/21-24)

---

<sup>305</sup> Nuh, 71; Əraf, 7/59; Hud, 11/ 55, 66, 25, 26, 27-34; Şüəra, 26/ 115-116; Yunus, 10/71-72.

«Nuh dedi: «Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey ar-tirmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular. (On-ların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular. Və (tabeçiliyində olanlara) dedilər: «Öz tanrıları-mızı tərk etməyin, (xüsusilə) Vəddi, Suvari, Yəğusu at-mayın!» Onlar çoxlarını yoldan çıxardılar. Sən də (ey Rəbbim!)ancaq onların zəlalətini artır!»

(Qəmər, 54/10)

«... (Nuh) Rəbbinə dua edib: «Mən (öz qövmümün içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!», - dedi».

(Şuəra, 26/118)

«Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri (bu əzabdan) qurtar!»

(Nuh, 71/26-27)

«Nuh dedi: «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Cünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxaracaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törəyəcəklər».

**Bizcə, şair «Nuhun düyüünü» deyərkən onun iman etməmiş oğlunun bağışlanması üçün uca Allaha (c.c) dua etməsini nəzərdə tutmuşdur.** Qurani-Kərimdə hz. Nuhun (s.a.s) bu addımının yanlış olduğu bildirilir.

(Hud, 11/ 45-47)

«Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: «Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlər hakimisən!» (Allah) buyurdu: «Ey Nuh! O, sənin ailəndən deyildir. Çünkü o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)». (Nuh) dedi: «Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cürət etməkdən) Sənə sığınram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!».

**Həz. Nizaminin «Nuhun düyüünü» deyərkən nəzərdə tutduğu üçüncü məsələ Onun islam Peyğəmbərinin hörmətinə tufandan xilas olduğu ideyasıdır.** Ümumiyyətlə, bu motiv divan ədəbiyyatında çox şərh edilmişdir. Divan ədəbiyyatında «... həz. Nuh tufan hadisesiyle birlikte ele alınmıştır. Həz. Peygamberin cemaline aşık olan Nuhun hasret gözyaşlarıyla tufan olmuşmuş, adəta yüce Peygamberin güzellik denizine bir denizçi, «mellah» olmuştur. O, habibullahı duyduğu hürmet ve Resulün adını anmakla, yüce Peygamberin lutfunun rüzgarıyla tufandan çıkmıştır».<sup>306</sup>

---

<sup>306</sup> Emine Yeniterzi, «Divan şiirinde nat», Ankara, 1993, s. 330.

Divan şairi **Ahmed Remzi** Akyürek belə deyir:  
Yad edip ismi-şerifin akibet buldu necat,  
Sürdü geçdi Nuh o tufani-belanın üstüne.<sup>307</sup>  
(Hz. Nuh (s.a.s) Sənin mübarək adını yad etdi və nicat  
tapıb o tufan bəlasından xilas oldu)

Bütün bu deyilən informasiyaları beytin məzmununa  
yerləşdirən hz. Nizami deyir ki, islam Peyğəmbəri həm hz.  
Adəmdən (s.a.s), həm də hz. Nuhdan (s.a.s) yaxşıdır. Çünkü  
hz. Məhəmməd (s.a.s) onların hər ikisinin düyüünü açmış-  
dır. O, xilaskardır, yalnız adı insanları deyil, peyğəmbərləri  
belə xilas etmişdir.

---

<sup>307</sup> Ahmed Remzi Akyürek ve şiirleri, s. 33.

## YEDDİNCİ BEYTİN ŞƏRHİ: ADƏM BUĞDA YEYİB CƏNNƏTDƏN ÇIXDI

آدم از آن دانه که شد هیضه دار  
توبه شدش گلشکر خوشگوار

*Adəm buğda yeyib günaha batdıqdan sonra,  
Tövbə onun üçün məzəli (dadlı) gülşəkər oldu.*<sup>308</sup>

Şair bu beytdə bir neçə önemli məsələyə toxunmuşdur. Bilindiyi kimi, uca Allah (c.c) Qurani-Kərimdə hz. Adəmlə (s.a.s) bağlı hadisələri geniş anlatmışdır.<sup>309</sup> Hz. Adəmin (s.a.s) hansı ağacın meyvəsini yeyib cənnətdən çıxarılması ilə bağlı fərqli fikirlər var. Məsələn, «İncil»də bu ağacın meyvə ağacı olduğu bildirilir, Qurani-Kərimdə konkret ağac adı yoxdur, bir sıra qaynaqlarda isə hz. Adəmin (s.a.s) yedyiinin buğda olduğu göstərilir. Hz. Nizami də beytdə buğda versiyasını irəli sürmüştür. Şairə görə, hz. Adəm (s.a.s) uca Allahın (c.c) qoyduğu qadağanı pozmuş və buğda yeyərək günaha batmışdır.

İblis, hz. Adəmlə (s.a.s) hz. Həvvənə yoldan çıxarmaq üçün öncə hönkür-hönkür ağlamış<sup>310</sup>, bu yolla onların ürəyi ni yumşaltmışdır. Onlar İblisdən soruşmuşlar:

- Sən niyə ağlayırsan?

İblis:

- Siz ölücəyiniz və bu nemətlərdən məhrum olacağınız üçün ağlayıram.

İblisin bu sözü onların qəlbinə xal saldı. Sonra İblis yenə onların yanına gəldi. And içdi ki, onların yaxşılığını

---

<sup>308</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

<sup>309</sup> Əraf, 7/ 12/76; Bəqərə, 2/ 34-35; Sad, 38 /74; Taha, 20/117.

<sup>310</sup> Taberi, «Tarih», c. I, s. 53.

isteyir, onları aldatdı, onlar yasaq meyvədən yedilər və eyib yerləri açıldı, nəticədə cənnətdən çıxarıldılar.<sup>311</sup>

Bir sıra qaynaqlara görə, hz. Adəm (s.a.s) yasaq meyvəni yeməkdən imtina etmiş, ancaq arvadı onu bu yasağı pozmağa vadar etmişdir.<sup>312</sup>

Həz. Məhəmməd (s.a.s) bu məsələ ilə bağlı bir hədiyində buyurur: «Həvvə olmasayı, qadın heç bir zaman ərinə qarşı normalara uyğun olmayan hərəkətlər etməz, onu aldatmazdı».<sup>313</sup>

Sonra hz. Adəm (s.a.s) heç vaxt görmədiyi eyib yerini gördü, qorxdı, qaçmağa başladı. Qaçanda bir ağaca ilişdi. Ağacdan onu buraxmasını istədi, ancaq ağaç onu buraxmağاقını dedi. Bu zaman uca Allah (c.c) ona dedi: «Ey Adəm, Məndən qaçırsanmı?». Həz. Adəm (s.a.s) cavab verdi: «Xeyr, qaçmiram, ancaq Səndən utanıram, ey Rəbb!».<sup>314</sup> Sonra hz. Adəm (s.a.s) tövbəyə yöneldi.

Həz. Nizami beytdə ilk peyğəmbərin tövbəyə yönəlməsinə ayrıca yer vermişdir. Şairə görə, tövbə insan düşüncəsi, əxlaqi, davranışçı və inkişafı üçün çox önəmlü bir məsələdir. Şair tövbəni bir ilahi nemət kimi dəyərləndirmiştir.

Şair hz. Adəmin (s.a.s) tövbəsini həm dua, həm də tövbə kimi şərh etmişdir.

## DUA

Dua insanların uca Yaradan qarşısında acizliyini etiraf etməsi, bütün varlığı ilə Ona inanması, səmimi duyğularla Ona yönəlməsidir. Duada insanların öz yanlış addımlarını an-

<sup>311</sup> Taberi, «Tarih», c. I, s. 53; Yaqubi, «Tarih», c. I, s. 5.

<sup>312</sup> Taberi, «Tarih», c. I, s. 53.

<sup>313</sup> Buxari, «Sahih», c. IV, s. 103; Müslim, «Sahih», c. II, s. 1092.

<sup>314</sup> İbn Sad, «Tabakat», c. I, s. 31; Ahmed b. Hanbel, «Zühd», s. 82; İbn Asakir, «Tarih», c. II, s. 351.

laması, ondan imtina etməsi, bağışlayacaq gücün ancaq uca Yaradan olduğunu bilməsi var. Dua hər şeyi ancaq uca Al-lahdan (c.c) istəməkdir, Ona yalvarmaqdır, bağışlanmanın tək çıkış yolu olduğunu bilməkdir. Dua insanın uca Allaha (c.c) söz verməsidir. Dua və yalvariş insanın qəlbini günah kirindən təmizləyən cövhərdir.

İslam Peyğəmbəri buyurur: «Qul bir xəta etdiyi zaman onun qəlbində bir qara nöqtə əmələ gəlir. Əgər o, günühi tərk edib, bağışlanma istəyərək tövbəyə yönələrsə, qəlbini cilalanır. Belə etməsə, yenə xətalar törətsə, qara nöqtələr artar və nəticədə bütün qəlbini əhatə edər».<sup>315</sup>

Qurani-Kərimdə uca Allah (c.c) duaya çox önəm vermişdir. Uca Yaradana görə, dua insana dəyər vermə vasitəsidir:

(Əl-Furqan, 25/77)

«... Əgər duanız olmasa, Rəbbin sizə nə qiymət verər?...»

(Əl-Bəqərə, 2/186)

«(Ey Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağırəninin duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər».

(Əl-Əraf, 7/55)

---

<sup>315</sup> Tirmizi, «Təfsir», s. 83.

«Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin.  
Şübhəsiz ki, O, həddi aşanları sevməz».

**İslam Peyğəmbərinin hədislərində də dua etməyə ayrıca yer verilmişdir:**

«Allah yanında Ona dua etməkdən daha dəyərli bir şey olmaz. Dua ibadətin (qulluğun) özüdür».<sup>316</sup>

«Sixıntı və darlıq (çətinlik) zamanında duasının qəbul olmasını istəyən kimsə bolluq və rahat olduğu zamanda da çox dua etsin».<sup>317</sup>

«Kimə dua qapıları açılmışdırsa, ona rəhmət qapıları açılmışdır».<sup>318</sup>

«Qəbul ediləcəyinə inanaraq uca Allaha (c.c) dua edin. Bunu bilin ki, uca Allah (c.c) qafıl bir qəlblə edilən duanı qəbul etməz».<sup>319</sup>

**Hz. Nizamiyə görə, dua hz. Adəmi (s.a.s) xilas etdi, onu müsibətlərdən qorudu. Şairə görə, dua Onun üçün bir «gülşəkər» oldu.**

## TÖVBƏ

Şair beytdə hz. Adəmin (s.a.s) xilasının, bağışlanmasıının başqa bir səbəbi kimi tövbəni göstərmüşdür. Şairə görə, tövbə bir işin yanlış olduğunu anlamaq (hz. Adəm (s.a.s) etdiyi işin yanlış olduğunu anladı), peşman olmaq, bu işi bir daha etməyəcəyinə söz vermək (hz. Adəm (s.a.s) uca Allaha (c.c) yöneldi, bir daha şeytana aldanmayacağına söz verdi), verdiyi sözü yerinə yetirməkdir (hz. Adəm (s.a.s) sonadək uca Allahın (c.c) varlığı və birliyi ideyasını təbliğ etdi).

---

<sup>316</sup> Tirmizi, «Deavat», 1.

<sup>317</sup> Tirmizi, «Deavat», 9.

<sup>318</sup> Tirmizi, «Deavat», 101.

<sup>319</sup> Tirmizi, «Deavat», 65.

Buna görə də, uca Allah (c.c) tövbəyə böyük önem vermişdir, tövbəni bir günahlardan təmizlənmə, arınma, bağışlanma yolu kimi göstərmişdir:

(Ət-Təhrim, 66/8)

«Ey iman gətirənlər! Allaha səmimi qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin...»

**Hz. Nizamiyə görə, tövbə elə bir nemətdir ki, o, insanlıq üçün «gülşəkərdir».** Yəni uca Allahın (c.c) rəhməti qəzəbindən çoxdur. Şairə görə, tövbə «gülşəkərdir», yəni günah etmiş insan üçün bir şansdır, özünü islah etmək fürsətidir.

Şairə görə, tövbə insan üçün bir «gülşəkərdir», yəni ilahi nemətdir, gülşəkər insanın ağızında bir şirinlik yaratdığı kimi, tövbə də insan üçün ruh rahathlığı, «ruh şirinliyi»dir, ümid də o müjdədir.

Şairə görə, tövbə insan üçün «gülşəkərdir», yəni doğru yolu tapmaq üçün ayrılmış zamandır, özünü yenidən dəyərləndirmə imkanıdır.

Şairə görə, tövbə insan üçün «gülşəkərdir», yəni çətin vəziyyətə düşmüş insanın çıxış yoludur, suallarına cavabdır. Əslində, hz. Adəmin (s.a.s) başına gələn hadisələr ibret və hikmətlərlə doludur. Uca Allah (c.c) da bu hadisələrlə insanları tərbiyə edir. **Deyə bilərik ki, hz. Adəm (s.a.s) bizim**

**tövbə müəllimimizdir, O, bizə tövbə etməyi öyrədib. Bir  
anlıq düşünək ki, tövbə şansı olmasaydı, nə baş verərdi?**

Hz. Nizami merac nemətini xurmaya bənzətdiyi kimi,  
tövbə nemətini də gülşəkərə bənzətmişdir. Şair tövbəni şirinliyi,  
ətri və gözəlliyi özündə birləşdirən bir nemət kimi  
təqdim etmişdir.

**SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ:  
ADƏMİN TÖVBƏSİ SƏNİN ÇƏMƏNLİYİNİN  
ƏTRİNDƏNDİR**

توبه دل در چمنش بوی تست  
گلشکرش خاک سر کوی تست

*(Adəmin) ürək tövbəsi Sənin çəmənliliyinin  
ətrindəndir,  
Sənin kandarındakı torpaq işə onunçün  
gülşəkərdir.<sup>320</sup>*

Şair bu beytdə hz. Məhəmmədin (s.a.s) üstünlüyünü ifadə etmək üçün bir neçə vasitədən istifadə etmişdir.

Şairə görə, hz. Adəmin (s.a.s) tövbəsi islam Peyğəmberinə görə qəbul olunmuşdur. Burada şair həm hz. Adəmin (s.a.s) tövbəsinin, həm də bütövlükdə tövbənin qəbul olunmasının başqa bir şərtini də açıqlamışdır. Ona görə, əgər insan inanaraq, qəbul olunacağına ümid edərək, ürəkdən tövbə etsə, onun tövbəsi qəbul olunar. Şair bu anlayışı beytdə «ürək tövbəsi» ifadəsi ilə təqdim etmişdir. Yəni şairə görə, hz. Adəm (s.a.s) inanaraq, göz yaşları içində, ürəyində heç bir şübhə olmadan uca Allaha (c.c) yönəlmişdir.

**ÜRƏK TÖVBƏSİ**

**Şairə görə, «ürək tövbəsi» sarsılmaz imanın, özünü ancaq uca Allaha (c.c) həsr etməyin göstəricisidir.**

**Şairə görə, «ürək tövbəsi» insanın qəlbindən uca Allahdan (c.c) başqa hər şeyi çıxartma hadisəsidir, uca Yaradana aşiq olma halıdır.**

---

<sup>320</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

**Şairə görə, tövbə özünü islah etmə, təmizlənmə təslimiyyətdir.**

**Şairə görə, «ürək tövbəsi» könlün uca Allah (c.c) sevgisi ilə dolmasıdır.**

**Şairə görə, «ürək tövbəsi» çıxış yoludur, xilasdır, bağışlanma üçün ölçü və şərtidir.**

**Şairə görə, uca Allah (c.c) bizdən «ürək tövbəsi» isteyir:**

«... Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız». <sup>321</sup>

«... Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər». <sup>322</sup>

«Mənancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!». <sup>323</sup>

«... Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!». <sup>324</sup>

Şair beytdə tövbəni çox dəyərli bir nemət kimi təqdim etmişdir. Şairə görə, tövbə ətirdir. Gözəl ətir insanın bədəninə və ruhuna dinclik bəxş etdiyi kimi, «ürək tövbəsi» də insana rahatlıq verir.

Şairə görə, «ürək tövbəsi» bir gözəl ətirdir, çünkü insanı qorxudan azad edir, tövbə insanı qorxunun sıxıntısından qurtarıb ümidi yönəldir, onda inam yaradır.

Şairə görə, gözəl ətir insanın özündə və onun əhatəsində olanlarda xoş ovqat yaratdığı kimi, «ürək tövbəsi» də

---

<sup>321</sup> Nur, 24/31.

<sup>322</sup> Nisa, 4/110.

<sup>323</sup> Bəqərə, 2/160.

<sup>324</sup> Bəqərə, 2/160.

insanı başqalarının gözündə ucaldır, qadir Allahın (c.c) yanında əziz edir.

**Şairə görə, ətir təmizlik əlamətidir, «ürək tövbəsi»nin başlıca məqsədi də tövbə edəni günahlardan təmizləməkdir.**

Sevən sevdiyinin hüzuruna təmizlənərək, ən gözəl paltarını geyinərək, ən gözəl ətirlərdən istifadə edərək getdiyi kimi, könlü iman dolu qul da uca Allahın (c.c) hüzuruna «ürək tövbəsi» ilə getməlidir.

Şairə görə, ətir insanın duyğularını təzələdiyi, onun ovqatına təzəlik, təravət, canlılıq bəxş etdiyi kimi, «ürək tövbəsi» də insanın könlünü və ruhunu ətirli, rəngbərəng çiçəklər bağçasına çevirir, onu hər zaman yeniləşdirir. Tövbə edən insan özünü hər an uca Allahın (c.c) hüzurunda hiss edir, imana yeni dadlı qida verir, insanın dəyərini artırır.

Tövbənin insan üçün bir ilahi nemət, bir ilahi lütf olduğunu buyuran mübarək islam Peygəmbəri görün nə gözəl öyüd və ölçü verir:

«Ey insanlar! Allaha tövbə edin! Mən də Ona gündə yüz kərə tövbə edirəm». <sup>325</sup>

«Vallah, Allah qulun tövbəsinə sizin birinizin çöldə itən heyvanını (dəvəsini) tapanda duyduğu sevincdən daha çox sevinir». <sup>326</sup>

«Şübhəsiz, uca Allah (c.c) gündüz günah edənin tövbəsini qəbul etmək üçün gecə əlini açar. Gecə günah edənin tövbəsini qəbul etmək üçün də gündüz əlini açar! Bu günəş batlığı yerdən doğanadək davam edər!». <sup>327</sup>

«Cənnətin səkkiz qapısı var. Yeddisi qapalı, biri isə günəş qərbdən doğanadək qapanmayacaq». <sup>328</sup>

---

<sup>325</sup> Əhməd b.Hənbəl, «Müsənəd», c. IV, s. 261; Müslim, «Səhih», c. I, s. 423.

<sup>326</sup> Buxari, «Səhih», c. VII, s. 46.

<sup>327</sup> Heysəmi, «Məcməauzzəvaid», c. IX, s. 198.

<sup>328</sup> Əhməd b. Hənbəl, «Müsənəd», c. IV, s. 241.

«Hər kim günəş batdığı yerdən doğmadan öncə tövbə edərsə, uca Allah (c.c) onun tövbəsini qəbul edər». <sup>329</sup>

«Qul günahlarından tövbə edəndə uca Allah (c.c) onun günahlarını (yazan) mələklərinə, günah etmiş əzalarına, günah etdiyi yerlərə unutdurur. Qiyamət günündə o günahlarına görə əleyhində şahidlik edəcək heç bir kimsə və heç bir şey olmadan uca Allahan (c.c) hüzuruna çıxar!». <sup>330</sup>

«Günahlarından tövbə edən kimsə heç günah etməmiş şəxs kimidir». <sup>331</sup>

Şairə görə, «ürək tövbəsi» bir cəsarət əlamətidir. Çünkü qul tövbə edərkən onu günahlara bağlayan bütün əlaqələri kəsmiş olur, öz həyatı ilə bağlı ən önəmli qərarı vermiş sayılır, o, sevgi və iradəsini sübut edir.

**Hz. Nizamiyə görə, ürək tövbəsi ümid dolu, müjdə və sevinc bəxş edən, insanın ruhuna rahatlıq verən, onun qəlbini günahdan təmizləyən bir ətirdir.** Şairə görə, hz. Adəmin (s.a.s) «ürək tövbəsi»nin ətri islam Peyğəmbərinin çəmənliyinin ətrindəndir. Şairin bu ifadəsi də bir neçə mənənə ifadə edir. Şair deyir ki, hz. Adəmin (s.a.s) «ürək tövbəsi»nə yönəlməsinin səbəbi islam Peyğəmbərinin adının bərəkətidir. Onun adı olan yerdə gözəllik və ətir var. Onun çəməninin ətri hz. Adəmin (s.a.s) «ürək tövbəsi»nə də ətir bəxş etdi və onun tövbəsi qəbul olundu.

Şairə görə, islam Peyğəmbəri elə mübarək bir elçidir ki, onun torpağı başqa peyğəmbərlər üçün gülşəkərdir. Şair beydə islam Peyğəmbərinin üstünlüğünü ifadə etmək üçün «ətir» və «gülşəkər» sözlərindən məharətlə istifadə etmişdir.

<sup>329</sup> Əhməd b. Hənbəl, «Müsənəd», c. II, s. 295.

<sup>330</sup> M. Asim Köksal, «Peygamberler tarixi», Ankara, 2004, s. 41.

<sup>331</sup> İbn Məcə, «Sünən», c.II, s. 1420.

**DOQQUZUNCU BEYTİN ŞƏRHİ:  
GÜLŞƏKƏR GÜLŞƏKƏRLİKDƏN  
TÖVBƏ ETDİ**

دل ز تو چون گلشکر توبه خورد  
گلشکر از گلشکری توبه کرد

*Onun ürəyi səndən tövbə gülşəkəri yeyəndə,  
Gülşəkər gülşəkərlidən tövbə etdi.<sup>332</sup>*

Şair bu beytdə öncəki beytdə irəli sürdüyü ideyanı inkişaf etdirmiş, ideyaya gözəl bədii don biçmiş, məzmuna uyğun bədii təsvir vasitələri ilə fikrin doğru və dərinindən anlaşılmasına yol açmışdır. Şair birinci misrada «onun ürəyi səndən tövbə gülşəkəri yedi» deyərkən həm hz. Adəmin (s.a.s) islam Peyğəmbərinin bərəkəti ilə ürəkdən, inanaraq tövbə etməsinə, həm «ürək tövbəsi»nin önəminə işarə etmişdir.

Şair tövbənin bir ilahi nemət olduğunu göstərmək üçün onu gülşəkərə bənzətmışdır. Ətirdən və şəkərdən ibarət olan bir tövbə neməti insanın qurtuluş azuqəsidir. Təsadüfi deyil ki, şair ürək tövbəsini qida kimi təqdim etmiş və tövbə etmək anlayışını «tövbə yemək» («tövbə gülşəkəri yemək») biçimində beytin məzmununa yerləşdirmiştir.

Öncə onu deyək ki, bu, hz. Nizaminin üslub göstəricilərindən biridir. Məsələn, şair merac nemətini şərh edərkən islam Peyğəmbərinin merac gecəsi insanlıq üçün götirdiyi nemətləri xurmaya bənzətmışdır. Yəni şairə görə, xurma insan üçün çox dəyərli bir qida olduğu kimi, merac nemətləri də o dərəcədə qiymətlidir.

---

<sup>332</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

Şair bu beytdə də «ürək tövbəsi»ni həm ətirə, həm də şəkərə bənzətmışdır. Havası ağır olan bir otaq insanın canını sıxır, onun sağlamlığına zərər vurur, ancaq gülün gözəlliyi və ətri bu otağın havasını dəyişir, insanın gözünü, ruhunu və könlünü oxşayır, onlara canlılıq bəxş edir. Havası ağır olan cəmiyyət, yeni əxlaqı pozulmuş, fitrəti dəyişmiş cəmiyyət də şairə görə, bir ilahi nemət olan «tövbə ətri» ilə, yəni tövbə etməklə sağala bilər.

**Şairə görə, bu «tövbə ətrini» insanlığa bəxş edən hz. Məhəmməddir (s.a.s), insanların Ona olan sevgisidir. Şairə görə, hz. Adəm (s.a.s) də günah etdi, ancaq O, islam Peygəmbərinin gül-çiçəklə dolu çəmənliyində bitmiş güllərin gözəl, şəfaverici, ruhları oxşayan ətrini doya-doya sinəsinə çəkdi, «ürək tövbəsi» etdi və bağışlandı.**

Şairə görə, «ürək tövbəsi» bir bərəkətli qidadır. Yəni bir insan ac olar, ölüm təhlükəsi ilə üzləşər, gözlərinin işığı sönər, dizlərinin gücü gedər, bu anda ona lazım olan qida şirin bir qidadır. Bu şirin qida onu ölümdən xilas edər. Şairə görə, günah etmiş insan, ya da cəmiyyət mənəvi ölümə doğru gedir, əgər bu insan və cəmiyyət ölüm həbi olan günah çirkindən təmizlənməsə, faciəli aqibətlə üzləşməsi qəçilməzdür. İnsanı və cəmiyyəti bu mənəvi ölüm kiri olan günahdan təmizləyəcək dərman da tövbədir. Bu «ürək tövbəsi» yeyən insan və cəmiyyət o sağlam qida ilə qidalanar və xilas olar.

Şairin təsvirində hz. Adəm (s.a.s) gözümüz qarşısında belə canlanır. O, günah etmişdir, uca Allahın (c.c) yasaqlarını pozmuşdur, onun xilas olmağa, «mənəvi qidaya» ehtiyacı var. Hz. Məhəmmədin (s.a.s) çəmənliyində bitmiş ətirli gül-lərdən hazırlanmış «qida», yəni «ürək tövbəsi» onun bağışlanmasına yol açmışdır.

**Hz. Nizamiyə görə, «ürək tövbəsi» bir möhlətdir. İnsanın öz günahlarını yuyub, yeni, daha gözəl bir həyat**

**yaşamaq üçün əldə etdiyi vaxtdır.** Hz. Adəm (s.a.s) bu möhləti qazandıqdan sonra, ona bu şansı bəxş edən «tövbə gülşəkəri»ni görən başqa gülşəkərlər xəcalət çəkdi. Çünkü onların belə bir imkani olmadığı üzə çıxdı. Çünkü hz. Adəmə (s.a.s) yeni həyat bəxş edən, ona yol açan «tövbə gülşəkəri» islam Peyğəmbərinin hədiyyəsi idi. Bu dəyərləndirmə şairin islam Peyğəmbərinin üstünlüyünü ifadə etmək üçün bir vasitədir.

**ONUNCU BEYTİN ŞƏRHİ:  
ALLAH (c.c) QƏBUL TOPUNU ÜRƏK  
MEYDANINA ATMIŞDI**

گوی قبولی ز ازل ساختند  
در صف میدان دل انداختند

*(Tanrı) qəbul topunu əzəldən yaradıb,  
Ürək meydanının mərkəzinə atmışdı.*<sup>333</sup>

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin üstünlüyü ifadə etmək üçün orijinal vasitələrdən istifadə etmişdir. Nətin ideyasının ifadəsi üçün bir sıra anlayışlar beytin mətninə yerləşdirilmişdir. Məsələn, «qəbul topu», «əzəl», «ürək meydanının mərkəzi» kimi anlayışlar birbaşa nətin məzmunu ilə bağlıdır. Beytin məzmununu anlamaq üçün önce bu anlayışların mənasını şərh edək.

**QƏBUL TOPU**

Hz.Nizami «qəbul topu» deyərkən peyğəmbərlik anlayışını və bu anlayışa daxil olan məsələləri nəzərdə tutmuşdur.

Bilindiyi kimi, peyğəmbərlik, başqa adlarla nübüvvət, ya da risalət ağıl sahibi olan insanların dünya və axırət işləri haqqında uca Allah (c.c) ilə Onun qulları arasında olan elçilik deməkdir. Nəbi, mələyin vəhy çatdırıldığı, qəlbinə ilham olunan, ya da doğru yuxularla xəbərdar edilən seçilmiş insandır. Peyğəmbərlik anlayışının ayrılmaz tərkib hissəsi olan Rəsul isə xüsusi bir vəhy ilə üstünlüyü təmin edilmiş, Cəbrailin (ə.s) uca Allahdan (c.c) endirilmiş olan kitab ilə vəhy etmiş olduğu, qüdrət sahibi olan Allahın (c.c) hökmə-

---

<sup>333</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

rini insanlara təbliğ etmək üçün göndərdiyi kamil insan-  
dır.<sup>334</sup>

Buna görə də bütün rəsullar nəbidir, ancaq bütün nəbi-  
lər rəsul deyil.

Peyğəmbərlik bir Allah (c.c) vergisidir. Onlar uca Al-  
lahın (c.c) insanlar arasından seçdiyi kimsələrdir.

(Şura, 42/51-52)

«Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu ki-  
mi) ancaq vəhylə (ilham və röya ilə), ya da (Musa kimi)  
pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, ancaq  
Özü görünməz). Ya da bir elçi göndərər ki, o da Allahn izni  
ilə (göndərdiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqi-  
qətən, O (hər şeydən) ucadır, hikmət sahibidir! (Ey Rəsu-  
lum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sə-  
nə də beləcə əmrimizdən olan bir vəhy (məminlərə mənəvi  
həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab  
nədir, iman nədir bilməzdin. Ancaq Biz Onu bəndələrimiz-  
dən dilədiyimizi haqq yola qovuşdurmağınız üçün bir nur  
etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam  
dininə dəvət edib) haqqqa qovuşdurursan».

---

<sup>334</sup> Seyyid, «Tarifat», s. 75, s. 162; Kadi İyaz, «Şifa», c. I, s. 206; Kurtubi, «Təfsir», c. XII, s. 80.

Peyğəmbərlik ağılla, ibadətlə, sərvətlə, mirasla əldə edilməz. Peyğəmbərlik uca Allahın (c.c) seçilmiş qullarına verdiyi bir lütfür, imtiyazdır.

(Əl-Həcc, 22/75)

«Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!»

(Ali-İmran, 3/33)

«Allah, Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi».

«Peygamberler her ne kadar akıl, zeka ve ince duygulara sahip kimseler ise de yürüttükleri dava zekalarının eseri olmadığı gibi toplumlarının kötü gidişatına üzülmeleri, ya-hut da son derece ince ruhlu olmalarının da neticesi deyildir. Onları toplumun islahi için var gücleri ile mücadeleye iten, bunların hiç birisi degildir. Yaptıkları her şeyin kaynağı vahy ve risalettir. Bundan dolayı peygamberler asla filozoflar, liderler, islahçılar ve dahi-lərle mukayese edilemezler». <sup>335</sup>

Peyğəmbərlər öz vəzifələrini insanların və toplumun şərtlərinə uyğunlaşdırırlar. Onlar ilahi təlimata uyğun hə-rəkət edərlər:

(Yunus, 10/15)

---

<sup>335</sup> Atif Abdülfettah Tabbara, «Kuranda Peygamberler ve Peygamberimiz», İstanbul, 1985, s.14-15.

«(Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiymət günü haqq-hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: «Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!», - deyərlər. Onlara de: «Mən onu özbaşına (istədiyim kimi) dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə ası olsam, (müsibəti) böyük günün (qiymət gününün) əzabından qorxuram».

Peyğəmbərlik ümumidir, bütün insanlığa aiddir, çünkü uca Allah (c.c) aləmlərin Rəbbidir, bir millətə aid deyil. Peyğəmbərlər insanları uca Allahın (c.c) birliyinə iman etməyə, axırətə inanmağa, orada əməllərinin qarşılığını görəcəyinə inanmağa dəvət edirlər, insanların dünya və axırət səadətini təmin edən dini açıqlayırlar. Peyğəmbərlərə iman uca Allahın (c.c.) buyruğudur, peyğəmbərlər günahsızdır. Peyğəmbərlər möcüzə göstərə bilirlər.

Şair peyğəmbərliyi «qəbul topu» adlandırmaqla birgə, onun əzəldə yaradıldığını da ifadə etmişdir. Beytdə peyğəmbərliyin əzəldə yaradılması anlayışı həm uca Allah (c.c) yanında peyğəmbərliyin və peyğəmbərlərin öncədən bəlli olması mənasında, həm də ilk dövr mənasında işlədilmişdir.

Şair peyğəmbərliyin – qəbul topunun ürək meydanına atıldığını bildirir. O, «ürək meydanı» deyərkən bu dünyani nəzərdə tutur. Çünkü peyğəmbərlərin missiyası bu dünya ilə bağlıdır. Şair «ürək meydanının mərkəzi» deyərkən isə «qəbul topunu» tutmaq üçün təşkil olunmuş oyunun mərkəzini nəzərdə tutmuşdur. Çünkü bütün oyunlar mərkəzdən başlanır.

### ÇÖVKAN OYUNU

Şair bu beytdə islam Peyğəmbərinin üstünlüyünü ifadə etmək üçün çövkan oyununun qaydalarından istifadə etmişdir. Bilindiyi kimi, çövkan bir milli türk oyunudur. Bu oyu-

nun qaydalarına görə, at üstündə olan oyunçular topu çövkanla götürməlidirlər. Kim bu işin öhdəsindən gələrsə, o, qalib sayılır.

Şairin bu oyunun qaydalarını beytin məzmununa yerləşdirməsinin bir neçə səbəbi və mənası var. Hər şeydən önce onu deyək ki, çövkan çətin bir idman növüdür. Bu oyun oyunçudan cəsarət, cəldlik, diqqət, iradə, atla hərəkət etmək qabiliyyəti tələb edir. Peyğəmbərlik də çox ağır, məsuliyyətli, ancaq seçilmiş adamların bacaracağı bir işdir. **Şair beytdə oyun modeli seçməklə yarış ovqatı yaratmışdır. Bir şəxsin üstünlüyü ancaq yarış şəraitində üzə çıxa bilər.** Şairə görə, peyğəmbərlik də bir yarışdır və bu yarışın qalibi də islam Peyğəmbəridir. Yarış ən güclünün seçilməsinə imkan verir. **Şairə görə, islam Peyğəmbəri peyğəmbərlik yarışının qalibidir.**

## ON BİRİNCİ BEYTİN ŞƏRHİ: ADƏM TOPU TUTMAQ İSTƏDİ

آدم نو زخمه در آمد به پیش  
تا برد آنگوی به چوگان خویش

*Yeniyetmə Adəm ortaya atılıb,  
O topu öz çövkəni ilə tutmaq istədi<sup>336</sup>.*

Şair bu beytdə öncəki beytdə irəli sürdürüyü ideyanı inkişaf etdirmiştir. Şair bu beytin ideyasını da oyun modeli üzərində qurmuşdur. Şairə görə, uca Allah (c.c) öncə hz. Adəmə (s.a.s) peyğəmbərliyə sahib çıxmaq imkanı verdi.

**Şair beytdə onu bir yeniyetmə gənc kimi təqdim etmişdir. Burada hz. Adəmin (s.a.s) yeniyetmə olmasının önə çəkilməsinin bir neçə mənası var. Şair bununla həm hz. Adəmin (s.a.s) özünə inamını, cəsarətini ifadə etmiş, həm də sonrakı yanlış addımının səbəbinə işarə etmişdir. Belə ki, O, gənc oldu, təcrübəsi çatmadı, yanlışlığa yol verdi və «topu» tuta bilmədi.**

---

<sup>336</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

## ON İKİNCİ BEYTİN ŞƏRHİ: ADƏMİN ATI KÖVŞƏN DALINCA QAÇDI

بارگیش چون عقبت خوشه رفت  
گوی فرو ماند و فرا گوشه رفت

*Amma onun (Adəmin) atı kövşən dalınca qaçıdı,  
Top acız qalıb bir bucağa yuvarlandı.*<sup>337</sup>

Şair bu beytin məzmununu da çövkan oyununun modeli üzərində qurmuşdur. Bu beyt bədii biçimi baxımından da son dərəcə gözlədir. Şair hz.Adəmin (s.a.s) etdiyi günahı «atın kövşən dalınca qaçması» kimi təqdim etmişdir.

Dediyimiz kimi, çövkan çox çətin bir oyundur. Oyunçudan diqqət, iradə, sayıqlıq tələb edir. Oyunçu bir anlıq sayıqlığını itirsə, ya atdan yixilar, ya da at oyundan çıxar. **Misrada da hz.Adəmin (s.a.s) bir anlıq uca Allahın (c.c) yasaqlarını unutduğu, yəni şeytana uyduğu, sayıqlığını itirdiyi və günah etdiyi ifadə edilmişdir.**

Uca Allah (c.c) öncədən «oyunun» qaydalarını və təhlükələri göstərmişdi:

«Biz də belə dedik: «Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan!». <sup>338</sup>

Şair beytdə deyir ki, hz. Adəmin (s.a.s) «atı kövşən dalınca qaçıdı». Bizcə, şair bu ifadə ilə çox önemli bir məsələyə toxunub. «Atın kövşən dalınca qaçması» «atın otlamaga getməsi» deməkdir. Bu ifadənin bədii yükü odur ki, hz.Adəmi (s.a.s) günaha yönəldən səbəb tamahdır. Şairin yozumuna görə, insan oğlu tamaha meyillidir, əlində olanla

<sup>337</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

<sup>338</sup> Taha, 20/117.

kifayətlənmir, daha çox sərvət istəyir. Bu tamah duyğusu elə güclüdür ki, sayıqlığını itirən insanı günaha yönəldir. İblis də insanın bu zəif yönünü bilir və tarix boyu minlərlə insanı bu tamah duyğusundan istifadə edərək yoldan çıxarırmışdır. Hz.Nizaminin ilk peyğəmbərin başına gələnlərdən çıxardığı nəticə budur. Yada salaq ki, şeytan hz.Adəmi (s.a.s) və onun arvadını tamah duyğusundan istifadə edərək aldatdı:

(Əl-Əraf, 7/20-22)

«Şeytan (Adəm və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: «Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız» və ya (cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir». Həm də onlara: «Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm», - deyə and içdi. Beləliklə, (Şeytan) onları batıl sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək məqamlardan aşağı endirdi). (Adəm və Həvvə) ağacın meyvəsindən daddiqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: «Məgər sizə bu ağacı (ağaca yaxın-

laşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?»

Bu ayələrdə də tamahın insanın düşməni olduğu açıq ifadə edilmişdir. Burada olan ideyalardan biri də odur ki, tamah insanı «çılpaq» vəziyyətə salar, onun eyiblərini üzə çıxarar, onun dəyərini azaldar.

**Şair bu ideyaları «hz. Adəmin (s.a.s) atının kövşən dalınca qaçması» bədii sözü ilə ifadə etmişdir. Daha sonra şair bildirir ki, «qəbul topu», yəni peyğəmbərlik yuxarıda göstərilən səbəbə görə, «aciz qaldı», «bir bucağa yuvarlandı». Şairə görə, hz. Adəm (s.a.s) peyğəmbərlik missiyasını tam yerinə yetirmədi. Atı kövşənə qaçıdıǵına görə, oyun yarımcıq qaldı. «Qəbul topu» növbəti Peyğəmbəri gözlədi.**

**ON ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ:  
HZ. NUH (s.a.s) BULAĞI İTİRİB  
TUFANA YETİŞDİ**

نوح کە لب تشنە بە حیوان رسید  
چشمە غلط کرد و بە طوفان رسید

*Susuzluqdan dodaqları qurumuş Nuh bu (dünya)  
süfrəsinə çatanda,  
Bulağı itirib tufana yetişdi.*<sup>339</sup>

Şair bu beytdə islam Peygəmbərinin üstünlüyü ideyasını ifadə etmək üçün Onu Nuh (s.a.s) peyğəmbərlə müqayisə etmişdir.

**HZ. NUH (s.a.s)**

Bilindiyi kimi, hz. Nuh (s.a.s) Qurani-Kərimdə adı çəkilən, qissəsi dillərdə dastan olan peyğəmbərlərdən biridir. Qaynaqlarda onunla bağlı xeyli məlumat var. Onun uzun boylu, əsmər bənizli, incə bədənli, iri gözlü, uzun saqqallı, iri bədənli olduğu bilinir.<sup>340</sup>

Hz. Nuhun (s.a.s) yerləşdiyi bölgə indiki İraq ərazisidir<sup>341</sup>, Qurani-Kərimdə adına surə var.<sup>342</sup> Qurani-Kərimin bir sıra başqa ayələrində də Onunla bağlı bilgilər var.<sup>343</sup>

Bununla birgə, hz. Nuh (s.a.s) beş böyük peyğəmbərdən biri sayılır. O, Veda, Süva, Yağus, Yauk və Nəsr adlı bütlərə tapınan qövmünü uca Allaha (c.c) ibadət etməyə dəvət etmək üçün göndərilmişdir.

---

<sup>339</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

<sup>340</sup> İbn Kuteybə, «Maarif», s. 10-11.

<sup>341</sup> Dinavəri, «el-Əxbər», s. 1.

<sup>342</sup> Nuh, 71.

<sup>343</sup> el-Əraf, 7/59-64; Nuh, 71/25-26; Şuara, 26/115-116; Yunus, 10/ 71-72; Qəmər, 54/11-14.

(əl-Əraf, 7/59)

«Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: «Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrıınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!».

Ancaq başqa peyğəmbərlərin başına gələnlər hz. Nuhun (s.a.s) da qarşısına çıxdı. Qövmü ona inanmadı, onu inkar etdi, döydü və təhqir etdi. Nəhayət, hz. Nuh (s.a.s) qövmünün həlak olması üçün uca Allaha (c.c) dua etdi.<sup>344</sup> Uca Allah (c.c) onun duasını qəbul etdi və ona bir gəmi həzırlamasını buyurdu.

Qurani-Kərimdə hz. Nuhla (s.a.s) bağlı olan tufan hadisəsinə də geniş yer verilmişdir.

(Qəmər, 54/11-14)

«Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışa açdıq. Yeri yarılıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan qoparmaqdan ötrü) bir-birinə qovuşdu. Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmış və mismarlanmış gəmiyə mindirdik. (Qövmü tərəfindən) inkar edilmiş

---

<sup>344</sup> Nuh, 71/ 26-28.

kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi».

**Hz. Nuhla (s.a.s) bağħ olan tufan hadisəsi də ibrət və hikmətlərlə doludur.** Hər şeydən öncə burada inanınların xilas olacağı fikri, ideyası önə çəkilmişdir. Bu ayələrdə uca Allahın (c.c) güc və qüdrətinin sonsuz olduğu bildirilmişdir. Bu ayələrdə uca Allahın (c.c) peyğəmbərlərin göndərməsinin məqsədi və peyğəmbərlərin vəzifələri şərh edilmişdir.

### **HZ. NUH (s.a.s) «QƏBUL TOPU»NU NİYƏ TUTA BİLMƏDİ?**

Hz. Nizamiyə görə, hz. Nuhun (s.a.s) «qəbul topunu» əldə edə bilməməsinin iki səbəbi var. Bunlardan biri Onun öz qövmünə bəd dua etməsi, o birisi də uca Allahın (c.c) birliyinə iman etməmiş oğlunun bağışlanması üçün uca Yaradana yalvarmasıdır.

Hz. Nizami bu beytdə gözəl bədii təsvir və ifadə vəsítələrindən istifadə edərək insanı heyrətləndirən tablo yaratmışdır. Şair öncəki beytdə hz. Adəmi (s.a.s) anladarkən beytin modelini çövkan oyunu üzərində qurmuşdur. Bu model hz. Adəmin (s.a.s) başına gələnlərin məzmununa uyğundur. **Çünkü hz. Adəmin (s.a.s) həyatında şeytanla mübarizənin önəmli yeri var.** Öncə uca Allahın (c.c) buyruğuna baxmayaraq, şeytan Onu (Adəmi) qəbul etmir, sonra onu aldadıb yoldan çıxarıır, sonra onun nəslindən gələnlərin amansız düşməninə çevirilir. Şair bu amansız, gərgin mübarizəni təsvir etmək üçün «çövkan oyunu» modelini seçir. **Çünkü bu modeldə – oyunda gərgin mübarizə, hərəkət, sevinc və göz yaşı, qələbə və məğlubiyyət var.** Şair bu modelə uyğun olaraq öncəki beytdə peyğəmbərliyi «qəbul topu» adlandırır.

Hz. Nizami başqa bir peyğəmbərdən – hz. Nuhdan (s.a.s) danışanda isə bu peyğəmbərin özəlliklərinə uyğun quruluş seçir. **Bilindiyi kimi, hz. Nuhla (s.a.s) bağlı ən yadda qalan, sonralar dillərdə bir dastana çevrilən ən açıq əlamət su motividir, tufandır, gəmidir. Bunlar həmisi gözümüz öündə bir su ümmani canlandırır.**

Onu da deyək ki, həm də bir bəlağət möcüzəsi olan Qurani-Kərim tufanla bağlı təsvirləri ecazkar bir dillə ifadə edərək möhtəşəm, qorxunc bir səhnə yaratmışdır. Uca Allah (c.c) imansızlığın faciəsini, fəlakətini, dəhşətini tufan təsvirləri ilə əyanıləşdirmişdir.

**Sizi Qurani-Kərimin çəkdiyi tufan tablosunu seyr etməyə dəvət edirəm. Göydən bir yağış yağır, ancaq bu adı yağış deyil, azğın sellər meydana gətirən bol sudur. Yer üzü su ilə qaynayır. Hər tərəfindən su fişqıran bir yer üzü. Yerin və göyün suyu birləşir. Bu tufanın ortasında bir gəmi var. İnanmayanlar bu azğın sularda boğulur. Gəmidə olan iman sahibləri isə uca Allahın (c.c) himayəsi ilə xilas olurlar.**

Tufan fəlakətinin sonunu uca Allah (c.c) belə təqdim edir: «(Allahdan bir əmr olaraq): «Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!», - deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yərinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və «Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!», - deyildi».

Burada uca Allahın (s.a.s) qüdrət sıfəti bütün əzəməti ilə təqdim edilmişdir. Onun əmri ilə yeri və göyü əhatə edən tufan qopdu, Onun buyruğu ilə bu dəhşətli hadisə sona çatdı.

Ayədə uca Allahın (c.c) qüdrətini ifadə etmək üçün sözlər və cümlələr əmr şəklində verilmişdir: «Suyunu ud», «suyunu saxla», «zalımlar həlak olsun». Dərhal bu əmrlər yerinə yetirildi: «su çəkildi», «iş bitirildi», «zalımlar həlak oldu».

Hz. Nizami də beytin üslubunu haqqında danışdığı peyğəmbərlə bağlı hadisələrin məzmununa uyğunlaşdırılmışdır. **Belə ki, şair hz. Nuhu (s.a.s) və Onunla bağlı hadisələri şərh edərkən su motivindən çox istifadə etmişdir.** Məsələn, «susuzluqdan dodağı qurumaq», «bulaq», «tufan» kimi ifadə və sözlər oxucunun düşüncəsində hadisə və ideya ilə bağlı aydın təsəvvür yaradır.

İndi bu ifadə və sözləri şərh etməyə çalışaq. Şair deyir ki, hz. Nuhun (s.a.s) susuzluqdan dodaqları qurudu. Bilindiyi kimi, «susuzluqdan dodağı qurumaq» ifadəsi çox susamaq, əldən düşmək, suya çox ehtiyac yaranmaq mənalarını ifadə edir.

**Hz. Nuhun (s.a.s) «susuzluqdan dodağı qurudu», yəni o, uca Allahın (c.c) varlığı və birliyi ideyasını təbliğ etmək, insanları bütərəstlik cəhalətindən xilas etmək üçün çox çalışdı.**

**Şair deyir ki, hz. Nuhun (s.a.s) «susuzluqdan dodağı qurudu», yəni Onun qövmü dəvəti qəbul etmədi, inadkarlıq göstərdi, peyğəmbərə əziyyət verdi, o yoruldu, əldən düşdü və bəd dua etdi.**

Şair deyir ki, hz. Nuhun (s.a.s) «susuzluqdan dodağı qurudu», yəni tufandan xilas olmaq üçün çox çalışdı, gəmi düzəldti, inananları bir yerə topladı, gəmini hərəkətə gətirdi, uzun və yorucu məsafə qət etdi.

Hz. Nuh (s.a.s) suyun içində susuz qalıb, yəni qövmü ilə onun arasında ziddiyət olub. Bu ifadədə həm də fasiləsiz hərəkət, ölümən qaçış, xilas olmaq istəyi kimi mənalar ehtiva olunmuşdur. Hz. Nuh (s.a.s) və onunla birgə olanlar tufan fəlakətindən xilas olub «dünya süfrəsinə», yəni yaşamaq üçün uyğun olan bir əraziyə çatır. Şair bu ərazini «dünya süfrəsi» adlandırır. Çünkü «süfrə» anlayışı ilə yemək, yaşamaq, ruzi, dinclik, bir sözlə həyat üçün zəruri olan hər şey nəzərdə tutmaq olar.

Şair öncəki beytdə peyğəmbərlik anlayışını hz. Adəmin (s.a.s) fəaliyyətinə uyğun olaraq «qəbul topu» adlandırmışdır. Bu beytdə isə hz. Nuhun (s.a.s) fəaliyyətinə uyğun olaraq «bulaq» kimi təqdim etmişdir. Bulaq anlayışı su ilə bağlı olduğundan, su da hz. Nuhun (s.a.s) həyatında önəmli yer tutduğundan beytin məzmunu ilə forması arasında uyğunluq yaranmışdır.

**Hz. Nizamiyə görə, peyğəmbərlik bir bulaqdır, yəni saf, təmiz, axar, insanlara şəfa verən bir nemətdir. Peyğəmbərlik institutunun və peyğəmbərlərin vəzifəsi insanları bir bulaq suyu kimi təmiz varlığa çevirmək, onların qəlbini mənəvi kirlərdən təmizləyərək gözəlləşdirmək, onları «içməli suya» çevirməkdir.**

Hz. Nizaminin təqdimatındaki bulaq obrazı peyğəmbərlik anlayışını gözəl ifadə edir. Burada şair bulaq suyu ilə tufan suyunu müqayisə etmişdir. Tufan suyu içməli olmadığından hz. Nuh (s.a.s) onun içində susuz qalmışdır. O, tufandan xilas olmuşdur, ancaq bu xilas bulaq suyunu itirmək hesabına baş vermişdir. Şairə görə, hz. Nuh (s.a.s) bir sıra addımlar ilə bulaq suyundan doyuncu içmək imkanından məhrum olmuşdur, yəni peyğəmbərlik missiyasına tam sahib çıxa bilməmişdir.

## ON DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: NÖVBƏ İBRAHİMİN BEŞİYİNƏ ÇATDI

مەد براھیم چورای اوقتاد  
نیم ره آمد دوسمه جای اوقتاد

*Növbə İbrahimin beşiyinə çatdı,  
Ancaq o, yolun yarısını gedə bildi, iki-üç yerdə  
(atdan) düşdü.<sup>345</sup>*

Hz. Nizami bu beytdə islam Peygəmbərinin üstünlüyü ifadə edə bilmək üçün hz. İbrahim (s.a.s) müqayisə tərəfi kimi seçmişdir.

### HZ. İBRAHİM (s.a.s)

Bilindiyi kimi, İbrahim (s.a.s) peyğəmbər islam tarihində böyük peyğəmbərlərdən biri sayılır. Onun atası Azər (Tarah) Harran xalqından idi. Azər kral Nəmrudun bütlərinin gözətçisi idi.<sup>346</sup> Hz. İbrahim (s.a.s) ortaboylu, aqsifətli, alağözlü, aqsaqlı, gözəl və gözəlüzlü, irisifətli, aqsaqqallı idi.<sup>347</sup> Hz. İbrahimin (s.a.s) adına Qurani-Kərimdə ayrıca surə var.<sup>348</sup>

Uca Allah (c.c) Ona on səhifə endirmişdir. Bu səhifələr Ramazanın ilk gecəsində endirilmişdi.<sup>349</sup> Bu səhifələrdə qissələr, ibrətli sözlər, «sübhanallah» deyərək uca Allahi (c.c) təsbih və tənzih, «la ilahə illallah» deyərək tövhid, «əlhəmdülillah» deyərək Ona şükür etməkdən ibarət idi.<sup>350</sup>

<sup>345</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 39.

<sup>346</sup> İbn Sad, «Tabaqat», c.I, s. 46.

<sup>347</sup> Əbu Nuaym, «Dəlailün-nübüvvə», c.I, s. 21.

<sup>348</sup> İbrahim, 14.

<sup>349</sup> Məsudi, «Ahbaruz-zaman», s. 80.

<sup>350</sup> Məsudi, «Ahbaruz-zaman», s. 81.

**Hz. Məhəmmədin (s.a.s) buyurduğuna görə, bu səhifələrdə aşağıdakı məsələlər var idi:**

- məzlumun duası qəbul olunacaq
- ağıl sahibi zamanın qədrini bilməlidir
- bir saatını Rəbbinə dua və yalvarmağa həsr etməlidir
- bir saat uca Allahın (c.c) qüdrətini, onun yaratdığındakı hikməti düşünməlidir
- bir saat özünü sorğu-sualə çəkməlidir
- bir saat da halal nemətlərdən yeyərək ehtiyacını təmin etməlidir
- axırətə hazırlaşmaq
- yaşayışını nizama salmaq
- köç etməmək
- vaxtı faydalı işlərə sərf etmək
- dilini qoru, az danış.<sup>351</sup>

Hz. İbrahimin (s.a.s) bir sıra fəzilətləri də var idi. BUNLAR Qurani-Kərimdə və başqa qaynaqlarda verilmişdir.

Hz. İbrahimə (s.a.s) yetkinlik yaşına çatmadan öncə doğru yol nəsib olmuşdu.<sup>352</sup>

O, tövhid əhli olanların imamı idi.<sup>353</sup>

Uca Allahın (c.c) hənif (inanın) bir müsəlman olaraq adını çəkdiyi ilk şəxs hz. İbrahimdir.<sup>354</sup>

«İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqə tapınan, haqqə yönəlmış olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan da deyildi».

---

<sup>351</sup> Kurtubi, «Təfsir», c.XX, s. 25; Təbəri, «Tarih», c.I, s. 161.

<sup>352</sup> Ənbiya, 21/51.

<sup>353</sup> Ənam, 6/83.

<sup>354</sup> Ali-İmran, 3/67.

**O, uca Allahın (c.c) nemətlərinə şükür edərdi.** Uca Allah (c.c) onu seçmişdi, doğru bir yola yönəltmişdi. «O, (Allahın) nemətlərinə şükür edən idi. (Allah da) onu (sədəqətinə, səmimiliyinə görə peyğəmbərlik üçün) seçmiş və düz yola yönəltmişdi».<sup>355</sup>

**O, özü bir ümmət ididi.** Uca Allaha (c.c) itaət edirdi, batıl dinlərdən uzaq idi. O, heç bir zaman müşrik olmadı. «Həqiqətən, İbrahim Allaha müti, batıldən haqqā tapınan bir imam (rəhbər) idi. O, heç vaxt müşriklərdən olmamışdı».<sup>356</sup>

**Ona bu dünya və axirət xoşbəxtliyi verilmişdi.** «Biz ona dünyada gözəl nemət (peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət olunmaq) bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də (ən yüksək dərəcələrə nail olacaq) salehlərdəndir».<sup>357</sup>

**O, yumşaq xasiyyətli, incə ürəkli, özünü tamamilə uca Allaha (c.c) həsr etmiş bir insan idi.**

«Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir kimsə idi».<sup>358</sup>

**Uca Allah (c.c), Onu dost seçmişdi.** «... Həqiqətən, Allah, İbrahim (özünə) dost tutmuşdur».<sup>359</sup>

**Peyğəmbərlik, Kitab, hikmət, böyük bir səltənət mülkü hz. İbrahimə (s.a.s) və onun soyundan gələnlərə verilmişdir.**<sup>360</sup>

Hz. İbrahim (s.a.s) uca Allaha (c.c) belə dua etmişdir:

(Şuara, 26/83-84)

---

<sup>355</sup> Nəhl, 16/121.

<sup>356</sup> Nəhl, 16/120.

<sup>357</sup> Nəhl, 16/122.

<sup>358</sup> Hud, 11/75.

<sup>359</sup> Nisa, 4/123.

<sup>360</sup> Həmid, 57/26; Nisa, 4/54.

«Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərə (yaxşılar zümrəsinə) qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə!»

**Həz. İbrahim (s.a.s) bütün insanların imamıdır, onun məqamı müsəlmanların namazgahıdır.<sup>361</sup>**

**Həz. Məhəmmədə (s.a.s) onun dininə uymaq əmr edilmişdir:** «Sonra (Ey Rəsulum!) sənə: «Batildən haqqa döñərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!», - deyə vəhy etdik». <sup>362</sup>

**Həz. İbrahim (s.a.s) uca Allah (c.c) tərəfindən imtahan olunmuş, o, bu imtahandan şərəflə çıxmışdır.<sup>363</sup>**

**O, uca Allah (c.c) yolunda atəşə atılanların və hicrət edənlərin ilki idi.**

**Qiyamət günü insanlar ayaqyalın və çilpaq həşr olunacaqlar. O gün insanların ilk geyindiriləni həz. İbrahim (s.a.s) olacaq.** <sup>364</sup>

**Həz. İbrahim (s.a.s) qonaq qarşılıyan insanların ilki idi.** O, səhər və axşam yeməyini tək yeməzdi. Qonaq tapmaq üçün uzaq məsafələrə belə gedərdi. Ona «qonaqlar atası» deyərdilər. <sup>365</sup>

**O, Cəbrailin (ə.s) göstərdiyi yerlərə Məkkənin həram (toxunulmazlıq) sərhəddini müəyyən edən daşları düzmişdir.** <sup>366</sup>

**O, merac gecəsi həz. Məhəmmədlə (s.a.s) görüşmüşdür.** <sup>367</sup>

---

<sup>361</sup> Bəqərə, 2/124-125.

<sup>362</sup> Nəhl, 16/123.

<sup>363</sup> Bəqərə, 2/124; Nəcm, 53/37.

<sup>364</sup> Ahmed b. Hanbel, «Müsned», 1950-ci hədis; Buxari, «Səhih», c. VII, s. 195.

<sup>365</sup> Malik, «Muvattat», c. II, s. 922.

<sup>366</sup> Vaqidi, «Meqazi», c. II, s. 842.

<sup>367</sup> Ahmed b. Hanbel, c. V, «Müsned», c. V, s. 418.

## DİVAN ƏDƏBİYYATINDA HZ. İBRAHİM (s.a.s)

Divan ədəbiyyatında hz. İbrahim (s.a.s) bir neçə yön-dən təqdim edilmişdir. Onun hz. Məhəmmədin (s.a.s) ulu babası olması, Kral Nəmrudun onu oda atması, atəşin bir gül bağçasına çəvrilməsi kimi motivlər divan şeirlərində yer tutmuşdur. Divan şeirində «... Ateşin sönüp cennet misalı bir gül bahçesi olması hz. Peygamberin nuruna ve ya rahme-tine dayandırılır ve hz. İbrahimin gerçekte yüce Peygamberin aşkıyla yandığı konu edilir. Zaten İbrahimin (a.s) ateşe atılmasının sebebi olan putları kırma hadisesi de hz. Mu-hammedin (s.a.s) dinine tabi olmasındandır».<sup>368</sup>

Həz. İbrahimin (s.a.s) Kəbəni tikməsi, qonaq sevməsi, səxavəti də nətlərdə öyülmüşdür.

### HZ. İBRAHİM (s.a.s) FƏDAKARLIQ VƏ TƏSLİMİYYƏTİN SİMVOLUDUR

Həz. İbrahim (s.a.s) bir uca, gözəl, təmiz qəlb sahibidir. O, insanları xoşbəxt etmək üçün özünü fəda etmişdir. O, doğma, əziz oğlunu uca Allahın (c.c) əmrinə tabe olaraq qurban kəsməkdən çəkinməmişdir. O, cəsarət sahibi idi, ilahi dəyərlər uğrunda son nəfəsədək mübarizə apardı. Onun uca Allaha (c.c) olan sevgisi, sarsılmaz imanı, fəda-karlığı insanlıq tarixi üçün bir ölməz dəyərə çevrildi.

Həz. Nizami bir təslimiyyət, fədakarlıq simvolu olan hz. İbrahimi (s.a.s) təqdim edərkən beytin birinci misrasında «beşik» sözündən istifadə etmişdir. Burada şair hz. Musanın (s.a.s) körpə olarkən bir beşiyə qoyularaq Nil çayına atılma-sını xatırlatmışdır. Şairə görə, bu beşik iki-üç dəfə batmaq təhlükəsi ilə üzləşmişdir. Ancaq uca Allahın (c.c) himayəsi ilə xilas olmuşdur. Şair bu hadisə ilə hz. İbrahimin (s.a.s)

---

<sup>368</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 330.

başına gələnlər arasında əlaqə yaratmış və Onun yolun yarısını gedə bildiyini, iki-üç yerdə atdan düşdüğünü ifadə etmişdir. Şair bununla nəyi nəzərdə tutmuşdur?

### **HZ. İBRAHİM (s.a.s) İKİ-ÜÇ YERDƏ ATDAN DÜŞDÜ**

Hz. Nizaminin bu mövqeyi islam Peyğəmbərinin bir hədisindən qaynaqlanır. Şair deyir ki, hz. İbrahim (s.a.s) «iki-üç yerdə atdan düşdü (yixildi, oftad)». Burada «atdan yixılmaq» anlayışı səhv etmək, məğlub olmaq, çəşmaq mənasındadır.

Hz. Məhəmməd (s.a.s) bir hədisində bu «iki-üç yerdə yixılmaq» anlayışına belə aydınlıq götürir. Əbu Hureyrə (r.a) rəvayət edir: «Rəsulullah (s.a.s) belə dedi: «İbrahim sadəcə üç yalan söylədi. Bunlardan ikisi Allah uğrundadır. Birinci dəfə o, bütlərə qulluq edənlərə: «Mən xəstəyəm ...» demişdir». <sup>369</sup>

İslam Peyğəmbərinin bu sözü Qurani-Kərimə əsaslanır. Uca Quran buyurur:

(əs-Saffat, 37/87-90)

«Aləmlərin Rəbbi barəsində zənniniz nədir?» (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!). (İbrahim) ulduzlara bir nəzər saldı. Və (ətrafindakıları özündən uzaqlaşdırmaq məqsədilə) dedi: «Mən xəstəyəm!». (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər».

---

<sup>369</sup> «Muttefekun aleyh hadisler» (Buhari ve Müslimin ittifak ettiği hadisler), Konya, 2004, s. 635.

İslam Peygəmbərinin hədisi belə davam edir: «... Bütləri bəlkə bu böyükləri qırmışdır...».<sup>370</sup> Hz. Məhəmmədin (s.a.s) bu sözü də Qurani-Kərimə əsaslanır. Uca Quran buyurur:

(əl-Ənbiya, 21/62-63)

«(Müşriklər İbrahimini tapıb gətirərək): «Ey İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?» - deyə soruştular. (İbrahim sindirmadığı iri bütü göstərib): «Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!» - deyə cavab verdi».

İslam Peygəmbərinin hədisi belə davam edir: «... Hz. İbrahim (s.a.s) bir gün Sara ilə birlikdə çox zalim bir kralın diyarına getmişdi. Krala: «Burada yanında insanların ən gözəli bir qadınla bir kimsə vardır», deyildi. O da xəbər göndərdi: İbrahim gələndə qadını soruşdu və: «Bu qadın kimdir?», dedi. İbrahim: «Bacımdır», - dedi, sonra Saranın yanına gəlib: «Ey Sara, bu yerdə səndən və məndən başqa mömin yoxdur, bu adam məndən soruşdu, mən də sənin mənim bacım olduğunu bildirdim, əsla, məni yalançı çıxarma», - dedi. Sonra zalim kral Saraya xəbər göndərib çağırıldı. Sara hüzuruna gələndə kral əliylə ona toxunmaq istədi, ancaq birdən tutuldu. Bundan sonra: «Allaha dua et, əgər bu halдан qurtulsam, sənə zərərim toxunmaz», - dedi. O da dua etdi, kral əvvəlki vəziyyətinə qayıtdı. Kral ikinci dəfə ona toxunmaq istədi. Yenə əvvəlki kimi, hətta, ondan da pis bir şəkildə tutuldu. Bundan sonra: «Allaha dua et, əgər bu hal-

---

<sup>370</sup> «Muttefekun aleyh hadisler» (Buhari ve Müslimin ittifak ettiği hadisler), Konya, 2004, s. 635.

dan xilas olsam, sənə zərərim toxunmaz», - dedi». O da dua etdi. Kral yenə əvvəlki vəziyyətinə qayıtdı. Kral tez seçilmiş adamlardan bir qismini çağırıb: «Siz mənə bir insan gətirməmişsiniz. Ancaq bir şeytan gətirmişsiniz», - dedi və Həcəri, Saraya xidmətçi verib onu yola saldı. İbrahim namaz qılarkən Sara çıxıb gəldi. İbrahim əliyə: «Vəziyyət necədir», deyə işaret etdi. O da: «Allah kafirin hiyləsini boşça çıxardı, Həcəri də xidmətçi verdi», - dedi». <sup>371</sup>

Hər İbrahimlə (s.a.s) bağlı olan bu üç məsələ haqqında müxtəlif rəylər söylənilmişdir. **Məsələn, böyük islam alimi Razi bu məsələ ilə bağlı iki sual verir:** Ulduzlara baxmaq və onlardan kəhanət yolu ilə informasiya almaq caiz olmadığını görə, İbrahim bunu necə edə bilər? O, gerçəkdən xəstə deyilsə, niyə əsassız olaraq «mən xəstəyəm» demişdir? Razi bu suallara cavab verərkən aşağıdakı dəlilləri ortaya qoymuşdur: Çox güman ki, o, həqiqətən, bir xəstəlik keçirirdi. Bu xəstəlik müəyyən dövrlərdə olurdu. O, bu xəstəliyin başlanma vaxtını ulduzların durumundan anlamaq üçün göyə baxdı və o vaxtin gəldiyini anladığı üçün «mən xəstəyəm», dedi. Hz. İbrahimin (s.a.s) qövmü astrologiyaya önəm verir, bu yolla təxminlər irəli sürür, hökm çıxarırlardı. Hz. İbrahim də (s.a.s) xalqı kimi astrologiyani bilirdi. Bu halda ayədə onun ulduzlarla baxaraq deyil, ənənəvi astrologiya bilgisinə müraciət edərək xəstə olduğu nəticəsini çıxardığı bildirilir. Belə ki, xəstə olduğunu söyləyəndə yanındakılar ona inandılar. <sup>372</sup>

Alimlər hər İbrahimin (s.a.s) xəstə olmadığı halda, inkarçıları yayındırmaq üçün xəstə olduğunu söyləməsinin və bu yolla da bütəri qırmaq üçün şans əldə etməsinin

<sup>371</sup> «Muttefekun aleyh hadisler» (Buhari ve Müslimin ittifak ettiği hadisler), Konya, 2004, s. 635.

<sup>372</sup> «Kuran Yolu» (Türkçe meal ve tefsir), Ankara, 2004, c. IV, s. 477.

peyğəmbərlik sifəti ilə uyğun olub olmadığı ilə bağlı şərhlər vermişlər. Çünkü doğru danışmaq (sidq), etibarlı olmaq (əmanət), yüksək zehin qabiliyyəti (fətanət), günahdan qorunmaq (ismət) və ilahi təlimati insanlara əksiksiz çatdırmaq (təbliğ) peyğəmbərlərin başlıca xüsusiyyətləridir. Yəni hər hansı ciddi səbəb olmadan peyğəmbərlər yalan söyləməzlər. «... İbrahim ise «Ben hastayım» derken putperestləri yanlarından uzaklaşdırarak putları kırmak, dolayısıyla hayırlı bir iş yapmak istiyordu. Şu halde o, peygambere yakışmayan bir iş yapmak şöyledir dursun, tam aksine, bir peygamberin birinci görevi olan putperestlikle mücadele amacı taşıyordu. Sonučta asıl niyeti yalan söyleyerek insanları aldatmak deyil, putları kırmak ve böylece putperestlikle mücadele görevini yerine getirmek olduğu için her hangi bir günah işlemiş değildir». <sup>373</sup>

**Böyük islam alimi Qazali yazır:** «Yalan söz özü deyil, bir başqasına zərər verdiyi üçün haramdır. Söz məqsədlərə çatmaq vasitəsidir. Əgər məqsədə doğru sözlə çatmaq mümkün düşərsə, yalan söyləmək haramdır. Məqsədə ancaq yalan söyleyərək çatmaq mümkün düşərsə, bu məqsəd də doğru və halaldırsa, yalan söyləmək təhlükəli deyil. Hətta, məqsəd bir günahsız müsəlmanın canını qurtarmaq kimi məcburi bir vəzifədirse, bu vəzifəni yerinə yetirmək üçün yalan söyləmək lazımdırsa, onda yalan söyləmək fərz olur». <sup>374</sup>

Məsələ ilə bağlı başqa bir mövqey də belədir: «... Hz. İbrahim (s.a.s) aslında kendisi böyle bir şeye inanmamakla birlikte halk gök cisimlerinden haber alınabileceğine inanlığı için yıldızlara bakarak guya oradan kendisinin hasta olduğu yolunda bir hükmü çıxardığını söylemiştir. Sonra da

---

<sup>373</sup> «Kuran Yolu», göstərilən qaynaq, c. IV, s. 477.

<sup>374</sup> Qazali, «İhya», c. III, s. 137.

hasta olmadığını, onları denediğini, yıldızlardan hüküm çırkamanın aslı esası olmadığını bu denemeyle ortaya koymıştır. Nitekim aynı yıldızlara bakan ve bu işten anladığını söyleyen insanlar da sonunda yanıldıklarının farkına varmışlardır».<sup>375</sup>

**Böyük islam alimi Məhəmməd Əsəd isə Saffat su-rəsindəki 89-cu ayəni («Mən xəstəyəm...») «Mən çox narahatam...» kimi tərcümə etmiş və bu ayəni şərh edərkən İbni Kəsirə əsaslanaraq hz. İbrahimin (s.a.s) gövmünün bütlərə ibadət etməsindən çox narahat olduğunu demək istədiyini ifadə etmişdir.**<sup>376</sup>

Hz. Nizami, hz. İbrahimplə (s.a.s) bağlı baş verənləri onun «iki-üç dəfə atdan düşməsi» kimi ifadə etmişdir. Şair bu beytin də ideyasını çövkan oyunu üzərində qurmuşdur. Bu oyunun qaydalarına görə, oyun zamanı oyunçu atdan düşməməlidir. Şairə görə, hz. İbrahim (s.a.s) yuxarıda göstərilən addımları ilə oyunun qaydasını pozmuşdur.

**Burada bir məsələyə də toxunmaq istəyirik.** Hz. Nizaminin peyğəmbərlərlə bağlı mövqeyi onların peyğəmbərlik yönü ilə deyil, insani yönü ilə bağlıdır. Yəni peyğəmbərlər sonadək uca Allahın (c.c) onların üzərinə qoyduğu vəzifəni yerinə yetirmişlər. Bu məsələdə şairin heç bir iddiası yoxdur.

---

<sup>375</sup> «Kuran Yolu», göstərilən qaynaq, c. IV, s. 478.

<sup>376</sup> «Kuran mesajı» (meal-tefsir, Muhammed Esed), Ankara, 2002, s. 915-916.

## ON BEŞİNCİ BEYTİN ŞƏRHİ: DAVUDUN ÜRƏYİ TƏNGNƏFƏS OLDU

چون دل داود نفس تنگ داشت  
در خور این زیر، بم آهنگ داشت

*Davudun ürəyi təngnəfəs oldu,  
Odur ki, o, zilə keçdi və səsi çatmadı.*<sup>377</sup>

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin üstünlüyü ifadə etmək üçün Onu hz. Davudla (s.a.s) müqayisə etmişdir.

### HZ. DAVUD (s.a.s)

Hz. Davud (s.a.s), hz. İbrahimin soyundandır. O, qısa boylu, zəif bədənli, ağ dərili, mavi gözlü, qırmızı üzlü, saçları seyrək və düz idi.<sup>378</sup>

Onun gözəl, gur səsi var idi. O, təmiz qəlbli, gözəl xəsiyyətli, qavrayışı yüksək səviyyədə olan bir insan idi.<sup>379</sup> Atası Ona yuxarıdan aşağı baxar və ona qoyun otartdırardı.<sup>380</sup>

Uşaq vaxtından onda qeyri-adi hallar müşahidə edildirdi: sapandla atdığı hər şey hədəfə dəyirdi, aslana minibəzirdi, gedərkən «Sübhanallah» deyirdi, bütün dağlar Onunla birlikdə təsbih edirdi.<sup>381</sup>

Hz. Davudun (s.a.s) bir peyğəmbər olaraq bir sıra fəzi-lətləri var idi:

**Uca Allah (c.c) Ona səltənət və peyğəmbərlilik vermişdi.**

<sup>377</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

<sup>378</sup> Taberi, «Tarih», c. I, s. 247.

<sup>379</sup> Taberi, «Tarih», c. I, s. 247.

<sup>380</sup> Taberi, «Tarih», c. I, s. 245.

<sup>381</sup> Taberi, «Tarih», c. I, s. 245.

(Bəqərə, 2/251)

«Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Ancaq Allah bütün aləmlərə qarşı lütfkardır».

O, öz şəxsiyyətində hökmdarlıqla peyğəmbərliyi birləşdirmişdi. Uca Allah (c.c) səmavi kitablardan olan «Zəburu» Ona endirmişdi.

«... Biz peyğəmbərlərin bəzisini başqalarından üstün etdik və Davuda Zəbur verdik».

O, kral olduğu zaman paltarını dəyişərək, xalqla ünsiyyət qurur və ölkənin, xalqın vəziyyətindən xəbər tuturdu.<sup>382</sup>

O, hər zaman özü ilə bağlı başqalarının fikrini öyrəndi. Uca Allah (c.c) ona dəməri xəmir kimi yumşaltmaq qüdrəti verdi: «Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: «Siz ey dağlar, siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şəninə təriflər deyin!» - deyə buyurduq və dəməri onun üçün (onun əlində) yumşaldıq».<sup>383</sup>

---

<sup>382</sup> Kurtubi, «Təfsir», c. XIV, s. 266.

<sup>383</sup> Səbə, 34/10.

Uca Allah (c.c) ona zireh köynək düzəltmək sənətini də öyrətdi. O ancaq öz əlinin əməyi ilə dolanardı.<sup>384</sup> Hz. Davud (s.a.s) vaxtını üç yerə ayırmışdı: bir gününü xalqı idarə etməyə sərf edirdi, bir gününü Rəbbinə itaət edirdi, bir gün də qadınlarla məşğul olurdu.<sup>385</sup>

O, çox ibadət edərdi, təvazökar idi, çox aqlayardı, çox səbirli idi.<sup>386</sup>

**Qurani-Kərimin bir sıra surələrində hz. Davuda (s.a.s) yer verilmişdir. Qurani-Kərimdə hz. Davud (s.a.s) qeyri-adi üstünlükleri olan bir peyğəmbər kimi təqdim edilmişdir:**

«Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə, ona ram etdik...».<sup>387</sup>

«Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək) verdik...».<sup>388</sup>

«(Ey Peyğəmbər!) Onların dediklərinə səbir et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünkü o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq, günaşırı oruc tutar, gecələr durub namaz qılar, dünya malına naz-nemətə aludə olmayıb yalnız Allah rızasını qazanmaq diləyərdi). Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şəninə təriflər deyərdilər».<sup>389</sup>

---

<sup>384</sup> Taberi, «Tarih», c. I, s. 248.

<sup>385</sup> Taberi, «Tarih», c. I, s. 249.

<sup>386</sup> Bəqərə, 2/251; İsra, 17/55; Maidə, 5/78-79; Ənbiya, 21/78-80; Nəml, 27/15-16; Səbə, 34/10-11; Sad, 38/17-24.

<sup>387</sup> Əl-Ənbiya, 21/78-80.

<sup>388</sup> Əl-Ənbiya, 21/79.

<sup>389</sup> Sad, 38/18.

Uca Allah (c.c) Qurani-Kərimdə quşların ixtiyarını hz. Davuda (s.a.s) verdiyini<sup>390</sup>, mülkünü möhkəmləndirdiyini<sup>391</sup>, ona hikmət verdiyini<sup>392</sup>, ona doğru hökm vermək qabiliyyəti bəxş etdiyini<sup>393</sup> buyurmuşdur.

## BEYTİN MƏNASI

**Hz. Nizami bu beytdə deyir ki, «hz. Davudun (s.a.s) ürəyi təngnəfəs oldu».** Burada «ürəyi təngnəfəs olmaq» yorulmaq, gücü çatmamaq mənalarını ifadə edən məcazi bir ifadədir. Şairin hz. Davudla (s.a.s) bağlı bu ifadəni seçməsinin səbəbi Onun gözəl səsi olması ilə bağlıdır. Yəni bu əlamət Ona aid olan bir xüsusiyyətdir. Şair öncəki beytlərdə hər bir peyğəmbəri ona aid olan bir özəlliklə təqdim edərək ideyamı bu yolla ifadə etdiyi kimi («hz. Adəmin (s.a.s) atı kövşənə qaçır», «hz. Nuhun (s.a.s) susuzluqdan dodağı quruyur», «hz. İbrahim (s.a.s) bir-iki dəfə atdan düşür»), hz. Davudu da (s.a.s) ona aid olan gözəl səs əlaməti ilə təqdim edir.

Səsi olan bir insan üçün arzuolunmayan cəhət onun səsinin kökdən düşməsidir, səsinin zildən bəmə enməsi, oxumaq üçün nəfəsinin çatmamasıdır. Şair, hz. Davudun (s.a.s) təngnəfəs olaraq səsinin zilə çatmaması və buna görə də bəmə düşməsi deyərkən, nəyi nəzərdə tutmuşdur? Biccə, şair burada hz. Davudla (s.a.s) bağlı iki məsələyə işarə etmişdir. Bunlardan biri Qurani-Kərimdə belə buyurulmuşdur:

---

<sup>390</sup> Sad, 38/19.

<sup>391</sup> Sad, 38/20.

<sup>392</sup> Sad, 38/20.

<sup>393</sup> Sad, 38/20.

.{ }

(Sad, 38/21-25)

«(Ey Peygəmber!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) məbədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər. Onlar Davudun yanına gəldikdə (Davud) onlardan (məbədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: «Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!» (Onlardan biri dedi): «Bu mənim (din) qardaşımızdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum var (ya da onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: «Onu mənə ver! (Məni ona sahib et!)» – dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi. (Bu sözləri eşidən Davud o biri iddiaçı ağızını açmağa macal tapmamış) dedi: «O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yal-

nız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdır!» (iddiaçılar bir-birinə baxıb güldükdən, ya da çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanması dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi. Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmamasını, ya da belə bir səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiymət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (ya da onun dünyada çoxlu nemət, axırətdə isə gözəl sığınacaq – cənnət gözləyir)».

**Burada uca Allah (c.c) insanlar üçün bir ədalət ölçüsü verir. Bu ölçuyə görə, iki insan, ya da qrup arasındakı anlaşılmazlığı həll etmək üçün qərar qəbul etməzdən öncə hər iki tərəfi dinləmək zəruridir.**

Bundan sonra uca Allah (c.c), hz. Davudu (s.a.s) xəbərdar edir:

(Sad, 38/26)

«Ey Davud! Biz səni yer üzündə xəlifə (ya da o əvvəlki peygəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir».

**Burada hz. Davudun (s.a.s) tövbəsi ilə bağlı bir nəçə məsələyə toxunmaq istəyirik. Çünkü hz. Nizaminin**

**«Sirlər xəzinəsi» əsərindəki bu hadisə ilə bağlı olan beytin izahında bu hadisənin mahiyyəti yanlış şərh edilmişdir. Bu izahda deyilir: «Əsatirə görə, nəgməni Davud peyğəmbər ixtira etmişdir. Ancaq o, Uriyaya evlənəndən sonra biabır olub səsini itirdi. Peyğəmbərlilik topunu aparmaq üçün o gərək bəm səslə Allaha yalvaraydı, səsini itirdiyi üçün zilə keçdi və duası qəbul olunmadı». <sup>394</sup>**

Göstərilən qaynaqda hz. Davudun (s.a.s) tövbəsi ilə bağlı verilən bilgi yanlışdır. Bu məsələ ilə bağlı yazılmış təfsirlərdə «hz. Davudun tövbəsi» anlayışı izah olunmuşdur. Alimlərə görə, hz. Davudun (s.a.s) yanına gələn iki şəxs, əslində, mələk olmuşdur və uca Allah (c.c) onları öz peyğəmbərini sınamaq üçün göndərmişdir. <sup>395</sup>

Uca Allah (c.c) bu hadisə ilə hz. Davuda (s.a.s) və bütün insanlara bir ölçü vermişdir ki, qərar çıxarmaqda əsas məsələnin biri tərəfsizlikdir. Bu ölçü olmasa, ədaləti təmin etmək mümkün deyil. Quran hz. Davudla (s.a.s) bağlı baş vermiş hadisəni xatırladaraq insanları tərbiyə etməyi hədəf seçmişdir.

«Sirlər xəzinəsi» əsərində bu beytə bağlı yazılmış şərh bir sıra əsl olmayan rəvayətlərə əsaslanır. Bu rəvayətlərin bir qisminin qaynağı «Kitabi-Müqəddəs»dir. Orada deyilir ki, hz. Davud (s.a.s) təsadüfən çılpaq vəziyyətdə görüdüyü bir qadının gözəlliyyinə aşiq olur. Onun Uriya (Uhriya) adlı bir sərkərdənin arvadı olduğunu öyrənəndə isə (xatırladırıq ki, göstərilən şərhdə Uriya qadın kimi göstərilib) qadınla evlənmək məqsədi ilə ərini öldürmək üçün bir plan qurur. Hz. Davudun (s.a.s) əmri ilə döyüşə gedən bir sərkərdə həlak olur. O, məbəddə qəflətən qarşısına çıxan o

---

<sup>394</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

<sup>395</sup> «Kuran yolu», göstərilən qaynaq, c. IV, s. 503.

iki adamın yol verdiyi bu xətası ilə bağlı gəldiklərini düşünmüş, sınağa çəkildiyini anlamış və tövbə etmişdir.<sup>396</sup>

Yenə «Kitabi-Müqəddəsə» görə, bu hadisədə iştirak edən iki mələkdən biri – şikayət edən tərəf qadının ərini, şikayət olunan isə Davudu təmsil edir. Şikayətçi olan, doxsan doqquz qoyunu olan qardaşının onun tək qoyununa da göz dikdiyini söyləyərkən, əslində, Davudun etdiklərinə işarə etmişdir. Onun çoxlu arvadı olmasına baxmayaraq, sərkərdənin xanımı ilə evlənməsinin, bunun üçün onun ərinin ölümə göndərilməsinin bir haqsızlıq olduğunu bildirmiştir. Hz. Davud (s.a.s) da uca Allahın (s.a.s) onu sınadığını anlamış və peşman olaraq tövbə etmişdir. O, qırx gün, qırx gecə fasiləsiz ibadət, tövbə etmiş, uca Allaha (c.c) yalvararaq bağışlanması istəmişdir.<sup>397</sup>

Təfsircilərə görə, bu deyilənlərin heç bir əsası yoxdur. Yəhudi mədəniyyətində hz. Davud (s.a.s) kral kimi tanındığı üçün onunla bağlı irəli sürürlən əsassız iddialara normal baxılmışdır. Ancaq uca Quran hz. Davudun (s.a.s) bir peyğəmbər olduğunu bildirmiş və peyğəmbərlərin böyük günah etməsinin mümkün olmadığını ifadə etmişdir.

**Hz. Davudla (s.a.s) bağlı deyilən sözlərin heç bir əsasının olmadığını bir fakt da təsdiq edir. Hz. Əli (r.a) belə buyurmuşdur: «Kim hz. Davudla (s.a.s) bağlı olan hadisəni əfsanələrdə deyildiyi kimi anlatsa, ona yüz altmış dəyənək vurun. Bu cəza peyğəmbərlərə iftira atmağın qarşılığıdır».**<sup>398</sup>

Hz. Nizami də beytdə «Davud təngnəfəs oldu, zilə keçdi və səsi çatmadı» deyərkən bu gerçek olmayan iddiaları deyil, Onun iki iddiaçıdan birini dinləmədən qərar vermə-

<sup>396</sup> «Kuran yolu», göstərilən qaynaq, c. IV, s. 504.

<sup>397</sup> «Kuran yolu», göstərilən qaynaq, c. IV, s. 504.

<sup>398</sup> Muhammed Esed, «Kuran mesajı», (meal-tefsir), İstanbul, 2002, s. 927.

sinin, ədalətin təmin edilməsinin şərti olan tərəfsizlik prinsipini unutmasını nəzərdə tutmuşdur.

**Şairin bu sözləri deyərkən əsaslandığı ikinci qaynaq isə islam Peyğəmbərinin hz. Davudla (s.a.s) bağlı olan bir hədisidir.** Əbu Hureyrə (r.a) rəvayət edir: «Rəsulullah belə buyurdu: «(Günaha yönəlmış) insanların mənimlə olan misalı ocaq qalayan və oda düşən kəpənəyi, onun kimi heyvanları (oda düşməməsi üçün qovan) adamın misalına oxşayır. Yanında hər birinin oğlu olan iki qadın vardı, qurd gəlib onlardan birinin oğlunu apardı. Qadının yoldaşı dedi: «Qurd sənin oğlunu apardı». O birisi də: «Xeyr, qurd sənin oğlunu apardı», - dedi. Bundan sonra Davudun yanına gəldilər. O da uşağın böyük qadına aid olduğunu bildirdi və qərar verdi. Sonra qadınlar Davudun oğlu Süleymanın yanına getdilər və vəziyyəti ona bildirdilər. O, belə dedi: «Mənə bir bıçaq gətirin, uşağı iki yerə bölərək aranızda paylaşdıracağam». Kiçik qadın tez: «Allah sənə mərhəmət etsin, bu dediklərini etmə, uşaq onun oğludur», - dedi. Bundan sonra o da uşağın kiçik qadının olduğuna aid olması ilə bağlı qərar verdi».<sup>399</sup>

Bizə görə, hz. Nizami «Davudun ürəyi təngnəfəs oldu. O, zilə keçdi və səsi çatmadı», deyərkən bu iki məsələni gözəl səsin əlamətlərindən, özəlliklərindən sayılan «zil», «bəm» anlayışlarından istifadə edərək onu islam Peyğəmbəri ilə müqayisə obyektinə seçmiş və hz. Məhəmmədin (s.a.s) üstünlüyünü bu yolla göstərmişdir.

---

<sup>399</sup> «Muttefkun aleyh hadisler», Konya, 2004, s. 465-466.

**ON ALTINCI BEYTİN ŞƏRHİ:  
SÜLEYMAN PEYĞƏMBƏRLİK TACI  
AXTARMADI**

داشت سلیمان ادب خود نگاه  
مملکت آلودە نجست این کلاه

*Süleyman ədəb gözləyib,  
Məmləkətə aludə olduğu üçün (peyğəmbərlilik)  
taci axtarmadı.*<sup>400</sup>

Hz. Nizami bu beytdə hz. Məhəmmədin (s.a.s) üstün-lüyü ideyasını ifadə etmək üçün hz. Süleymanı (s.a.s) müqayisə obyekti seçmişdir.

**HZ. SÜLEYMAN (s.a.s)**

Bilindiyi kimi, hz. Süleyman (s.a.s), hz. Davudun (s.a.s) oğludur. O, uzun boylu, ağı və iri bədənli, nurlu, gözəl üzlü, iri gözlü, sıx saçlı idi və çox zaman ağı paltar geyinərdi.<sup>401</sup>

O həm kral, həm də peyğəmbər idi. O həm haki-miyət, həm də elm və hikmət baxımından atasının varisi oldu. Qaynaqların yazdığını görə, hz. Süleyman (s.a.s) bir kral kimi və qazılıqla bağlı işlərdə atasından üstün idi. Atası isə uca Allaha (c.c) ibadətdə oğlundan daha irəlidə idi.<sup>402</sup> Hz. Süleymanın (s.a.s) bir sıra fəzilətləri var idi. O, hələ on bir yaşında olarkən ağılı və elmi çox olduğuna görə, atası bir çox işlərində onunla məsləhətləşərdi.<sup>403</sup>

O, çox təvazökar idi, kasıb insanların yanına gedər, onlarla oturar, söhbət edərdi.<sup>404</sup>

---

<sup>400</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

<sup>401</sup> Taberi, «Tarih», c. I, s. 253.

<sup>402</sup> Salebi, «Arais», s. 292.

<sup>403</sup> İbni Asakir, «Tarih», c. VI, s. 253.

<sup>404</sup> Salebi, «Arais», s. 293.

Hz. Süleyman (s.a.s) xurma yarpağından zənbil hörüb satardı, əlinin əməyi ilə dolanar, arpa çörəyi yeyərdi.<sup>405</sup>

O, hər ayın başında altı gün, ortasında üç gün, sonunda da üç gün oruc tutardı.<sup>406</sup>

Onun məşhur sözlərindən biri belədir: «... insanlara verilməyən şeylər bizə verildi, insanlara verilməyən elmlər bizə verildi. Ancaq bu üç sözdən, yəni qəzəb və səbir halında ağıllı olmaqdan, yoxsulluq və bolluq halında təvazökar olmaqdan, gizlində və aşkarda Allah qorxusundan daha üstün bir şey tapmadıq».<sup>407</sup>

Hz. Süleyman (s.a.s) Quds şəhərini, Əqsa məscidini tikdirdi. Uca Allah (c.c) ona böyük bir mülk-səltənət verdi. O, bunu uca Allahdan (c.c) istəmişdi.

(Sad, 38/35)

«(Süleyman dua edib) dedi: «Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (eləsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi)».

**Uca Allah (c.c) insanları, cıluları, quşları, küləyi ona ram etdi.**

(Sad, 35/36-38)

<sup>405</sup> Ahmed b. Hanbel, «Ez-zühd», s. 115.

<sup>406</sup> Hakim, «Müstedrek», c. II, s. 596.

<sup>407</sup> Ahmed b. Hanbel, «Ez-zühd», s. 51-53.

«Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. (Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası, eləcə də başqalarını (başqa şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)»

O, məclisə getdiyi zaman evindən çıxanda quşlar onun başının üzərindən ayrılmazlar, məclisə daxil olanda insanlar və cinlər onu ayaqüstə qarşılıyalar, taxtına əyləşənədək onlar oturmazdılar.<sup>408</sup>

O, çox döyüşkən idi. İstədiyi ölkəni fəth edər, istədiyi ordunu məğlub edərdi.

Qurani-Kərimin bir sıra surələrində hz. Süleymana (s.a.s) yer verilmişdir.<sup>409</sup>

### DİVAN ŞEİRİNDE HZ. SÜLEYMAN (s.a.s)

Divan şeirində hz. Süleyman (s.a.s) həm peyğəmbər, həm də sultan kimi təqdim edilmişdir. Şairlər Onun insanlar və cinlər üzərindəki hakimiyyətinə, Onun gücünün barmağındaki üzüklə bağlı olduğuna, taxtını küləyin daşımışına, qarışqa ilə bağlı əhvalatına ayrıca yer vermişlər. Ancaq şairlərə görə, hz. Məhəmməd (s.a.s) daha üstün bir peyğəmbərdir. Çünki islam Peyğəmbərinin mübarək adı Onun üzüyünə nəqs edildiyindən o, insanlara və cinlərə hökmdar olmuşdur.

#### Ahmed Remzi Akyürek:

İsminle münnakkaşdı meğer mühri-Süleyman,  
Hükümü yürüdü ins ile divan arasında.<sup>410</sup>

---

<sup>408</sup> Taberi, «Tarih», c. I, s. 253.

<sup>409</sup> Sad, 38/35-38; Nəml, 27/15-44.

<sup>410</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 335.

(Süleymanın möhür şəklində olan üzüyündə Sənin adın nəqş olunduğu üçün Onun hakimiyyəti insan və cıluları əhatə etdi)

Divan şairlərinə görə, islam Peyğəmbəri on səkkiz min aləmə sultan olmuş, qapısında saysız Süleymanlar bir qarışqa kimi olmuşdur. Şairlərə görə, üzüyündə hz. Məhəmmədin (s.a.s) adı olmasa idi, Onun taxtı havada uça bilməzdi. Ancaq merac gecəsi Kürsü islam Peyğəmbərinə taxt olmuşdur. Şairlərə görə, Cəbrail (ə.s) islam Peyğəmbərinin fəth ayələri yazılmış bayrağını daşımışdır. Bu isə onu göstərir ki, hz. Məhəmməd (s.a.s) həm aləmlərin, həm də peyğəmbərlərin sultani olmuşdur.

**Hz. Nizami, hz. Süleymanın (s.a.s) «qəbul topunu» tuta bilməməsinin səbəbini Onun hakimiyyətə aludə olmasında görmüşdür. Şairə görə, o, uca Allaha (c.c) yalvararaq güclü hakimiyyət istəmiş, insanların yaddaşında daha çox sultan kimi qalmışdır.**

Şair bu fikri ifadə etmək üçün beytdə hakimiyyət anlayışı yaradan «məmləkət», «tac», «aludə olmaq» sözlərindən istifadə etmişdir. Şair, hz. Süleymanın (s.a.s) «qəbul topunu» tuta bilməməsinin səbəbinin onun hakimiyyətə çox meyil etməsi olduğunu bildirmək üçün «aludə olmaq» fəlindən istifadə etmişdir. «Aludə olmaq» bir şeyi çox sevmək, bir şeyə çox bağlanmaq, özünü unutmaq, aludə olduğu şeydən başqa hər şeyi yaddan çıxarmaq mənalarında işlədir. «Qəbul topu» isə diqqət tələb edir, bir an olsun belə, onu gözdən qoymaq olmaz. Çövkan oyununda da belədir, topa nəzarət etməyəndə oyunu uduzursan. Şair bu beytdə hakimiyyət və şöhrət sevgisinin insan üçün bir təhlükə olduğunu da ifadə etmişdir.

## ON YEDDİNCİ BEYTİN ŞƏRHİ: YUSİF SUYU ƏYANI GÖRƏ BİLMƏDİ

یوسف از آن چاه عیانی ندید  
جز رسن و دلو نشانی ندید

*Yusif həmin suyu əyani görə bilmədi,  
O, yalnız kəndir və dolçadan başqa bir nişan  
görmədi.<sup>411</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbəri ilə müqayisə tərəfi kimi hz. Yusifi (s.a.s) seçmişdir.

### HZ. YUSİF (s.a.s)

Bilindiyi kimi, hz. Yusif (s.a.s), hz. Yaqubun (s.a.s) oğludur və hz. İbrahimin (s.a.s) soyundandır. O, ağ bədənli, gözəlüzlü, qıvrımsaçlı, iri gözlü, incə burunlu idi, üzündə xal var idi.<sup>412</sup> Onu üzü günəş kimi parlayardı, ona gözəlliyyin yarısı verilmişdi.<sup>413</sup> Onun bir sıra fəzilətləri var idi. Hz. Yusif (s.a.s) on yeddi yaşı olarkən ilahi vəhy almış və uca Allah (c.c) onu seçmişdir:

(Yusif, 12/15)

«(Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusif): «Sən (bir vaxt) onlara (qardaşlarının) özlerinin bu işi

<sup>411</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

<sup>412</sup> Ahmed b. Hanbel, «Müsned», c. III, s. 148; Müslim, «Sahih», c. I, s. 146.

<sup>413</sup> Ahmed b. Hanbel, «Müsned», c. III, s. 148; Müslim, «Sahih», c. I, s. 146.

barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!» - deyə vəhə etdik».

O, seçilmiş, səmimiyyətlə itaət edən bir peyğəmbər idi:

«(Yuxuda gördüğün kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaları İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlilik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamaçlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!». <sup>414</sup>

Həz. Yusifin (s.a.s) gözəlliyi dillərdə dastan olmuşdur. Qurani-Kərimdə həz. Yusifin (s.a.s) adına ayrıca bir surə var. <sup>415</sup>

**Uca Allaha (c.c), həz. Yusifin (s.a.s) keçdiyi ömür yolu ilə insanlığa bir sıra doğru həyat ölçüsü vermişdir. Bunu-ları belə sıralamaq olar.**

Uca Allaha (c.c) iman insanın öz nəfsini məğlub etməsinin yolunu açır, ona səbir verir. Həz. Yusifin (s.a.s) atası sevimli oğlunun itkisinə ancaq uca Allaha (c.c) olan sarsılmaz imanı ilə dözür, o, bələya səbir edir, «Artıq mənim işim gözəl səbir etməkdir, siğınacağım güc ancaq Allahdır», deməyi bacarır. Onun sarsılmaz imanı könlündən dilinə axır, bütün söz və davranışları təslimiyət və fədakarlığın ölçüsünə çevirilir: «Allah ən xeyrli qoruyucudur», «O, mərhəmət edənlərin ən mərhəmətlisidir», «Allahın təqdirinə qarşı sizə bir yardım edə bilmərəm», «Hökəm ancaq Allahındır», «Mən ona təvəkkül etdim», «Mən böyük kədər və üzüntüdən ancaq Allaha şikayət edirəm», «Allahın rəhmətindən ümid kəsməyin». Bu sözlər uca Allaha (c.c) bütün varlığı ilə təslim olmuş atanın sarsılmaz imanının göstəricisidir.

---

<sup>414</sup> Yusif, 12/136.

<sup>415</sup> Yusif, 12.

**Hz. Yusifin (s.a.s) ölüm yolunu, Qurani-Kərimdə onunla bağlı anladılanlar uca Allahın (c.c) birliyi düşün-cəsinin təsdiqindən ibarətdir:** «Hökm ancaq Allaha aid-dir», «O ancaq Allaha ibadət etməyi (əmr etmişdir), «Ən doğru din budur», bu sözlər inanc və vəfa duyğusu ilə uca Allaha (c.c) bağlı olan hz. Yusifindir (s.a.s).

**Hz. Yusifin (s.a.s) ölüm yolunu insanlıq üçün bir səbir məktəbidir.** O, quyuya atılmasına, qardaşlarının zülmünə, zindana salınmasına, sevimli atasından ayrılmamasına, iftira və böhtanlara qarşı iman və səbri ilə müqavimət göstərdi. O, heç vaxt ədalət duyğusunu itirmədi, bütün işlərini ədalət ölçüsü ilə həyata keçirdi və bunun səbəbini belə açıqladı: «Kim Allahdan qorxar və səbir edərsə, şübhəsiz, Allah doğru hərəkət edənlərin mükafatını əsirgəməz».

**Hz. Yusifin (s.a.s) ölüm yolunu, əxlaq və düşüncəsi uca Allahın (c.c) yaxşılığından mükafatını verəcəyi inancı üzərində qurulmuşdur:** «... (Yusif gəncliyinin) ən yetkin dövrünə çatdıqda ona hikmət (peyğəmbərlilik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırdıq!». Uca Allah (c.c) Ona hakimiyyət, səltənət, nüfuz və mövqe verdi və O, bunları yaxşı əməllərin nəticəsində qazandı.

**Hz. Yusifin (s.a.s) ölüm yolunu qazanılmış gözəl adının qorunmağa ehtiyacı olduğunu ifadə edir. Onun ömrü insanlara güclü olarkən bağışlamağı bacarmaq dərsi virir.** O, hakimiyyətin ən yüksək zirvəsində olarkən ona pislik edənləri bağışladı.

Hz. Məhəmmədə (s.a.s) görə, insanların ən xeyirlisi və şərəflisi hz. Yusifdir (s.a.s).<sup>416</sup>

---

<sup>416</sup> «Riyazüs-Salihin», (tərcümə və şərh edənlər: Yaşar Kandemir, İsmail Lütfi Çakan, Raşit Küçük), İstanbul, 2004, c. I, s. 325.

## DİVAN ŞEİRİNDE HZ. YUSİF (s.a.s)

Divan şairleri hz. Yusif (s.a.s) geniş yer ayırmışlar. Bilindiği kimi, ədəbiyyatda hz. Yusif (s.a.s) gözəllik simvolu kimi təqdim edilmiş, gözəlliyi, sevgilini təsvir edərkən onun adından istifadə olunmuşdur. Ancaq şairlərin təsvirinə görə, Onun gözəlliyi hz. Məhəmmədin (s.a.s) gözəlliyi ilə müqayisədə kölgədə qalmışdır:

### Karamanlı Nizami:

**Kim diye sana Yusufi – sani cemal ile,  
Yusuf görürse, hüsnüni sani olur sana.<sup>417</sup>**

(Gözəl üzdə kim sənə ikinci Yusif deyə bilər, Yusif Sənin gözəlliyni görsə, sənə ikinci olar)

Divan şairlərinə görə, hz. Məhəmmədin (s.a.s) hər baxışına min Yusif qul kimi alınmışdır, Yusif əvəzi ödənilərək alınmış bir kılədir. Şairlərə görə, islam Peyğəmbərini görmək üçün min can fəda etmək lazımdır.<sup>418</sup>

Divan şairlərinə görə, hz. Yusif (s.a.s) ancaq fiziki gözəlliyi ilə məşhurdur, ancaq islam Peyğəmbəri həm fiziki, həm də əxlaqi gözəlliyi ilə daha üstündür. «... Yusufu gören kadınlar şaşkınlık ve hayranlıqla turunc yerine parmaklarını kesmişler. Yuce Peygamberin güneş gibi aydınlichkeit yüzünü görünce gök yüzündeki ay iki parça olmuştur»<sup>419</sup>

### Zati:

Yusufu gerçi görenler ellerini kesdiler,  
Gün yüzün gördü senün şakk oldı bedrün ayesi.

(Doğrudur, Yusifi görənlər əllərini kəsdilər, ancaq Sənin gün üzünü gördüyü üçün ay iki yə böldü)

---

<sup>417</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 332.

<sup>418</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 332.

<sup>419</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 332.

Divan şairlerinə görə, hz. Məhəmmədin (s.a.s) gözəlliyi qarşısında günəş, ay və ulduzlar səcdə edir, hz. Yusif (s.a.s) isə bu təzimi ancaq yuxusunda görmüşdür:

**Tacizade Cafer Cəlebi:**

Secde ider cemalüne mihr ü meh ü nücum,  
Yusuf meger düşində göreydi bu haleti.<sup>420</sup>  
(Sənin gözəl üzünə günəş, ay və ulduzlar səcdə edir,  
ancaq Yusif bunu yuxusunda görmüşdür)  
Divan şairlerinə görə, hz. Yusifin (s.a.s) quyudan xilas  
olmasının səbəbi onun islam Peyğəmbərinə olan sevgisi ilə  
bağlıdır.<sup>421</sup>

### **ŞAİRİN HZ. YUSİFLƏ (s.a.s) BAĞLI ŞƏRHİ**

**Həz. Nizami, hz. Yusifi (s.a.s) təqdim edərkən onunla bağlı çox məşhur olan quyuya atılma hadisəsindən istifadə etmişdir.** Bilindiyi kimi, qardaşları qısqanlığa görə onu quyuya atırlar. Ancaq hz. Yusif (s.a.s) ölmür, yoldan keçən tacirlərin yardımını ilə xilas olur. Şair bu fikri ifadə etmək üçün beytdə «quyu», «su», «kəndir», «dolça» sözlərindən istifadə etmişdir.

Şairə görə, onun atıldığı məkan forma baxımından quyu olsa da, əslində, quyu deyildi. Çünkü bu quyunun suyu yox idi. Burada şair önceki beytlərdə «qəbul topu», «bulaq» adlandırdığı peyğəmbərlik anlayışını «su» adlandırmışdır. Şairə görə, hz. Yusif (s.a.s) peyğəmbər olaraq öz vəzifəsini yerinə yetirdi, ancaq ona verilmiş ayrıca bir kitab yoxdur. Biccə, şair beytdə «su» deyərkən məhz kitabı nəzərdə tutmuşdur.

---

<sup>420</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 332.

<sup>421</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 332.

**ON SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ:  
XIZIR ÖZ ƏTƏYİNİ BULAĞIN SUYUNA  
BATMİŞ GÖRDÜ**

خضر عنان زین سفر خشک تافت  
دامن خود تر شده چشمeh یافت

*Xızır bu quru səfərdən (atının) cilovunu çəkdi,  
Öz ətəyini bulağın suyuna batmış gördü.*<sup>422</sup>

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin üstünlüyü ideyasını ifadə etmək üçün hz. Xızırı (s.a.s) bir müqayisə tərəfi seçmişdir.

**HZ. XIZIR (s.a.s)**

Qaynaqların verdiyi bilgiyə görə, Xızır onun əsl adı deyil. «Xızır» sözü «yaşıl» mənasında işlədir. Əbu Hurey-rədən (r.a) rəvayət edilən bir hədisə görə, islam Peyğəmbəri ona «Xızır» deyilməsinin səbəbini belə açıqlamışdır: «Xızır, otu olmayan, quru bir yerdə oturanda o yer bir anda yaşıl çəmənliyə çevrilirdi. Sonra bu yaşıl otlar dalgalanırdı». <sup>423</sup>

Başqa bir rəvayətə görə, Xızır namaz qılarkən onun ətrafi yaşıllanardı. <sup>424</sup>

Qurani-Kərimin «Kəhf» surəsində hz. Xızırla (s.a.s), hz. Musanın (s.a.s) əhvalatına geniş yer ayrılmışdır. <sup>425</sup> Uca Allah (c.c), hz. Xızırı (s.a.s) elə bir elm vermişdir ki, hz. Musanın (s.a.s) bu elmi öyrənmək üçün Onun yanına get-

<sup>422</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

<sup>423</sup> Buxari, «Ənbəiya», 27; Tirmizi, «Təfsir», 18; Deyləmi, «Müsənəd», c.I, s. 345.

<sup>424</sup> Buxari, «Ənbəiya», 27; Tirmizi, «Təfsir», 18; Deyləmi, «Müsənəd», c.I, s. 345.

<sup>425</sup> Əl-Kəhf, 18/60-82.

mək ehtiyacı yaranmışdır. Qurani-Kərim bu hadisəni belə anladır:

### **QURANI-KƏRİMDƏ HZ. XIZIR (s.a.s)**

«(Ey Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: «Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!». Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə bir yargana tərəf üz tutmuşdu. Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: «Nahar yeməyimi zi gətir. Bu səfərimiz bizi lap əldən saldı!» O isə: «Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!» - deyə cavab verdik. (Musa): «Elə istədiyimiz də (axtardığımız da) budur!» - dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar.

(Musa və Yuşə orada) öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və öz tərəfimizdən elm (qeybə dair bəzi bilikləri) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar. Musa ondan soruşdu: «Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?» (Xızır) belə cavab verdi: «Sən mənimlə bir yerdə olsan, (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünkü mən batını elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə

çıxacaqsan). Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən? (Musa) dedi: «İñşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayaçağam!» (Xızır): «Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!» - dedi.

Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sindirib çıxartdı). (Musa) dedi: «Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)». (Xızır) belə cavab verdi: «Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?» (Musa) dedi: «Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqdə) çətinliyə salma!».

Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşıqda (Xızır) dərhal onu öldürdü. (Musa) dedi: «(Heç bir günah iş tutmayan, buna görə də qisası layiq olmayan) pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)». (Xızır) yenə belə cavab verdi: «Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?» (Musa) dedi: «Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınameğim üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)».

Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızır'a yemək vermək) istəmədi. Onlar orada yinoxılmaq (uçmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəldti. (Musa) dedi: «Əgər istəsə idin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın...» (Xızır) dedi: «Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtı-

dır. (Zahirən naməqbul olduğunu gördüyü üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!

Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsulla mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi. Oğlana gəldikdə onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azgınlığa və küfrə sürükləməsindən qorxduq. Və Rəbbimin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.

Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatan bir xəzinə vardı. Onların atası əməli-saleh (bir adam) idi. Rəbbin onların həddi-buluşa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ey Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sən səbir edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!».<sup>426</sup>

### DİVAN ƏDƏBİYYATINDA XIZIR (s.a.s)

Həz. Xızır (s.a.s) Azərbaycan şifahi xalq ədəbiyyatında da geniş yer tutmuş, o, xeyirxahlıq, xilaskarlıq, bolluq, ruzi, bərəkət rəmzinə çevrilmişdir.

Divan ədəbiyyatında da hz. Xızır (s.a.s) geniş yer ayrılmışdır. Onun dirilik suyunu tapması və ölümüzlüyə qovuşması nətlərə mövzu olmuşdur. Təsəvvüf ədəbiyyatında isə hz. Musa (s.a.s) şəriətin, hz. Xızır (s.a.s) isə vələyətin simvoludur. «... Hızırın ledün ilmine, yani ilahi rahmet ve

---

<sup>426</sup> Əl-Kəhf, 18/60-82.

sırların bilgisine sahip oluşu özellikle ele alınırken, natlarda Onun bu ilmi hz. Peygamberin engin gönlünden öyrendiyi dile getirilir».<sup>427</sup>

Divan şairlerinə görə, hz. Xızır (s.a.s) ölümsüzlük suyunu tapsa da, o, hz. Peyğəmbərin (s.a.s) lütfünə susamışdır. O, islam Peyğəmbərinin comərdliyindən feyz aldığı üçün bu dirilik və əbədiyyətə nail olmuşdur. O, hz. Məhəmmədin (s.a.s) dinini, yəni iki cahan səadətini, əbədi həyatı təbliğ etmişdir.

## BEYTİN MƏNA YÜKÜ

Hz. Nizami öncəki beytlərdə olduğu kimi, bu beytdə də orijinal poetik vasitələrdən istifadə etmişdir. Şair, hz. Xızırı (s.a.s) ona aid olan anlayışlar işığında təqdim etmişdir. Şairə görə, hz. Xızırla bağlı ən önəmli hadisələrdən biri onun dirilik suyunu axtarmasıdır. Ona görə, hz. Xızırın (s.a.s) bu addımı ibrət və hikmətlə dolu olan bir hərəkətdir. Şair deyir ki, əbədi həyat var, ancaq bu həyat dirilik suyu içib, bu dünyada əbədi yaşamaqla mümkün deyil. Çünkü bu dünya əbədi deyil. Ona görə, əbədi həyat axırət həyatıdır və axırət xoşbəxtliyi islam Peyğəmbərinə nazil olunmuş ilahi buyruqlara əməl etməklə qazanmaq olar.

**Şair, hz. Xızırın (s.a.s) dirilik suyu axtarmasını doğru saymır və onun bu axtarışını «quru səfər» adlandırır. Şairin təqdimində «quru səfər» yanlış addım, faydasız, xeyirsiz iş kimi dəyərləndirilir.**

Ümumiyyətlə, «quru» sözünün bədii dildə bir şeyin yoxluğunu, faydasız olduğunu ifadə etmək üçün güclü imkanları var. Məsələn, «**quru söz**», yəni boş söz, «**quru ad**»,

---

<sup>427</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 334.

yəni faydası olmayan, arxasında gerçək güc dayanmayan ad, «**quru yurd**», yəni yaşamaq imkanları olmayan yer, «**quru yerdə qalmaq**», yəni əməyi boşa getmək, «**quru adam**», yəni ancaq özünü düşünən faydasız insan, «**quru dil**», «**quruya çıxmaq**», yəni istənilən bir şeyin tapılmaması, «**dili-ağzı qurumaq**», yəni heyrətdən danışmaq imkanını itirmək, «**quruya qalmaq**», yəni tapılmamaq, «**dilini qurutmaq**», yəni susdurmaq, «**əli qurumaq**», yəni əlin fəaliyyət imkanını itirməsi, «**quru yurda çıxmaq**», yəni müflis olmaq, «**yerində qurumaq**», yəni hərəkətsiz olmaq, «**gözünün suyu qurumaq**», yəni ağlamaq imkanını itirmək, «**quru yemək**», yəni zəngin olmayan, kasıb süfrəsinin yeməyi və başqa belə məcazlar bir şeyin yoxluğunu gözəl, yoxluq anlayışının bütün daxili çalarları ilə ifadə edir.

Həz. Nizami də beytdə hz. Xızırın (s.a.s) dirilik suyunu axtarmasını «**quru səfər**» («səfəre-xoşk») adlandırmışdır. Deməli, onun bu addımının doğru olmadığını yoxluq anlayışını ifadə edən «**quru**» sözü ilə təqdim etmişdir. Şairə görə, bu «**quru səfərdir**», yəni quru əziyyətdən başqa bir şey deyil, bərəkət və faydası yoxdur, sonu ancaq **quru yorğunluqdur**.

Şair beyt içində bu yoxluq anlayışını daha aydın, daha təsirli ifadə etmək üçün «**atının cilovunu çəkdi**» ifadəsindən də istifadə etmişdir. Burada «**quru səfər**» anlayışı ilə «**atın cilovunu çəkmək**» ifadəsi arasında qırılmaz bağlılıq var. Yəni «**atın cilovunu çəkmək**» «**səfərin quru**» olduğunu anlamağın nəticəsidir. Çünkü «**atın cilovunu çəkmək**» dayanmaq, geri qayıtmak, gedilən yolun yanlış olduğunu anlamaq və dərk etmək deməkdir.

Cilov atın hərəkətinə nəzarət etmək vasitəsidir. Cilov olmasa, atı idarə etmək çətinləşir. Şair bu anlayışlar arasında gözəl əlaqə yaratmışdır. Yəni əbədi yaşamaq, ölməmək

bir duyğudur və insanı fərqli yol və düşüncələrə yönəldir. Bu düşüncələri, istək və arzuları cilovlamasan, o insanı cilovsuz at kimi həlak edəcək. Çünkü insanın ölməmək, əbədi yaşamaq arzusu ilahi iradəyə ziddir, ölüm qəçilməzdır və bu dünyada əbədi olmaq mümkün deyil.

Bu gerçəkliliyi qavramaq, əbədi həyatın yalnız axırətdə olduğunu dərk etmək və həyatını bu ölçü və anlayışa uyğun qurmaq, düşüncə, əxlaq və davranışlarına nəzarət imkanı demək olan «cilova» sahib olmaq bir zərurətdir. Şairin təqdimində hz. Xızır (s.a.s) əbədi həyatı tapmaq istəyinə yox demiş, bunun mümkün olmadığını anlamış və yeni bir düşüncəyə sahib çıxaraq «atının cilovunu çəkmüşdir».

Şair beytin ikinci misrasında da fikrin ifadəsi üçün gözəl bədii vasitələrdən istifadə etmişdir. Şair ikinci misrada deyir ki, «quru səfərdən atının cilovunu çəkərək geri qayıdan» hz. Xızırın (s.a.s) «ətəyi bulağın suyunu batdı». Şair, hz. Xızırın (s.a.s) dirilik suyu axtarmasını bir günah kimi dəyərləndirir və bu fikri bədii biçimdə «ətəyin suya bulaşması, batması» kimi ifadə edir.

**Ətək suya batanda ağırlaşır, hərəkət etməyi çətinləşdirir, insanı pis göstərir, çirkaba bulaşmaq ehtimalı artır. Günah da belədir, insan üçün mənəvi ağırlıq yaradır, onu gözdən salır.**

Şair «Sirlər xəzinəsi»nə daxil olan üçüncü sitayışində də günaha batmış aləm fikrini ifadə etmək üçün «bu aləmin islanmış ətəyi» kimi bədii örtükdən istifadə etmişdi. Şairin, hz. Xızırla (s.a.s) bağlı olan bu beytidə də «onun ətəyi suya batdı» deməsinin səbəbi odur ki, şair onu bağlı olduğu anlayışlar vasitəsi ilə təqdim etmişdir. Yəni hz. Xızır (s.a.s) dirilik suyu axtardığı üçün «səfər», «atın cilovunu çəkmək», «ətəyin suya batması» kimi deyimlər onu çox gözəl təqdim edir.

## ON DOQQUZUNCU BEYTİN ŞƏRHİ: MUSA ŞÜŞƏNİ ƏRNİ DAĞININ DİBİNƏ ÇIRPDI

موسى از این جام تهی دید دست  
شیشه به کهپایه "ارنی" شکست

*Musa əlini bu camdan boş görüb,  
Şüşəni «Ərnı» dağının dibinə çurpdı.*<sup>428</sup>

Hz. Nizami bu beytdə hz. Məhəmmədin (s.a.s) üstün-lüğünü ifadə etmək üçün müqayisə obyekti kimi hz. Musanı (s.a.s) seçmişdir.

### HZ. MUSA (s.a.s)

Hz. Musa (s.a.s) soy baxımindan hz. İbrahimə (s.a.s) bağlıdır. Onun boyu uzun, bədəni əsmər, saçı qıvrım idi.<sup>429</sup> Sağ əlində peyğəmbərlik xalı var idi.<sup>430</sup>

Uca Allah (c.c) dörd müqəddəs kitabdan biri olan «Tövrat»ı hz. Musaya (s.a.s) göndərmişdir. Bundan öncə isə ona on səhifə nazil edilmişdi. Hz. Məhəmmədin (s.a.s) buruduğuna görə, bu on səhifədə olanların hamısı iibrət dolu sözlər idi. Belə ki, bu səhifələrdə deyilirdi:

- Ölümə həqiqətən inanmış şəxsin necə sevindiyi insanı heyrətə salır.

- Cəhənnəm atəşinin olduğuna həqiqətən inanmış şəxsin gülməsi insanı heyrətə salır.

<sup>428</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

<sup>429</sup> Ahmed b. Hanbel, «Müsned», c. I, s. 257; Taberi, «Tarih», c. I, s. 208.

<sup>430</sup> Hakim, «Müstedrek», c. II, s. 557; Ahmed b. Hanbel, «Müsned», c. II, s. 528; Buxari, «Sahih», c. IV, s. 84; Müslim, «Sahih», c. I, s. 152; Tirmizi, «Sünən», c. V, s. 300.

- Dünyanın və onun üzərindəkilərinin hər gün dəyişdiyini görən şəxsin onun üzərində rahat olduğunu görmək insanı heyrətə salır.

- Qədərə inanan şəxsin qürrələndiyi insanı heyrətə salır.

- Sabah hesaba çəkiləcəyinə tam inanmış şəxsin saleh əməl etməməyi insanı heyrətə salır.<sup>431</sup>

İslam Peyğəmbəri hz. İbrahimə (s.a.s) və hz. Musaya (s.a.s) endirilmiş səhifələrdəki ayələrdən ona da nazil edildiyinin olub-olmadığını soruşanlara bu ayələri oxumuşdur:

«(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar. Ancaq siz (ey insanlar!) dünyani üstün tutursunuz! Halbuki axırət daha xeyirli və daha baqidir (çünki orada cənnət vardır). Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda var. İbrahimin və Musanın kitablarında!»<sup>432</sup>

Həz. Musanın (s.a.s) möcüzələrindən biri əlindəki əsanın uca Allahın (c.c) əmri ilə əjdahaya çevrilməsidir:

«(Musa) dedi: «Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?» (Firon): «Əgər doğru deyirsənsə, onu gətir!», - dedi. (Musa) əsanı (yerə) atan kimi, o, dərhal açıq-aşkar bir əjda-ha oldu». <sup>433</sup>

<sup>431</sup> Hakim, «Müstedrek», c. II, s. 557; Ahmed b. Hanbel, «Müsned», c. II, s. 528; Buxari, «Sahih», c. IV, s. 84; Müslim, «Sahih», c. I, s. 152; Tirmizi, «Sünən», c. V, s. 300.

<sup>432</sup> Əl-Əla, 87/14-19.

<sup>433</sup> Əş-Şuəra, 26/ 30-32.

Hz. Musanın (s.a.s) möcüzələrindən biri də əlinin uca Allahın (c.c) izni ilə ağappaq işığa bürünməsidir.

(Əş-Şuəra, 26/ 33)

«Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlaq bir nur kəsildi)».

Hz. Musa (s.a.s) mübarək merac gecəsi islam Peyğəmbəri ilə görüşmüştür. «...Hz. Məhəmməd (s.a.s) merac gecəsində Cəbraillə (ə.s) birlikdə göyün altıncı qatına yüksəlmışdır. Cəbrail (ə.s) göyün qapısını döydü. Cavab eşitdi:

- Sən kimsən?
- Cəbrailem.
- Yanında kim var?
- Hz. Məhəmməd (s.a.s).
- O, merac üçün göndərildimi?
- Bəli.

Göyün qapısı açıldı, orada hz. Musa (s.a.s) ilə qarşılaşdılar. Hz. Məhəmməd (s.a.s) buyurdu:

- Ey Cəbrail (ə.s) bu kimdir?
- Bu, qardaşın İmran oğlu Musadır. Ona salam ver.

Hz. Məhəmməd (s.a.s) Ona salam verdi. O da islam Peyğəmbərini salamladı. İslam Peyğəmbərinə dedi:

- Xoş gəldin! Səfa gəldin, saleh qardaş, saleh peyğəmbər, ümmi peyğəmbər!

Sonra hz. Musa (s.a.s) ağladı. Ondan soruşuldu:

- Sən niyə ağladın?
- Ey Rəbbim! Məndən sonra göndərilmiş olduğun bu yetkin gəncin ümməti cənnətə mənim ümmətim girməzdən

öncə girəcək. Onlar mənim ümmətimdən daha çox, daha üstün olacaq?!».<sup>434</sup>

Həz. Musa (s.a.s) uca Allahdan (c.c) bir sıra suallarına cavab istəmişdi, qadir Yaradan da onun suallarını cavablaşdırılmışdır. Uca Allahla (c.c) onun peyğəmbəri arasındaki dialoq belə davam etmişdir:

- «- Ey Rəbb, qullarının hansı sənə sevilmidir?
  - Məni ən çox zikr edənlər.
  - Ey Rəbb, qullarının hansı sənə sevilmidir?
  - Məni ən çox zikr edənlər.
  - Ey Rəbb, qullarının ən zəngini hansıdır?
  - Verdiyim nemətə razı olan.
  - Ey Rəbb, qullarının hansı ən doğru hökm verəndir?
  - İnsanlar haqqında özü ilə bağlı verdiyi kimi hökm verəndir.
  - Ey Rəbb, qullarının Səndən ən qorxanı hansıdır?
  - Məni ən yaxşı tanışanı.
  - İlahi, mən Sənə necə şükür edim? Mənə ehsan etdiyin nemətlərindən ən kiçiyinin belə, şükrünü ödəyəcək əməlim yoxdur!
  - Ey Musa! Bax, indi mənə şükür etdin».<sup>435</sup>
- Həz. Musa (s.a.s) uca Allahdan (c.c) bir sıra şeylər istəmişdir:
- «- Ey Rəbbim! Yaxşılığı əmr, pisliyi qadağan edən və uca Allaha (c.c) imanla sarılan xeyirli bir ümmət yaradacağı Tövratda oxudum. Onları mənim ümmətim et!
  - Onlar Əhmədin (hz. Məhəmmədin (s.a.s)) ümmətidir.
  - Ey Rəbbim! Sonradan gəldikləri halda, özlərindən öncəki ümmətlərdən qiyamət günü daha üstün olan bir

<sup>434</sup> Buxari, «Sahih», c. IV, s. 107; Müslim, «Sahih», c. I, s. 146; Ahmed b. Hanbel, «Müsned», c. III, s. 148; c. IV, s. 209; c. I, s. 257; c. IV, s. 207.

<sup>435</sup> Ahmed b. Hanbel, «əz-Zühd», s. 110; Darimi, «Sünən», c. I, s. 86.

ümmətin olacağını Tövratda oxudum. Onları mənim ümmətim et!

- Onlar Əhmədin ümmətidir!

- Ey Rəbbim! Öncəki və sonrakı kitaba inanan və dəlalət əhli ilə savaşan, hətta, yalançı kor Dəccal ilə savaşan bir ümmətin olacağını Tövratda oxudum. Onları mənim ümmətim et!

- Onlar Əhmədin ümmətidir!

- Ey Rəbbim! Mən Tövratda yazılmış elə bir ümmətin olacağını oxudum ki, onlardan biri pislik etməyə niyyət et-sə, bu ona günah sayılmaz.

Ancaq pisliyi edərsə, günah olaraq yazılar. Onlardan biri bir yaxşılıq etməyə niyyət edərsə,ancaq onu etməzsə, yenə bu ona savab yazılar. Əgər o yaxşılığı edərsə, on savab yazılar və bu savab yeddi yüzə qədər artırılar. Onları mənim ümmətim et.

- Onlar Əhmədin ümmətidir!

- Ey Rəbbim! Mən Tövratda bir ümmət haqqında yazılmış bir yazını oxudum. Onlar istəklərini dilə gətirirlər və bu istək qəbul olunur. Onları mənim ümmətim et!

- Onlar Əhmədin ümmətidir!».<sup>436</sup>

Hə. Məhəmmədə (s.a.s) bağlı olan ümmətin özəllikləri hz. Musaya (s.a.s) endirilmiş Tövratda və hz. İsaya (s.a.s) nazil edilmiş İncildə təsbit edilmişdir. Bununla bağlı uca Quran buyurur:

«Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz peygəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ey Rəsulum! Sənin peygəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər! Məhəmməd (s.a.s) Allahın

---

<sup>436</sup> Ahmed b. Hanbel, «əz-Zühd», s. 110; Darimi, «Sünən», c. I, s. 86; Beyhaki, «Dəlailül-Nübvvə», c. I, s. 281-282.

Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların nişanəsi üzlərində olan səcdə yeridir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru ilə tanınırlar). **Bu onların Tövratdakı vəs fidir...».**<sup>437</sup>

Həz. Məhəmmədi (s.a.s) sevən, Ona inanan, Onun ardınca gedən ümmətin hz. İsaya (s.a.s) nazil edilmiş İncildəki əlamətləri də belədir:

«... İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o araq cüçərtisini üzə çıxarmış, onu (cüçərtini) bəsləyib canaqüvvətə gətirmiş, o da (o cüçəti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təş-behi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!».<sup>438</sup>

## «TÖVRAT» VƏ «İNCİL»DƏ VERİLƏN MÜJDƏ

Həz. Məhəmmədin (s.a.s) bir peyğəmbər olaraq göndəriləcəyi Tövratda və İncildə açıqca ifadə olunmuşdur. Uca Quran buyurur:

«O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükəri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar, (o peyğəmbər) onlara yaxşı işlər görməyi buyurur, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriə-

---

<sup>437</sup> Əl-Fəth, 48/29.

<sup>438</sup> Əl-Fəth, 48/29.

tin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər, məhz onlar nicat tapanlardır!». <sup>439</sup>

İslam böyüklerindən Abdullah b. Abbas (r.a), Kaabdan (r.a) soruştırmışdır:

- Tövratda Allahın (c.c) rəsulu ilə bağlı nə oxudun?

Kaab (r.a):

- Tövratda O belə tərif edilir. Abdullahın oğlu Məhəmməd Məkkədə doğulacaq, Tabeyrə (Mədinəyə) hicrət edəcək, Şama hakim olacaq. O nə pis söz söyləyər, nə də bazarlarda çıçırib bağırar. Pisliyə pisliklə cavab verməz, ancaq bağışlayar. Onun ümməti də bolluqda, qılıqlıda, hər zaman və hər yerdə Allaha həmd edər. Təkbir gətirər, qollarını yuyar (abdəst alar). Bellərinə parça bağlayarlar. Döyüşdə sıraya düzüldükləri kimi, namazlarında da səf bağlayarlar. Məsciddə arı viziltisi kimi səs çıxaralar. Azan səsləri səma boşluğununda duyular». <sup>440</sup>

Bir peyğəmbər olaraq göndəriləcəyi müjdələnən üç Peyğəmbərdən birincisi hz. Yəhya (s.a.s), ikincisi hz. İsa (s.a.s) artıq göndərilmişdi.<sup>441</sup> Gələcəyi müjdələnən üçüncü peyğəmbərdən isə sadəcə (o peyğəmbər) deyə bəhs olundu<sup>442</sup> və inanırdılar ki, o, tezliklə gələcək. Belə ki, mədinəli bütürəst Evs və Həzrəc qəbilələrinin mədinəli yəhudilərlə münasibətləri pozulanda yəhudilər onlara deyərdilər: «Bir peyğəmbər artıq gəlməkdədir, onun gələcəyi zamanın kölgəsi düşdü. O peyğəmbər gələndə biz ona tabe olaraq İrəm və Ad qövmləri kimi sizi öldürüb kökünüüzü kəsəcəyik!». <sup>443</sup>

<sup>439</sup> Əl-Əraf, 7/157.

<sup>440</sup> Darimi, «Sünən», c. I, s. 14-15; Zəhəbi, «Tarihül-islam», c. II, s. 50.

<sup>441</sup> Matta İncili, bab. 3, maddə 13.

<sup>442</sup> Yuhanna İncili, bab. 1, maddə 21-25.

<sup>443</sup> İbn Hisam, «Sirə», c. II, s. 70; İbn Əsir, «Kamil», c. II, s. 95-96.

Bu dönəmdə yəhudilər gələcəyi müjdələnən son peyğəmbərin onlardan olacağına inanırdılar. Ancaq hz. Məhəmməd (s.a.s), hz. İsmayılin (s.a.s) soyundan olan ərəblər-dən olduğu üçün yəhudilər ona inanmaqdan imtina etdilər.<sup>444</sup>

İslam Peyğəmbərinin xanımı hz. Safiyyə (s.a.s) anladır: «Hz. Məhəmməd (s.a.s) Mədinəyə hicrət edəndə Quba kəndinə gələn kimi, Onun (hz. Safiyyənin) Bəni Nadir yəhudilərindən olan atası Huyey b. Ahtab ilə əmisi Əbu Yasir b. Ahtab tez Quba kəndinə getdilər. Günəş batarkən çox yorğun və üzgün halda evə qaytdılar. Əbu Yasir, Huyey b. Ahtabdan soruşdu:

- Bu, gələcəyi müjdələnən Peyğəmbərdirmi?
- Bəli, vallah, Odur.
- Bunun o peyğəmbər olduğunu yaxşı öyrəndinmi, təsbit etdinmi?
- Bəli.
- Elədirsə, Ona qarşı qəlbində nə var?
- Vallah, sağ olduqca Ona qarşı daima düşmənlik edəcəyəm».<sup>445</sup>

Uca Quran bu gerçəkliyi belə təsbit etmişdir:

«Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki, əvvəlcə (Məhəmməddən qabaq) kafirlərə (ərəb müşəriklərinə) qələbə çalmaq üçün («Tövratda adı çəkilən axır zaman peyğəmbər gəlib bizə yardım edəydi!» - deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lənət eləsin!».<sup>446</sup>

<sup>444</sup> İbn Sad, «Tabaqat», c. I, s. 155.

<sup>445</sup> Əbu Nuaym, «Dəlailül-nübüvvə», c. I, s. 39.

<sup>446</sup> Əl-Bəqərə, 2/89.

Həz. Musa (s.a.s) Həcc ziyarətinə getmişdir. Həz. Məhəmməd (s.a.s) hicrətin onuncu ilində Vida həccinə gedərkən Əzraq vadisinə çatdı. Belə buyurdu:

- Bu, hansı vadidir?
- Əzraq vadisidir, - dedilər.
- Musanın şəhadət barmaqlarını qulaqlarına tıxayıb, yüksək səslə Allaha təlbiyə edərək vadidən keçdiyini görürəm».<sup>447</sup>

## **HZ. MUSANIN (s.a.s) DOQQUZ MÖCÜZƏSİ**

Uca Allah (c.c) Qurani-Kərimdə hz. Musaya doqquz möcüzə verdiyini buyurmuşdur.<sup>448</sup> Bu möcüzələr **Onun əsasının bir ilana (əjdahaya) çevriləməsi, sağ əlinin günəş kimi parlaması və aq olması, sehrbazların sehrini pozması, tufan bələsi** (uca Allah (c.c) Misirin qıbti xalqına tufan göndərdi. Hər yeri su basdı, tufan yeddi gün davam etdi. Hz. Musanın (s.a.s) duası ilə tufan bələsi başa çatdı), **qıthq** (hz. Musa (s.a.s) Firon qövmünün iman etməsindən ümidi üzdükdən sonra onların mal və sərvətlərinin yox olması üçün dua etdi. Uca Allah (c.c) onun duasını qəbul etdi)<sup>449</sup>, **Çeyirtkə bələsi** (uca Allah (c.c) iman etməyən qövmə çeyirtkə bələsi göndərdi. Bu çeyirtkələr onların bütün əkinlərini, meyvələrini, ağaclarının yarpaqlarını və çiçəklərini yedi, qapıları, paltarları, ev əşyalarını, evlərin tavanlarındakı ağacları, dəmir mismarları belə, yeməyə başladı, tavanlar çökdü. Hz. Musanın (s.a.s) duası ilə onlar bu bəladan xilas oldular)<sup>450</sup>, **Buğda güvəsi bələsi** (uca Allahın (c.c) buyruğu ilə buğda güvəsi (biti) yerdəki bütün bitkini yedi. İnanma-

<sup>447</sup> İbn Macə, «Sünən», c. II, s. 965.

<sup>448</sup> əl-İsra, 17/101.

<sup>449</sup> Yunus, 10/88-89; Taberi, «Tarih», c. I, s. 213.

<sup>450</sup> Yunus, 10/88-89; Taberi, «Tarih», c. I, s. 213.

yan qövmün yeməyinin, paltarının içiñə doldu. Hz. Musanın (s.a.s) duası ilə bu bələdan xilas oldular ancaq yenə iman etmədilər). **Qurbağa bələsi** (uca Allah (c.c), hz. Musaya (s.a.s) Nil çayının dar yeri üzərində durub əsasının ucunu çayın suyuna batırmasını, çayın yaxınına, uzağına, aşağısına, yuxarısına əsa ilə işaret etməsini vəhy etdi. Qurbağalar qibtilərin evlərinə, çuvallarının, qablarının, binalarının içiñə doldular. Hər şeyin içində qurbağa var idi. Qurbağalar yemək qazanlarını doldurur, ocaqları söndürür, yeməkləri xarab edirdi. Yollar, küçələr qurbağa ölüsü ilə dolu idi, üfunət insanları həlak edirdi. Hz. Musanın (s.a.s) duası ilə bu bəlaya son qoyuldu. Ancaq onlar yenə də iman etmədilər).<sup>451</sup>

Hz. Musaya (s.a.s) aid olan möcüzələrdən biri də **qan bələsidir**. Qurbağa bəlasından bir nəticə çıxarmayan, azğın qövmə hz. Musa (s.a.s) bəd dua etdi. Uca Allah (c.c) onlara qan bələsi göndərdi. Eyni sudan İsrail oğulları və qibtilər istifadə edirdilər. Ancaq qibtilərin aldığı su qana çevrilirdi. Onlar hz. Musaya (s.a.s) müraciət etdilər. Onun duası ilə bu bəlaya son qoyuldu. Ancaq onlar yenə də iman etmədilər).<sup>452</sup>

### DİVAN ƏDƏBİYYATINDA HZ. MUSA (s.a.s)

Divan ədəbiyyatında hz. Musanın (s.a.s) uca Allahla (c.c) danışması, yəni kəlimullah olması, onun möcüzələri önə çəkilmişdir. Divan şairləri onu hz. Məhəmmədin (s.a.s) çobanı, çavuşu, lütf qapısının gözətçisi olaraq təqdim etmişlər. «... Hz. Peygamberin, hz. Yusufdan daha güzel olduğu gibi Musadan da güzel ve açık konuştuğu, fasih oluşu vurqualanır. Habibullahın yücelik etegine yapışan Musanın (a.s) bu yüzden elinde asanın yılan olduğu, Onun bu mücizesine kar-

<sup>451</sup> Salebi, «Arais», s. 193-194.

<sup>452</sup> Taberi, «Tarih», c. I, s. 212; İbn Esir, «Kamil», c. I, s. 186.

şılık hz. Peygamberin yılını karıncaya çevirebileceği ve Musanın elindeki bu mucizevi asanın hz. Muhammedin fazilet kapısında bekçi olduğuna işaret ettiği konu edilir. Bu arada nurlu elin (yedi-beyza) yüce Peygamberin mucizeler kitabına bir sayfa bile olmadığı, hz. Muhammedin yedi-beyzasını görünce ellerinin arkasına sakladığı dile getirilir:

**Yahya Bey:**

Gördi Ahmedde bir yedi-beyza,  
Kodı el arkasın yire Musa».<sup>453</sup>

(Əhməddə bir nurlu əl gördü və Musa əlinin arxasını yerə qoydu)

Divan şairləri bir daşdan on iki bulaq su axıdan hz. Musanın (s.a.s) bu möcüzəsinə qarşı hz. Məhəmmədin (s.a.s) barmağından su axıtması möcüzəsini təsvir etmişlər. Şairlərə görə, Nil çayının ikiyə bölünüb hz. Musaya (s.a.s) yol verməsi Həbibullahın feyzi ilə bağlıdır. Şairlər hz. Musanın (s.a.s) bütün mözüçələrini islam Peyğəmbərinin mözüçələri ilə müqayisə etmişlər. Şairlər hz. Musanın (s.a.s) Tur dağında ilahi təcəlliyyə nail olmasını islam Peyğəmbərinin meracı ilə müqayisə etmişlər. Onlara görə merac daha böyük bir hadisədir, çünki islam Peyğəmbəri o gecə Haqqa qovuşma məqamını uca ərşdə əldə etmiş, hz. Musa (s.a.s) isə ancaq Tur dağında qalmışdır. «... Tur dağına çıkan hz. Musaya ayakkablarını çıkartması söylenmiş, ama Miracda yüce Peygamberin ayakkabıları arşı-azama tac olmuştur. Orada cenab Hakkın cemalini görmek isteyen Musaya «Len terani» («Beni göremezsin») hitabı gelmiş, hz. Peygamber ise bizzat Hakkın tecellisine canlı bir misal olmuştur».<sup>454</sup>

---

<sup>453</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 333.

<sup>454</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 333.

## BEYTİN MƏNASI

Hz. Nizami öncəki beytlərdə «qəbul topu», «bulaq» adlandırdığı peyğəmbərliyi bu beytdə «cam» kimi təqdim etmişdir.

**Şairə görə, hz. Musa (s.a.s) «əlini bu camda boş gördü», yəni istədiyini tam əldə edə bilmədi. Şair bu sözləri deyərkən nəyi nəzərdə tutmuşdur? Hər şeydən öncə onu deməliyik ki, hz. Musa (s.a.s) ilə bağlı öncə anlatıqlarımızdan aydın olduğu kimi, o, çox inadkar bir qövmlə rastlaşdı. Möcüzələrinə, təbliğatına, israrlı dəvətinə, bəlalara baxmayaraq, ona çox az adam inandı.**

Şair, «O, əlini bu camda boş gördü» deyərkən gəncliyində təsadüfən bir adam öldürməsinə də işarə etmişdir. O, bir gün yolla gedərkən bir İsrail oğullarından, o birisi Fironun qövmündən olan iki şəxsin dalaşdığını gördü. Onun qövmündən olan yardım istədi. Hz. Musa (s.a.s) da ona yardım etdi. Qibtinin köksünə bir yumruq vurdu və bu şəxs öldü. O, bu hadisənin şeytanın işi olduğunu bildirdi. Uca Allaha (c.c) dua etdi, bağışlanması istədi.

Şair, «O, əlini bu camda boş gördü» deyərkən hz. Musanın (s.a.s), uca Allahu (c.c) görmək istəməsinə işarə etmişdir:

(əl-Əraf, 7/143)

«Musa təyin etdiyimiz vaxtda (Turi-Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa):

«Ey Rəbbim! Özünü mənə göstər. Sənə baxım!», - dedi. Allah: «Sən Məni əsla görə bilməzsən. Ancaq (bu) dağa bax. Əgər o, yerində dura bilsə, sən də Məni görə bilərsən!» - bu yurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düdü. Aylandan sonra isə: «Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığını) iman gəti-rənlərin birincisiyəm!» - dedi».

Şair, hz. Musanın (s.a.s) bu addımını «əlini camda boş görmək» kimi qiymətləndirmiştir. Şair Onun bu addımlarının yanlış olduğunu ifadə etmək üçün hz. Musanın (s.a.s) «əlindəki şüşəni Ərni dağının dibinə çırpdı»lığını bildirmiştir. **Yəni hz. Musa (s.a.s) şüşəsini-qabını peyğəmbərlək adlı camdan doldurmaq üçün Ərni dağında olan saf sulu bulağa getmiş, ancaq yanlış addımlar atlığına görə istəyini tam əldə edə bilməmiş və acığından əlindəki şüşəni dağa cirparaq sindirmişdir.**

## İYİRMİNCİ BEYTİN ŞƏRHİ: MƏSİHA BU QİDAYA TAMAH ETMƏDİ

عزم مسیحانه به این دانه بود  
کوز درون تهمتی خانه بود

*Məsiha bu qidaya tamah etmədi,  
Çünki o (xalq) içərisində töhmətlə ləkələnmişdir.*<sup>455</sup>

Şair bu beytdə hz. Məhəmmədlə (s.a.s) müqayisə tərəfi olaraq hz. İsanı (s.a.s) seçmişdir.

### HZ. İSA (s.a.s)

Hz. İsa (s.a.s) ortaboylu, qırmızıya çalan ağbənizli idi.<sup>456</sup> Onun saçları düz idi, saçını uzadar, ciyinlərinin arasında tökərdi, sinəsi geniş idi, bədənində çoxlu xal var idi. Yun paltar, ağaç qabığından hazırlanmış ayaqqabı geyərdi. Çox zaman ayaqyalın olardı. Onun nə şəxsi evi, nə şəxsi ev əşyası, nə ailəsi, nə də zəruri qıdanın başqa bir şeyi var idi. Heç bir şeyi sabaha saxlamazdı. O, göylərə ucaldılarkən bir yun paltardan, bir çoban məstindən, bir də dəri dağarcıqdan başqa bir şeyi geridə qalmadı.<sup>457</sup>

O, bu dünyadan üz çevirmiş, axirəti çox sevən, özünü uca Allaha (c.c) həsr etmiş bir mübarek insan idi. Yer üzünü dolaşar, harada günəş batarsa, orada iki ayağının üzərində namaz qılardı. Bütün gecəni namazla, gündüzləri də orucla keçirərdi. Arpa çörəyi yeyərdi.<sup>458</sup>

---

<sup>455</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

<sup>456</sup> Buhari, «Sahih», c. IV, s. 140; Müslim, «Sahih», c. I, s. 152.

<sup>457</sup> Hakim, «Müstədrək», c. II, s. 596.

<sup>458</sup> Hakim, «Müstədrək», c. II, s. 596.

Həz. İsa (s.a.s) həvarilərinə məscidləri məskən etməyi, evlərini bir yolçu mənzilinə çevirməyi tövsiyə edirdi. Ondan su üzərində necə yeridiyi soruşulanda «yəqinlə», deyə cavab vermişdir. Həvarilər bir gün hz. İsanı (s.a.s) axtarmağa getdilər. Onu suyun üzərində yeriyən gördülər. Ondan soruştular:

- Ey Allahın Peyğəmbəri! Biz də sənin yanına su üzərində yeriyərək gələkmi?

- Gələ bilərsiniz.

Həvarilərdən biri ayağını suya salanda batdı.

Həz. İsa (s.a.s) buyurdu:

- Əlini ver, ey az imanlı. Əgər Adəm oğlunun zərrə qədər yəqini olsaydı, suyun üzərində yüyürərdi». <sup>459</sup>

**Həz. İsa (s.a.s) islam Peyğəmbərinin gələcəyini müjdələmişdir:**

(Saff, 61/6)

«Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: «Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!» Sonra (İsa, ya da Məhəmməd) onlara açıq-aşkar mözüçələr gətirdikdə onlar: «Bu, açıq-aydın sehirdir!» - dedilər».

---

<sup>459</sup> Ahmed b. Hanbel, «əz-Zühd», s. 77.

**Hz. Məhəmməd (s.a.s) merac gecəsi hz. İsa (s.a.s) ilə qarşılaşmışdır.<sup>460</sup>**

Qurana görə, yəhudilərin hz. İsanı (s.a.s) öldürmələri ilə bağlı iddialarının heç bir əsası yoxdur:

«Onlar həm küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün (lənətə düşər oldular). (Onların lənətə düşər olmalarının bir səbəbi də): «Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdü», - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmixa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirler. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!».<sup>461</sup>

**Hz. İsanın (s.a.s) duası ilə uca Allah (c.c) onun həvariləri üçün göydən süfrə endirmişdir:**

«Məryəm oğlu İsa dedi: «Ey Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mözücə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısan».<sup>462</sup>

**Hz. İsa (s.a.s) xəstələri sağaldarkən və ölüləri diril-dərkən bu duanı oxumuşdur:**

«Ey Allahım! Səmada ilah Sənsən! Yerdə ilah Sənsən! İkişində də Səndən başqa ilah yoxdur! Göylərdə Cabbar Sənsən! Yerdə Cabbar olan Sənsən! İkişində də Səndən

---

<sup>460</sup> Ahmed b. Hanbel, «Müsned», c.III, s. 148; Buhari, «Sahih», c. IV, s. 248; Müslim, «Sahih», c. I, s. 145.

<sup>461</sup> Ən-Nisa, 4/156-158.

<sup>462</sup> Maidə, 5/114.

başqa Cabbar olan yoxdur! Göylərdə hökmdar olan Sənsən! Yerdə də hökmdar olan Sənsən! İkisində də Səndən başqa hökmdar yoxdur. Göylərdə hökm Sənindir! Yerdə hökm Sənindir! İkisində də Sənin hökmündən başqa hökm yoxdur! Sənin yer üzündəki qüdrətin səmadakı qüdrətin kimidir! Sənin yer üzündəki səltənətin səmadakı səltənətin kimidir! Mən Sənin şərəfli adalarınla Səndən isteyirəm! Heç şübhə yoxdur ki, Sən hər şeyə qadırsən, Sənin hər şeyə gütün yetər».<sup>463</sup>

**Hz. İsaya (s.a.s) otuz yaşında ilahi vəhy nazil oldu.**  
**O, xalqı imana, ibadətə dəvət etdi, xəstələri, anadan kor doğulanları, dəliləri, cüzam xəstələrini sağaltmaq imkanına sahib oldu. Xalq onu sevdı, çoxları ona tabe oldu, adı hər yerə yayıldı. Minlərlə xəstə Onun qapısına gəldi. Onun yanına gəlmək imkanı olmayanların yanına özü gedərdi. O, xəstələri uca Allaha (c.c) iman etmək şərti ilə sağaldardı.**<sup>464</sup>

Qurani-Kərimdə hz. İsanın (s.a.s) anası hz. Məryəmlə (s.a.s) bağlı ayrıca surə var.<sup>465</sup> Hz. Məryəmdə hələ gənc olarkən qeyri-adi hallar müşahidə olunurdu:

«... Belə olduqda Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyüdü və Zəkəriyyəyə tapşırdı. Zəkəriyyə hər dəfə (Məryəmin) ibadət etdiyi mehrabə gir-dikdə onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyyə: «Ey Məryəm, bunlar sənin üçün haradandır?», - dedikdə, o: «Allah tərəfindəndir!» - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!».<sup>466</sup>

Hz. Məhəmməd (s.a.s) bir mübarək hədisində belə buyurmuşdur: «Öz zamanındaki qadınların xeyirlisi İmran

<sup>463</sup> Salebi, «Arais», s. 390.

<sup>464</sup> İbn Əsir, «Kamil», c. I, s. 314; Taberi, «Tarih», c. II, s. 21.

<sup>465</sup> Məryəm, 19.

<sup>466</sup> Ali-İmran, 3/37.

qızı Məryəm idi. Bu ümmətin qadınlarının xeyirlisi də Xədicədir. Cənnət qadınlarının üstünü Xədicə binti Huveylid, Fatimə binti-Məhəmməd, Məryəm binti İmran, Fironun zövcəsi Asiyə binti-Müzahimdir». <sup>467</sup>

Qurani-Kərim hz. Məryəmin pak bir qadın olduğunu buyurmuş, mələklərin ona müraciət etdiyini, müjdələr verdiyini açıqlamışdır:

«(Ey Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: «Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ey Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qlanlarla bir yerdə namaz qıl!)». <sup>468</sup>

«... Mələklər dedilər: «Ey Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axırətdə şəhər (şəhər) və (Allaha) yaxın olanlardandır». <sup>469</sup>

**Hz. İsa (s.a.s) beşikdə olarkən insanlarla danışmışdır:**

«... O (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaq». <sup>470</sup>

**Hz. İsa (s.a.s) atası olmadan uca Allahın (c.c) lütfü ilə doğulmuşdur:**

«(Məryəm): «Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?», - dedikdə (Allah (c.c) buyurdu: «(Bəli) elədir, (ancaq) Allah istədiyini yaradır. O,

---

<sup>467</sup> Ahmed b. Hanbel, «Müsned», c.I, s. 84; Buhari, «Sahih», c. IV, s. 230; Müslim, «Sahih», c. IV, s. 1886; Tirmizi, «Sünən», c. V, s. 702-703.

<sup>468</sup> Ali-İmran, 3/43.

<sup>469</sup> Ali-İmran, 3/45.

<sup>470</sup> Ali-İmran, 3/46.

bir işin əmələ gəlməsini qərara aldıqda ona ancaq «Ol!» deyər, o da (dərhal) olar». <sup>471</sup>

**Uca Allah (c.c), hz. İsaya (s.a.s) elm və peyğəmbərlilik vermişdir:**

«(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. Onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək...». <sup>472</sup>

**Uca Allah (c.c), hz. İsaya (s.a.s) bir sıra mözüçələr vermişdir:**

«... Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşabənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildərəm. Mən evlərinizdə yedyiniz və yiğib saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, burada (peyğəmbər olduğuma) bir dəlil vardır». <sup>473</sup>

### DİVAN ƏDƏBİYYATINDA HZ. İSA (s.a.s)

İslam Peyğəmbəri divan ədəbiyyatında ən çox hz. İsa (s.a.s) ilə müqayisə olunmuşdur. Divan şeirində ən çox hz. İsanın (s.a.s) ölüləri diriltməsi, şəfa olan nəfəsi, göyə yüksəldilməsi, hz. Məhəmmədin (s.a.s) bir peyğəmbər olaraq göndəriləcəyini müjdələməsi önə çəkilmişdir.

Şairlərə görə, hz. İsaya bir sıra mözüçələrin verilməsi onun islam Peyğəmbərinin gələcəyini müjdələməsi ilə bağlıdır. «... Cenabi-Hak hebibinin müjdesini verdiyi için Ona ihyə etme mücüdesini bağışlamıştır. Dem kelimesinin

---

<sup>471</sup> Ali-İmran, 3/47.

<sup>472</sup> Ali-İmran, 3/48.

<sup>473</sup> Ali-İmran, 3/49.

soluk, nefes manaları göz önünde bulundurularak, hz. Peygamberden dem verdiği için nefesi mucizeler göstermiş ve ya «İsmi-azam» duasının okuyana büyük güc verdiyi gibi, yüce Peygamberin İsmi Azam olan adını örenmesiyle nefesi hayat bağışlayıcı olmuştur». <sup>474</sup>

Divan şairlerinə görə, hz. Məhəmməd (s.a.s) kainatın yeganə yaradılış məqsədi olmuşdur. Kainatdakı bütün varlıqlar onun nurunun bərəkəti ilə yaradılmışdır. Ona görə də islam Peyğəmbərinin mözücləri daha böyükdür.

Divan şairləri islam Peyğəmbəri ilə hz. İsanı (s.a.s) müqayisə edərkən onə çəkdikləri başqa bir məsələ onun göyə yüksəlməsidir. Şairlərə görə, hz. İsanın (s.a.s) göyə yüksəlməsi islam Peyğəmbərinin feyzinə, bərəkətinə bağlıdır. Hz. İsa (s.a.s) həm islam Peyğəmbərinin gələcəyini yer üzündə olanlara xəbər vermiş, həm də bu müjdəni mələklərə xəbər vermək üçün göyə yüksəlmışdır.

### Şeyx Qalib:

Tebşir üçün kudumün Isa,  
Ta minberi-çarha çıktı guya.<sup>475</sup>  
(Sənin bir peyğəmbər olaraq gələcəyini müjdələmək üçün hz. İsa (s.a.s) göylərin minbərinə çıxdı)

Böyük şair Şeyx Qalib islam Peyğəmbərinin bir peyğəmbər kimi gələcəyini hz. İsanın (s.a.s) dili ilə ifadə etmək üçün «minbər» sözündən məharətlə istifadə etmişdir. Minbər danışmaq, gözəl söz söyləmək üçün bir məkan olduğundan hz. İsa (s.a.s) da o minbərə çıxmış və mələklərə müjdə vermişdir.

Divan şairlerinə görə, hz. Məhəmmədin (s.a.s) nuru səmaya doğru gedən bir yoldur, göylərə yayılan işıqdır. Hz.

<sup>474</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 337.

<sup>475</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 337.

İsa (s.a.s) da islam Peyğəmbərinin ümmətindən ola bilmək üçün bir ruh olub göylərə uçmuşdur.

Divan şairlərinə görə, hz. Məhəmməd (s.a.s) merac gecəsi göyün ən üst təbəqəsi olan ərş-i-əzəmi keçib uca Al-lahın (c.c) hüzuruna getmişdir. Hz. İsa (s.a.s) isə göyün dördüncü təbəqəsində qalmışdır.

Divan şairlərinə görə «... Eger hz. İsa (s.a.s), hz. Peygamberin adını «hulusi-kalb» (ürəkdən, səmimi qəlblə – S.H) ansayıdı, yeddinci gök katına kadar ulaşabileceği, rifat yönüyle hz. Muhammedə ulaşamadığı, Onun biniti Burak yıldırımla hızıyla yol alırken, bunun eşeginin yaya kaldığı anlatılır ve Mesihin merac qayesiyle yüksəlməsine rağmen, istek yolunun maksud konağına erişemediği dile getirilir:

### Füzuli:

Əzmi-çərx etdi Məsiha ki bula meracın,  
Yetmədi mənzili-məqsuda təriqi-tələbi.<sup>476</sup>

(Məsih meracına qovuşmaq üçün göylərə çıxmağa cəhd etdi. Ancaq o, məqsədinə çatmadı)

Divan şairlərinə görə, hz. İsa (s.a.s) göyün dördüncü mərtəbəsində qalmışdır və sanki hz. Məhəmmədin (s.a.s) gözətçisi olmuşdur. Şairlərə görə, hz. İsa (s.a.s) ruhullahdır, ancaq hz. Məhəmməd (s.a.s) həbibullahdır.

Divan şairləri başqa peyğəmbərlərə yer ayırankən onları hz. Məhəmmədlə (s.a.s) müqayisə etmiş və hər zaman islam Peyğəmbərinin üstünlüğünü ifadə etmişlər. Onlara görə, hz. Məhəmməd (s.a.s) ən son peyğəmbərdir, ancaq gerçəkdə ilk nurun, ilk ruhun, ilk peyğəmbərlik şərəfinin sahibidir. Ona görə də o həm ilkdir, həm də sondur, o, peyğəmbərlik risaləsinin sonu, başqa peyğəmbərlər isə girişidir. «Padişahların gececeyi yolun aydınlatıldığı gibi, diger

---

<sup>476</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 337.

peygamberler de Resulullahın yolunu aydınlatmak için önce gelmişlerdir. Ancak nihayetinde hepsi yine Onun ümmetine dahil olacaklardır...».<sup>477</sup>

Divan şairlerinə görə, hz. Məhəmməd (s.a.s) peyğəmbərlik taxtının bəzəyidir, peyğəmbərlərin sultanıdır. Onun fəziləti, elmi və irfanı bütün peyğəmbərlərdən seçilir, uca Allahın (c.c) Ona verdiyi elm çox böyükdür.

Divan şairlerinə görə, başqa peyğəmbərlərin haqqı yoluна dəvəti ancaq öz qövmləri ilə məhdudlaşmış, ancaq hz. Məhəmməd (s.a.s) bütün insanlara və cılrlarə bir peyğəmbər olaraq göndərilmişdir. Ondan öncəki peyğəmbərlərin göstərdikləri möcüzələr islam Peyğəmbərinin möcüzə süfrəsinin qırıntılarıdır.

Şairlərə görə, peyğəmbərlər üzüyünün qaşı hz. Məhəmməddir (s.a.s), peyğəmbərlik onunla şərəflənmişdir. Peyğəmbərlər təsbehinin incilərini nizama düzən, təsbehin həm başlangıcı, həm də sonu olan da Odur.

### **HZ. NİZAMİYƏ GÖRƏ, HZ. İSA (s.a.s)**

Şair bu beytdə hz. İsanı (s.a.s) islam Peyğəmbəri ilə müqayisə edərkən Ona bağlı bir neçə məsələni önə çəkmişdir. Şair ənənəsinə sadiq qalaraq hər bir peyğəmbəri onun bağlı olduğu anlayışlarla təqdim etdiyi kimi, hz. İsanı (s.a.s) da onu təqdim edə biləcək, onu doğru tanıdacaq əlamətlərlə təsvir etmişdir.

**Şairə görə, hz. İsanın (s.a.s) ən güclü, ən üstün cə-hətlərindən biri onun dünya malını heçə sayması, dünya nemətinə bağlanmaması, zühd həyatı yaşaması, axırəti çox sevməsi, bütün həyatını, bütün işlərini axırət ölçülə-**

---

<sup>477</sup> Emine Yeniterzi, göstərilən qaynaq, s. 337.

**rinə görə qurmasıdır.** Şair, hz. İsaya (s.a.s) bağlı olan bu anlayışı ifadə etmək üçün beytin birinci misrasında «dane» («qida») sözündən istifadə etmişdir. Şairin təqdimində «dane» dünya malı deməkdir. Şair deyir ki, hz. İsa (s.a.s) dünya malına meyil etmədiyi kimi, peyğəmbərlik adlı qidaya da tamah salmadı. Çünkü onun «ev xalqı», yəni ümməti onu qəbul etmirdi, onu töhmət altında qoyurdu, onu ləkələyirdi.

Şair «ev xalqı» hz. İsaya (s.a.s) töhmət ləkəsi vururdu deməklə bir neçə məsələni nəzərdə tutmuşdur. Bilindiyi kimi, hz. İsa (s.a.s) atasız dünyaya gəlmişdi və bu uca Allahın (c.c) bir lütfü idi. Ancaq hz. İsanın (s.a.s) qövmü onun anasına inanmadı, ona qarşı çirkin ittihamlar irəli sürdü:

(Məryəm, 19/27-33)

«... (Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: «Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin! (Ya da çox çirkin bir iş gördün!) Ey Harunun bacısı, atan pis kişi, anan da zinakar deyildi! (Məryəm: «Özü ilə danışın», - deyə) ona (uşağı) işaret etdi. Onlar: «Beşikdə olan uşaqla necə danışaq?» - dedilər. (Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: «Mən, həqiqətən, Allahın quluyam. O, mənə kitab (İncil) verdi,

özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamiya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, ası (dikbaş) eləmədi! Doğuldugum gün də, öləcəyim gün də, diriləcəyim (qiyamətdə qəbirdən diri olaraq qaldırılacağım) gün də (Allahdan) mənə salam olsun!»

**Hz. Nizami (s.a.s) «qövmü, ev xalqı Ona töhmət ləkəsi vurdu» deyərkən İsrail oğullarının hz. İsaya (s.a.s) inanmamasını, Ona zülm etməsini, Onu öldürməyi qərrara almasını nəzərdə tutmuşdur.** İsrail oğulları Onun bir peyğəmbər olduğunu bildikləri, möcüzələrini gördükləri halda, Ona qarşı düşmənlik etdilər, insanları onun yolundan çəkindirdilər, onun əleyhinə qruplar düzəlttilər, romalıları Ona qarşı yönəlttilər, Onun hakimiyyət istədiyini iddia etdilər. Nəhayət, Onu öldürməyə qərar verdilər. Ancaq uca Allah (c.c) Onu ölüməndən xilas edib, göylərə ucaldı:

(Ən-Nisa, 4/157-158)

«(Onların lənətə düşər olmalarının bir səbəbi də): «Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük», - demələridir. Halbuki onlar ısanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bunun haqqında ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindəirlər. Onların buna

dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişlər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir».

**Hz. Nizami «qövmü, ev xalqı Ona töhmət ləkəsi vurdu»** deyərkən xristianların hz. İsanı (s.a.s) uca Allahın (c.c) oğlu, hz. Məryəmi də uca Allahın (c.c) anası elan etmələrini, bu yolla da uca Yaradana şərik qoşduqlarını, doğru yoldan azdıqlarını nəzərdə tutmuşdur. Uca Quran bu yanlış düşüncəni qətiyyətlə rədd edir:

(Məryəm, 19/35-38)

«Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, paktır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: «Ol!» deyər, o da dərhal olar. (İsa sonra belə dedi:) «Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!» (Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, ya da Allahın oğludur və s. sözlər deyərək) öz aralarında anlaşmazlığa düşdülər. Vay o böyük günü (qiymət günü) görəcək kafirlərin halına! (Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!) Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiymət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Ancaq zalımlar bu gün açıq-aşkar bir zəlalət içindəirlər (haqq yoldan aşkar azmışlar)».

## İYİRMİ BİRİNCİ BEYTİN ŞƏRHİ: BU İŞİN ÜZƏRİNƏ SƏN SAYƏ SALDIN

## هم تو "فلک طرح" درانداختی ساپه براین کار برانداختی

*Fələyin tərhini yalnız sən atdın,  
(Və) bu işin üzərinə öz sayəni saldın.*<sup>478</sup>

Hz. Nizami beşinci nətin (sitayışin) bu beytindən başlayaraq ancaq islam Peyğəmbərinin üstünlüyünü əsaslandıran əlamətləri şərh edir, Onu peyğəmbərlərlə müqayisə etmir. Şair deyir ki, peyğəmbərlik adlı bir ilahi nemətə tam olaraq ancaq hz. Məhəmməd (s.a.s) sahib çıxmışdır. Şair beytdə bu peyğəmbərliyə tam sahib çıxmaq anlayışını «bu işin üzərinə öz sayəni saldın» bənzətməsi ilə ifadə etmişdir.

Şairin təqdimatında «kölgə salmaq» qorumaq anlamındadır. «Kölgə salmaq», yəni bir şeyi qanadı altına almaq, onu himayə etmək, onun məhv olmasına imkan verməmək, onun inkişafına şərait yaratmaq deməkdir. El dilində insanlar himayəçilərinə dua edərkən «kölgən başımızın üstündən əskik olmasın» deyirlər.

Şair deyir ki, islam Peyğəmbəri peyğəmbərliyin hə-dəflərini doğru anladı, onu ilahi əmanət olaraq qəbul etdi, sevdi, qorudu və insanlara təbliğ etdi. Şairin təqdimində «bu işin üzərinə kölgə saldın» anlayışı hz. Məhəmməd (s.a.s) islam dinini, sonuncu ilahi mesajı insanlığa təqdim etmək üçün zəruri olan bütün fədakarlıqları etdi, insanları uca Al-lahın (c.c) varlıq və birliyinə inandırdı, şərəfli islam ümməti formalasdırıldı fikrini təqdim etməyə yönəlmışdır.

<sup>478</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

Şair beytdə islam Peyğəmbərinin bu zəfərinin səbəbi ni də açıqlamışdır. Şairə görə, bu parlaq zəfərin səbəbi odur ki, hz. Məhəmməd (s.a.s) göylərin və yerin nemətlərinə göz dikmədi, nəfsinə qalib gəldi, könlünə ancaq uca Allahın (c.c) sevgisini yerləşdirdi, uca Allaha (c.c) qul olduğunu dərk etdi, yeganə ibadət olunacaq qüvvənin uca Allah (c.c) olduğunu bildi və hər şeyini bu yolda fəda etdi. İlahi nemətin insanlara çatdırılmasında bir fədakarlıq və təslimiyət simvolu olan islam Peyğəmbəri insanlığın şərəfini ucaltdı, onlara doğru bir inanc verdi, böyük Nizaminin sözləri ilə desək, kölgəsi ilə insanları qorudu, cəmiyyət üçün inanılaçaq, siğiniləcəq ünvana çevrildi.

**Hz. Nizami bu beytdə islam Peyğəmbərinin qoruyuculuq missiyasını önə çəkmişdir.** Şairə görə, hz. Məhəmməd (s.a.s) peyğəmbərlilik anlayışını qorumuşdur. Şair bu anlayışla nəyi nəzərdə tutmuşdur?

Hz. Məhəmməd (s.a.s) peyğəmbərliyi qorumuşdur, yəni onun üzərinə qanad açmışdır, kölgəsini onun üzərinə salmışdır, yəni ilk sırada peyğəmbərlilik anlayışını təhriflərdən, yanlış dəyərləndirmələrdən təmizləmişdir. Bilindiyi kimi, peyğəmbərlilik anlayışı müxtəlif mərhələlərdən keçmişdi, yanlış qavrayışlar və düşüncələr onun gerçək mahiyyətini pərdələmişdi. İslam Peyğəmbəri ilk sırada bu anlayışın mahiyyətini və hədəflərini təbliğ etdi, peyğəmbərlərin vəzifələrini açıqladı, «peyğəmbərin Allahın oğlu» olduğunu ilə bağlı batıl inancın yanlışlığını bəyan etdi.

Hz. Məhəmməd (s.a.s) islam dinini qorudu, himayə etdi, onun geniş bir coğrafiyaya yayılmasına yol açan əsaslar yaratdı.

İslam Peyğəmbəri islam dini ilə bağlı elə hüquqi, mənəvi-əxlaqi ölçülər müəyyən etdi ki, bu ölçülər dinin sonrakı mərhələlərində də qoruyuculuq vəzifəsini yerinə yetirdi. Bunun üçün hz. Məhəmməd (s.a.s) ilk sırada dinin əsasları-

nı açıqladı, nəyin doğru, nəyin yanlış olduğunu bildirdi. Öz örnək həyatı ilə insanlıq üçün tükənməz bir xəzinə qoyub getdi və bu xəzinə dini, insanlığı qorudu.

## İYİRMİ İKİNCİ BEYTİN ŞƏRHİ: BU NAMƏ SƏNİN ÜNVANINA MÖHÜRLƏNDİ

مehr shd ain nameh ye عنوان تو  
ختم شد این نامه به عنوان تو

*Bu namə sənin ünvanına möhürləndi,  
Sənin zamanında bu xütbə xətm olundu.<sup>479</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin sonuncu elçi olduğunu bədii biçimdə təqdim etmişdir. Şair bu anlayışını ifadə etmək üçün bir neçə vasitədən yararlanmışdır. Beytdə sonuncu olmaq fikrini yaradan vasitələrdən biri «namə» sözüdür. Şair islam Peyğəmbərinin uca Allahla (c.c.) münasibətlərini «namə» sözü ilə ifadə etmişdir. Burada «namə» bir neçə mənada anlaşılır.

**Beyt daxilində «namə» sözü hər şeydən öncə uca Allahla (c.c) peyğəmbər arasındaki doğmaliği ifadə edir. Çünkü doğma, əziz, çox yaxın münasibətdə olanlar bir-birinə məktub yazarlar. Deməli, məktub yazmaq sevginin, inamın göstəricisidir.**

Başqa yöndən «namə» islam dinini təmsil edir. Şairə görə, islam dini uca Allahın (c.c) bütün insanlığa olan lütfünün, rəhmət və mərhəmətinin göstəricisidir. İslam dini bir ilahi namədir, onu açıb oxumaq, buyurulanlara əməl etmək bizim borcumuzdur.

**Beyt daxilində «namə» sözü müqəddəs kitabımız Qurani-Kərim mənasındadır. Şair uca kitabı bir ilahi məktuba bənzətmişdir.**

---

<sup>479</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

**Beyt daxilində «namə» sözü peyğəmbərlik anlamındadır. Şairə görə, uca Allah (c.c) bir namə göndərərək hz. Məhəmmədin (s.a.s) peyğəmbərliyini elan etmişdir.**

**Beyt daxilində «namə» sözü bir ilahi müjdə mənasındadır. Uca Allah (c.c) bir namə göndərərək hz. Məhəmmədin (s.a.s) son elçi olduğunu müjdələmişdir, insanlığa qurtuluş yolu göstərmışdır, insanlığa cəhalətdən xilas olaraq işığa, azadlığa çıxmaq və hürr yaşamaq ölçüləri vermişdir. Uca Allah (c.c) bu mübarək «namə»də buyurur ki, ey iman edənlər, sizi yaradana təslim olun, peyğəmbərinizə inanın, Onun ardınca gedin və nura qovuşun.**

Uca Allah (c.c) bu ilahi «namə»ni insanlığa belə təqdim edir:

(Yunus, 10/57)

«(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyünd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübəhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlməşdir».

«Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da axırətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!»

Həz. Nizami islam Peyğəmbərinin sonuncu elçi olduğunu ifadə etmək üçün istifadə etdiyi vasitələrdən biri də «möhür» sözüdür. Şair «möhür» sözünü beyt daxilində bir neçə mənada işlətmişdir. Şairə görə, «möhür» son deməkdir. Adətən, möhür bir sənədin sonunda olur. Şair deyir ki, hz. Məhəmməd (s.a.s) sonuncu peyğəmbərdir. Ondan sonra elçi gəlməyəcək.

(əl-Əhzab, 33/40)

«Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Ancaq O, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonucusudur. Allah hər şeyi biləndir!»

Şair «möhür» sözü ilə ifadə edir ki, Məhəmməd (s.a.s) sonuncu elçi olduğu kimi, «namə», yəni Qurani-Kərim də ilahi kitabların sonucusudur. Şair möhür sözü ilə Quran sözünün, ideysianın ən kamili olduğunu ifadə edir. Şairə görə, uca Allah (c.c), Qurani-Kərimdə insan və cəmiyyət həyatının bütün sahələri ilə bağlı ən mükəmməl ölçüləri vermişdir.

Şair «möhür» sözü ilə islam Peyğəmbərinin özünədək olan peyğəmbərlərin gördüyü işi tamamladığını bildirmiştir.

Həz. Nizami «möhür» sözü ilə peyğəmbərləri uca Allahın (c.c) seçdiyinə işaret etmişdir. Şair deyir ki, uca Allah (c.c) bu naməni möhürləyərək Onun adına göndərmışdır. Peyğəmbər seçmək insanlara aid məsələ deyil.

Şair «möhür» sözü ilə seçdiyi elçisini yoxladığını, Onu bu mübarək vəzifəyə hazırladığını bildirmiştir. Adətən, bir sənəd yoxlanıldıqdan sonra təsdiq olunur, möhür vurulur, bir insan sınaqlardan keçdikdən sonra ona bir vəzifə tapşırılır.

Şair «möhür» sözü ilə hz. Məhəmmədin (s.a.s) peyğəmbərliyinin uca Allah (c.c) tərəfindən təsdiq olun-

duğunu ifadə etmişdir. Yəni O, peyğəmbərdir, bir kimsənin Ona şübhə etməyə haqqı yoxdur.

Şairin təqdimatında «möhür» sözü səlahiyyət deməkdir. Yəni uca Allah (c.c) Onun peyğəmbərliliyini təsdiq edib, möhürləyib və Ona səlahiyyət verib. İlahi buyruqları insanlara çatdırmaq, təbliğ etmək Onun vəzifəsidir.

Şairə görə, «möhür» sözü uca Allahn (c.c) islam Peyğəmbərinə olan inam və etibarını ifadə edir. Çünkü bir şəxsin sənədinə möhür vurmaq, onu tanımaq, ona inanmaq deməkdir. Uca Allah (c.c) onun peyğəmbərliliyini möhürlədiyi üçün ona yaradılmışlar arasında ən üstün mövqeyi vermişdir.

**Hər Nizami islam Peyğəmbərinin sonuncu və ən üstün peyğəmbər olduğunu ifadə etmək üçün beytin ikinci misrasında «sənin zamanın» («dorane-to»), «xütbə», «xətm» sözlərindən istifadə etmişdir. «Sənin zamanın» anlayışı ayrıca bir mənə kəsb edir. Yəni O, adı bir insan deyil, o, elə işlər görmüşdür ki, yaşadığı zaman onun adı ilə tənmişdir. Zamanın islam Peyğəmbərinin adı ilə bağlanması Onun üstünlük'lərindən biridir.**

Şair, hz. Məhəmmədi (s.a.s) bağlı olduğu anlayışlar çərçivəsində təqdim etmək üçün «xütbə» sözündən istifadə etmişdir. Beytdə «xütbə» sözü «ilahi xəbər», «ən mükəmməl söz», «islam dini», Qurani-Kərim mənalarını ifadə edir. Burada «xütbə» sözü birinci misradakı «namə» sözünün sənonimidir.

Bilindiyi kimi, xütbə mübarek cümə günlərində cümə namazından öncə oxunur. Xütbənin məzmunu dini mövzuda olur və dirlə bağlı ayrı-ayrı məsələləri əhatə edir. Şair də islam Peyğəmbərinə verilən ilahi nemətin çox böyük, çox dəyərli olduğunu ifadə etmək üçün ilahi buyruqları (əmr və yasaqları) ehtiva edən mətnə «xütbə» adını qoyur.

Şairə görə, ilahi buyruqların islam Peyğəmbərinin dövründə tamamlanması Onun uca Allah (c.c) yanındakı dəyərini, şərəfini və başqalarından üstünlüyünü göstərir. **Şairə görə, sonuncu olmaq ən mükəmməl, ən üstün olmaq deməkdir.** Şair «sonuncu peyğəmbər», «sonuncu kitab», «sonuncu ilahi kitabın nazil olunduğu şəxs» anlayışlarını elə böyük bir nemət hesab edir ki, bu sonuncu olmaq fikrini ifadə etmək üçün beytin mətninə eyni mənani bildirən «namə», «möhürləndi», «sənin zamanın», «xətm olunmaq» söz və ifadələrini daxil edir. Hətta, beytin misraları farsca mətndə sonuncu olmaq fikrini ifadə edən sözlərlə başlayır: «möhr sod», «xətm sod» («möhürləndi», «xətm olundu»).

Şair sonuncu elçi olmaq, sonuncu ilahi kitabla şərəf-lənmək nemətinin məhz hz. Məhəmmədə (s.a.s) aid olduğunu ifadə etmək üçün beytin farsca misralarının sonunu «sən» («to») əvəzliyi ilə bitirmişdir. Şair sonuncu olmaq şərəfinin islam Peyğəmbərinə aidliyini ifadə etmək üçün «ünvan» sözündən də istifadə etmişdir.

Beytdə «sonuncu olmaq» fikrini gücləndirən anlayışlardan biri də «xətm» sözüdür. Burada «xətm» sözü həm hz. Məhəmmədin (s.a.s) sonuncu olduğunu, həm islam dininin sonuncu olduğunu, həm də ilahi kitabın sonuncu olduğunu ifadə edir. «Xətm» sözü də «möhür» sözü ilə leksik sinonimdir.

(ət-Tövbə, 9/33)

«Müşriklərin xoşuna gəlməsə də, onu (islam) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!»

## İYİRMİ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: DUR VƏ ÇƏRXDƏN FIRLAN

خیز و به از چرخ مداری بکن  
او نکند کار تو کاری بکن

*Dur və çərxdən firlan, yaxşı bir dövran et,  
Çünki o, bir iş görmür, sən bir işlə.<sup>480</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbərinə olan ehtiyacı dilə getirir. Şair, hz. Məhəmmədə (s.a.s) olan ehtiyacı ifadə etmək üçün beytdə bir sıra vasitələrdən istifadə etmişdir. Bu vasitələrdən biri «dur» («xız») sözüdür. Burada «dur» sözü ehtiyac anlayışını gözəl ifadə edir. Şair beytin birinci misrasını bu sözlə başlayır. «Dur», yəni Sənə çox ehtiyacımız var, Səndən sonra dəyərlər təhrif olunmuş və cəmiyyətin nizamı pozulmuşdur. Bu ölçüləri pozulmuş cəmiyyətiancaq Sən tərbiyə edə bilərsən.

**Beytdə «dur» gəl mənasındadır. Bu mənada «dur» təkidi həm Peyğəmbər sevgisini, həm Ona olan həsrəti, həm də ehtiyacı ifadə edir. Yəni artıq səbrimiz tükəndi, Sənin olmadığı bir cəmiyyətdə yaşamaq imkansız oldu.**

Şair bu beytdə islam Peyğəmbərini uca Allahın (c.c) verdiyi səlahiyyətlə hər şeyin nəzarətçisi, cəmiyyətin lideri kimi təqdim etmişdir. Şair deyir ki, Sənin olmadığın dövrdə fələklər (çərx), göy cisimləri belə, hərəkətdən dayanmışdır, onlar da öz vəzifələrini yerinə yetirmir.

Şair deyir ki, Sən hər şeyin nəzarətçisi kimi fələklərin də hərəkətinə göz qoy, görəcəksən ki, onlar artıq bir iş görmürlər. Bizcə, şair hz. Məhəmmədsiz (s.a.s) bir dünyanın acınacaqlı vəziyyətini gözəl ifadə etmişdir. O, yoxdursa,

---

<sup>480</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

həyat ölüdür, təkcə yerdəkilər deyil, fələklər də öz vəzifəsinə yerinə yetirməkdən məhrum olmuşdur. Təbiidir ki, çərx firlanırsa, həyat, inkişaf, dirçəliş yoxdur.

Şair deyir ki, «dur», hərəkət et və kainat Sənin hesabına yenidən canlansın, ilahi nizam bərpa olunsun. **Deməli**, şairin düşüncəsində peyğəmbərlər kainatın ilahi nizama uyğun fəaliyyətini təmin edən seçilmiş insanlardır. Şairə görə, kainatın nizamını bərpa edəcək yeganə şəxsiyyət hz. Məhəmməddir (s.a.s).

Şair bu beytde hərəkət anlayışına ayrıca yer vermişdir. Bu anlayışı canlandırmaq üçün «dur» (hərəkət), «çərxdən firlan» (hərəkət), «dövran et» (hərəkət), «işlə» (hərəkət) kimi sözlərdən istifadə etmişdir. **Çünki şairə görə, cəmiyyətin hz. Məhəmmədsiz (s.a.s) hələ hərəkətsizlik və ziyyətidir. Hərəkətsizlik isə ölüm deməkdir.**

Şairə görə, peyğəmbərlərin təbliğ etdiyi dəyərlər unudulanda, təhrif ediləndə cəmiyyətdə hərəkətsizlik yaranır, inkişaf dayanır və ölüm halı gerçəkləşir. Yalan, rüşvət, əxlaqsızlıq, zülm və ədalətsizlik də hərəkətsizliyin nəticəsidir. Hərəkətsizlik də cəhalətin ortaya çıxmamasına yol açır və cəmiyyət cəhalət caynağında can verir. İnsanı hərəkətə gətirən, onu doğru işlərə yönəldən, ona fədakarlıq və təslimiyəti sevdirən güc və hərəkət də imanla bağlıdır.

Şairə görə, uca Allah (c.c) və peyğəmbər sevgisi də imanın qaynağıdır. Şair deyir ki, ey Məhəmməd, sən bir iş gör, yəni insanların könlündə sevgi yarat, onlara iman adlı enerji ver ki, hərəkətə gəlib, mənəvi ölümdən xilas olsunlar.

## İYİRMİ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: FƏLƏYİN FƏZASI SƏNİN XÜTBƏNİN MEYDANIDIR

خط فک خطه میدان تست  
گوی زمین در خم چوگان تست

*Fələyin fəzası sənin xütbənin meydanıdır,  
Yer kürəsinin topu sənin çövkanının  
çömçəsindədir.<sup>481</sup>*

Hz. Nizami bu beytdə öncəki beytdə irəli sürülmüş ideyanı davam etdirmişdir. Şair öncəki beytdə islam Peyğəmbərini yerin və göyün məkanında hökmü olan bir varlıq kimi təqdim etmişdir. Bu beytdə isə şair islam Peyğəmbərini təqdim edərkən öncə sonsuz bir məkan təsvir edir. Bu məkanın təsvirini yaratmaq üçün şair «fələk» (göylər, səma), «fəza» (məkan, «xətte-fələk»), «meydan», «yer kürəsi» kimi anlayışlardan istifadə edir və oxucunun gözləri öündə yeri və göyü əhatə edən nəhəng bir məkan canlanır.

Şair sonra birinci misrada «xütbə» sözündən istifadə edir. Bilindiyi kimi, «xütbə» mübarək bir gündə (cümə günündə), mübarək bir məkanda (məsciddə), mübarək bir ibadətdən öncə (cümə namazından öncə), mübarək insanların öündə (möminlərin qarşısında) oxunan, mübarək bir dinlə (islamla), mübarək yolla (doğru yolla) bağlı oxunan hikmət və ibrət dolu sözlərdir.

**Şair deyir ki, islam Peyğəmbərinin xütbəsinin məkanı fələyin fəzasıdır. Gözlərimiz öündə belə bir səhnə canlanır. Yer kürəsi bir məsciddir, hz. Məhəmməd (s.a.s) xütbə oxuyur, yerdə və sonsuz səmada olan bütün yaradılmışlar Onu dinləyirlər.**

---

<sup>481</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

Bu anlayış bir neçə məna yaradır. Hər şeydən öncə şair demək istəyir ki, islam Peyğəmbəri ayrıca bir millətə, ayrıca bir məkana deyil, bütün insanlığa və bütün məkana göndərilmişdir. Burada «xütbə» sözü son ilahi mesaj, son ilahi söz, yəni uca Qurandır. Uca Allah (c.c) islam Peyğəmbərinə gönderdiyi bu son kitabla bütün insanlığa müraciət etmişdir. Burada «xütbə» sözü son din olan islam dini mənasındadır. Bu kitab nazil olunmuş sonuncu və ən mükəmməl kitabdır: «... Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islami bəyəninb seçdim...». <sup>482</sup>

Beytdə «xütbə» sözü həm də son söz mənasındadır. Yəni hz. Məhəmməd (s.a.s) insanlığa son ilahi kəlamı çatdırır, son xütbəni oxuyur, yerdə və göydə olanlar isə onu dinləyirlər. Şairə görə, başqa heç bir elçiyyə bu məkan, bu imkan verilməyib.

Hz. Nizami beytin ikinci misrasında öncəki beytlərlə əlaqə quraraq çövkan oyununun qaydalarından istifadə etmişdir. Şair bu misrada islam Peyğəmbərini böyük bir məkanda təsvir etmiş, yer kürəsini topa bənzətmış və bu top şəklində olan yer kürəsini də hz. Məhəmmədin (s.a.s) əlin-dəki çövkanın çomçəsinə yerləşdirmişdir. Bu təsvirdə öncəki beytlərlə əlaqənin biri də odur ki, öncəki beytlərdə təqdim olunan peyğəmbərlərin heç biri «peyğəmbərlik to-punu» çövkanı ilə tuta bilməmişdi. Şair birinci misrada sonsuz bir fəza, ikinci misrada isə top şəklində yer kürəsi təsvir edərək bədii təzad yaratmış və bu fonda islam Peyğəmbərinin üstünlüyünü, bütün məkanlara və insanlığa aid olduğunu ifadə etmişdir.

---

<sup>482</sup> Maidə, 5/3.

## İYİRMİ BEŞİNCİ BEYTİN ŞƏRHİ: CÖVLAN ET Kİ, MEYDAN SƏNİNDİR

تاز عدم گرد فنا برنخاست  
می تک و می تاز که میدان تراست

*Nə qədər ki, yoxluqdan fəna tozu qaçmayıb,  
Cövlan et, atını çap ki, meydan sənindir.<sup>483</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin üstünlüyünü ifadə etmək üçün onun peyğəmbərliyinin başqa bir özəlliyini onə çəkmişdir. Şair beytin ideyasını hz. Məhəmmədin (s.a.s) sonuncu Peyğəmbər olması üzərində təqdim edib. Şair bu ideyanı vermək üçün öncə bu dünyanın bir yoxluqdan ibarət olduğunu, yaradılan hər şeyin faniliyini bildirib. O, bu yolla islam peyğəmbəri ilə qiyamətədək olan zamanı birgə təqdim edib və bu zaman içinde Ondan başqa bir peyğəmbərin olmayacağı deyib. Burada qiyamətə işaret «yoxluqdan fəna tozunun qaçması»dır. Yəni dünya bir yoxluqdur, fənadır, əgər toz varsa, deməli hələ bu fani dünyanın sonu çatmayıb. Tozun qalxması və yox olması isə hər şeyin sonu deməkdir.

Dildə bir şeyin sonunu, yoxluğunu ifadə etmək üçün «toz oldu», «izi-tozu qalmadı», «toz qopdu», «bir toza çevrildi», «toz-dumana qarışdı» kimi ifadələrdən istifadə edilir. Şair deyir ki, nə qədər ki yoxluqdan fəna tozu qalxmayıb, yəni qiyamət qopmayıb sən peyğəmbərsən. Elə Qurani-Kərimdə də qiyamət, kainatın yoxluğu bəlağətli, təsirli bir dillə ifadə edilib:

---

<sup>483</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

(Ət-Təkvir, 81/1-8)

«Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman. Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman. (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman. Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman. Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman. Ruhlar (bədənlərə) qovuşacağı zaman...»

Şair beytin ikinci misrasında islam Peyğəmbərindən sonra bir elçi olmayacağıni ifadə etmək üçün gözəl vasitələrdən istifadə edir. «Sən sonuncusan, Sən üstünsən, Sənin dinin ən mükəmməldir» fikrini yaratmaq üçün şair bu söz və ifadələrə yer verir: «cövlan et», «atını çap», «meydan sənindir». **Artıq meydanda at üstündə olan hz. Məhəmməddən (s.a.s) başqa bir peyğəmbər yoxdur, «cövlan etmək», «atını çapmaq» həm də meydanın boşluğununu ifadə edir.** Şair deyir ki, zaman sənindir, məkan sənindir, sən artıq çövkan oyununu udmusan, yer kürəsi sənin çövkanının çomçəsindədir, «peyğəmbərlik topu» sənin əlindədir.

Şair islam Peyğəmbərini, onun gətirdiyi dəyərləri hərəkətdə, dövriyyədə olan bir varlıq kimi təqdim etmişdir. Beytdəki «et», «çap» kimi fellər də bu məqsədə xidmət edir.

**İYİRMİ ALTINCI BEYTİN ŞƏRHİ:**  
**FƏNA KİMDİR Kİ, SƏNİN CANINDAN SU APARSIN**

کیست فنا کاب ز جامت برد  
یا عدم سفله که نامت برد

*Fəna kimdir ki, o sənin camindan su aparsın?  
Alçaq yoxluq nədir ki, o, sənin adını çəkə bilsin.<sup>484</sup>*

Hz. Nizami islam Peyğəmbərinin dəyərini anlatmaq üçün bu beytin məzmununu varlıqla yoxluğun müqayisəsi üzərində qurmuşdur. Şair beytdə fəna deyərkən ilk sırada bu dünyani nəzərdə tutmuşdur. Şairə görə bu dünya fanıdır, yox olmağa məhkumdur və bu fani dünyanın hz. Məhəmmədə (s.a.s) təsir imkani yoxdur, çünki o, bu dünyanın fani nemətlərinə, var-dövlətə, şan-şöhrətə aldanmadı.

Şairə görə, islam Peyğəmbərinə elə bir nemət verilmişdir ki, bu fani dünyanın nemətlərini onunla müqayisə etmək mümkün deyil. Bu, peyğəmbərlilik nemətidir. Şair beytdə islam Peyğəmbərini əlində içi su ilə dolu bir cam olan insana bənzətmışdır. Ona görə, camın içindəki su peyğəmbərlilik nemətidir. Çünki su ilə peyğəmbərlilik arasında ciddi bir bağlılıq var. Su insanlıq üçün əvəzedilməz bir nemət olduğu kimi, peyğəmbərlilik də insanlıq üçün bir ehtiyacdır. Uca Allahın (c.c) insanlara olan lütfü, rəhməti və bərəkətidir.

Uca Allah (c.c) Qurani-Kərimdə suyun bir nemət və həyat qaynağı olduğunu dönə-dönə buyurmuşdur:

(əl-Mulk, 67/30)

---

<sup>484</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

«De: «Bir deyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!».

Şairə görə, su olmasa, həyat olmadığı kimi, peyğəmbərlər də olmasa, insanlığın əxlaqı olmaz. Su insanları kirdən təmizlədiyi kimi, peyğəmbərlər də insanları mənəvi kirlərdən, cəhalət pisliyindən təmizləyirlər.

Şair, islam Peyğəmbərini əlində içində su olan cam tutmuş bir insana bənzətmişdir. Sanki O, insanlara su paylayır. Burada su paylamaq insanlara gözəl əxlaq, doğru elm, sağlam inanc, xoşbəxt həyatı təmin edən ölçülər vermək deməkdir. Bu mənzərədə bir tərəfdə yoxluq, fanilik, o biri tərəfdə isə tükənməyən su neməti var. Gerçəkdən, peyğəmbərlərin getirdiyi nemətlər tükənməyən sərvətdir.

Şairə görə, içində nemət olan bu peyğəmbərlik camı da hz. Məhəmmədin (c.c) əlindədir. Şaire görə, islam Peyğəmbəri ilə yoxluq anlayışı bir-birinə ziddir. Onun gətirdiyi dəyərlər ölməzdir və insanlığın ehtiyacıdır, onun suyudur.

**Şair yoxluğu «alçaq», «çirkin» adlandırır və yoxluğun hz. Məhəmmədin (s.a.s) adını belə, çəkməyə haqqı olmadığını bildirir. Adətən bir insan nifrət etdiyi bir varlığın onun adını çəkməsinə qadağa qoyur. Ona, «adımı çəkmə» deyir. Bizcə, bir şəxsin başqasına onun adını çəkməsini qadağan etməsi nifrətin ən son həddini ifadə edir:**

Şair də beytdə yoxluğa olan nifrətini ifadə etmək üçün bir neçə vasitədən istifadə edir. Yoxluğa «fəna» deyir, onu «alçaq», «çirkin» («sufle») adlandırır, yoxluğun islam Peyğəmbərinin adını çəkməsinə qadağa qoyur, yoxluğu onun ziddi olan həyat, dirilik, canlılıq rəmzi olan su ilə müqayisə edir. Su və yoxluq bir leksik antonim kimi islam

Peyğəmbərinin varlığının, hər zaman diri olduğunun təsdiq vasitəsinə çevirilir.

Şair yoxluğa olan nifrətini ifadə etmək üçün bədii sualdan məharətlə istifadə edir. Şair deyir ki, yoxluq kimdir ki? Bir insan qarşısındakının önəmi olmadığını, onun heç bir dəyər daşımadığını ifadə etmək üçün adətən ona «sən kimsən ki», «axı sən nəsən ki» deyə müraciət edir. Hz. Nizami də beytdə bədii sualdan istifadə edərək yoxluğunu ələ salır, onu kiçildir, ona yoxluğunu xatırladır. Şairin istifadə etdiyi bədii sualda həm də hədə çaları var. Bir şəxs başqasını hədələyəndə ona «sən kimsən» sualını verir. Deməli, bədii sualda nifrəti, yoxluğu, heçliyi, ələ salmağı, qəzəbi, hədəni ifadə etmək gücü var.

Şair yoxluq anlayışını heç bir halda islam Peyğəmbərinə yaraşdırır, ona yoxdur deyənlərə nifrət edir, onu beytdə yoxluğunə əksi olan həyat qaynağı suyun rəmzinə çevirir. Hz. Nizamiyə görə, islam Peyğəmbəri insanlıq üçün bir dirilik qaynağıdır, sudur, ehtiyac və zərurətdir. İnsan və cəmiyyət onun əlindəki camdan su içməsə, yəni onun dəyərlərini duyğu, düşüncə və əxlaqına yerləşdirməsə, ölər.

Su insanın duyğu və düşüncələrində bir təzəlik, dirilik yaradır. Xalqın dilində su ilə bağlı saysız-hesabsız deyimlər var: «su qədər ömrün olsun», «yuxunu suya danışarlar», «gözünə su vermək», «ağzına su almaq», «axar suyun qurumasın», «su aydınlığıdır» və s.

Şair beysi elə qurmuşdur ki, nifrət ifadə edən söz və ifadələr həm də sevginin göstəricisidir. Şair islam Peyğəmbərini çox sevdiyinə görə, onun yoxluğunu iddia edən hər kəsə, hər şeyə nifrət edir. Bu, sevginin əlamətidir. Sevən sevdiyini ən gözəl, ən dəyərli bir varlığa bənzədər. Şair də islam Peyğəmbərini suya bənzətmışdır.

## İYİRMİ YEDDİNCİ BEYTİN ŞƏRHİ: YOXLUĞUN AYAĞINI YOXLUQDA AVARA EYLƏ

پای عدم در عدم آواره کن  
دست فنا را به فنا پاره کن

*Yoxluğun ayağını yoxluqda avara eylə,  
Fənanın qoluna fənadan bilərzik bağla.<sup>485</sup>*

Şair bu beytdə islam Peyğəmbərinin üstünlüğünü, gücünü və dəyərini ifadə etmək üçün Onu yoxluğa meydan oxuyan bir qəhrəman kimi təqdim etmişdir. Bunun üçün şair yoxluğun yoxluğunu, islam Peyğəmbərinin varlığı qarşısındakı kiçikliyini ifadə etmək məqsədilə beytdə bu anlayışı təqdim edən «yoxluq», «yoxluğun ayağını yoxluqda avara etmək», «fəna», «fənanın qoluna fənadan bilərzik bağla-maq» kimi söz və ifadələri seçmişdir. Beyt yoxluğun yoxluğunu ifadə edən sözlər üzərində qurulmuşdur.

Şairə görə, islam Peyğəmbəri elə güclüdür ki, yoxluq da ona möhtacdır. Yoxluq hər gün onun qapısına gedib gəlir. «Yoxluğun ayağını avara etmək» onu get-gələ salmaq, onu heçə saymaq, onu faydasız işlərlə məşğul olmağa məcbur etmək, onun gücsüzlüğünü ona anlatmaq, onu idarə etmək deməkdir. Bu isə gücün, üstünlüğün əlamətidir. Yoxluq hər şeyin yoxluğunun adı olduğu halda, islam Peyğəmbərinə möhtacdır, hər gün Onun qapısına gedib gəlir. «Avara olmaq» həm də hər gün eyni şeyin təkrar olması deməkdir.

Həz. Nizami islam Peyğəmbərinin üstünlüğünü, gücünü, yoxluğa meydan oxunmasını daha güclü bir şəkildə ifadə etmək üçün gözəl bir vasitədən istifadə etmişdir. Şair deyir ki, Sən fənanın qoluna fənadan bilərzik bağla, yəni

---

<sup>485</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

fəna öz yoxluğunu anlasın, bu onun qolunda bir yoxluq nişanəsi olsun. Beləliklə, islam Peyğəmbərinin önündə ayağı bağlı yoxluq, qolu bağlı fəna dayanmışdır.

## İYİRMİ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: SƏNİN NƏFƏSİN AĞZIBAĞLILARI DİLƏ GƏTİRİR

اى نفست نطق زبان بستگان  
مرهم سوداي جىگر خستگان

*Ey nəfəsi ağızbağlıları nitqə gətirən,  
Cigərxəstələrin sövdasına məlhəm olan.<sup>486</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin gücünü, üstünlüğünü ifadə etmək üçün onu başqa bir yöndən təqdim etmişdir. Şairə görə, islam Peyğəmbərinin nəfəsi lalları dilə gətirir, onları danışdırır. Burada şair nəyi nəzərdə tutur? Hər şeydən önce şair Onun qeyri-adi bir güc sahibi olduğunu bildirir, Onun sözünün təsirini göstərmək istəyir. Şairə görə, Onun sözləri adı söz deyil, insanların duyğu və düşüncələrinə təsir edən, lal adamı belə, danışdırın bir sözdür. Şairə görə, Onun nəfəsi məlhəmdir.

Şair beytin ikinci misrasında islam Peyğəmbərini bir təbib kimi təqdim etmişdir. Şair onun gücünü göstərmək üçün misrada ağır bir ciyər xəstəliyi olan sövda xəstəliyinin (ciyərin qan istehsal edə bilməməsi, çürüməsi) adını çəkir. Ancaq islam Peyğəmbəri elə bir gücə sahibdir ki, o, bu xəstəliyi də sağalda bilir. Gerçəkdən, lalları danışdırmaq və ciyər xəstələrini sağaltmaq böyük bir hünərdir və üstünlüyü əlamətidir. Burada deyilənləri yalnız şairin mübaliğəsi kimi təqdim etmək də doğru deyil. Çünkü islam Peyğəmbərinin bir sıra xəstələri nəfəsi, duası, əl çəkməsi ilə sağaldığı bəllidir.

**Şairin təqdimatında «ağzibağlıları dilə gətirmək» həm də öz hüququnu bilməyən insanların haqlarını bil-**

<sup>486</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

**məsi, özünü və uca Allahını (c.c) tanıması, haqq və ədalət uğrunda mübarizə aparması kimi də yozula bilər. Yəni islam Peyğəmbəri insanlara doğru danışmaq, doğru olanlar uğrunda mübarizə aparmaq öyrətdi.**

Beytdə «cigərxəstələri sağaltmaq» anlayışı insanları ən ağır xəstəlik olan cəhalət xəstəliyindən qurtarmaq kimi də şərh oluna bilər. Uca Allahın (c.c) peyğəmbərlər gəndərməsinin səbəbi də insanlara elm vermək, onları cəhalətdən qurtarmaqdır, çünki bütün bəlaların səbəbi cahillikdir.

**İYİRMİ DOQQUZUNCU BEYTİN ŞƏRHİ:  
SƏNİN ŞƏRİƏTİN'LƏ CAN GƏMİSİ  
SAHİLƏ ÇIXMIŞDIR**

عقل به شرع تو ز دریای خون  
کشتی جان برد به ساحل درون

*Sənin qoyduğun yolla (şəriətlə) ağıl qan dəryasından,  
Can gəmisini sahilə çıxarmışdır.<sup>487</sup>*

Hz. Nizami bu beytdə islam Peyğəmbəri ilə bağlı çox önemli məsələlərə toxunmuşdur. Şair hər şeydən öncə bu beytdə dinin hədəflərinə toxunmuşdur. Şairə görə, islam Peyğəmbəri yeni bir yolun, şəriətin, hüquqi, əxlaqi, iqtisadi sistemin qurucusudur. Yəni şairə görə, şəriət insanlığın öz fitrətini qoruması, uca Allaha (c.c) qul olması, uca Allahın (c.c) buyruqlarını yerinə yetirməsi üçün zəruri olan qaydalar, prinsip və hökmlərdir.

İslam Peyğəmbərinin şəriətinə görə, islam dininin hədəfi beşdir: **insanın ağılmı qorumaq, insanın ailəsini qorumaq, insanın diniyi qorumaq, insanın malını qorumaq və insanın canını qorumaq**. Hz. Məhəmmədin (s.a.s) şəriətinə görə, ədalətli dövlət üç vəzifəni yerinə yetirməlidir. Bu dövlət insanın canını, malını və şərəfini qorunmalıdır. Əgər dövlət bu vəzifələri yerinə yetirmirsə, dövlət deyil, zülm qaynağıdır.

**İSLAM DİNİ İNSANIN AĞLINI QORUYUR**

İslam Peyğəmbərinin şəriətində dinin yuxarıda göstərilən beş hədəfinin hər birinə aid hökmlər müəyyənləşdi-

---

<sup>487</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

rilmişdir. İndi bu hədəflərin hər biri ilə bağlı hökmlərə baxaq. Hz. Məhəmmədin (s.a.s) şəriətinin qaynağı Qurani-Kərimdir və hökm müəyyən etmək səlahiyyəti də uca Allaha (c.c) aiddir. İslam şəriətinin başlıca hədəflərindən biri insanın ağını qorumaqdır. İslam insanın ağılnı böyük önəm verən bir dindir və bu dində insan ağılnı uyğun olmayan heç bir şey yoxdur. Dinimizə görə, ağıl bir nemətdir və ağılı olmayanın dini də olmaz:

**Qurana görə, ancaq ağılı olanlar uca Allahın (c.c) nemətlərinə şükür edərlər:**

(Əl-Bəqərə, 2/269)

«Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıl sahibləri düşünüb dərk edərlər».

**Qurana görə, dinin dəyərini ancaq ağıl sahibləri bilər.**

(Yusif, 12\111)

«(Peyğəmbərlərin) hekayələrində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!».

**Qurana görə, ağılsız insan kor kimidir:**

«(Ey Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Quranın) haqqı olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyünd-nəsihət qəbul edərlər». <sup>488</sup>

**Qurana görə, ibrət almaq ağıl sahiblərinə məxsus olan bir əlamətdir:**

«Bu (Quran) insanlar üçün elə bir moizədir (elə bir təbliğdir) ki, onunla həm qorxsunlar, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar». <sup>489</sup>

**Qurana görə, ağılı olmayan heyvan kimidir:**

«Yoxsa elə güman edirsən ki, onların çoxu (sən deyən söyü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar...». <sup>490</sup>

**Hz. Məhəmmədin (s.a.s) şəriəti ağıl nemətini qorumaq üçün nə təklif edir?** İslam dininə görə, insanın aqlına zərər verən şeylərin sırasında içki, narkotik vasitələr, qumar başlıca yer tutur. İslam Peyğəmbərinin gətirdiyi şəriət ağıla zərər verən, insanın fitrətini pozan, insanı uca hədəflərdən uzaqlaşdırın bu ağıl düşməni olan nəsnələri qadağan edir:

(Maidə, 5/90-91)

---

<sup>488</sup> Ər-Rəd, 13/19.

<sup>489</sup> Hicr, 15/52.

<sup>490</sup> Əl-Furqan, 25/44.

«Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət, kin salmaq və sizi Allahı zikr etməkdən, namaz qılmaqdan ayırmaq (yayındırmaq) istər. Artıq bu işə son qoyacaqsınızmı?»

**Hz. Nizami insanın ağlıni korlayan çirkin şeyləri və «murdar» nəsnələrə aludə olaraq yaşayan cəmiyyəti beytidə «qan dəryası» adlandırmışdır.**

İslam Peygəmbərinin gətirdiyi şəriətə görə, insan ağlına zərər verən şeylər sırasında dünya malına həddən çox bağlanmağın, yəni sərvət düşkünüyünün, şöhrət hərisliyinin və şəhvətin də ayrıca yeri var. Yəni bu şəriətə görə, ölçüsüzlük insan ağlına ziyandır:

(Ali-İmrان, 3/14)

«Qadınlar, uşaqlar, qızıl-gümüş yiğinları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Ancaq bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır».

## **İSLAM DİNİ İNSANIN AİLƏSİNİ QORUYUR**

Hz. Məhəmmədin (s.a.s) şəriətinin ikinci hədəfi insanın ailəsini qorumaqdır. İslam şəriətinə görə, sağlam bir ailə cəmiyyətin əsasıdır. Dinimizə görə, sağlam bir ailə sevgi, bir-birinin hüquqlarına hörmət, bağışlamağı bacarmaq ölçüləri üzərində qurula bilər. Dinimizə görə, sağlam bir cəmiyyətin əxlaqı bu deyilən ölçülər əsasında qurulan ailələrə bağlıdır.

Qurani-Kərim ailənin qorunmasına böyük önəm verir və ailənin dağılmasına yol açacaq ziddiyətlərin həlli yolu-nu göstərir:

(Ən-Nisa, 4/35)

«(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!»

**Qurani-Kərim ailənin qorunması üçün bir yol təklif edir:** öncə kişinin ailənin başçısı olduğunu buyurur, kişiyyə deyir ki, qadının yaşayışını təmin etmək sənin borcundur, qadına buyurur ki, sən ərinin ailənin başçısı olduğunu qəbul etməlisən, əgər ailənizin dağılmasını istəmirsinizsə, ailənin sırrini qorumağınız, evdə olan şeyləri başqa yerdə danışmamalısınız, arada konflikt yaran-sa, öncə qadına bir neçə dəfə nəsihət etməlisiniz, bu bir nəticə verməsə, qadından yatağınıizi ayırmalısınız, bu da nəticə verməsə, onları yüngülçə (üzünə, başına vurma-dan) döymək olar.

(Ən-Nisa, 4/34)

«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. (Onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaətkardırlar, Allahın (onları) hifz etməsi müqabilində gizli şeyləri (ərlərinin sırlarını, mal-dövlətini, ərlərinin və özlərinin namusunu, şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınlıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırin və döyüñ. Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!»

**İslam Peyğəmbərinin şəriətinə görə, qadın uca Allahın əmanətidir, onun toxunulmaz hüquqları var, o, məras hüququna sahibdir, onun öz istəyi ilə ailə qurmaq, öz istəyi ilə boşanmaq haqqı var. O, oxumaq, elm öyrənmək, işləmək haqqına sahibdir. Qadın evin başçısıdır.**

İslam Peyğəmbərinin şəriətinin ana kitabı olan Qurana görə, qadın ailənin dayaqlarından biridir və onunla xoş davranışmaq bir ilahi buyruqdur:

«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxməq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə özlərinə verdiyinizin (mehrini) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz, (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun».<sup>491</sup>

İslam Peyğəmbərinə görə, insanların ən xeyirlisi ailə üzvlərinə qarşı xoş davranışdır, onlara gözəl söz söyləmək, öyünd-nəsihət vermək bir borcdur. İslam Peyğəmbəri xanımları ilə zarafatlaşmış, onlarla birgə yemək yemiş, sevinc və

---

<sup>491</sup> Ən-Nisa, 4/19.

kədərini onlarla paylaşmış, yeri gəldikdə onlarla məsləhətləşmişdir. İslam Peyğəmbərinin ölçülərinə görə, xanımları ilə xoş davrananlar dəyərli insanlardır, insan evində uşaq, kənarda isə kişi kimi hərəkət etməlidir.

İslam Peyğəmbərinin ölçülərinə görə, qadınla münasibətdə zoraklıq yerinə, ülfət, şəfqət yolu seçilməlidir, ancaq bu yolla ona təsir etmək mümkündür. Doğru olmayan şeyləri qadına incə bir üslubla anlatmaq lazımdır. Belə ki, doğru olanı tapmaqda ailə üzvləri bir-birinə yardım etməlidir. İslam Peyğəmbəri ailənin sütunlarından biri olan qadının bu həssas psixologiyasını gözəl bildiyindən buyurmuşdur:

«Qadınlarla xoş davranışınızı tövsiyə edirəm. Vəsiyyətimə əməl edin. Çünkü qadın qabırğa sümüyündən yaradılmışdır. Qabırğa sümüyünün ən əyri yeri üst tərəfidir. Əyri sümüyü düzəltməyə cəhd etsən, qırarsan. Onu olduğu kimi saxlasan, yenə əyri qalar. Ona görə də qadınlarla bağlı vəsiyyətimi yerinə yetirin». <sup>492</sup>

İslam Peyğəmbərinin ölçülərinə görə, qadın da ailə səadətini qorumaq üçün əlindən gələni etməlidir. O, ərinin maddi durumunu nəzərə almalı, ondan gücü çatmayan şeyləri istəməməli, israfçı olmamalı, ərinin malını qorunmalıdır, ailəsinin sırrını bir kimsəyə danışmamalı, dedi-qodu etməlidir.

İslam Peyğəmbəri buyurur: «Bir kimsə xanımına kin bəsləməsin. Onun bir xasiyyətini bəyənməsə, bir başqa xasiyyətini bəyənər». <sup>493</sup>

İslam Peyğəmbərinin şəriətinə görə, kişilər qadınlardan daha güclü yaradılmışdır. Ona görə də uca Allah (c.c) qadınları kişilərin himayəsinə vermiş, kişilərin həm himayəçi, həm qoruyucu, həm də idarəçi olduğunu bildirmişdir.

---

<sup>492</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 319.

<sup>493</sup> Müslim, «Rada», 61.

İslam Peyğəmbəri qadınların kişilər üzərindəki haqqını belə sıralamışdır: «Yediyiniz ölçüdə yedirtmək, geyindiyiniz səviyyədə geyindirmək, üzlərinə vurmamaq, etdikləri işin və onların çirkin olduğunu söyləməmək, onları yataqlarında tək qoymaq zəruridirsə, bu işi ancaq evdə etmək». <sup>494</sup>

«Möminlərin iman baxımından ən mükəmməli, xəsiyyəti ən yaxşı olanıdır. Xeyirliniz qadınlara qarşı xeyirli olanlardır». <sup>495</sup>

İslam Peyğəmbərinin ölçülərinə görə, kişi öz xanımına olan sevgisini tez-tez söyləməli, ona edəcəyi yaxşılıqlardan danişmalıdır. Kişi ailənin bütövlüyünü qorumaq üçün keçmişdə olan şeyləri dilə gətirməməli, gördüyü, oxuduğu, eşitdiyi faydalı bilgiləri xanımına söyləməlidir. O, ölçüsündə olan zarafatdan çəkinməməli, evdə səmimi bir mənəvi iqlim yaratmalıdır, ər və arvad gülərzüzlü olmalı, bir-birini anlamağa çalışmalıdır.

İslam Peyğəmbəri buyurur: «Dünya ötəri bir faydadan ibarətdir. Onun faydalı olan ən xeyirli varlığı dindar qadındır». <sup>496</sup>

«İnsanı xoşbəxt edən üç şey vardır: dindar qadın, yaxşı bir ev, yaxşı bir minik». <sup>497</sup>

«İnsanı bədbəxt edən üç şey isə pis bir qadın, pis bir ev, pis bir minikdir». <sup>498</sup>

«Siz Allaha şükür edən bir qəlbə, Onu anıb zikr edən bir dilə və mömin bir qadına sahib olmağa çalışın. Belə bir qadın axırəti qazanmağınızı da yardım edər». <sup>499</sup>

<sup>494</sup> Əbu Davud, «Rada», 41.

<sup>495</sup> Əbu Davud, «Sünnet», 15; İbni Macə, «Nikah», s. 50.

<sup>496</sup> İbn Macə, «Nikah», 5; Nəsai, «Nikah», 15.

<sup>497</sup> Ahmed İbni Hanbel, «Müsned», c. I, s. 168.

<sup>498</sup> Ahmed İbni Hanbel, «Müsned», c. I, s. 168.

<sup>499</sup> Ahmed İbni Hanbel, «Müsned», c. I, s. 168.

İslam Peyğəmbərinin şəriətinin ana kitabı olan Qura-ni-Kərimə görə, ailədə ərlə arvad bir-birinin paltarıdır.

«... Onlar (qadınlar) sizin, siz də onların libasisiniz (bir-birinizə həddindən artıq yaxınsınız)...».<sup>500</sup>

Yəni paltar insana yaraşlığı kimi, ərlə arvad da bir-birinə yaraşmalıdır, paltar insanın eyiblərini örtdüyü kimi, ərlə arvad da bir-birinin eyibini örtməlidir, paltar insanı isti və soyuqdan qoruduğu kimi, ərlə arvad da bir-birini hər cür pislikdən qorunalmalıdır.

İslam Peyğəmbərinin şəriətinə görə, ailə iki insanların xoşbəxtliyini təmin etmək üçündür, ərlə arvad bir bütünüň iki parçasıdır, onların bir-birinə ehtiyacı var. Ailədə hörməti, qarşılıqlı inamı təmin etmək üçün qadın ərinin ailənin başçısı olduğunu qəbul etməlidir, bu ailənin idarə edilməsi üçün də vacibdir. Ona görə də kişinin icazəsi olmadan qadın nafılə (savab qazanmaq üçün edilən ibadət) oruc tuta bilməz (əgər əri səfərdə deyil, arvadının yanındadırsa, qadın ondan icazə almalıdır), qadın ərinin icazəsi olmadan evinə qonaq çağırı bilməz, ərin arvad üzərindəki haqları nafılə ibadətlərdən daha üstündür.

İslam Peyğəmbərinin şəriətinə görə, ailənin qorunmasında hər kəsin məsuliyyəti var. İslam Peyğəmbəri buyurur:

«Hamınız çobansınız. Hamınız otardığınız sürüyə görə cavabdehsiniz. Amir məmurlarının çobanıdır. Kişi ailəsinin çobanıdır. Qadın da evinin və uşağının çobanıdır. Nəticə etibarı ilə hamınız çobansınız və hamınız idarə etdiklərinizə görə məsuliyyət daşıyırsınız».<sup>501</sup>

İslam Peyğəmbəri bu mübarək hədisində ailə başçısını çobana bənzətmışdır. Çünkü «... Çoban saflıq və səmimiliyi təmsil edir. O, otardığı qoyunlara dərin bir şəfqət və mər-

---

<sup>500</sup> Əl-Bəqərə, 2/187.

<sup>501</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 344.

həmət duyğusu bəslər. Qoyunlarını ən gözəl otlaqlarda otarmağa çalışar. Su içmə zamanı gələndə onları suvarar. Heyvanların dincəlməsi üçün uyğun bir yer seçər. Onları qurddan qoruyar. Onların sağlamlığına diqqət yetirər. Xəstə olanlarına yardım edər...».<sup>502</sup>

İslam Peygəmbərinin ölçülərinə görə, ailənin başçısı ailə üzvlərini xoşbəxt etməyə çalışmalıdır. Bunun üçün ilk sırada ailə üzvlərinə öz dinini öyrətməli və bu yolla onları cəhənnəm atəşindən qorumağıdır. Qadın da ailənin xoşbəxtliyi üçün məsuliyyət daşıdığını dərk edərək ərinə yardım etməli, onun malını israf etməməli, onun namusuna sadıq olmalıdır. Qadın ailə üzvlərinin bir imanlı müsəlman olaraq tərbiyə olunmasında hər cür fədakarlığı etməlidir.

İslam Peygəmbəri ailənin bütövlüyünün qorunması üçün qadının ərinə itaətini önemli əsaslardan biri saymışdır:

«Rəbbinizə ibadət edin. Müsəlman qardaşlarınıza yaxşılıq edin. Bir kimsənin başqa bir kimsəyə səcdə etməsini əmr etmək istəsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim. Əgər bir qadına əri onu bu dağdan o dağa, o dağdan bu dağa aparmasını əmr etsə, qadının bu əmri yerinə yetirməsi zəruridir».<sup>503</sup>

İslam Peygəmbərinin ölçülərinə görə, qadın ailənin dayaqlarından biridir. O, ərinin və ailəsinin xoşbəxt olmasına çalışmalıdır. İslam Peygəmbərinə görə, «... Ərini məmənun edərək ölən qadın cənnətlikdir».<sup>504</sup>

Bu hədəfi gerçəkləşdirmək üçün qadın, türklər demiş «aşını, eşini, işini» bilməlidir. Yəni gözəl yemək bişirməyi bacarmalı, ərinin hansı yeməyi xoşladığını bilməli, onun xarakterini dəqiq öyrənməli, öz işini bacarıqla yerinə yetirməli, təmiz geyinməli, təmizkar olmalı, ərini gülər üzlə qar-

<sup>502</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 345.

<sup>503</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 349.

<sup>504</sup> İbn Macə, «Nikah», 4.

şılamalı, onu gözəl sözlərlə yola salmalı, yeməyini vaxtında hazırlamalı, evində və süfrəsində ərinin xoşadığı şeylərinin olmasına çalışmalıdır. Ərinin ona aldığı şeyləri bəyənməsə belə, dərhal etiraz etməməli, əksinə diqqətinə görə təşəkkür etməlidir.

İslam Peyğəmbərinin şəriətinə görə, ailənin maddi ehtiyaclarını təmin etmək kişinin vəzifəsidir:

«... Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağıın) atasının üzərinə düşür...».<sup>505</sup>

(ət-Talaq, 65/7)

«Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah hər kəsi özünün ona verdiyindən versin. Allah heç kəsi özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər».

İslam Peyğəmbərinin ölçülərinə görə, ailə üzvləri üçün xərclənən pul insana böyük savab qazandırır. İslam Peyğəmbəri buyurur:

«Allah yolunda (cihad edilməsi üçün) xərclədiyin pul, kölə azad etmək üçün xərclədiyin pul, yoxsula sədəqə verdiyin və bir də ailə fərdlərinin ehtiyacları üçün xərclədiyin pul! Bunların içində sənə ən çox savab qazandıracaq olanı ailən üçün xərclədiyin puldur».<sup>506</sup>

---

<sup>505</sup> Bəqərə, 2/233.

<sup>506</sup> Müslim, «Zəkat», 39.

«Bir insan Allah rızasını qazanmaq üçün ailəsinin dolanışacağını təmin edərsə, xərclədikləri onun üçün bir sədəqə olar».<sup>507</sup>

İslam Peygəmbərinin şəriətinə görə, cəmiyyətin və fərdlərin qorunması, xoşbəxtliyi, əxlaqi saflığı ailəyə bağlıdır. Cəmiyyətin və fərdin çökməsi, çürüməsi və pozulması isə zinanın yaratdığı əxlaqsızlığın nəticəsidir. Ona görə də dinimiz zinanı qadağan etmişdir:

(Əl-İsra, 17/32)

«Zinaya da yaxın düşməyin. Çünkü o, çox çirkin bir əməl və pis bir yoldur!»

(Ən-Nur, 24/3)

«Zinakar kişi ancaq zinakar, ya da müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, ya da müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə) möminlərə haram edilmişdir».

Dinimizə görə, zina və insanı zinaya yönəldən hər şey haramdır. İnsanı zinaya yönəldən şeylər isə şəhvətlə baxmaq, ölçüsüz geyinmək, içki, narkotik maddələr, insana əxlaqsızlıq aşılıyan musiqi və çox yeməkdir.

«(Ey Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (ya da örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yax-

---

<sup>507</sup> Buxari, «İman», 41; Müslim, «Zəkat», 49.

şıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdar-  
dır!».<sup>508</sup>

«... Qulaq, göz və ürək-bunların hamısı sorğu-sual  
olunacaqdır».<sup>509</sup>

«... Allah gözlərin xəyanətini (xain gözləri) və ürək-  
lərin gizlətdiyini biləndir!».<sup>510</sup>

İslam Peyğəmbəri buyurur:

«... Gözlərin zinası baxmaq, qulaqların zinası dinlə-  
mək, dilin zinası danişmaq, əlin zinası tutmaq, ayaqların zi-  
nası yeriməkdir. Qəlb isə arzu edər, istəyər. Orqanlar isə bu  
istəyi ya gerçəkləşdirər, ya da yerinə yetirməzz».<sup>511</sup>

İslam Peyğəmbərinin şəriəti insanlığı «qan dəryasında  
boğan», insanı, ailəni, cəmiyyəti çürüdən şər əməlləri belə  
sıralamış və onları qadağan etmişdir:

«Allaha heç bir şeyi ortaq qosmayın, oğurluq etməyin,  
zina etməyin, haqsız yerə Allahın haram etdiyi bir nəfsi  
öldürməyin, bir adamı öldürmək üçün güc, qüdrət sahibi bir  
kimsənin yanına getməyin, sehir etməyin, faiz yeməyin, evli  
və namuslu bir qadına namussuzdur deyə iftira atmayın, sa-  
vaşın qızışdığını gün döyüş meydanından qaçmayın...».<sup>512</sup>

Hə. Nizami beytdə deyir ki, islam Peyğəmbərinin şə-  
riəti insanlığı qan dəryasından çıxarmışdır. Hə. Məhəmmə-  
din (s.a.s) insanlığı «qan dəryasından» xilas etmək üçün in-  
sanın ağılını və ailəsini qorumaqdan sonra gerçəkləşdirdiyi  
üçüncü hədəf cəmiyyətin sağlamlığına təminat verən dinin  
qorunmasıdır.

---

<sup>508</sup> Ən-Nur, 24/30.

<sup>509</sup> Ən-İsra, 17/36.

<sup>510</sup> Əl-Mumin, 40/19.

<sup>511</sup> Əbü Davud, «Nikah», 43.

<sup>512</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. IV, s. 487.

## İSLAM DİNİN QORUYUCUSUDUR

**İslam Peyğəmbərinin şəriətinə görə**, din insanın fitrətini qoruyan, onu uca Allahın (c.c) yoluna yönəldən, onu bu dünya və axırətdə xoşbəxt edən, ilahi qaynaqlı əvəzedilməz bir nemətdir.

**İslam Peyğəmbərinin şəriətinə görə**, uca Allah (c.c) insanı onu yaradana itaət etmək üçün yaratmışdır. İnsanı bu itaətə yönəldən də dindir. Din uca Allahi (c.c) insana tənindan mükəmməl bir sistemdir. Uca Allahın (c.c) dini Onun əmr və yasaqlarından ibarətdir. İnsan bu əmr və yasaqlara tabe olanda xoşbəxt olur, vicedan rahatlığı tapır. Özü və yaşadığı cəmiyyət üçün müsbət enerji, inam, etibar və əminlik qaynağı olur. Din insanın bu dünya və axırət xoşbəxtliyini təmin edən yeganə vasitədir.

Uca Allah buyurur:

(Məhəmməd, 47/7)

«Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər».

**İslam Peyğəmbərinin şəriətinə görə**, din bir elmdir və onu təbliğ etmək hər bir müsəlmanın borcudur.<sup>513</sup> Dini təbliğ etmək çox böyük bir savabdır, bu məqsədlə elm öyrənmək fərzdir, elmi gizləmək doğru deyil, uca Allahın (c.c) dini ilə bağlı yalan söyləmək, öz fikirlərini peyğəmbərin adından danışmaq böyük bir günahdır və o şəxsi cəhənnəm cəzası gözləyir.

---

<sup>513</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. IV, s. 165.

**İslam Peyğəmbərinin şəriətinə görə**, din insanları bir-birinə qardaş edir və din qardaşlığı qan qardaşlığından daha güclüdür. Ona görə də din qardaşına dua etmək gözəl bir əməldir.<sup>514</sup> Müsəlman din qardaşını uca Allahın (c.c) rizası üçün sevməlidir.<sup>515</sup> Müsəlman din qardaşını qeybətdən qorunmalı, onu sevdiyini söyləməlidir, onun yaxşılığını istəməlidir.<sup>516</sup>

Uca Allah (c.c) buyurur:

«Möminlərancaq qardaşdırılar». <sup>517</sup>

**İslam Peyğəmbərinin şəriətinə görə**, din asanlıqdır, uca Allaha (c.c) yaxın olmaq istəyənlər orta yolu tutmalı, ölçülü olmalı və islam Peyğəmbərini özlərinə örnək seçməlidir.

Uca Allah (c.c) buyurur:

«Taha. Biz Quranı sənə məşəqqət çəkməyin üçün nəzil etmədik». <sup>518</sup>

İslam Peyğəmbəri buyurur ki, asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin.<sup>519</sup> «Din asanlıqdan ibarətdir»<sup>520</sup>, «Allah məni çətinləşdirici və çasdırıcı deyil, öyrədici və asanlaşdırıcı olaraq göndərdi».<sup>521</sup>

İslam Peyğəmbərinin şəriətinə görə, din nəsihətdir.

Uca Allah (c.c) buyurur:

«Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüdnəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!». <sup>522</sup>

<sup>514</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. IV, s. 384.

<sup>515</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. IV, s. 165.

<sup>516</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 596, 598, 599.

<sup>517</sup> Hucurat, 49/10.

<sup>518</sup> Taha, 20/1.

<sup>519</sup> Buxari, «Elm», 11; Müslim, «Cihad», s. 5.

<sup>520</sup> Buxari, «İman», 29.

<sup>521</sup> Müslim, «Talak», 29.

<sup>522</sup> Öraf, 7/62.

«Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm». <sup>523</sup>

İslam alımlarınə görə, nəsihətin üç şərti var: müsəlmanların üzləşdiyi müsibətlərə qəlbən kədərlənmək, müsəlmanlara nəsihət etməkdən yorulmamaq, insanlar gerçəkləri bilməsələr, xatırlamağı sevməsələr belə, onlara qurtuluş yollarını göstərmək. <sup>524</sup>

İslam Peyğəmbərinə görə, din, Allah, Onun kitabı, Peyğəmbər, idarəcilər və bütün müsəlmanlar üçün nəsihətdir. <sup>525</sup> Dinin uca Allah (c.c) üçün nəsihət olması Ona iman etməkdir, Ona şərik qoşmamaqdır, Ona səmimiyyətlə qulluq və ibadət etməkdir, Ona üsyan etməkdən çəkinməkdir, Onun üçün sevmək, Ona itaət edənə dost, üsyan edənə düşmən olmaqdır, Allahı (c.c) inkar edənlərlə cihad etməkdir, Onun nemətlərinə şükr etməkdir, insanları doğru yola yönəltməkdir, insanlarla nəzakətlə davranmaqdır. <sup>526</sup>

Dinin uca Allahın (c.c) kitabı üçün nəsihət olması bir müsəlmanın bütün səmavi kitabları uca Yaradanın göndərdiyinə, Quranın o kitabların sonucusu və onlara şahid olduğuna inanmasıdır. Müsəlman bilməlidir ki, Quran uca Allahın (c.c) kitabıdır, onu uca Allah (c.c) göndərmişdir, onu uca Allah (c.c) qoruyacaq, qulların sözü Quranla müqayisə olunmaz, heç bir insan Quran ayələrinə bərabər söz söyləyə bilməz. <sup>527</sup>

Dinin Qurani-Kərim üçün nəsihət olması bu prinsipləri də ehtiva edir: Quran oxumaq və onu qorumaq: «... Quran oxumaqla elm və irfan qazanılır, nəfs təmizliyi, könül saflığı

---

<sup>523</sup> Əraf, 7/68.

<sup>524</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 52.

<sup>525</sup> Müslim, «İman», 95; Buxari, «İman», 42; Əbu Davud, «Ədəb», 59.

<sup>526</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 55.

<sup>527</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 55.

əldə edilir, insanın təqvası artır... Quran oxumaqla insan böyük savab qazanır, Quran onu oxuyana şəfaətçi olur...».<sup>528</sup>

Quranı müsəlman nəsillərə öyrətmək, Quranı qorumaqla bağlı onlara məsuliyyətini anlatmaq, Quranı ona hücum edənlərdən qorumaq. Mübarək islam Peyğəmbəri buyurur:

«Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədənlərinizdir».<sup>529</sup> Başqa bir prinsip də budur: Quranı anlamaq, onun buyruqlarına əməl etmək, Quran elmlərini öyrənmək, onuna bağlı kitablar nəşr etmək.

**Dinin uca Allahın (c.c) Peyğəmbəri üçün nəsihət olması** hz. Məhəmmədin (s.a.s) son elçi olduğunu qəbul etmək, onun peyğəmbərliyini qəlblə təsdiq, dil ilə söyləmək, Onun gətirdiklərinə iman etmək, onu sevib itəət etməkdir. Müsəlman uca Allahın (c.c) elçisini dost sayanları dost kimi, ona düşmən olanları da düşmən kimi tanımalıdır. Müsəlman islam Peyğəmbərinin: «... Sünənəsini öyrənməli, həyata keçirməli, bidət və bidət çıxaranlardan uzaqlaşmalı, islamın həyat ölçülərini yer üzünə yaymalı, hədisləri öyrənməli, başqalarına öyrətməli, elm öyrənərkən və öyrədərkən onun ədəblərinə əməl etməli, alimlərə hörmət etməli, tərbiyə və nəzakət qaydalarına tabe olmalıdır. Hər müsəlman Peyğəmbər əxlaqı ilə tərbiyə olunmalıdır...».<sup>530</sup>

**Dinin möminlərin idarəciləri üçün nəsihət olması** onlardan ədalətli, doğru olmalarını istəməkdir, haqqı müdafiə etdikləri müddətdə onlara yardımçı olmaq, haqdan ayrılsalar, onlara xəbərdarlıq etmək, yanlış hərəkətlərini onlara xatırlatmaq, münasibətimizi ədəb çərçivəsində bildirmək, «... idarəcilərinə nəsihət verməyən, zalima «sən zalimsan»

<sup>528</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 56.

<sup>529</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 56.

<sup>530</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 57.

deməyən, nəsihətçilərinin ağızı kilidlənmiş, haqq sözə qarşı qulaqları tıxanmış olan bir ümmətdə xeyir olmayacağını»<sup>531</sup> bilməkdir.

**İslam Peyğəmbərinin gətirdiyi dinin bütün müsəlmanlar üçün nəsihət olması** müsəlmanların bir-biri qarşısında olan vəzifələrini bilmək, məsuliyyətini dərk etmək, insanları doğru yola yönəltmək, bir-birinə əziyyət verməmək, yaxşılıqları əmr, pislikləri qadağan etmək, insanları aldatmamaq, paxıllıq etməmək, şəfqətli və mərhəmətli olmaq, özü üçün arzu etdiyini başqası üçün də istəmək, bir-birinin canını, malını, namusunu qorumaqdır.

Uca Allah (c.c) buyurur:

(Ali-İmran, 3/104)

«(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağırın, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən, nicat tapmış kimsələrdir».

(Ali-İmran, 3/110)

«(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yax-

---

<sup>531</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 58.

şı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər var, ancaq çox hissəsi haqq yoldan çıxmışdır».

İslam Peyğəmbərinin ölçülərinə görə, doğru din anlayışı, sağlam inanc cəmiyyətin ruhi sağlamlığının əsasıdır. Dindarlıq müsəlmanın bütün məsələlərə uca Allahın (c.c) ölçüləri ilə yanaşması deməkdir. İslam Peyğəmbərinə görə, dini ucaltmaq üçün savaşan uca Allahın (c.c) yolundadır,<sup>532</sup> dini uğrunda ölən şəhiddir,<sup>533</sup> dini öyrənmək istəyənlərə tez öyrətmək lazımdır,<sup>534</sup> dini ticarət alətinə çevirmək olmaz,<sup>535</sup> dini bilən adam uca Allahın (c.c) sevdiyi kimsədir,<sup>536</sup> dinə qalib gəlmək istəyən məğlub olar,<sup>537</sup> dinə yardımçı olanın himayəçisi uca Allahdır (c.c),<sup>538</sup> dinə hörmət edən şəxs imanlıdır,<sup>539</sup> dinə hörmətlə dəvət etmək zəruridir.<sup>540</sup>

## DİN İNSANIN CANINI QORUYUR

İslam Peyğəmbərinin şəriətinə görə, dinin hədəflərindən biri də insanın canını qorumaqdır.

Uca Allah (c.c) buyurur:

---

<sup>532</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VI, s. 102.

<sup>533</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VI, s. 119.

<sup>534</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. III, s. 517-519.

<sup>535</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. III, s. 234.

<sup>536</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VI, s. 158.

<sup>537</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. I, s. 503.

<sup>538</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. IV, s. 10.

<sup>539</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 510.

<sup>540</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. IV, s. 123.

(Maidə, 5/32)

«Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdi ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnəfəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölüm-dən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq mözüçələr gətirmişdilər. Bundan (bu mözüçələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdır».

İslam Peyğəmbəri buyurur:

«... Bu gününüz necə mübarəkdirsə, bu ayınız necə mübarək bir ay və bu şəhəriniz Məkkə necə mübarək və möhtərəm bir şəhərdirdə, canlarınız, mallarınız, namuslarınız da elə mübarəkdir, hər cür təcavüzdən qorunmuşdur».<sup>541</sup>

«Hər müsəlmanın qanı, namusu və malı başqa bir müsəlməna haramdır!».<sup>542</sup>

«Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan söyləməz və yardımı tərk etməz. Hər müsəlmanın namusu, malı və qanı başqa bir müsəlməna haramdır. Təqva bundadır. Bir kimsəyə şər olaraq müsəlman qardaşını özündən aşağı görməsi yetər».<sup>543</sup>

İslam Peyğəmbərinin şəriəti, gətirdiyi din insanların canını, malını, namusunu toxunulmaz sayır. Dinə görə, bular toxunulmaz haqlardır. Ona görə də din insanların canını,

<sup>541</sup> Buxari, «Elm», 9/37, «Həcc», 132, «Təvhid», 24; Müslim, «Həcc», 147.

<sup>542</sup> Müslim, «Birr», 32; Tirmizi, «Birr», 18.

<sup>543</sup> Tirmizi, «Birr», 18.

malını, namusunu, dinini və ağlını qorumaq uğrunda mübarizəni, savaşçı zəruri sayır. Dinə görə bu haqların qorunması uğrunda ölən şəxs də şəhiddir.

## DİN İNSANIN MALINI QORUYUR

İslam Peyğəmbərinin gətirdiyi dinin hədəflərindən biri də malın qorunmasıdır. Dinimizə görə, malın bərəkətinin başlıca şərti onun halal yolla qazanılmasıdır. Mülkiyyət sahibi olmaq insanın təməl haqlarından biridir. İslam Peyğəmbərinə görə malı uğrunda öldürülən şəhiddir,<sup>544</sup> mal qazanmaq üçün yalan yerə and içmək olmaz,<sup>545</sup> mal zülm yolu ilə əldə edilmişsə, insanı həlak edər,<sup>546</sup> mal imtahan vəsiləsidir,<sup>547</sup> mal ancaq yediyindən və geydiyindən ibarətdir,<sup>548</sup> uca Allah (c.c) insanın malına deyil, qəlbini baxar,<sup>549</sup> malı xərc-ləyərkən orta yol tutulmalıdır,<sup>550</sup> malı israf etmək olmaz,<sup>551</sup> malın ancaq üçdə biri vəsiyyət edilə bilər,<sup>552</sup> malın halal, yoxsa haram olduğu bilinməlidir,<sup>553</sup> malın xeyirlisi axırət üçün xərclənənidir,<sup>554</sup> malın qiymətlisi sədəqə olaraq verilməlidir,<sup>555</sup> malın qüsurlusunu müşteridən gizlətmək ol-

---

<sup>544</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VI, s. 119-121.

<sup>545</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VII, s. 237-242.

<sup>546</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 139.

<sup>547</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. III, s. 224.

<sup>548</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. III, s. 229.

<sup>549</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. I, s. 117.

<sup>550</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VII, s. 376.

<sup>551</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VII, s. 373, 376.

<sup>552</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. III, s. 440.

<sup>553</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. II, s. 130.

<sup>554</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. III, s. 361, 362.

<sup>555</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. I, s. 445.

maz,<sup>556</sup> mal Allah (c.c) yolunda xərclənməlidir,<sup>557</sup> insan canı və malı ilə cihad etməlidir.<sup>558</sup>

İslam dininin və mübarək peyğəmbərin şəriətinin başlıca hədəflərini açıqladıqdan sonra hz. Nizaminin beytini oxuyaq:

*Sənin qoyduğun yolla (şəriətlə) ağıl qan dəryasından,  
Can gəmisini sahilə çıxarmışdır.*

Şair bu beytdə hz. Məhəmmədin (s.a.s) üstünlüyünü ifadə etmək üçün iki mərhələ təsvir etmişdir. Birinci mərhələ islamadək olan dövrdür. Burada şair islamadək olan mərhələni təqdim etmək üçün «qan dəryası» bənzətməsindən istifadə etmişdir. «Qan dəryası» anlayışı mənfi mənada işlədir. «Qana qərq etmək», «öz qanında boğmaq», «qanına bulaşdırmaq», «qan gölündə üzmək», «qana salmaq», «qana düşmək», «qanını içmək», «qanına qəltan etmək», «qan-qan demək» və başqa bu kimi frazeoloji birləşmələrin poetik imkanları da mənfi məna çaları üzərində qurulmuşdur. Bu həm də onunla bağlıdır ki, qan öz keyfiyyətinə görə murdar sayılır.

Şair islam öncəki mərhələnin keyfiyyətini, xarakterini, faciəsini «qan dəryası» anlayışı ilə ifadə etmişdir. Yəni insanlıq bir qan dəryası içərisində boğulurdu, can verirdi, insan kölə kimi alınır-satılır, yaradan Allahı (c.c) unudan insanlar doğulan qız uşaqlarını diri-dir torpağa gömür, əxlaqsızlıq insanı və cəmiyyəti çürüdür, qadına bir əyləncə vəsiyyəti kimi baxılır, vəhşi adətlər insanları məhv edirdi.

İnsanlıq bir qan dəryası, yəni çirkab içərisində idi, insanlıq bir qan dəryası, yəni cəhalət və qəflət içərisində idi. Şairin təqdimatında qan dəryası anlayışı həm də boğulmaq

<sup>556</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VI, s. 591.

<sup>557</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VI, s. 95-96.

<sup>558</sup> «Riyazüs-Salihin», göstərilən qaynaq, c. VI, s. 95-96.

mənasını yada salır. Şair gözlərimiz öündə bir dəhşətli mənzərə yaradır. İnsanlıq qan dəryasında boğulur, can verir, ölümlə üz-üzədir. Onun qurtarıcıya, xilaskara ehtiyacı var. İnsanlığın öz gücünə, təkbaşına bu bələdan xilas olmaq imkanı yoxdur.

Şairin təqdimatında «qan dəryası» uca Allaha (c.c) inanmayan, Onun varlığını tanımayan, fitrəti pozulmuş, haqq və ədalətdən uzaq düşmüş insanların yaşadığı cəmiyyətdir. Belə bir cəmiyyət üçün rüşvətxorluq, əxlaqsızlıq, zülm və cahillik xarakterik xüsusiyyətlərdir.

Həz. Nizami beytin ilk misrasında «qan dəryası»nda boğulan cəmiyyətin xilas ideologiyasını da təqdim etmişdir. Misradakı «şəriət», («yol») sözü, əslində, islam dinini, kitabı, islam Peyğəmbərinin həyat ölçülərini ifadə edir. Şairə görə, «qan dəryası»nda boğulan cəmiyyəti ancaq islam Peyğəmbərinin yolunu, ölçülərini, dini xilas edə bilər.

Şair beytin ikinci misrasında islam dininin insanların düşüncə və əxlaqına yerləşməsindən sonrakı mərhələni təsvir etmişdir. O, beytin məzmunundan çıxış edərək anlayış və obrazlar arasında uyğunluq yaratmışdır. Belə ki, birinci misrada çirkin mühiti təsvir etmək üçün «qan dəryası» obrazından istifadə etmiş, ikinci misrada isə bu çirkab dəryasında boğulan insanlığı, cəmiyyəti «can gəmisi»nə bənzətmişdir.

**Can insanın ruhudur, onun dirilik, canlılıq səbəbidir, onsuz insanın varlığı yoxdur. İslamadək olan çirkab mühiti, qan dəryası insanın təmiz ruhunu öz rənginə boyamışdır. İndi bu can gəmisi qan dəryasında can verir, boğulur, gəmi batmaq ərəfəsindədir. Burada gəmi bütün insanlığı təmsil edir. Şairin təqdimatında bu «can gəmisi»ni «qan dəryası»ndan xilas edəcək tək bir şəxs, tək bir yol, tək bir ideya var.** O xilaskar insan hz. Mə-

həmməddir (s.a.s), o xilas ideyası da mübarək islam Peyğəmbərinin dinidir, şəriətidir, həyat ölçüləridir.

Şair beytdə xilaskarın öz missiyasını yerinə yetirdiyini ifadə etmək üçün sahil anlayışını beytin mətninə yerləşdirmişdir. Şairə görə, «qan dəryası»nda boğulan «can gəmisi» artıq xilas olmuşdur, gəmi sahilə çıxarılmışdır. **Burada sahil sözü xilası, qurtuluşu, sevinci, ümidi, həyatı, islam Peyğəmbərinin ölçüləri ilə qurulmuş yeni cəmiyyəti ifadə edir.**

Gözlərimiz önungdə xilaskar, yenilməz, insanların inam və ümid yeri olan mübarək islam Peyğəmbərinin parlaq şəxsiyyəti canlanır. Şair insanların düşüncəsində, duyğusunda, könlündə islam Peyğəmbərinə heyranlıq yaratır, Onu bizə tanıdır, Onun gördüyü böyük və şərəfli işin dəyərini anladır, Onu bizə sevdirir.

Şairə görə, hz. Məhəmməd (s.a.s) və onun dini insanlıq üçün xilas yoludur, doğru həyat ölçüsüdür, köhnəlməyən dəyərdir, insanlığın ehtiyacıdır. Dəryada boğulan insan öz xilaskarını necə sevirsə, insanlıq da onu elə sevməlidir, çünki Onu sevməsə, tanımasa, inanmasa, yenidən boğulmaq təhlükəsi ilə üzləşəcək.

## OTUZUNCU BEYTİN ŞƏRHİ: DOQQUZ ÇƏRXİN QİBLƏSİ SƏNİN QAPINDIR

قبله نه چرخ به کویت دراست  
عہر شش روزہ به مویت دراست

*Doqquz çərxin (göylərin) qibləsi sənin qapındır,  
Altıgünlük əbhər ciçəyi sənin saçlarınızdadır.*<sup>559</sup>

Hz. Nizami bu beytdə islam Peyğəmbərinin üstünlüyünü ifadə etmək üçün bir sıra vasitələrdən istifadə etmişdir. Şair öncə göylərin doqquz qat (təbəqə) olduğunu bildirmiş, göylərin yaradılış özəlliyinə işaret etmişdir. Burada şairin məqsədi oxucunu göylərin yaradılışındakı hikməti anlamağa yönəltməkdir. Uca Allah (c.c) buyurur:

(Ali-İmrان, 3/190-191)

«Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər var. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): «Ey Rəbbimiz! Sən bunları boş yerə

---

<sup>559</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

yaratmamışan! Sən paksan, müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qorū!»

Uca Allah (c.c) Qurani-Kərimdə insanları Onun varlığını anlamağa çağırır, düşünməyə yönəldir, göylərin yaradılışındakı nizamı, səma cisimlərinin hərəkətindəki ahəngi görməyə dəvət edir:

«Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Goyə (baxmırlar ki) necə ucaldılmışdır? Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? Və yerə (baxmırlar ki) necə döşədilmişdir?»

**Şair birinci misrada «qiblə» sözünü bir neçə mənada işlətmişdir.** Şairə görə, qiblə hər şeydən öncə istiqamətdir, insanların eyni bir möqtəyə yönəlməsidir. **Qiblə Yaradanın tək olduğunu, Onun şərkinin olmadığını ifadə edir.** Qiblə islam ümmətinin birliyinin, qardaşlığının simvoludur. Şairə görə, təbəqə-təbəqə yaradılmış göylər və bu sonsuz səmada olan bütün varlıqlar uca Allaha (c.c) ibadət edir:

Uca Allah (c.c) buyurur:

«Yeddi (qat) göy, yer və onlarda olan hər kəs (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, ancaq siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!»

Şairə görə, hər zaman uca Allaha (c.c) ibadət, səcdə halında olan göylərin qibləsi islam Peyğəmbərinin qapısıdır. Yəni bütün varlıqlar Onun uca Allahın (c.c) son elçisi olduğunu bilir, aləmlər Onun xatirinə yaradılmışdır, bu qiblə dəyişməzdır, Ondan sonra peyğəmbər göndərilməyəcək. Misrada qiblə həm də ölçü mənasındadır, yəni doğru olanı

tanımağın, uca Allahın (c.c) varlığını bilmeyin yolu islam Peyğəmbərinin götirdiyi dəyərlərdir.

**Şair beytin ikinci misrasında diqqəti yerin yaradılışına yönəltmişdir. O, yerin və göylərin altı gündə yaradıldığını ifadə etmək üçün əbhər çiçəyinin özəlliyindən istifadə etmişdir (əbhər çiçəyi nərgizə bənzəyir, altı ləçəyi olur və gözəl ətri var)**

Uca Allah (c.c) buyurur:

(Qaf, 50/38)

«And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi».

Bir sıra islam alımları ayədəki «altı gün» ifadəsini altı mərhələ kimi şərh etmişdir.<sup>560</sup>

**Şairə görə, altı günə yaradılmış bu kainat çox gözəldir, bu kainatda olan varlıqlar uca Allahın (c.c) varlığının dəlilidir. Bu yaradılmışlar uca Allahın (c.c) varlığının dəlili olduğuna görə çox ətirlidir. Təbiətdəki hər şey bir nizama tabedir, yəni müəyyən edilmiş qanuna görə hərəkət edir, onlar ətir saçaraq aləmə gözəllik bəxş edir.**

Şairə görə, bu altı ləçəyi olan əbhər çiçəyi, yəni altı gündə yaradılmış kainatın ətrinin qaynağı islam Peyğəmbərinin ətirli saçlarıdır. Bu o deməkdir ki, kainatı gözəlləşdirən, onu ətirli edən, həyatı insan üçün bir ətirli nemətə çeviren islam Peyğəmbərinin varlığıdır, Onun vasitəsi ilə gəndərilmiş dindir.

---

<sup>560</sup> Mevdudi, «Tefhimul-Kuran» (Kuranın anlamı ve tefsiri), İstanbul, 1995, c. V, s. 178-182.

**OTUZ BİRİNCİ BEYTİN ŞƏRHİ:  
CAHAN MÜLKÜ SAÇLARIN KİMİ  
BİR-BİRİNƏ QARIŞAR**

ملک چو مویت همه درهم شود  
گرسن موئی ز سرت کم شود

*(Cahan) mülkü sənin saçların kimi bir-birinə qarışar,  
Əgər sənin saçlarından bir tük əskik olsa.<sup>561</sup>*

Şair beytdə islam Peyğəmbərinin üstünlüğünü və Ona olan sevgini ifadə etmək üçün gözəl bədii vasitələrindən istifadə etmişdir. Şair önceki beytdə islam Peyğəmbərinin göylərin qibləsi olduğunu, altı gündə yaradılmış kainatın öz ətrini Onun saçlarından aldığıni ifadə etmiş, hz. Məhəmmədin (s.a.s) nüfuzunun, peyğəmbərliliyinin yer və göyləri əhatə etdiyini öné çəkmiş, onun bütün insanlığa göndərildiyini açıqlamışdır.

Şair başqa nətlərində ortaya qoyduğu qaydalara sadıq qalaraq islam Peyğəmbərini sonsuz bir məkan içində təsvir etmişdir. Şair bu beytdə də bildirir ki, islam Peyğəmbəri bütün cahan mülkü üçün əzizdir. Şairə görə, əgər hz. Məhəmmədin (s.a.s) saçından bir tük əskik olsa, bütün dünya bir-birinə qarışar.

Beytdə şairin islam Peyğəmbərinə olan sevgini, onun dəyərini ifadə etmək üçün seçdiyi ən gözəl bədii deyim «başından bir tükün əskik olması» ifadəsidir. Adətən, xalq dilində bir insana olan sevgini ifadə etmək üçün belə ifadələrdən istifadə olunur: «başından bir tük əskik olmasın», «başından bir tükün əskik olmasını istəmirəm», «başından bir tük əskik olsa, dünyani dağdıraram» və s.

---

<sup>561</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

Belə ifadələr sevginin yüksək dərəcəsini, haqqında bu sözlərin deyildiyi şəxsin dəyərini göstərir. Şair də bu ifadənin imkanlarından yararlanaraq islam Peyğəmbərinin üstünlüyünü, dəyərini, Ona olan sevgini açıqlamışdır. Şair deyir ki, əgər Onun saçından bir tük əskik olsa, dünya bir-birinə qarışar. **Yəni Sən yaradılanların ehtiyacısın, Sənin gətirdiyin dəyərlər olmadan dünyanın nizamı pozular, bu aləm dağınıq saç kimi bir-birinə qarışar.**

**OTUZ İKİNCİ BEYTİN ŞƏRHİ:  
DƏRİYƏ QƏLƏMSİZ YAZILANLARI  
ÜZƏ ÇIXARIB OXUYAN SƏNSƏN**

بۇ قىم از پوست بىرون خوان توئى  
بى سخن از مغز درون دان توئى

*Dəriyə qələmsiz (yazılanları) üzə çıxarıb  
oxuyan sənsən,  
Sözsüz beyinin içindəkiləri bilən sənsən.<sup>562</sup>*

Şair bu beytdə islam Peyğəmbəri ilə bağlı bir neçə məsələyə toxunmuşdur. Hər şeydən öncə onu deməliyik ki, dinimizin uca kitabı olan Qurani-Kərim ümmi bir peyğəmbərə nazil edilmişdir. Hz. Nizamiyə görə, islam Peyğəmbərinin ümmi olması Onun peyğəmbərliyinin ən güclü dəlillərindən biridir. O, ümmi (oxumaq, yazmaq bilməyən) olmasına baxmayaraq, ən mübarək, ən doğru bilgiləri ehtiva edən bir kitab gətirmiştir.

Şairə görə, Onun adı insanlar kimi müəllimə ehtiyacı yoxdur, Onun müəllimi uca Allahdır (c.c). «... Ümmi bir toplum içində yetişən və özü də ümmi olan hz. Peyğəmbər Quran kimi ləfz gözəlliyi və bilgi üstünlüyü daşıyan bir kitab gətirdiyinə görə, bunu insanı və kainatı ən incə ayrıntılarna qədər bilən bir qaynaqdan almış olmalıdır. Bu qaynaqda bilgisi ilə hər şeyi əhatə edən, qüdrəti ilə insanı və kainatı yaradan Allahdan başqası ola bilməz. İnkarçıların önə sürdükləri kimi Quranı bir insanın yazması mümkün olsaydı, həm insanların yerdəki və göydəki sırları bilməsi, həm də buna bağlı olaraq ləfz və bilgi yönündən Quranın bənzəri bir kitab ortaya qoya bilmələri zəruri olardı. Belə ki, Quran onun ilahi bir kitab olmadığını iddia edənlərə meydan oxu-

---

<sup>562</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

yaraq bir bənzərini meydana gətirmələrini istəmiş, ancaq aradan 1400 ildən çox il keçməsinə baxmayaraq, bunu edə bilməmişlər. Bu da onun Allah tərəfindən hz. Peyğəmbərə vəhy edilmiş ilahi bir kitab olduğunu açıq təsdiq edir».<sup>563</sup>

Qurani-Kərimdə açıqca buyurulur ki, bu kitab Peyğəmbərə uca Allahın (c.c) ərəbcə nazil etdiyi bir kitabıdır:

«(Ey Rəsulum!) Biz onu (sənə göndərilən ilahi kitabı) ərəbcə Quran olaraq nazil etdik...».<sup>564</sup>

Qurani-Kərimdə buyurulur ki, bu kitab insanları ən doğru yola yönəldir və onun bənzərini bir kimsə meydana gətirə bilməz:

«Bu (Quran) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır...».<sup>565</sup>

«Ramazan ayı insanlara doğru yolu göstərən, doğru yolu və haqqı batıldıñ ayırmağı açıq-aşkar dəllillərlə bəyan edən Quranın nazil olduğu aydır...».<sup>566</sup>

**Uca Allah (c.c) buyurur ki, bu kitab könüllərə şəfa verir:**

«Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...».<sup>567</sup>

Uca Allah (c.c) buyurur ki, Quran ilahi qoruma altın-dadır, bu kitab qiyamətədək nazil edildiyi kimi qalacaq:

«Şübhəsiz, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!».<sup>568</sup>

---

<sup>563</sup> «İslamda inanc esasları» (Bekir Topaloğlu, Y.Şevki Yavuz, İlyas Çelebi), İstanbul, 2002, s. 197.

<sup>564</sup> Taha, 20/113.

<sup>565</sup> Əl-Ənbəya, 21/50.

<sup>566</sup> Əl-Bəqəra, 2/185.

<sup>567</sup> Əl-İsra, 17/82.

<sup>568</sup> Əl-Hicr, 15/9.

Uca Allah (c.c) buyurur ki, Qurani-Kərim hər şeyi açıqlamış, məsələlərin anlaşılması üçün asanlaşdırılmışdır:

«Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, öyünd-nəsihət qəbul etsinlər». <sup>569</sup>

Uca Allah (c.c) buyurur ki, Qurani-Kərim mübarək Qədir gecəsində nazil edilmişdir:

«Həqiqətən, Biz onu (Qurani) Qədr gecəsi (lövhiməhfuzdan dünya səmasına) nazil etdik!». <sup>570</sup>

İslam Peyğəmbərinə nazil edilmiş Qurani-Kərimə inanmaq iman əsaslarındandır və bu mübarek kitabı doğru tanımak üçün bir sıra şərtlərə əməl edilməlidir. Öncə onu bilmək zəruridir ki, Qurani-Kərim ləfzi və mənası ilə Allah (c.c) kəlamıdır. Bu gün əldə olan Quran mətni heç bir dəyişikliyə uğramamışdır.

Qurani-Kərim ilahi kitabların sonuncusudur. Bu kitab keçmiş ilahi kitabları təsdiq etməklə birlikdə onların hökmərini ləğv etmişdir.

İslam Peyğəmbərinin «oxuduğu kitab» sözləri və mənası baxımından bir möcüzədir, onun bənzərini meydana gətirmək mümkün deyil.

İslam Peyğəmbərinin «oxuduğu kitabın» halal və haram hökmləri insani qorumaq üçündür. Bu hökmlərə tabe olmaq imanın göstəricisidir.

İslam Peyğəmbərinin «oxuduğu kitab» insanların və cəmiyyətin dini düşüncəsini formalasdırmaq və onu qorumaq üçündür.

İslam Peyğəmbərinin «oxuduğu kitab» istər dini, istərsə də dünyəvi məsələlərdə doğru olanı dəlillərlə şərh edir. İnsanı düşünməyə, ağlın gücü ilə hərəkət etməyə, elmə yönəlməyə dəvət edir.

---

<sup>569</sup> Əz-Zumər, 39/27.

<sup>570</sup> Əl-Qədr, 97/1.

Şair deyir ki, «bu dəriyə qələmsiz yazılanları» üzə çıxarıb, oxuyan sənsən. Burada bir neçə məna var. **Şair öncə Quranın ilahi bir kitab olduğunu ifadə etmişdir.** Şair deyir ki, bu kitab qələmsiz yazılmışdır, yəni bu ayələr insan sözü deyil, bu kitabı bir insanın yazdığını iddia etmək yanlışdır. Kitab ayə-ayə, surə-surə uca Allahın (c.c) əmri ilə Cəbrail (ə.s) adlı mələyin vasitəsi ilə islam Peyğəmbərinə nazil edilmişdir. Hz. Məhəmməd (s.a.s) bu ayələri qəbul edərkən onları əzbər yaddaşında saxlamışdır. Ayələr birbaşa onun qəlbinə, yaddaşına «yazılmışdır». Burada şair həm də islam Peyğəmbərinin ümmi olduğuna işarə etmiş və onun ümmiliyini peyğəmbərliliyinin bir dəlili kimi təqdim etmişdir.

Şair deyir ki, sən bu «qələmsiz yazılanları» üzə çıxarıb oxudun. Burada «oxumaq» anlayışı peyğəmbərin ümmi olması ilə ziddiyət yaratmır. Beytdə «oxumaq» anlayışı anlamaq, dərk etmək, uca Allahın (c.c) bu kitabda nazil etdiyi buyruqları doğru qavramaq mənasındadır. Çünkü şair misradı «üzə çıxarmaq» ifadəsindən də istifadə etmişdir. Yəni Sən bu ilahi kitabın dərin mənalarını üzə çıxartdin, onları şərh etdin və insanlara çatdırın.

Şair islam Peyğəmbərinin güclü bəsirət sahibi, insanları tanımaq, məsələləri bilmək bacarığının olduğunu ifadə etmək üçün beytdə deyir ki, sən danışdırmadan, sorğu-sualı çəkmədən beyinlərin içində olanları bilənsən. Sən qələmsiz yazmağı, oxumağı bacardığın kimi, sözsüz də beyinlərdə olanları bilirsən. Bu qabiliyyəti uca Allah (c.c) ancaq sənə vermişdir, ona görə də sən üstünsən, Sən «ümmi alimsən».

**OTUZ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ:  
SƏNİN BARMAQLARIN ÖZ AYAQLARINI  
HƏRFƏ VURMADI**

زان بزد انگشت توپر حرف پای  
تا نشود حرف توانگشت سای

*Sənin barmaqların öz ayaqlarını hərfə ona  
görə vurmadi*  
*Ki, sənin (yazdığını) hərfləri başqa barmaqlar  
tapdalamasınlar.<sup>571</sup>*

Hz. Nizami bu beytdə önəmli bir məsələyə toxunmuşdur. Şair beytdə öncə islam Peyğəmbərinin ümmi olduğunu önə çəkmiş, bu yolla həm birinci beytlə məna əlaqəsi qurmuş, həm də Onun peyğəmbərliliyinin dəlillərindən birinə işarə etmişdir. Bilindiyi kimi, Qurani-Kərimdə hz. Məhəmmədin (s.a.s) ümmiliyi ayrıca vurgulanmışdır.

(Əraf, 7/158)

«(Ey Rəsulum!) De: «Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də, Allaha, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) **inan-**  
**nan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin** və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!».

---

<sup>571</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

## PEYĞƏMBƏR ÜMMİ ALİMDİR

Şair başqa bir beytində deyir ki, islam Peyğəmbəri ümmidir və ümmihatin mayasıdır, O, yer üzünün nuru, ərşə kölgədir. **Şairin islam Peyğəmbərinin ümmiliyini önə çəkməsinin səbəbi uca kitabın bir Allah (c.c) kitabı olduğunu ifadə etmək, bu kitabın şübhəsiz bir kitab olduğunu bildirmək, «bu kitabı hz. Məhəmməd (s.a.s) yazmışdır» iftirasını rədd etmək, kitabın içindəki bilgilərin saf, təmiz, doğru, «anadangəlmə» olduğunu göstərməkdir.**

Şair beytdə islam Peyğəmbərinə (s.a.s) «ümmi» deyərkən həm də Onun saf, təmiz, xalis bir insan və peyğəmbər olduğunu işarə etmişdir. Bunu «ümmi» sözünə verilən mənalar da göstərir. Belə ki, «ümmi» sözü həm «ümmulkura» (Məkkə) adına uyğundur, yəni islam Peyğəmbərinin məkkəli olduğu anlamındadır, həm «ümmi», «ümmət», «millət» sözünə uyğun olaraq «ərəb millətindən» (çoxu oxumaq, yazmaq bilməyən bir topluma mənsub) olan deməkdir, həm də «ümm» (ana) sözünə uyğun olaraq «anasından doğulduğu kimi» (oxumaq, yazmaq bilməyən) mənasındadır.<sup>572</sup>

**Şairin təqdimatında «ümmi» həm də ən xalis, ən doğru, heç kimə verilməyən bir elm sahibi olmaq deməkdir. Şairə görə, O, uca Allahdan (c.c) «kamal fərmanı» almış müəllimdir. O, mükəmməl, qaynağı uca Al-laşa (c.c) bağlı olan elm sahibidir.**

Quran Onun «ümmi» elm sahibi olduğunu ifadə etmək üçün islam Peyğəmbərini «Hadi» (doğru yol göstərən), «Nur» (insanları cəhalət qaranlığından nura çıxaran), «Safullah» (ən mükəmməl insan), «Sirac» (sönməyən, əbədi yanın çıraq), «alim», «müəllim» adlandırır. **Şairə görə, «üm-**

---

<sup>572</sup> «Kuran yolu» (türkçe meal ve tefsir), Ankara, 2004, c. II, s. 471.

**mi elm» yazmaq və oxumaqla öyrənilməsi mümkün olmayan elmdir. Yəni bu elmin qaynağı uca Allahdır (c.c) və uca Yaradan bu elmi ancaq seçdiyi quluna vermişdir. Şairə görə, bu «ümmi elm» elə ümmi olaraq, yəni toxunulmaz, dəyişməz, uca Allahdan (c.c) gəldiyi kimi xalis qalacaq, təhrif olunmayacaq, yaradan onu qoruyacaq.**

Uca Allah (c.c) Qurani-Kərimdə sevdiyi, seçdiyi «ümmi alimə», «ümmi peyğəmbərə» verdiyi nemətləri belə təqdim edir:

(Nisa, 4/113)

«Allahın lütf və rəhməti üzərində olmasaydı, onlardan bir qrup səni belə, hökmdə haqdan çasdırmağı planlaşdırmışdır. Halbuki, onlar yalnız özlərini çasdırırlar, sənə heç bir zərər verə bilməzlər. Necə edə bilərlər ki, **Allah sənə kitab və hikməti** endirməkdə və bilmədiklərini sənə bilməkdədir. Həm də Allahın sənin üzərində olan lütfü çox böyükdür».

(Fussilət, 41/6)

«De ki, mən sərf sizin kimi bir bəşərəm. Ancaq mənə ilahınızın bir tək ilah olduğu vəhy edilir. Elə isə artıq ancaq ona yönəlin. Onun bağışlanmağınızı istəyin. Vay müşriklərin halına».

Şairə görə, «ümmi olmaq», ən böyük elm sahibi olmaqdır, uca Allahın (c.c) varlığını və təkliyini bilmək-

**dir. Bundan böyük elm yoxdur. Ümmilik saflıqdır, təmizlikdir, heç bir qarışıqı olmamaqdır və yalnız saf olanlar o uca varlığı tanıya bilərlər, ona itaət edə bilərlər. Şairə görə, islam Peyğəmbəri ümmidir, yəni Onu ən çox tanıyan, Ona ən çox itaət edən və Onu ən çox sevəndir. Çünkü sevgi də təmizliyə, tanımağa bağlıdır və ölçüsü də itaətdir.**

**Şair deyir ki, sənin barmaqların ayaqlarını hərflərə vurmadı, yəni qələm tutmadı, yazı yazmadı. Burada şair ümmiliyi gözəl ifadə etmişdir. Yazı yazarkən baş verən hərəkət anlayışı ayaqların yerə toxunaraq, qalxıb enərək hərəkət etməsinə bənzədilmişdir. Yazı işində də ayaqların hərəkəti nəticəsində yaranan addımda olduğu kimi nizam var. Şair deyir ki, sənin ümmi olmağının səbəbi odur ki, «başqalarının barmaqları sənin yazdığını hərfləri tapdalamasınlar». Burada şair «başqaları» deyərkən inkarçıları nəzərdə tutmuşdur. Yəni əgər Sən yazmaq, oxumaq bilsəydin, bu ilahi kitabı sənin yazdığını iddia edəcəkdir. Şairin bu təşbehi çox doğrudur. Çünkü islam Peyğəmbərinin zamanında və bu gün Onun ümmi olduğunu bilən inkarçılar Quranın ilahi kitab olmadığını, islam dininin və Quranın sonuncu kitab olmadığını, hz. Məhəmmədin (s.a.s) bir peyğəmbər, həm də son peyğəmbər olmadığını əsaslandırmış üçün Quranın peyğəmbər tərəfindən yazıldığını iddia edirlər. Onların bu iftiralarının əsassız olduğunu göstərən ən böyük dəlil islam Peyğəmbərinin ümmi olmasıdır. Bu yolla da ümmilik Quranı, Peyğəmbəri, dini, ümməti qorumaq missiyasını yerinə yetirir.**

**Şairə görə, heç kim islam Peyğəmbərinin gətirdiklərinə toxuna bilməz, onun gətirdiyi nemət «ümmi»dir, yəni müqəddəsdir, toxunulmazdır. İnkarçı barmağı bu ilahi nemətə toxunmamalıdır. İnsan bir şeyi, bir varlığı çox sevəndə sevgisinin çoxluğunu göstərmək üçün ki-**

**minsə bir barmağının belə, o sevdiyi varlığa toxunmasını istəmir. «Sən ona bir barmağınla belə, toxuna bilməzsən» deyir.**

Şair də inkarçılara deyir ki, siz uca Allahın (c.c) kitabına, dininə, peyğəmbərinə bir barmağınızla belə toxuna bilməzsiniz. Bu böyük Nizaminin uca Allah (c.c), din, peyğəmbər sevgisinin bədii ifadəsidir.

Şair beytdə ümmiliklə yazmaq, oxumaq arasında olan təzadı da gözəl ifadə etmişdir. Beytin bir misrasında barmaqları hərfə vurmamaq, yəni ümmilik anlayışı verilir, o biri misrasında isə yazış oxumaqla bağlı olan «hərf», «barmaqların hərəkəti» təsvir edilir.

Bu yolla da şair ümmi olaraq öyrənilən elmlə yazılaraq, müəllim yanına gedilərək öyrənilən elmi arasındaki fərqi önə çəkir. Şair deyir ki, sənin elmin daha üstündür və bu elmi başqa yolla öyrənmək mümkün deyil. Bu elm ancaq uca Allahın (c.c) lütfü ilə seçilmiş qullara verilir. Şairə görə, yazılaraq öyrənilən elmdə təhrif və yanlış informasiya ola bilər, ancaq «ümmi elmdə», yəni xalis, saf, ilahi qaynaqlı elmdə bu mümkün deyil. Yazılaraq öyrənilən elmi qabiliyyəti olan hər kəs öyrənə bilər. «Ümmi elmi» isə ancaq peyğəmbərlər bilir.

Bu beytdə şair islam Peyğəmbərinin üstünlüyünü «ümmilik» anlayışı üzərində gözəl ifadə etmişdir.

**OTUZ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ:  
SƏNİN SÖZLƏRİN HEÇ KİMİN BARMAĞINA  
ƏZİYYƏT VERMİR**

حَرْفٌ هُمْ خَلَقُ شَدَ انْگَشْتَ رَسْ  
حَرْفٌ تُوَيِّي زَحْمَتَ انْگَشْتَ كَسْ

*Bütün xalqın sözlərinə barmaq qoyulur  
(nöqsan tutulur),  
Sənin sözlərin işə heç kimin barmağına  
əziziyət vermir.<sup>573</sup>*

Şair bu beytdə islam Peyğəmbərinin üstünlüğünü ifadə etmək üçün Onun gətirdiklərinin mükəmməliyini önə çəkmişdir. O deyir ki, hamının sözünə nöqsan tutulur, heç bir varlığın sözü Sənin sözün kimi nöqsansız deyil.

Burada şair obrazlı şəkildə «barmaq qoymaq» ifadəsindən istifadə etmişdir. «Barmaq qoymaq» xalq dilində «bəyənməmək», «miz qoymaq», «bir şeyin yanlış olduğunu göstərmək», «qəbul etməmək», «şübhə ilə ya-naşmaq» anlamında işlədiilir. Ancaq şairə görə, islam Peyğəmbərinin sözləri heç kimin barmağına əziziyət vermir. Yəni Onun sözlərində, əməllərində, təbliğ etdiklərində bir yanlışlıq yoxdur.

Bu beytdə şair ilk önce islam Peyğəmbərinə nazil edilmiş mübarək kitabın mükəmməlliyyinə, nöqsansız olduğuna işarə etmişdir.

Uca Allah (c.c) buyurur:

---

<sup>573</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

(əl-Bəqərə, 2/1-5)

«Əlif, Lam, Mim. Bu, (Allah tərəfdən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. O kəslərə ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (Lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslərə ki, Sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır».

Daha sonra şair peyğəmbərlərin və islam Peyğəmbərinin «ismət» sıfətinə işaret etmişdir. Qurani-Kərimdə «ismət» anlayışına on üç ayədə işaret edilmişdir. Bu ayələrdə «ismət» anlayışı «qorumaq», «qurtarmaq», «Allah siğınmaq», «namuslu olmaq» mənalarındadır. Nizamiyə görə, dini hökmlərin təbliği və ümmətin irşadı ilə bağlı məsələlərdə peyğəmbər yalançılıqdan qorunmuşdur, o, əsla yalan danışmaz, həm vəhydən öncə, həm də vəhydən sonra küfr və şirk günahından məsumdur.

Böyük islam alimi Raqib əl-İsfahaniyə görə, peyğəmbərlərin isməti uca Allahın (c.c) onları təmiz yaratması, onlara bədəni üstünlük verməsi, onlara zəfər və qərarlılıq lütf etməsi, onlarda mənəvi rahatlıq yaratması, onlara xeyirli işlərdə uğur qazandırması və onları qorumasıdır.<sup>574</sup>

---

<sup>574</sup> Islam Ansiklopedisi, c. XXVII, s. 134.

Şair deyir ki, onun sözləri qüsursuzdur, hər zaman doğrudur və insanları doğru yola yönəldir.

Həz. Nizaminin bu beytdə ifadə etdiyi üçüncü mənəda islam Peyğəmbərinin hədislərində ifadə edilmiş sözlərin doğru, bütün zamanlarda tətbiq ediləcək həyat ölçüləri olmasıdır. Deməli, şair bir beytdə həm uca Qurani-Kərimin, həm mübarək dinin, həm də şanlı hz. Məhəmmədin (s.a.s) şəxsiyyətinin, söz və davranışının paklığını, doğruluğunu və qüsursuz olduğunu ifadə etmişdir.

## OTUZ BEŞİNCİ BEYTİN ŞƏRHİ: QAPININ TOZU ŞƏKƏR-QOVUTA DÖNDÜ

پست شکر گشت غبار درت  
پسته و عناب شده شکرت

*Sənin qapının tozu şəkər-qovuta döndü,  
Sənin şəkərin püstə və innaba döndü.*<sup>575</sup>

Hz. Nizami bu beytdə islam Peyğəmbəri ilə bağlı bir sıra ideyalar vermişdir. Şair bu beytdə hər şeydən öncə hz. Məhəmmədə (s.a.s) itaət anlayışını önə çəkmişdir. Şairə görə, insan o uca varlığa inansa, onu sevsə, onu tanısa, ona itaət etsə, Onun qapısının tozu belə, aşiqləri üçün şəkər olar. Şairə görə, islam Peyğəmbərinə itaət uca Allaha (c.c) gedən yolun, uca Yaradanı tanımağın, qüdrət sahibinin bağlı qapıları açmasının, rəhmət sahibi olan tək Allahın (c.c) bərəkətinin, Onun nemətlərinin lütf edilməsinin başlıca şərtlərin-dən biridir. Şair başqa bir beytində belə deyir:

*Dərdli beynimə dərman et, Onun  
Dərmanını Mustafanın ayağının torpağından et.*

Bu sözler şairin peyğəmbər sevgisinin açıq göstəricisi-  
dir. Şairə görə, uca Allahın (c.c) rəhmətini qazanmağın  
yolu islam Peyğəmbərinə itaətdir. Bu ölçünü böyük şair hz.  
Mövlana da təkrar etmişdir: «Mən sağ olduğum müddətdə  
Qurani-Hakimin qulu, köləsi, xadimiyəm. Məhəmməd Mu-  
stafa (s.a.s) yolunun tozu, torpağıyam».

**Şair bu beytdə islam Peyğəmbərini insana ləzzət  
verən dadlı, ətirli qida, çox sevilən şirinlik kimi təqdim  
etmişdir. Şəkər və un insan üçün zəruri qıdadır. İslam  
Peyğəmbəri də insanlıq üçün bir şəkər və qovutdur. Hz.**

---

<sup>575</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

**Məhəmməd (s.a.s) adlı, dadlı, ətirli, bərəkətli qidarından ondan doymazlar, güclü və sağlam olarlar. Şairə görə, Onun ölçüləri, Onun həyat anlayışı bir dadlı püstədir, çox sevilən innabdır. Şəkər, qovut, innab, püstə – bunlar dadından doyulmayan nemətlərdir. Bu nemətlər şairin təqdimatında islam Peyğəmbərinin bərəkətini anladır.**

Şair bu beytdə insanlara aşiqlik təklif edir. Çünkü sevən aşiq olduğu varlığın hər şeyini sevər. Şair aşiqliyin ölçülərini göstərir. Bu ölçüyə görə, islam Peyğəmbərinə aşiq olmağın ölçüsü odur ki, onun qapısının tozu da aşiq üçün şəkər və qovutdur. Şair bu beytdə bir bayram ovqatı yaradır. Şəkər, qovut, püstə, innab – bunlar həm də bir bayram nemətləridir. İslam Peyğəmbərinin aşiqi üçün Onun qapısının tozu belə, bir nemətdir, onun qapısını görmək, onun keçdiyi yerlərin tozuna toxunmaq aşiq üçün bir bayramdır, bir sevinc qaynağıdır.

**Şairə görə, təslimiyyət, fədakarlıq, itaət və doymazlıq aşiqliyin ölçüləridir. İnsan şəkərdən, qovutdan, innab və püstədən doymaz, onları dadar, ancaq yenə istər. İslam Peyğəmbərini tanıyan, bilən, sevən, aşiq olan da ondan doymaz, onun yolunda öz varlığını fəda edər, ayağının tozunu öpər, bu tozu sürmə kimi gözünə çəkər.**

Şair sonrakı beytdə də bu düşüncələrin təsdiqi olaraq eşqdən danışır.

**OTUZ ALTINCI BEYTİN ŞƏRHİ:  
SƏNİN BİR OVUCLUQ QOVUTUN QIRX  
GÜNLÜK AZUQƏDİR**

یک کف پست توبه صحرای عشق  
برگ چهل روزه تماشای عشق

*Eşq səhrasında sənin bir ovuc qovutun,  
Qırx günlük eşq tamaşası üçün azuqədir.<sup>576</sup>*

Hz. Nizami bu beytdə nətin ümumi məzmununa uyğun olaraq islam Peyğəmbərinin üstünlüyünü, bərəkətini ifadə etmək üçün gözəl bədii vasitələrdən istifadə etmişdir. Şairin ideyanı ifadə etmək üçün seçdiyi ifadələrdən biri «eşq səhrası»dır.

**AŞIQLIYİN ÖLÇÜLƏRİ**

Şairə görə, eşq, aşıqlıq anlayışları çətinlikləri, əzab-əziyyətləri ifadə edən bir məfhumdur. Aşıqlıq varlığından keçmək, nəfsini məğlub etmək, hər şeyini sevdiyin uğrunda fəda etməkdir. Aşıqlıq insandan güc, iradə, dözüm, səbir tələb edir. Aşıqlıq susuz səhralarda yol getməkdir, yuxusuz gecələrdir, heç bir çətinlik qarşısında baş əyməməkdir.

«Eşq səhrası» ilə gedən aşiqin qidaya, azuqəyə ehtiyacı var. Şairə görə, aşıqlərin bu qidası islam Peyğəmbərinin verdiyi bir ovuc qovudur. «Eşq səhrası» ilə yol getmək insanın sevdiyi uca varlığa – Allaha (c.c) qovuşmaq üçün Onun yolunda öz varlığını fəda etməsi deməkdir. Bu yolu ancaq imanla, sevgi ilə getmək olar.

---

<sup>576</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

**Şairə görə, bu çətin yolu getmək üçün «azuqə», («qvut») əldə etmək zəruridir. Şairin təqdimatında «azuqə» iman deməkdir. Bu azuqəni – imanı isə ancaq peyğəmbər sevgisi ilə qazanmaq olar. Şairə görə, azuqə islam Peyğəmbərinin həyat və axırət ölçüləridir. Ancaq bu ölçüləri tanıyb qəbul etdikdən sonra eşq səhrasında yorulmadan hərəkət edib hədəfə qovuşmaq olar. Uca Allah (c.c) peyğəmbəri sevənlərə dözüm, iradə, səbir – «azuqə» bəxş edər və aşiq də bu çətin yolu sonadək gedər.**

Uca Allah (c.c) buyurur:

(Əhzab, 33/45-46)

«Allah və Peyğəmbərinə iman edənlərə, Peyğəmbərlərdən heç biri arasında fərq qoymayanlara isə mükafatları veriləcəkdir. Allah çox bağışlayıcıdır, çox mərhəmətlidir».

(Nisa, 4/136)

«Ey iman edənlər! Allaha, Peyğəmbərinə endirdiyi kitaba və daha öncə endirdiyi kitablara iman edin! Kim Allahı, mələklərini, kitablarını, Peyğəmbərlərini və axırət gününü inkar edərsə, şübhəsiz, (doğru yoldan) çox azmişdir».

Həz. Nizaminin bu beytdə üstünlük ideyasının ifadəsi üçün seçdiyi ifadələrdən biri də «eşq tamaşası»dır. Şair beytdə qırx günlük eşq tamaşasından danışır. Burada qırx gün anlayışı təsəvvüfdə tətbiq olunan və salikin, yəni tə-

səvvüf yoluna girərək özünü nəfsin istəklərindən təmizləmək istəyən insanın çilə, riyazat, çətinlik, ayrıca bir rejimdə yaşamaq mərhələsinə uyğun gəlir. Bu çətinlik mərhələsindən sonra istedadlı salik nəfsin istəklərindən sıyrılaraq ana-dan yenicə doğulmuş kimi olur, dünyani, həyatı yeni gözlə görür, bir eşq tamaşası seyr edir, uca Allahın (c.c) zikrinin verdiyi şövqlə O böyük yaradandan başqa hər şeyi unudur, zülmət pərdələri yox olur və uca Allahın (c.c) lütf etdiyi yeni məna üfüqləri görünür.

**Bu müddətdə salikin əməl etməsi zəruri olan bir sıra şərtlər var. Onlardan biri də az yeməkdir, az danışmaqdır, az yatmaqdır. Şair deyir ki, islam Peyğəmbərinin verdiyi bir ovuc qovut qırx günlük eşq tamaşası üçün bir azuqədir. Yəni islam Peyğəmbərinin verdiyi nemət elə bərəkətlidir ki, onun verdiyi bir ovuc qovut qırx günlük eşq tamaşası müddətində salikə yetər. Həm də salik qırx günlük müddətdə ən zəruri olan qidanı özü ilə götürür.**

Şairə görə, islam Peyğəmbərinin verdiyi nemət insanların yaşaması üçün ən zəruri olan nemətdir. Salikin əməl etməsi zəruri olan şərtlərdən biri də qidanın halal olmasıdır, yəni o, haram tikə yeməməlidir. «Eşq tamaşası»na baxmağın ən zəruri şərtlərindən biri də budur. Halal tikə olmadan «eşq tamaşası» seyr etmək olmaz. Şairə görə, islam Peyğəmbərinin verdiyi bir ovuc qovut halal bir ruzidir və onun bərəkəti də halallığına bağlıdır.

Şairə görə, insanın hədəfi öz nəfsinin istəklərindən xilas olub, dünyani doğru dərk etməkdir, uca Allahı (c.c) doğru tanımaqdır, Ona itaət etməkdir. Əslində, «eşq tamaşası» da elə bu deməkdir. Yəni təmizlənmiş, arınmış, uca Allah (c.c) sevgisi ilə dolmuş bir könüllə, duyğu və düşüncə ilə həyatı qavramaqdır, bu dünya və axırət xoşbəxtliyini qa-

zanmaqdır. Könlü təmizlənməmiş bir insanın bəsirət gözü bağlıdır və Onun «eşq tamaşası»na baxmaq imkanı yoxdur.

İslam Peyğəmbərinin mükəmməl dini, əxlaq və davranışları insanlığın halal yaşamaq ölçüsündür, Onu və Onun getirdiklərini sevmək də «eşq tamaşası»na baxmaq haqqını əldə etməyin ana şərtidir.

**OTUZ YEDDİNCİ BEYTİN ŞƏRHİ:  
MƏNƏ BİR TƏZƏ-TƏR NİCAT SÜBHÜ BƏXŞ ET**

تازه ترین صبح نجاتی مرا  
خاک توام کاب حیاتی مرا

*Mənə bir təzə-tər nicat sübhü (bəxş et),  
Sənin torpağınam, mənə abi-həyat  
(dirilik suyu) ver.<sup>577</sup>*

Şair bu beytdə islam Peyğəmbərinin üstünlüğünü ifadə etmək üçün yeni bədii vasitələrdən istifadə etmişdir. Bu vasitələrdən biri şairin islam Peyğəmbərinə müraciət üslubu seçməsidir. Ancaq üstün olana, vermək imkanı olana müraciət olunur. Daha sonra şair islam Peyğəmbərindən elə bir şey istəyir ki, onu başqa bir şəxsin verməsi mümkün deyil. Şairin istədiyini verəcək insan ancaq hz. Məhəmməddir (s.a.s). Bu da Onun başqalarından seçildiyinin, üstün olduğunu göstəricisidir.

Şair beytin birinci misrasında islam Peyğəmbərindən bir nicat, bir qurtuluş sübhü istəyir. Şair sərr pərdələrinin götürülməsini, daha çox elm verilməsini, «eşq tamaşasını» daha yaxından seyr etmək imkanının olmasını, uca Allah (c.c) sevgisi ilə daha güclü bir şəkildə tutuşub yanmasını istəyir.

Şair özünü qaranlıqda hiss edir, o, uca Allahı (c.c) daha yaxından tanımaq, bilmək, öyrənmək istəyir, aydın bir səhərə qovuşmağa can atır. Beytdə «nicat sübhü» işığı, nuru, elmi, uca Allahı (c.c) tanımaq imkanını təmsil edir. Şair deyir ki, ey Allahın (c.c) mübərək elçisi, məni gecənin bu darlığından qurtar, sixıntıma son qoy, qaranlıqlar içəri-

---

<sup>577</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

**sindən çıxar, mənə dua et, məni sübhün aydınlıq müjdə-sini ver, mən uca Yaradana və sənə daha yaxın olmaq istəyirəm, ancaq sənin bərəkətli duaların mənə nicat sübhü bəxş edə bilər.**

### NİCAT SÜBHÜ

Hz. Nizami bu misrada islam Peyğəmbərinin xilaskar obrazını da təqdim etmişdir. Mənə «nicat sübhü ver» demək, məni xilas et deməkdir. Şair islam Peyğəmbərinin missiyasına da işarə etmişdir. Şairə görə, o mübarək, bərəkətli elçinin vəzifəsi tək bir şəxsə, tək bir millətə deyil, bütün insanlığa «nicat sübhü» bəxş etməkdir, insanlığı qaralıqdan aydınlığa çıxarmaqdır. İnsanlığı qaralıqdan qurtarmaq üçün də işiq, nur olmaq zəruridir. Ona görə də, islam Peyğəmbəri bir sönməyən nurdur, aydır, günəşdir, uca Allahın (c.c) əmri ilə yanmışdır, bir aydın səhərdir.

**Şair deyir ki, ey Allahın Rəsulu, mənə bir təzə nicat sübhü bəxş et. Yəni mənə uca Allahın (s.a.s) adına, Onun mübarək elçisinin şərəfinə layiq əsərlər yazmaq imkanı ver. Çünkü doğru və gözəl yazmaq aydın, təmiz, sübh kimi bərəkətli düşüncələrin edə biləcəyi bir işdir.**

Şair deyir ki, ey mübarək elçi, mənə bir təzə nicat sübhü bəxş et. Yəni mənə uca Allahın (c.c) varlıq və birliyini təbliğ etmək imkanı ver. Çünkü dünyada ağıllı insan üçün bundan şərəfli vəzifə yoxdur. Əgər insan ömrünü, ağılını, bütün imkanlarını bu işə sərf etsə, onun həyatı, bu dünya və axırəti aydın, təmiz sübh kimi olar.

Şair deyir ki, ey mübarek insan, mənə təzə nicat sübhü bəxş et. Yəni mənə uca Allahı (c.c) daha dərindən tanımaq, bilmək, onun sıfətlərini dərk etmək, onu sevmək imkanı ver. Bir insan, bir inanan mömin üçün bundan böyük arzu

**yoxdur. Uca Allahu (c.c) tanımaq mömin həyatının sübhüdür.**

Şair deyir ki, ey yaradılmışların ən üstünü, mən səndən nicat sübhü istəyirəm. Yəni şair kamil bir elm istəyir. Çünkü yalnız doğru, kamil bir elm insanı xoşbəxt edər. Elm inanan insanın nicat sübhüdür, onu aydın səhərlərə qovuşdurar. Doğru elmin vəzifəsi insanı qaranlıqdan qurtarıb, aydınlığa qovuşdurmaqdır.

Şair deyir ki, ey ən çox sevdiyim insan, mənə təzə nicat sübhü bəxş et. Yəni mən uca Allahın (c.c) rızasını istəyirəm. Bir möminin ən böyük arzusu uca Yaradanın rızasını qazanmaqdır. Bu mömin üçün nicat sübhü deməkdir, xilas olmuş insanın göz aydınlığıdır.

Şair deyir ki, ey ümmətin başçısı, mənə təzə nicat sübhü bəxş et. Yəni mənə insanlığa xidmət etmək imkanı ver. Çünkü möminin vəzifəsi insanları doğru yola yönəltməkdir, onları cəhalətdən xilas edib, aydın səhərlərə qovuşdurmaqdır.

Şair deyir ki, ey xilaskar, mənə təzə nicat sübhü bəxş et. Yəni mənə uca Allaha (c.c) bütün varlığımıla təslim olmaq gücү ver. Çünkü aydın, təmiz, təzə sübhü ancaq təsli-miyətlə qazanmaq olar.

**Hz. Nizami bu beytdə «nicat sübhü» anlayışını doğrunu yazmaq, təbliğ etmək, uca Allahu (c.c) dərindən tanımaq, Onun adını bütün insanlığa çatdırmaq, elm, riza, insanlığa xidmət, təslimiyyət mənalarında işlədə-rək özünün və bütün insanların ən doğru hədəfini, yaradılış qayəsini açıqlamışdır.**

Şair beytin ikinci misrasında deyir ki, mən sənin torpağınam. Burada islam Peygəmbərinin torpağı olmaq anlayışı bir neçə mənada işlənmişdir. Şair hər şeydən öncə hz. Məhəmmədi (s.a.s) çox sevdiyini ifadə etmişdir. Şair o uca

insanı çox sevdiyinə görə, Onun ayağının altında torpaq olmağa razıdır, bunu özünə şərəf sayır.

Misrada «mən sənin torpağınam» ifadəsi mən özümü sənə təslim etmişəm, sənə iman etmişəm, sənə inanıram anlamındadır.

Misrada «mən sənin torpağınam» ifadəsi o deməkdir ki, mənim düşüncəm, duygu və fikirlərim sənin ayağının torpağı ilə bərəkətlənmişdir. Uca Allah (c.c) sənə olan sevgimə görə mənim şeirlərimə, düşüncələrimə, ideyalara mən sənin ayağının dəydiyi torpaq kimi bərəkət vermişdir.

**Şair bu misrada uca Allahın (c.c) rızasını qazanmağın ölçüsünü vermişdir.** İslam Peyğəmbərinə, Onun dininə bağlan, Ona iman et, Ona təslim ol və xilas ol, nicat sübhünə qovuş, cəhalətdən qurtul, bu dünya və axirət səadətini qazan. Şair bu ölçünün doğruluğunu ifadə etmək üçün, misranın mətninə «abi-həyat» anlayışını daxil etmişdir. Burada «abi-həyat» anlayışı, birinci misradakı «nicat sübhü» anlayışı ilə eyni mənadadır. Şair islam Peyğəmbərinə inananların «nicat sübhünə», «dirilik suyuna» qovuşacağına inanır, insanlıq üçün doğru həyat ölçüsü verir.

**Bizcə, uca Allah (c.c) böyük şairin dualarını qəbul etmişdir, onu nicat sübhünə, dirilik suyuna qovuşdurmuşdur.** Bu gün insanlığın hz. Nizaminin islam dininə bağlı olan həyat ölçülərinə, dəyərlərinə olan ehtiyacıunu açıq göstərir. Hz. Nizaminin təbliğ etdiyi ölməz dəyərlər insanlıq üçün bir «nicat sübhünə», «dirilik suyuna» çevrilmişdir.

Şair bu beytdə uca Allaha (c.c) təslimiyyətlə insanın qurtuluşu arasındaki bağlılığı gözəl ifadə etmişdir. Belə ki, şair misrada özünün islam Peyğəmbərinin torpağı olduğunu bildirir, sonra da dirilik suyu istəyir. Bunun anlamı odur ki, insan torpaq kimi bərəkətli bir varlıqdır. Ancaq torpaq kimi bərəkətli, münbit bir fitrətlə yaradılmış insanın bütün im-

kanlarının üzə çıxması, özü və insanlıq üçün xeyirli bir varlığa çevrilməsi, özünü uca Allahın (c.c) onun üçün müəyyən-ləşdirdiyi missiyaya həsr etməsi, cüçərməsi, qolbudaq atması, bol məhsul verməsi üçün dirilik suyuna ehtiyacı var. Susuz torpaq quruyar, bərəkəti azalar, faydasız bir varlığa çevirilər. Şairə görə, insan fitrətinin üzə çıxması üçün zəruri olan nemət də uca Allahı (c.c) tanımıqdır, Onun buyurduğu ölçülərlə yaşamaqdır, islam Peyğəmbərinə inanmaqdır, ona bütün varlığı ilə bağlanmaqdır, islam dindir. Bu qaynağa bağlanmadan susuz torpaq bərəkətini itirdiyi kimi, insan fitreti də pozulur və insan faydasız, zərərli bir varlığa çevirilir.

Şairə görə, islam Peyğəmbərinə olan sevgi, içdən bağlılıq insana fitrəti üçün torpağa verilən dirilik suyudur. Bu sevgi insana doğru yolu göstərər, onun fitrəti bu sevgi ilə çiçək açar, bar verər, insanlığa gözəllik bəxş edər.

Şair bu ideyani birinci misrada da vermişdir. Bu misrada şair islam Peyğəmbərindən «nicat sübhü» istəyir. «Nicat sübhü» günəş, işiq deməkdir, torpağın bar verməsi də günəşlə, suya bağlıdır. Şair deyir ki, ey nurlu elçi, mən sənin torpağınam, Sən də mənim üçün torpağı bərəkt verən günəş və dirilik suyusan. Sənin sevgin olmasa, Nizami düşüncəsi bar verməz. Deməli, hz. Məhəmməd (s.a.s) sevgisi insanlıq üçün bərəkət qaynağıdır, günəş və dirilik suyudur.

**OTUZ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ:  
SƏNİN TORPAĞIN MƏNİM CANIMIN  
BEHİŞTİDİR**

خاک تو خود رو په جان منست  
رو په توجان و جهان منست

*Sənin torpağın mənim canımın behiştidir,  
Sənin behiştin isə mənim canım və cahanımdır.*<sup>578</sup>

Şair bu beytdə islam Peyğəmbərinin üstünlüğünü ifadə etmək üçün bir neçə vasitədən istifadə etmişdir. Şair deyir ki, sənin torpağın mənim canımın behiştidir. Burada şair hər seydən önce islam Peyğəmbərinin torpağının bərəkətini, onun gəzdiyi, islami təbliğ etdiyi, yaşadığı və bu gün uydugu torpağın müqəddəsliyini ifadə etmişdir.

**Şairə görə, islam Peyğəmbərinin torpağına getmək, Onun ayağının dəydiyi torpağın ətrini duymaq cənnəti görmək kimidir. Şair bu misrada Peyğəmbər aşiqinin halını anlatmışdır. Şair özü bir peyğəmbər aşiqidir və Onun ayağının dəydiyi torpaq aşiqın cənnətidir. Cənnət də insanın rahatlıq taplığı, narahatlıqlardan qurtardığı, sevgi ilə dolduğu, özünü xoşbəxt saydığı bir məkandır.**

Aşıq üçün islam Peyğəmbərinin torpağı bir rahatlıq məkanıdır, arzularına qovuşduğu yerdir, sevgilisinin ətrini duyduğu, onu daha yaxından hiss etdiyi, tənhalıqdan xilas olduğu, vüsala qovuşduğu bir məkandır. Bir möminin arzusu uca Allahın (c.c) cənnətinə qovuşmaqdır. Bir peyğəmbər aşiqinin arzusu da Onun torpağında Onun yaşadığı yerləri görməkdir, onun torpağının ətrini duymaqdır.

---

<sup>578</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

Şair beytin ikinci misrasında deyir ki, sənin cənnətin isə mənim canım və cahanımdır. Burada şair cənnəti islam Peyğəmbərinə aid olan bir məkan kimi təqdim etmişdir. Şair islam Peyğəmbərinin olduğu məkanda yaşamaq istəyir, bu məkanda özünü rahat hiss edir, çünkü aşiq olduğu varlıq orada yaşıyır, şairin ruhu ora bağlıdır, ruhu Peyğəmbərin məkanına uçur, sevən sevdiyinə qovuşmaq istəyir.

Şair birinci misrada «peyğəmbərin torpağı», ikinci misrada isə «peyğəmbərin cənnəti» anlayışlarından istifadə etmişdir. Şairin təqdimatında bu anlayışlar bir məkandır, öz iqlimi, öz ölçüləri, öz qaydaları, öz ətri olan bir müqəddəs məkan. Bu peyğəmbərin olduğu məkandır, bu sevgi məkanıdır, aşıqların canının, ruhunun rahatlıq taplığı bir məkan.

**Şairə görə, Peyğəmbər haradadırsa, Peyğəmbərin həyat ölçüləri harada hakimdir, ora cənnətdir. Cənnət isə maddi neməti çox olan bir yer deyil, insanın uca Alladan (c.c) başqa hər şeyi unutduğu məkandır, can deyib, can eşitdiyi, salam verib, salam aldığı bir müqəddəs yerdir.**

Uca Allah (c.c) buyurur:

(Əl-Əraf, 7/43)

«Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdürüti çəkib çıxardıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: «Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!» Onlara: «Etdiyiniz əməllərə görə varisi olduğumuz Cənnət budur!» - deyə müraciət ediləcəkdir».

**OTUZ DOQQUZUNCU BEYTİN ŞƏRHİ:  
MƏN SƏNİN BAĞININ ƏTRAFINDA  
OTURACAĞAM**

بر سر آنروضه چون جان پاک  
خیزم چون باد و نشینم چو خاک

*Mən can kimi pak olan sənin bağının ətrafında  
Külək kimi əsib, toz kimi yerə oturacağam.<sup>579</sup>*

Şair bu beytdə islam Peygəmbərinə aşiq olduğunu ifadə etmək üçün gözəl bədii vasitələrdən istifadə etmişdir. Şair öncə gözəl bir bağ təsvir etmişdir. Bu bağ can kimi, ruh kimi təmizdir, aşiqin ruhuna dinclik, rahathlıq bəxş edir. Çünkü bu bağda aşiqin sevgilisi olan islam Peygəmbəri yaşayır. Aşıqin sevgilisinin torpağı, cənnəti olduğu kimi, bağlı da var. Klassik şeirdə sevgilinin yurdu olaraq bağ ən gözəl məkanlardan biri kimi seçilmişdir. Sevgili gözəl, təmiz, ətirli olduğu üçün o, ətirli çiçəklərlə dolu olan bağla təsvir edilir.

Şairə görə, islam Peygəmbərinin yaşadığı bağ pardır, təmizdir, bu bağın gülləri ətri o nurlu elcidən ahr. Şair çox darıxır, tezliklə sevdiyi peygəmbərinə qovuşmaq istəyir. Şair peygəmbərə qovuşmaq istədiyini ifadə etmək üçün deyir ki, mən külək olmaq istəyirəm, sənin yaşadığın bağın ətrafında əsmək istəyirəm, ağaclarдан, güllərdən sənin ətrini almaq istəyirəm. Burada külək sürəti, hərəkəti, həsrəti, peygəmbərə tez qovuşmaq istəyini ifadə edir. Külək əsdikcə bağdakı güllərin, barlı, dadlı, meyvəli ağacların ətri ətrafa yayılar, aşiq sevgili-

---

<sup>579</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

**sinin ətrini içində çəkər və ruhuna rahatlıq ətri, təravət bəxş edər.**

Şair beytin ikinci misrasında aşiqliyini başqa bir bircimdə təqdim edir. Deyir ki, əsib toz kimi yerə çökəcəyəm. Bir toz kimi sənin ayaqların dəyən torpağın tozuna qarışacağam. Divan ədəbiyyatında, eləcə də Nizaminin şeirlərində toz, torpaq təvazökarlığı təmsil edir. Torpaq min bir nemət bitirər, ancaq bunu deməz. Aşıq də sevgilisinin ayaq tozu olmağa razıdır, çünkü sevir, çünkü sevgilinin hər şeyi onun üçün əzizdir. Şair toz olmaq istəyinin səbəbini sonrakı beytidə açıqlamışdır.

**QIRXINCI BEYTİN ŞƏRHİ:  
NİZAMİ SƏNİN TORPAĞINI SÜRMƏ KİMİ  
GÖZLƏRİNƏ ÇƏKƏR**

خاک تو در چشم نظامی کشم  
غاشیه بر دوش غلامی کشم

*Sənin torpağını (sürmə kimi) Nizaminin  
gözlərinə çəkim,  
Sənin qulun kimi (atının) çulunu çıynimdə  
gəzdirim.<sup>580</sup>*

Şair bu beytdə öncəki beytlərdə irəli sürdüyü ideyaları inkişaf etdirib. Şair öncəki üç beytdə islam Peyğəmbərinə olan sevdasını, eşqini, Ona olan təslimiyyətini ayrı-ayrı bədii vasitələrlə ifadə etmişdir. O, bu beytlərdə islam Peyğəmbərinin torpağı olduğunu, Onun torpağının şairin cənnəti olduğunu, Onun pak bağlı ətrafında külək olub əsmək istədiyini bildirmişdir. Bütün bu sözlər şairin Peyğəmbər sevgisini, Ona olan təslimiyyətini ifadə edir. Bununla birgə, bu sözlər yalnız bir öygü kimi də dəyərləndirilməlidir. Şair bu sözlərlə ağıllı insanlara bir həyat ölçüsü vermişdir. Yəni hz. Nizami deyir ki, ey insan, sən ucalmaq, uca Allahın (c.c) rızasını qazanmaq istəyirsənsə, Onun müəyyən etdiyi ölçüləri qəbul etməlisən, Ona təslim olmalısan, Onu sevməlisən.

Şair qırxinci beytdə də islam Peyğəmbərinə təslimiyyət ideyasını yeni bədii vasitələrlə təqdim etmişdir. Şair deyir ki, mən külək kimi əsəcəyəm, bir toz olub sənin ayağının torpağına qarışacağam. Sənin torpağını bir sürmə kimi gözlərimə çəkəcəyəm.

---

<sup>580</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

Şairə görə, islam Peyğəmbərinin ayağının toxunduğu torpaq çox dəyərlidir. Bu torpaq şair üçün bir sürmədir. Bilindiyi kimi, sürmə çox dəyərli bir nemətdir. O həm gözlərə işiq verir, həm gözlərin yorğunluğunu azaldır, həm gözlərə gözəllik verir, həm də gözləri təbii müalicə edir. O da bəlli dir ki, islam Peyğəmbəri gecə yatarkən gözlərinə sürmə çəkmişdir.

**Şair demək istəyir ki, islam Peyğəmbərinin ayağının tozu onun gözlərinin nurudur. Göz insan bədənində olan ən qiymətli nemətlərdən biridir. İnsan sevdiyi insana öz sevgisini bildirmək istəyəndə ona «gözümün nuru», «gözüm», «bəbəyim», «gözüm üstə», «gözlərin ağrımاسın», «gözümü sənə verərəm», «göz qoymaq», «gözə gəlmək» və s. bu kimi deyimlərdən istifadə edir. Əgər şair islam Peyğəmbərinin ayağının tozunu sürmə kimi gözünə çəkməyə razıdırsa, deməli, hz. Məhəmmədin (s.a.s) hər bir buyruğuna şairin cavabı «göz üstə»dir.**

Şair beytin ikinci misrasında təslimiyyət ideyasını «qul olmaq» anlayışı ilə təqdim etmişdir. Şair, hz. Məhəmmədin (s.a.s) qulu olmağı özünə şərəf sayır, Onun atının çulunu daşımağı vəzifəsi hesab edir. Bizcə, təslimiyyət ideyasını, aşiqliyi, fədakarlığı, sevgini bütün məna çalarları ilə ifadə edən ən gözəl sözlərdən biri «qul» sözüdür. Çünkü qulun iradəsi olmaz, o ancaq aşiq olduğu varlığın iradəsinə tabe olar, onun buyruqlarını sevə-sevə yerinə yetirər.

Uca Allah (c.c) da insandan qulluq istəyir, insanı uca iradəyə tabe olmağa çağırır, insanın qul olmasına mane olan təkəbbürü, özündən razılığı rədd edir:

(Ali-İmrən, 3/31-32)

«(Ey Rəsulum!) De: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımcı gəlin ki, Allah da sizi sevsin və günahlarınızi bağışlasın. Allah bağışlayandır, rəhmlidir!» Söylə: «Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!»

Şair islam Peyğəmbərinə olan itaətinin dərəcəsini göstərmək üçün Onun atının çulunu çıynində gəzdirməyi sevə-sevə etdiyi əsas iş saylığını bildirmiştir.

**QIRX BİRİNCİ BEYTİN ŞƏRHİ:  
BÖYÜKLƏR NİZAMİNİN TORPAĞINI  
BAŞLARINA SƏPSİNLƏR**

تا چو سران غالیة تر کند  
خاک مرا غالیه سر کند

*Ki, böyüklər (sənin məzarının torpağından)  
təzə-tər qaliyə hazırlayanda,  
Mənim torpağımı da qaliyə kimi öz başlarına  
saçsınlar.<sup>581</sup>*

Bu nətin sonuncu beytidir. Şair islam Peyğəmbərinin torpağını gözlərinə sürmə kimi çəkmək istəyir, Onun mübarək torpağına qarışmaq istəyir. Şair deyir ki, Onun torpağı bir gözəl ətir qaynağıdır və böyük insanlar onun məzarının torpağından qaliyə hazırlayacaqlar.

**Ənbər bir gözəl ətir növüdür, müşk də adı dillər əzbəri olan ətirdir. Qaliyə isə ənbərlə müşkün qarışığından düzəldilmiş bir ətirdir. Yəni qaliyə daha gözəldir. Şair deyir ki, qaliyəancaq hz. Məhəmmədin (s.a.s) məzarının torpağından hazırlanı bilər.**

O inanır ki, islam Peyğəmbərinin ayağının torpağı şairin varlığı ilə qarışlığına görə Nizaminin torpağı da bərəkətlənəcək, insanlara gözəllik bəxş edən ətrə çevriləcək. Doğrudan da, islam Peyğəmbərinin ətrindən gözəllik qazanan Nizaminin şeirləri, ideyaları insanlığın yoluna ətir saçır, insanlığın ruhunu təzələyir, bir təze, ətirli, gözəl çiçək kimi insanlığın gözünə nur, ağlına güc, nəfəsinə təzəlik verir.

---

<sup>581</sup> Nizami Gəncəvi, göstərilən qaynaq, s. 40.

Ö L Ü M   S E V G İ L İ Y Θ  
Q O V U Ş M A Q D I R

SESSİZ GEMİ

*Artık demir alma günü gelmişse zamandan,  
Meçhule giden bir gemi kalkar bu limandan.  
Hiç yolcusu yokmuş gibi sessizce alır yol,  
Sallanmaz o kalkışta ne mendil ne de bir kol.  
Rıhtımda kalanlar bu seyahatten elemli,  
Günlerce siyah ufka bakar gözleri nemli,  
Bıçare gönüller! Ne giden son gemidir bu!  
Hicranlı hayatın ne de son matemidir bu!  
Dünyada sevilmiş ve seven nafile bekler,  
Bilmez ki, giden sevgililer dönmiyecekler.  
Bir çok gidenin her biri memnun ki yerinden,  
Bir çok seneler geçti, dönen yok seferinden.*

*Yehya Kamal*

## **D U A**

*Ey qüdrət, hökm və hikmət sahibi olan Allahım! Sənin  
şanına, mübarək elçin hz. Məhəmmədin (s.a.s.) şərəfinə,  
uca Allaha(c.c.) imanla bağlı olan hz.Nizaminin adına layiq  
bir əsər yazmağa çalışdım. Qüsurlarımı görə məni bağışla!  
Keçmiş və gələcək günahlarımı əfv et! Sənin uca adına la-  
yiq yeni əsərlər yazmaq üçün mənə güc ver!*

## Q A Y N A Q L A R

### Azərbaycan türkçəsində

1. *Abbasov Ə.* Nizami Gəncəvinin «İskəndərnamə» poeması. Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1966.
2. *Ağayev Ə.* Nizami və dünya ədəbiyyatı. Azərbaycan dövlət nəşriyyatı, Bakı, 1964.
3. *Araslı H.* Şərqdə «Leyli və Məcnun» əsərləri. Nizami, Birinci kitab, Azərnəşr, Bakı, 1940.
4. *Araslı H.* Nizami əsərlərinin el variantları. Müqəddimə, Azərnəşr, Bakı, 1941.
5. *Araslı H.* «Yeddi gözəl» və «Yeddi cam» əsərlərinin müqayisəsi. Nizami, Üçüncü kitab, Azərnəşr, Bakı, 1941.
6. *Araslı H.* Nizami Gəncəvi. Azərnəşr, Bakı, 1947.
7. *Araslı H.* Nizami və Azərbaycan xalq ədəbiyyatı. Nizami, Məqalələr məcmuəsi, Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1947.
8. *Araslı H.* Nizami və Vətən. Azərnəşr, Bakı, 1948.
9. *Araslı H.* Şairin həyatı, «Gənclik» nəşriyyatı, Bakı, 1967.
10. *Araslı H.* Nizami Gəncəvi. «Sirlor xəzinəsi». Filoloji tərcümə. Giriş, «Elm» nəşriyyatı, Bakı, 1981.
11. *Araslı H.* Nizamidə xalq sözləri, ifadə və zərb-məsəlləri. Azərbaycan SSR EA-nın «Xəbərlər»i, Bakı, 1942, № 8.
12. *Araslı H.* Nizami Gəncəvi. Qəzəllər. Bakı, 1956.
13. *Arash N.* Nizami və türk ədəbiyyatı. «Elm» nəşriyyatı, Bakı, 1980.
14. *Arash N.* Nizaminin poetikası, Bakı, «Elm», 2004.
15. *Arif M.* «Yeddi gözəl», Nizami Gəncəvi. «Yeddi gözəl», Azərnəşr, Bakı, 1941. (Ön söz əvəzi).
16. *Arif M.* «Yeddi gözəl», Nizami Gəncəvi. «Yeddi gözəl». Filoloji tərcümə, Müqəddimə, Bakı, 1983. (Ön söz əvəzi).
17. *Azadə R.* Nizami Gəncəvi (həyatı və sənəti), «Elm» nəşriyyatı, Bakı, 1979.
18. *Azadə R.* Nizami və onun poeziya sələfləri, Bakı, «Elm», 1999.
19. *Azadə R.* Azərbaycan epik şeirinin inkişaf yolları, Bakı, «Elm», 1975.
20. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə. Birinci cild. Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1960.
21. *Babayev X. B.* Nizaminin «Xəmsə»sində Quran ayələri və qissə motivləri, Bakı, 1999.

22. *Beqdeli Q.* Şərq ədəbiyyatında «Xosrov və Şirin» mövzusu, «Elm» nəşriyyatı, Bakı, 1971.
23. *Bertels Y. E.* Nizami və Firdovsi. Nizami, İkinci kitab. Azərnəşr, Bakı, 1940.
24. *Bertels Y. E.* Nizaminin «Leyli və Məcnun» poemasının mənbələri Nizami, Birinci kitab, Azərnəşr, Bakı, 1940.
25. *Bertels Y. E.* Büyük Azərbaycan şairi Nizami. SSRİ EA-nın Azərbaycan filialı. Bakı, 1940.
26. *Bertels. Y.E.* Nizami və bədii yaradıcılıq, «Nizami», Bakı, 1947.
27. *Cahani Q.* Azərbaycan ədəbiyyatında Nizami ənənələri, «Elm» nəşriyyatı, Bakı, 1979.
28. *Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk.* Siyasətnamə, «Elm» nəşriyyatı, Bakı, 1987.
29. *Əbu Bəkir əl-Valibi* və onun «Əxbərul-Məcnun va əşaruhu» əsəri, (Tədqiqat, filoloji tərcümə, şərhlər və izahlar f.e.n. İmamverdi Həmidovundur), Bakı, 1999.
30. *Ələkbərov M.* Nizami və xalq yaradıcılığı. Namızədlilik dissertasiyası, Bakı, 1947. (Əlyazması).
31. *Əliyev R.* Nizami (qısa biblioqrafik məlumat). «Yazıçı» nəşriyyatı, Bakı, 1982.
32. *Əlizadə L.* Mücirəddin Beyləqanının lirikası, Bakı, 2001.
33. *İbrahimov M.* Günəş kimi parlaq. Nizami Gəncəvi. «Leyli və Məcnun». Bədii tərcümə. «Yazıçı» nəşriyyatı, Bakı, 1983.
34. *Hacı S.* «Həzrət Hizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.)», I kitab, «Nafta-Press», Bakı, 2006.
35. *Hacı S.* «Həzrət Hizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.)», II kitab, «Nafta-Press», Bakı, 2008.
36. *Hüseynov X.* Nizaminin «Sirlər xəzinəsi», «Elm» nəşriyyatı, Bakı, 1983.
37. *Xalisbəyli T.* Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı. API-nin nəşri. Bakı, 1988.
38. *Xalisbəyli T.* Nizami Gəncəvi və Azərbaycan qaynaqları, Bakı, 1991.
39. *Köçərli F. B.* Şeyx Əbu Məhəmməd İlyas ibn Yusif ibn Müəyyəd Nizami. Azərbaycan ədəbiyyatı. İki cilddə. Birinci cild. Bakı, 1978, (səh. 129-133)

40. *Qətran Təbrizi*. Divan, Azərbaycan SSR EA nəşriyyatı. Bakı, 1967 (fars dilindən çevirəni və çapa hazırlayanı Q. Beqdeli).
41. *Quliyeva M.* Klassik Şərq bələğti və Azərbaycan ədəbiyyatı, Bakı, 1999.
42. *Quluzadə M. Y.* Nizami Gəncəvi. Həyat və yaradıcılığı. Azərnəşr, Bakı, 1953.
43. *Levkijevski İ. V.* «Məxzənül-əsrar» əsəri. Nizami. İkinci kitab. Azərnəşr, Bakı, 1940.
44. *Məmməd C.* Nizaminin fikir dünyası. «Yazıcı» nəşriyyatı, Bakı, 1982.
45. *Məmmədov Z. C.* Azərbaycanda XI-XII əsrlərdə fəlsəfi fikir, «Elm» nəşriyyatı, Bakı, 1978.
46. *Mir Cəlal* «Yeddi gözəlbədəki hekayələr haqqında. Nizami, Məqalələr məcmuəsi. Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1947.
47. *Mübariz Ə.* Nizami Gəncəvi. Azərbaycan ədəbiyyatı tarixi. Üç cild. Birinci cild. Azərbaycan SSR EA nəşriyyatı. Bakı, 1960.
48. *Nəvai Ə.* Yeddi Səyyarə. Bakı, 1979.
49. *Nizami Gəncəvi*. Sirlər xəzinəsi. Bədii tərcümə. «Yazıcı» nəşriyyatı, Bakı, 1981.
50. *Nizami Gəncəvi*. Xosrov və Şirin. Bədii tərcümə. «Yazıcı» nəşriyyatı, Bakı, 1982.
51. *Nizami Gəncəvi*. Leyli və Məcnun. Bədii tərcümə. «Yazıcı» nəşriyyatı, Bakı, 1983.
52. *Nizami Gəncəvi*. Yeddi gözəl. Bədii tərcümə. «Yazıcı» nəşriyyatı, Bakı, 1983.
53. *Nizami Gəncəvi*. İskəndərnamə. Bədii tərcümə. «Yazıcı» nəşriyyatı, Bakı, 1982.
54. *Nizami Gəncəvi*. Sirlər xəzinəsi. Filoloji tərcümə. «Elm» nəşriyyatı, Bakı, 1981.
55. *Nizami Gəncəvi*. Xosrov və Şirin. Filoloji tərcümə. «Elm» nəşriyyatı, Bakı, 1981.
56. *Nizami Gəncəvi*. Yeddi gözəl. Filoloji tərcümə. «Elm» nəşriyyatı, Bakı, 1983.
57. *Nizami Gəncəvi*. Leyli və Məcnun. Filoloji tərcümə. «Elm» nəşriyyatı, Bakı, 1981.
58. *Nizami Gəncəvi*. İskəndərnamə. Filoloji tərcümə. «Elm» nəşriyyatı, Bakı, 1983.
59. *Nizami Gəncəvi*. Məqalələr məcmuəsi. Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1947.

60. *Nizami Gəncəvi*. Xosrov və Şirin. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1947.
61. *Nizami Gəncəvi*. Leyli və Məcnun. Azərbaycan «Mədəni rabbitə» cəmiyyəti. Bakı, 1947.
62. *Nizami Gəncəvi*. Yeddi gözəl. Azərnəşr, Bakı, 1941.
63. *Nizami Gəncəvi*. İskəndərnamə. Azərnəşr, Bakı, 1941.
64. *Nizami Gəncəvi*. Lirika. «Gənclik» nəşriyyatı, Bakı, 1980.
65. Nizami Gəncəvi almanaxı. Birinci kitab. «Elm» nəşriyyatı, Bakı, 1984.
66. Nizami Gəncəvinin həyat və yaradıcılığında ümumtəhsil məktəblərində tədrisi məsələləri. Bakı, 1987.
67. *Nizami*. Birinci kitab. Azərnəşr, Bakı, 1940.
68. *Nizami*. İkinci kitab. Azərnəşr, Bakı, 1940.
69. *Nizami*. Üçüncü kitab. Azərnəşr, Bakı, 1941.
70. Nizami əsərlərinin el variantları. Azərnəşr, Bakı, 1941.
71. Nizaminin müasirləri. Azərnəşr, Bakı, 1940.
72. Nizami və Şərq ədəbiyyatı. (Elmi əsərlərin tematik məcmuəsi) S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin nəşri, Bakı, 1983.
73. *Ordubadi M. S.* Nizaminin dövrü və həyatı. Nizami, Birinci kitab, Azərnəşr, Bakı, 1940.
74. *Paxamov Y. A.* Nizami epoxasında Şirvan qalası, Nizami, Birinci kitab. Azərnəşr, Bakı, 1940.
75. *Paşayev S.* Nizami və folklor. Azərbaycan SSR «Bilik» cəmiyyəti, Bakı, 1976.
76. *Paşayev S.* Nizami və xalq əfsanələri. «Gənclik» nəşriyyatı, Bakı, 1983.
77. *Rəfili M.* Nizami, həyatı və yaradıcılığı, Bakı, 1939.
78. *Rəfili M.* Nizamiyə qədər Azərbaycan kulturası. Nizami. İkinci kitab. Azərnəşr, Bakı, 1940.
79. *Sasani Ç. S.* Nizaminin «Leyli və Məcnun» poeması. «Elm» nəşriyyatı, Bakı, 1985.
80. *Səfərli Ə., Yusifov X.* Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, «Maarif» nəşriyyatı, Bakı, 1982.
81. *Sultanlı Ə.* «İskəndərnamə» və Qərbi-Avropa ədəbiyyatı, Nizami Gəncəvi. Məqalələr məcmuəsi. Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1947.
82. *Şirvani Y. Z.* «Leyli və Məcnun» əsərinin meydana gəlməsi məsələsinə dair. Nizami, Üçüncü kitab. Azərnəşr, Bakı, 1941.

83. *Yusifov X.* Nizaminin lirikası. Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1968.
84. *Yusifov X.* Şərqdə intibah və Nizami Gəncəvi. «Yazıcı» nəşriyyatı, Bakı, 1982.

### **Türkiyə türkçəsində**

85. *Abdurrahman Azam.* Rasuli-Ekremin Örnek Ahlakı (türkceye çeviren, Hayreddin Karaman), İstanbul, 1978.
86. *Prof. Dr. Abdullah Kahraman.* İslama ibadetlerin değişmezliği, İstanbul, 2002.
87. *Prof. Dr. Abdullah Kahraman.* Klassik fikhı literatüründe kadının cemaatle ibadeti konusundaki yaklaşılarda fitne söyleminin rolü, «Maarife», yıl, 4, sayı :22, Konya, 2004.
88. *Ahmed Kabaklı.* Türk Edebiyatı Tarihi, c. I, İstanbul, 1980.
89. *Ahmet Aymutlu.* Süleyman Çelebi ve Mevlidi-Şerif, İstanbul, 1958.
90. *Ahmet Ateş.* Vesiletin Necat, Ankara, 1957.
91. *Ayverdi Samiha.* Edebi ve Manevi Dünyası içinde Fatih, İstanbul, 1968.
92. *Avni Konuk.* Fususul-Hikem Tercüme ve Şerhi, c. IV, İstanbul, 1992.
93. *Abdülbaki Gölpinarlı.* Məsnevi Şerhi, İstanbul, 1973.
94. *Ağırakça Mustafa.* Asri-Saadette Ordu ve Savaş Stratejisi, Bütün Yönleriyle Asri-Saadette İslam, İstanbul, 1994.
95. *Ağırman Mustafa.* Hz. Muhammed (s.a.s.) Devrinde Mescid ve Fonksiyonları, İstanbul, 1997.
96. *Ağırman Mustafa.* Hz. Peygamberin Savaş Stratejisi, Erzurum, 1992.
97. *Ahmed Cevdet Paşa.* Tarihi-Cevdet, İstanbul, 1972.
98. *Akulut Ahmet.* Sahabe Devri Siyasi Hadiselerinin Şekillendirdiği Kelam Meseleleri, İstanbul, 1992.
99. *Arnold T. İntişarı-İslam Tarihi* (çeviren Halil Halid), Ankara, 1982.
100. *Atalar Münin.* Osmanlı Devletinde Sure-i Humayun ve Sure Alayları, Ankara, 1991.
101. *Atar Fahrettin.* İslama Adliye Teşkilatı, Ankara, 1978.
102. *Asım Efendi.* Kamus, c. I-IV, İstanbul, 1305.
103. *Abdurrahman Güzel, Mustafa Tatçı.* Yunus Emre, Ankara, 1991.
104. *Ahmed bin Hanbel.* El-müsned, c. I-IV, İstanbul, 1992.
105. *Attar Feridüddin.* Mantikut-Tayr (çevireni A. Gölpinarlı), c. III, İstanbul, 1962.

106. *Attar Feridüddin*. Tezkiretül-Evliya, Tahran, 1346.(çeviren Mehmet Kanar, Tasavvufa insan Meselesi), İstanbul, 1990.
107. *Annemaria Schimmel*. Tasavvufun Boyutları, (çevireni Yaşar Kęcici), İstanbul, 2000.
108. *Annemaria Schimmel*. Çağın Mevlanası Muhammed İkbal, (çevireni, Sencil Özkan), İstanbul, 2001.
109. *Abdülbaki Gölpınarlı*. Yunus Emre ve Şirilleri, İstanbul, 1938.
110. *Abdülbaki Gölpınarlı*. Yunus Emre ve Tasavvuf, İstanbul, 1961.
111. *Aristoteles*. Metafizik, (çevireni, Ahmet Arslan), İstanbul, 1996.
112. *Aynı M. Ali*. Hacı Bayram Veli, İstanbul, 1986.
113. *Ahmet Cevizçi*. Felsefe sözlüğü, Ankara, 1996.
114. *Ahmed Yesevi*. Divani-Hikmet Seçmeler, (hazırlayan Kemal Ersalan), Ankara, 1991.
115. *Abdulkadir Geylani*. İlahi Armağan (çeviren, Abdulkadir Akçıcek), Ankara, 1962.
116. *Abdülbaki Gölpınarlı*. Melamilik ve Melamiler, İstanbul, 1992.
117. *Abdülkerim Kuşeyri*. Kuşeyri Risalesi (hazırlayan, Süleyman Uludağ), İstanbul, 1991.
118. *Ağırakça Mustafa*. «Asr-i Saadette Ordu ve Savaş Stratejisi», Bütün Yönleriyle Asr-i Saadette İslam, İstanbul, 1944.
119. *Ağırman Mustafa*. Hz. Muhammed (s.a.s.) Devrinde Mescid ve fonsiyonları, İstanbul, 1977.
120. *Ahmed Naim-Kamil Miras*. Sahihi-Buhari Muhtasarı Tecridi-Sarih Tercemesi, 12 cild, Ankara, 1970-1973.
121. *Atay Hüseyin*. Kurana Göre İman Esasları, Ankara, 1961.
122. *Akar, Metin*. Türk Edebiyatında Manzum Miracnameler, Ankara, 1987.
123. *Alkan Naim*. Türk-halk edebiyatı, Ankara, 1973.
124. *Arat Reşid Rahmeti, Edib Ahmed b. Mahmud Yükneki*, Atabetül-Hakayık, İstanbul, 1951.
125. *Arat Reşid Rahmeti, Yusuf Has Hacib*. Kutadqu Bilig I, Metin, 2, bsk. Ankara 1979.
126. *Arat Reşid Rahmeti, Yusuf Has Hacib*. Kutadqu Bilig II, Çeviri, 2, bsk. Ankara 1974.
127. *Arat Reşid Rahmeti*. Kutadqu Bilig III, İndeks. Haz. Kemal Eraslan, O.Sertkaya, N.Yüce, İstanbul 1979.
128. *Armutçuoğlu İlhan*. Kaside-i bürde, Konya, 1983.
129. *Arslan Ahmet Turan*. «Asr-i Saadet Arefesinde İslami Edebiyata Başmak Olan Arap Edebiyyatı» İslami Edebiyat, S. 1, Mayıs 1988.

- 130.*Arslan Ahmet Turan*. «Asr-ı Saadette Edebiyat» İslami Edebiyat, S. 3, Kasım-Aralık-Ocak 1988-1989.
- 131.*Aşıya Arif Nihat*. Dualar ve Aminler, İstanbul, 1967.
- 132.*Ateş Süleyman*. Yüce Kuranın Çağdaş Tefsiri, İstanbul, 1988.
- 133.*Ayan Hüseyin*. Fuzuli Leyla vü Mecnun, İstanbul, 1981.
- 134.*Ayan Hüseyin ve dig.* «XVII Yüzyıl Divan Nazim ve Nesri» madde-si, Büyük Türk Klasikleri, C. V, İstanbul, 1987.
- 135.*Bakır Abdulhalik*. Hz. Ali Dönemi, Ankara, 1991.
- 136.*Banarlı Nihad Sami*. «Türklerde Peygamber Sevgisi», Yeşilay, s. 420, Kasım 1968.
- 137.*Barthold-Köprülü*. İslam Medeniyeti Tarihi, Ankara, 1977.
- 138.*Can Şefik*. Mesnevi Tercümesi, I-VI, İstanbul, 1997.
- 139.*Canan İbrahim*. Hadis Ansiklopedisi, I-XVIII, İstanbul.
- 140.*Coşan M. Esad*. «Türk Edebiyatında Natlar», Hakses (Hicret Özel Sayısı), Eylül-Ekim 1979.
- 141.*Cerrahoğlu İsmail*. Tefsir Tarihi, Ankara, 1988.
- 142.*Cunbur Müjgan*. «Şemail-i Şerife ve Hilye-i Nebeviler», Diyanet Dergisi Özel Sayı, Ankara, 1970.
- 143.*Cunbur Müjgan*. «Hilye», Türk Ansiklopedisi, I-XIX, Ankara, 1971.
- 144.*Çağatay Saadet*. «Türkçe Dini Tabirler», Necati Luqal Armağanı, Ankara, 1968.
- 145.*Çağatay*. Neşet, İslam Öncesi Arap Tarihi ve Cahiliyye çağları, Ankara, 1971.
- 146.*Çelebioğlu Amil*. «Türk Edebiyatında Manzum Dini Eserler», Şükrü Elçin Armağanı, Ankara, 1983.
- 147.*Derman*. Türk Hat Sanatının şaheserleri, İstanbul, 1982.
- 148.*Derveze İzzet*. Kurana Göre Hz. Muhammedin hayatı, I-III, (çev. Mehmet Yolcu), İstanbul, 1989.
- 149.*Devalibi*. Maruf, İslamda Devlet ve İktidar, (çev. Mehmed S. Hatipoğlu), İstanbul, 1985.
- 150.*Devellioğlu Ferrit*. Osmanlıca-Türkçe Ansiklopedik Lügat, Ankara, 1990.
- 151.Diyanet Dergisi Peygamberimiz (s.a.s.) Özel Sayısı, Aralık 1989.
- 152.*Eraslan Kemal*. Ahmed-i Yesevi, Divan-i Hikmetten Seçmeler, Ankara, 1983.
- 153.*Ethem Cebecioğlu*. Tasavvuf terimleri ve deyimleri sözlüğü, İstanbul, 2005.
- 154.*Fayda Mustafa*. Allahın Kılıcı Halid b. Velid, İstanbul, 1992.

- 155.*Fayda Mustafa*. «Hz. Ömerin Divan Teşkilatı», Doğuştan Günümüze Büyük İslam Tarihi (II cild), İstanbul, 1986.
- 156.*Fiğlalı*. Ethem Ruhi: İmamiye Şiası, Ankara, 1984.
- 157.*Fiğlalı*. Çağımızda İtikadi İslam Mezhepleri, İstanbul, 1980.
- 158.*Gölpinarlı Abdülbaki*. Mevlevi Adab ve Erkanı, İstanbul, 1963.
- 159.*Gölpinarlı Abdülbaki*. Divan-ı Kebir Tercümesi, C. IV, İstanbul, 1962.
- 160.*Gölpinarlı Abdülbaki*. *Mevlana müzesi Yazmalar Kataloğu*, C. I-III, Ankara, 1967-1972.
- 161.*Gölpinarlı Abdülbaki*. Mevlana'dan Sonra Mevlevilik, İstanbul, 1953.
- 162.*Gölpinarlı Abdülbaki*. Tasavvuftan Dilimize Geçen Deyimler ve Atasözleri, İstanbul, 1977.
- 163.*Gülşehirli Mantıkut-Tayr*. Yay.: Agah Sırı Levend, Ankara, 1957.
- 164.*Günaltay M. Şemseddin*. İslamda Tarih ve Müverrihler, İstanbul, 1991.
- 165.*Hacitahiroğlu Abdullah Öztemiz*. Hazret-i Paygambere Şiirler Antolojisi (Natlar), İstanbul, 1966.
- 166.*Hamidullah Muhammed*. İslam Müesseselerine Giriş, trc. İhsan Süreyya Sırma, İstanbul, 1984.
- 167.*Hamidullah Muhammed*. Hazreti Peygamberin Savaşları, (çev. Salih Tuğ), İstanbul, 1962.
- 168.*H. İbrahim Şener*. Kaside-i bürde Kaside-i Bür-e ve Su Kasidesi, İzmir, 1995.
- 169.*Hüseyin Algül*. İslam Tarihi, c. I-III, İstanbul, 1986.
- 170.*Hüseyin Algül*. Akabe Hadisesi-Hicret ve Getirdikleri, Diyanet Dergisi Hicret Özel sayısı, 1981.
- 171.*İmam Rabbani*. Mektubat, İstanbul, 1963.
- 172.*İpekten Haluk*. Eski Türk Edebiyatı Nazım Şekilleri, Ankara, 1985.
- 173.*İpekten Haluk ve dig.* Tezkirelere Göre Divan Edebiyatı İsimler Sözlüğü, Ankara, 1988.
- 174.İslam Ansiklopedisi «Bürde» maddesi, C.II, İstanbul,t.y.s.837.
- 175.*Kabaklı Ahmet*. Türk Edebiyatı, İstanbul, 1973.
- 176.*Kandemir, M. Yaşar*. Örneklerle İslam Ahlakı, İstanbul, 1980.
- 177.*Kapar M. Ali*. Hz. Muhammedin Müşriklerle Münasibeti, İstanbul, 1987.
- 178.*Kara Mustafa*. Din, Hayat, Sanat Acısından Tekkeler, Zaviyeler, İstanbul, 1980.
- 179.*Karaman Hayrettin*. «Adalet», DİA, I, 343-344, İstanbul, 1988.

180. *Karaman Hayrettin*. Anahatlarıyla İslam Hukuku, Ensar Neşriyat, İstanbul, 1984.
181. *Kazıcı Ziya*. İslam Medeniyeti ve Müesseseleri Tarihi, İstanbul, 1999.
182. *Kazıcı Ziya*. Hz. Muhammedin (s.a.s.) Eşleri ve Aile Hayatı, İstanbul, 1991.
183. *Kitapçı Z.* Yeni İslam Tarihi ve Türkistan, İstanbul, 1986.
184. *Kocatürk Sadettin*. Gülşehirî ve Felek-Name, Ankara, 1982.
185. *Kocatürk Vasfi Mahir*. Tekke Siri Antolojisi, 2, Ankara, 1968.
186. *Köksal M. Asım*. İslam Tarihi, I-III, İstanbul, 1981.
187. *Köprülü Mehmed Fuad*. «Fuzuli maddesi» İslam Ansiklopedisi, C. IV, İstanbul, 1977.
188. *Köprülü Mehmed Fuad*. Edebiyat Araştırmaları, Ankara, 1986.
189. *Köprülü Mehmed Fuad*. Türk Edebiyatında İlk Mutasavvıflar, Ankara, 1966.
190. *Köse Ali*. Neden İslami Seçiyorlar, İstanbul, 1997.
191. *Kürkçüoğlu Kemal Edib*. Fuzuli, Beng ü bade, İstanbul, 1955.
192. *Kürkçüoğlu Kemal Edib*. Seyid Nesimi Divanından Seçmeler, Ankara, 1985.
193. *Levend*. Agah Sırı, Divan Edebiyatı, 1980.
194. *Lewis Bernard*. Tarihte Arablar, çev. H.D. Yıldız, İstanbul, 1979.
195. *Lings Martin*. Hz. Muhammedin (s.a.s.) hayatı, İstanbul, 1988.
196. *Mazioğlu (Çatbaş), Hasibe*. Farsça Divan, Ankara, 1962.
197. *Mehmed Doğan*. Büyük Türkçe Sözlük, İstanbul, 1994.
198. *Mevlana Celaleddin-i Rumi*. Mesnevi (trc. Veled İzbudak), I-VI, İstanbul, 1956-1957.
199. *Mevlana Celaleddin er- Rumi*. Fihi Ma Fih, (trc. A. Avni Konuk), İstanbul, 1994.
200. *Nihat Keklik*. Muhyiddin-i Arabının Eserleri ve Kaynakları, İstanbul, 1974.
201. *Nizami*. Hüsrev ü Şirin, (Ter.: Sabri Sersevil), İstanbul, 1955.
202. *Nizami*. Leyla ile Mecnun, (Çev.: Ali Nihad Tarlan), İstanbul, 1985.
203. *Osman Nuri Topbaş*. Hazret-i Muhammed Mustafa, cild, I, İstanbul, 2005.
204. *Osman Nuri Topbaş*. Hazret-i Muhammed Mustafa, cild, II, İstanbul, 2005.
205. *Ömer Çelik*. Kur'an ayetlerinin Bilimsel ve Teknolojik Gelişmelerle İlişkisi, İstanbul, 2001.
206. *Önkal Ahmet*. Resullahın Davet Metodu, Konya, 1994.

207. *Önkal Ahmed*. Resulüllahın İslama Davet Metodu, Konya, 1995.
208. *Resulzade M. E.* Azerbaycan şairi Nizami, Ankara, 1951.
209. *Sapolyo Enver Behnar*. Mezhepler, Tarikatler Tarihi, İstanbul, 1964.
210. *Tahirul-Mevlevi*. Edebiyat Lügati, haz. Kemal Edib Kürkçüoğlu, Enderun Kitabevi, İstanbul, 1973.
211. *Tahirul-Mevlevi*. Müslümanlıkta İbadet Tarihi, Ankara, 1998.
212. *Tarlan Ali Nihad*. Mevlana, İstanbul, 1974.
213. *Tarlan Ali Nihad*. Divan Edebiyatında Tevhidler, İstanbul, 1936.
214. *Tarlan Ali Nihad*. İran Edebiyatı, İstanbul, 1944.
215. *Tarlan Ali Nihad*. «Natlar Arasında», Hilal, C. III, Ankara, 1962.
216. *Tarlan Ali Nihad*. «Natlar Arasında», Hilal, C. IV, Ankara, 1963.
217. *Tarlan Ali Nihad*. «Natlar Arasında», Hilal, C. IV, Ankara, 1964.
218. *Tarlan Ali Nihad*. «Natlar Arasında», Hilal, C. IV, Ankara, 1964.
219. *Tarlan Ali Nihad*. «Fuzuliye Göre Hz.Peyğamber», Yeni Asya Qazeti, 7 Mart 1975.
220. *Tarlan Ali Nihad*. Fuzuli Divanı Şerhi, C. III, Ankara, 1985.
221. *Timurtaş Faruk Kadri*. Yunus Emre, Divan, İstanbul, 1972.
222. *Timurtaş Faruk Kadri*. Şeyhi ve Hüsrev ü Şirini, İnceleme-Metin, İstanbul, 1980.
223. *Togan Z. Velidi*, Tarihte Usul, İstanbul, 1969.
224. *Türk Dili ve Edebiyatı Ansiklopedisi*. «Nat» maddesi, C. VI, İstanbul, 1986.
225. *Uçman Abdullah*. «XVI. Yüzyıl Tekke Şiiri» maddesi, Büyük Türk Klasikleri, C. II, İstanbul, 1986.
226. *Uçman Abdullah*. «XV. Yüzyıl Tekke Şiiri» maddesi, Büyük Türk Klasikleri, C. III, İstanbul, 1986.
227. *Uçman Abdullah*. «XVI. Yüzyıl Tekke Şiiri» maddesi, Büyük Türk Klasikleri, C. IV, İstanbul, 1986.
228. *Uçman Abdullah*. «XVII. Yüzyıl Tekke Şiiri» maddesi, Büyük Türk Klasikleri, C. VI, İstanbul, 1987.
229. *Uçman Abdullah*. «XVIII. Yüzyıl Tekke Şiiri» maddesi, Büyük Türk Klasikleri, C. VII, İstanbul, 1988.
230. *Uludağ Süleyman*. İslam Açısından Musikî ve Sema, İstanbul, 1976.
231. *Watt M.* Modern Dünyada İslam Vahyi, trc. Mehmet S. Aydin, Ankara, 1982.
232. *Watt M.* Hz. Muhammed Mekkede, çev. A. Yüksel, R. Ayas, Ankara, 1986.
233. *Yazır Elmalılı Muhammed Hamdi*. Hak Dini Kur'an Dili, C. I-X, İstanbul, 1982.

234. *Yeniterzi Emine*. Türk Edebiyatında Natlar, Ankara, 1993.  
 235. *Zebidi Zeynuddin Ahmed*. Tecrid-i sarih Tercümesi, trc. Ahmed Naim-Kamil Miras, İstanbul, 1991.  
 236. *Ziya Nur Aksun*. Osmanlı Tarihi, İstanbul, 1994.

### **Rus dilində**

237. *Азаде Р*. Низами Гянджеви. Издательство «Элм», Баку, 1981.  
 238. *Алиев Г. Ю*. Легенда о Хосрове и Ширин в литературах народов Востока. Москва, 1960.  
 239. *Алиев Г*. Из истории возникновения Фархада в литературах народов Востока – «Краткие сообщения Института востоковедения», Т-27, Москва, 1968, с. 50-58.  
 240. *Алиев Г. Ю*. Темы и сюжеты Низами в литературах народов востока. Издательство «Наука», Москва, 1985.  
 241. *Алиева Т. А*. Основной сюжет поэмы «Семь красавиц» Низами и его связь с восточными преданиями. АГУ, 1958, № 5.  
 242. *Антокольский П. Г*. Низами. Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Издательство «Язычы», Баку, 1981.  
 243. *Арзуманова И. Г*. Изучение творчества Низами в англоязычном литературоведении, автореф. дисс. к филол. наук. Баку, 1984.  
 244. *Бертельс Е. Э*. Низами, Изд. АН СССР. Москва, 1956.  
 245. *Бертельс Е. Э*. Низами. Творческий путь поэта. Москва, 1956.  
 246. *Бертельс Е. Э*. История персидской-таджикской литературы, Москва, 1960.  
 247. *Бертельс Е. Э*. Избранные труды. Низами и Физули, Москва, Издательство Восточной литературы. Москва, 1962.  
 248. *Болдырев А. Н*. Хагани, Низами, Руставели. М.-Л., 1935.  
 249. *Болдырев А. Н*. Два ширванских поэта Низами и Хагани. В сб. «Памятники эпохи Руставели», Ленинград, 1938.  
 250. Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Издательство «Язычы», Баку, 1981.  
 251. *Гусейнов Х. М*. Идейно-художественные особенности «Сокровищница тайн» Низами Гянджеви. Автореф. канд. дисс. Баку, 1970.  
 252. *Додхудаева Л. Н*. Поэмы Низами в средневековой литературной живописи, изд. «Наука», Москва, 1985.

253. *Кязимов М. Д.* «Хафт пейкар» Низами и традиция в персоязычной литературе XIV-XVI вв., Баку, 1987.
254. *Крачковский И. Ю.* Ранняя история повести о Меджнуне и Лейли в арабской литературе. Изб. соч., том II, М-Л., 1956.
255. *Крачковский И. Ю.* Ранняя история повести о Меджнуне и Лейли в Арабской литературе. Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Издательство «Язычы», Баку, 1981.
256. *Крымский А. Е.* Низами и его современники. Издательство «Элм», Баку, 1981.
257. *Крымский А. Е.* Низами и его изучение. Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Издательство «Язычы», Баку, 1981.
258. *Маковельский А. О.* Мысли Низами о силе и о художественном творчестве. Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Издательство «Язычы», Баку, 1981.
259. Материалы научной конференции, посвященной проблеме «Азербайджанская культура XI-XII веков и творчества Низами Гянджеви». Издательство «Элм», Баку, 1980.
260. *Мустафаев Дж.* Философские и эстетические воззрения Низами, Баку, 1962.
261. *Рафили М.* Низами и Азербайджанская культура XII века, Низами сборник статей. Азернешр, Баку, 1947.
262. *Рубинчик Ю. А.* Персидско-русский словарь. Москва, 1983.
263. *Самойлова Д.* Сказание о Меджнуне из племени Бену Амир, Москва, 1976.
264. *Сасаниян Ч. С.* Поэма «Лейли и Меджнун», Низами. Автореф. канд. дис. Баку, 1970.
265. *Семенов А.* Великий азербайджанский поэт Низами, Литература и искусство Узбекистана, кн. 3, 1939.
266. *Тагирджсанов А. Г.* О происхождении, повести «Лейли и Меджнун» НАА. 1977, № 2, с. 37-39.
267. *Тихонов Н. С.* Низами, выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Издательство «Язычы», Баку, 1981.

## Fars dilində

- آذر بیگلی. آشکده. تهران، 1340.
- بدیع الزمان فروزانفر. سخن و سخنسرایان. ج 2 تهران، 1312.
- بهروز ثروتیان. بیان در شعر فارسی، تهران، 1369.
- برات زنجانی. تأثیر نظامی از دیگران. فروغ آزادی. تبریز، 1375، تیرماه.
- برات زنجانی. صور خیال در خمسه نظامی. تهران، 1377.
- جلال الدین هماتی. فنون بلاغت و صناعات ادبی. تهران، 1377.
- (بکوشش حسین نخعی)، تهران، 1336.
- دکتر خیامپور فرهنگ سخنوران. تبریز، 1340.
- دیوان خاقانی شروانی بکوشش حسین نخعی، تهران، 1336.
- دیوان خاقانی شروانی به کوشش دکتر ضیاء الدین سجادی، 1374.
- دولتشاه سمرقندی، تذکرہ الشعرا، بمبی، 1318.
- ذبیح الله صفا. تاریخ ادبیات در ایران 11 ج تهران، 1336.
- زین العابدین موتمین. تحول شعر فارسی. تهران، 1339.
- رضازاده شفق. تاریخ ادبیات ایران، اصفهان، 1338.
- شبی نعمان. شعر العجم یا تاریخ شعرا و ادبیات ایران. تهران، 1338.
- شهابی علی اکبر. نظامی شاعر داستانسرا. تهران، 1338.
- شمس الدین محمد بن قیس الرازی. کتاب العجم فی معایر اشعار العجم بتصحیح محمد بن عبدالوهاب قزوینی، تهران، 1314.
- فخر الدین اسعد گرگانی. ویس و رامین. بکوشش محمد جعفر محجوب، تهران، 1339.
- فخر الدین اسعد گرگانی. ویس و رامین. بتصحیح مالکی تودا و آلساندر گواخاریا تهران، 1369.
- فردوسی. شاهنامه. 8-1، مسکو، 1960/1970.
- فلکی شیروانی. دیوان به اهتمام و تصحیح تحریر شهاب طاهری، تهران، 1345.
- گجینه گچوی. یادگار هفت. یادگار وارمغان وحید دستگردی، تهران، 1331.
- محمد رضا شفیعی کدکنی. صور خیال در شعر فارسی. تهران، 1366.
- نظامی گچوی. مخزن الاسرار. بکوشش وحید دستگردی، تهران، 1313.
- خسرو و شیرین یادگار وارمغان وحید دستگردی، تهران، نظامی گچوی. انتشارات ارمغان، 1313.
- نظامی گچوی. لیلی و مجعون. یادگار وارمغان وحید دستگردی، تهران، 1313.
- نظامی گچوی. نامه هفت پیکر. یادگار وارمغان وحید دستگردی، تهران، 1315.
- نظامی گچوی. شرفنامه. یادگار وارمغان وحید دستگردی، تهران، 1313.
- نظامی گچوی. اقبالنامه. یادگار وارمغان وحید دستگردی، تهران، 1318.
- نظامی گچوی. قصائد و غزلیات با مقدمه و هواشی وبکوشش سعید نفیسی،

- تهران، 1338  
نظامی گنجوی. مخزن الاسرار، متن علمی و انتقادی بسی و اهتمام ع ع. علیزاده، باکو، 297. 1960
- نظامی گنجوی. خسرو و شیرین. ترتیب دهنده متن علمی و انتقادی له و الکسندر ویچ خه تاقروروف. باکو، 1960. 298.
- نظامی گنجوی. لیلی و مجنوون. متن علمی و انتقادی بسی و اهتمام اژدر علی او غلی اصغرزاده و ف. بابایف، باکو، 1965. 299.
- نظامی گنجوی. شرفانمه. ترتیب دهنده متن علمی و تدقیقی ع ع. علیزاده، باکو، 300. 1947
- نظامی گنجوی. اقبالنامه. ترتیب دهنده متن علمی و تدقیقی. ف. بلبلیف، باکو، 1967. 301.
- نظامی گنجوی. هفت پیکر. متن علمی و انتقادی مقدمه و حواشی بقلم طاهر احمد او غلی محرم او ف، مسکو، 1987. 302.
- ولی الله طفری. حبیله در ادب فارسی (از آغاز شعر فارسی تا پایان زنیده)، تهران، 303. 1375
- خرابات. ادیب مشهور ضیاء بک. مطبوعه عامر، 1393. 304.
- قسطمونی لطیفی. تذکرہ الطیفی. اقدام مطبعه سی، 1312. 305.

**SİRACƏDDİN HACI**

**HƏZRƏT NİZAMİ GƏNCƏVİNİN  
YARADICILIĞINDA PEYĞƏMBƏRLİK  
ANLAYIŞI VƏ HƏZRƏT MƏHƏMMƏD (s.a.s.)**

3-cü kitab  
Bakı – 2009

*Nəşriyyatın direktoru: Hafiz Abiyev  
Kompüter tərtibçisi: Qabil Xeyrullaoğlu  
Korrektoru: Xəlil Nəbiyev  
Operator: Vəfa İbrahimova*

Çapa imzalanmışdır: 16.03.2009. Sifariş № 9. Həcmi 24 ç.v.  
Formatı 84x108 1/32. Tirajı 200 nüsxə. Qiyməti müqavilə ilə.

*Azərbaycan MEA Geologiya İnstitutu «Nafta-Press»  
nəşriyyatının mətbəəsi. Bakı, H.Cavid pr. 29A. Tel.: 5103914*